

MƏMMƏD MƏMMƏDOV

**NAXÇIVAN MUXTAR  
RESPUBLİKASINDA  
İCTİMAİ-SİYASİ PROSESLƏR  
(1988-2005-ci illər)**

MƏMMƏD MƏMMƏDOV

23 (2H)

M 51

2.36.343.

NAXÇIVAN MUXTAR  
RESPUBLİKASINDA  
İCTİMAİ-SİYASİ PROSESLƏR  
(1988-2005-ci illər)



Bakı  
Şirvannəşr  
2005

Elmi rəhbər  
**İsmayıyl Hacıyev**  
Azərbaycan MƏA-nın həqiqi üzvü,  
tarix elmləri doktoru, professor

Rəyçilər  
**Hacı Fəxrəddin Cəfərli**  
tarix elmləri doktoru  
**Şükür Məmmədov**  
tarix elmləri namizədi

**Məmməd Məmmədov**  
*Naxçıvan Muxtar Respublikasında ictimai-siyasi proseslər (1988-2005-ci illər).* Bakı, Şirvanoğlu, 2005.  
208 səh.

Monoqrafiyada 1988-2005-ci illərdə Naxçıvanda gedən ictimai-siyasi proseslər - milli-demokratik hərəkat, demokratikləşmə prosesi, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü və 1993-cü ildən sonrakı inkişaf dövrü konseptual şəkildə tədqiqata cəlb olunmuşdur.

83.3. Az(2)  
M -----  
054

© M. Məmmədov, 2005

Ünvan: Bakı - Az 1021, Badamdar yəs. 77.  
Tel.: 492-92-27, 492-93-72, 434-70-94, (850) 316-23-40.

## GİRİŞ

**Mövzunun aktuallığı.** 1991-ci ildə Azərbaycan xalqının siyasi istiqlaliyyət qazanması XX əsr siyasi tariximizin ikinci parlaq səhifəsini təşkil edir.

Artıq ikinci on ildir ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Tarix baxımından heç də böyük olmayan bu zaman kəsiyi zəngin hadisələr, yaşanmış sarsıntılar və problemlər, nailiyyətlər və uğurlar, həyata keçirilmiş işlər baxımından bir neçə əsrlik yola bərabərdir. Bu zaman kəsiyində, müstəqil inkişaf yolunda xalqımızın yaşadığı ictimai-siyasi, iqtisadi, mədəni-mənəvi proseslərin və hadisələrin obyektiv araşdırılması, təhlili və təbliği, ictimai elmlərin, o cümlədən tarix elminin qarşısında duran ən vacib vəzifələr-dəndir.

Cəmiyyətin yeni tarixi inkişaf mərhələsində həllinə çalışdığımız problemlərin - müstəqilliyyətin möhkəmləndirilməsi, demokratik, hüquqi dövlət qurulması, ərazi bütövlüyünün bərpası, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi və s. mövcudluğu, onların iqtisadi-siyasi mahiyyətinin araşdırılmasını, tarixi köklərinin müəyyənləşdirilməsini zamanın tə-ləbi kimi qarşıya qoyur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qeyd etdiyi kimi, başlıca vəzifə tarixi keçmişimizi bir daha nəzərdən keçirib, onu hərtərəfli və dərindən öyrənmək, əldə edilmiş nailiyyətləri, baş verən nöqsanları, səhvləri, təhribatları saf-cütürk etmək, tarixin həqiqi manzərəsini əks etdirməkdən, tarixi təcrübələri ümumiləşdirərək suverenlik əldə etdiyimiz dövrə həyata keçirilən təcrübələrə kömək edə bilən elmi tövsiyələr irəli sürməkdən ibarətdir (30).

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının tarixi də ölkəmizin tarixi ilə üzvü surətdə bağlıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsif Talibovun qeyd etdiyi kimi «Azərbaycanlıların tarixi, ilk növbədə bütöv Azərbaycan tarixi deməkdir. Bununla belə tariximiz xalqımızın yaşadığı, dövlətimizin tarix boyunca fəaliyyət göstərdiyi ərazilərin də tarixi deməkdir.

Bütövlükda, Azərbaycanın tarixi onun ayrılmaz tərkib hissəsi olan vilayətlərin, şəhərlərin, kəndlərin, təyfaların, nəsillərin tarixi birliyindən, vəhdətindən ibarətdir» (117, 13). Ölkəmizin müasir həyatında baş verən tarixi-siyasi hadisələr Muxtar Respublikanın da təleyində dörən iz buraxmış, onun gələcək inkişafına ciddi təsir göstəmişdir. Eyni zamanda Muxtar Respublikada başlanan milli dırçılış prosesi, demokratikləşmə, dövlətçiliyin bərpası istiqamətində atılan addımlar bütün Azərbaycana təsir göstərirdi. Xüsusən Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü həm bu bölgənin, həm də bütün Azərbaycanın mövcudluğu üçün tarixin mühüm əhəmiyyət kəsb edən şəhifələrindəndir. Buna görə də müstəqillik dövründə Naxçıvan Muxtar Respublikasında baş vermiş ictimai-siyasi proseslərin obyektiv, elmi-siyasi dəyərləndirilməsinin böyük əməli və nazarı əhəmiyyəti vardır.

Tədqiqatın digər siyasi aktuallığını şərtləndirən amillərdən biri də, Naxçıvan diyarına tarixən irəli sürülen yad iddialar, onun etnik-siyasi tarixini, tarixi coğrafiyasını bədnəm qonşularımız tərəfindən saxtalasdırmaq cəhdləridir.

Mövzunun aktuallığını əsaslandırıckən Heydər Əliyevin bir müdrik tövsiyəsini də yaddan çıxarmaq lazıim deyil: «Azərbaycanın bir hissəsi olan Naxçıvanın tarixi ilə əlaqədar gərək çox fundamental əsərlər yaradıq, bu əsərlərlə də təkcə iddiaçılara cavab vermək yox, bütün dünyaya Azərbaycanın qədim, zəngin tarixini, mədəniyyətini göstərək» (31).

Deməli, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında və onun ətrafında müasir dövrə baş verən hadisələr haqqında bilgiləri dünya ictimaiyyətinə çatdırmaq baxımından da araşdırılan mövzu mühüm əhəmiyyət kəsb edir.

## I FƏSİL

### 80-Cİ İLLƏRİN SONLARINDA NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA MİLLİ-DEMOKRATİK HƏRƏKƏT

#### 1.1. Naxçıvan Muxtar Respublikasında demokratikləşmə proseslərinin başlanması. Sərhəd hərəkatı.

XX əsrin 80-ci illərinin sonu, 90-ci illərin əvvəlləri Azərbaycanın, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın tarixində ziddiyətli, mürəkkəb, həm də tarixi hadisələr baxımından maraqlı bir dövr təşkil edir. Sovet imperiyasına daxil olan xalqların, o cümlədən Azərbaycan xalqının azadlıq və demokratiya uğrunda mübarizəsi nəticəsində SSRİ müstəqil dövlətlərə parçalandı. Onilliklər ərzində öz dövlətçiliyindən məhrum olmuş Azərbaycan xalqı siyasi müstəqillik alda edərək yeni milli dövlət qurulوغuna başladı. Lakin milli müstəqillik Azərbaycan xalqına heç də asan başa gəlmədi.

70-ci illərin əvvəllərində SSRİ imperiyasının iqtisadi, siyasi və mənəvi həyatında yaranmış böhranlı vəziyyət dəha da dörənləşmiş, istehsalın artım sürəti, əmək məhsuldarlığı aşağı düşmüdü. Mövjud rejimin əsas mənəvi dayağı olan ehkəmçi kommunist ideologiyası iflasa uğrayırdı. Respublikalarda milli özünüdərk, milli hüquqların pozulmasına, sərvətlərin talan olunmasına qarşı etiraz mövqüleri güclənməkdə idi. İflasın əsas səbəbi mövcud inzibati-amirlilik sistemi, sosialist iqtisadi modelin səmərəsizliyi, milli-siyasi müstəvidəki daxili ziddiyətlər idi. Nəhəng «hərb maşını» ölkənin milli gəlirini uduğundan ənənəvi vasitələrlə iqtisadi geriliyi aradan qaldırmaq mümkün deyildi.

80-ci illərin ortalarında hakimiyyətə gələn Communist Partiyasının yeni rəhbərliyi mövcud böhranı aradan qaldırmaq, SSRİ-nin iflasının qarşısını almaq üçün bir sıra cəhdlər göstərdi. «İqtisadi və sosial-mədəni tərəqqinin sürət-

ləndirilməsi», «aşkarlıq», «özünü maliyyələşdirmə», «təsərrüfat hesabı», «yeni təşəkkür», «yenidənqurma» kimi təməraqlı. Lakin səmərəsiz konsepsiyalar və şürlər irəli sürülsə də, rejimin mahiyyətindən galən daxili ziddiyətləri aradan qaldırmaq mümkün olmadı. Təkpartiyalı siyasi sistemi, inzibati amırılığı ləğv etmədən, respublikaların suveren hüquqlarını bərpa etmədən böhrəni aradan qaldırmaq mümkün deyildi.

Moskva respublikalarda baş qaldıran milli-demokratik hərəkatları yatırmaq, mərkəzdənqəcəm meyillərinin qabağını almaq üçün «parçala və hökm sür» siyasetindən geniş istifadə edir, vəziyyətdən çıxmıştı milli münaqişələri qızışdırmaqdır, xalqlar arasında qanlı toqquşmalar salmaqdır göründü. Kreml Azərbaycanı və bütün Cənubi Qafqazı əldə saxlamaq üçün uydurma «Dağılıq Qarabağ» problemini qızışdırırırdı. «Yenidənqurma» siyaseti ölkədəki milli-siyasi problemləri nəinki həll etmədi, əksinə millətlərərəsi ziddiyətləri daha da dərinləşdirdi, müxtəlisf bölgalarda separatçı qüvvələrin baş qaldırmasına şərait yaratdı. Moskva rəhbərliyinin onlar üçün yaratdığı münbit şəraitdən istifadə edən erməni millətçiləri Azərbaycanı qarşı ənənəvi ərazi iddialarını yenidən ortaya ataraq Azərbaycanın tərkib hissəsi olan Dağılıq Qarabağı və Naxçıvanı Ermənistana birləşdirmək uğrunda fəal hərəkata başladılar. 1987-ci ilin oktyabrında M.S.Qorbaçovun fitvəsi ilə Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra ermənilərin hərəkatları daha həyəsiz, mütəşəkkil xarakter aldı. Elə həmin günlərdə İravanda Dağılıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə ilk açıq mitinq keçirildi. Öz separatçı niyyətlərini həyatı keçirmək üçün ermənilər müxtəlisf təşkilatlar -- «Qarabağ Komitəsi», «Miatsum», «Krunk», «Milli müqəddərətin müstəqil təyin edilməsi birliyi», «Siyasi məhbusların müdafiəsi üzrə erməni komitəsi» yaradmışlardır (40). Bu hərəkata ziyahılar, DTK agentləri, KP liderləri, SSRİ rəhbərliyində ali vəzifələr tutan adamlar qoşulmuşdular.

SSRİ-ni dağıtmaq üçün milli münaqişələr törətməyi əsas vasita hesab edən Qərb dövlətləri də erməniləri fəal ha-

rəkətlərə təhrik edirdilər. Avropa Parlamenti 1987-ci ilin iyünlündə «ermənilərin soyqırımı»ni tanımış, bu məqsədlə xatirə günü təsis etmişdi.

Iki xalq arasında milli ədəvətin ilk qurbanları bu dəfə də Ermənistanda, öz dədə-baba yurdlarında yaşayan azərbaycanlılar oldu. Qısa müddət ərzində onlar son nəfəri-nədək doğma yerlərindən qoyularaq Azərbaycana, o cümlədən Naxçıvan torpağına pənah gətirdilər.

Moskvanın ermənilərin azığın hərəkətlərinə havadar çıxmazı, Azərbaycanın mühafizəkar və qorxaq rəhbərliyinin işa respublikanın suveren hüquqlarının təpədalanmasına qarşı heç bir etiraz etməməsi Azərbaycan xalqının kəskin nərazılığına səbəb olmuş, xalq rəhbərlikdən qatı tədbirlər görməyi tələb etmişdir.

Azərbaycanın suveren hüquqlarının təpədalanmasına, Dağılıq Qarabağ ermənilərinin özbaşınalıqlarına, Ermənistanda azərbaycanlıların soyqırımına qarşı respublikanın müxtəlisf bölgələrində körəkli çıxışlar və nümayişlər başlamışdı.

Dağılıq Qarabağda və onun ətrafında baş verən hadisələr Naxçıvan MSSR-in içtimai-siyasi, iqtisadi həyatına da ciddi təsir göstərmişdi. Ermənilər tərəfindən hərbi, iqtisadi, nəqliyyat blokadasına alınmış Muxtar Respublikada vəziyyət getdikcə ağırlaşırırdı.

Ermənistanda və Dağılıq Qarabağda ermənilərin azərbaycanlılara qarşı azığın hərəkətlərinin cavabsız qalması, öz yurd-yuvalarından didərgin düşərək Naxçıvana pənah gətirmiş qacqınların acı taleyi, Muxtar Respublika əhalisinin dərin hiddətinə səbəb olmuşdu. 1988-ci ilin may ayının 20-də Naxçıvan şəhərində ermənilərin özbaşınalıqlarına və cina-yotluların son qoyulması tələbi ilə Muxtar Respublika içtimaiyyətinin mitinqi keçirildi. Mitinq iştirakçıları SSRİ, Azərbaycan SSR və Naxçıvan MSSR rəhbərliyindən qatı tədbirlər görülməsini, Azərbaycan xalqının suveren hüquqlarının qorunmasını təkidlə tələb etdilər.

Öslində Naxçıvandakı xalq hərəkatı erməni təcavüzungə qarşı müqavimət hərəkatı olmaqla yanaşı, imperiya

buxövlərindən xilas olmaq və milli müstəqilliyə nail olmaq üçün geniş vüsət alan Azərbaycan xalqının milli-azadlıq hərəkatının tərkib hissəsi idi. Bu hərəkatın ilkin dövründə əsas etiraz vasitə və formaları mitinqlər, nümayişlər, tətillər və s. idi. Naxçıvandakı hərəkat həm də Mərkəz və Respublika hökuməti qarşısında mütilik göstərən, əhalinin haqlı tələblərimi qulaqardına vuran, ermənilərin hücum təhlükəsinə qarşı təsirli tədbirlər görməkdən imtinə edən, hətta əhalinin əlin-dəki ov silahlarını almağa çalışan və son nəticədə Muxtar Respublikada içtimai-siyasi vəziyyəti daha da gərginləşdirən yerli partiya və sovet rəhbərlərinə qarşı yönəlmışdı (40, 4).

Xalqın təzyiqi altında yerli hakimiyət orqanları Muxtar Respublika və rayon səviyyələrində partiya komitələri nəzdində «asayışın bərpə edilməsi» məqsədi ilə partiya və Sovet işçilərindən ibarət qərargahlar təşkil edilmişdi. Rayon Partiya Komitələrinin I katiblərinin sədrliyi ilə yaradılmış bu qərargahlara rayonların demək olar ki, bütün məsul vəzifəli şəxsləri – partiya komitələrinin katibləri, XDS İK-in sədrleri, XNK sədrleri, DTK-nin rayon bölmələrinin, DİŞ-in rəisləri, rayon prokurorları, hərbi hissə komandirləri daxil idi (99, siy.12, iş 97, bağlama 9, v.50-51).

Ermənilərin azərbaycanlılara qarşı cinayətlərinin Moskva tərəfindən soyuqqanlıqla qarşılılanması Dağlıq Qarabağ ermənilərinin separatizmini daha da gücləndirmişdi. M.Qorbaçovun himayədarlığından istifadə edən Ermənistən SSR Ali Soveti özünün 17 iyun 1988-ci il tarixli qərarı ilə Azərbaycanın daxili işlərinə qarşılaşraq, DQMV-ni Ermənistən tərkibinə qatmağa razılıq verdi. Azərbaycan Ali Sovetinin sessiyası 18 iyun 1988-ci il tarixli qərarı ilə DQMV XDS sessiyanın 20 fevral 1988-ci il tarixli qərarını və Ermənistən SSR Ali Sovetinin son qərarını qeyri-qanuni akt kimi qiymətləndirdi (62, 1988, 18 iyun) bu, erməniləri qanunsuz addimlardan çəkindirmədi. İyulun 21-də DQMV XDS-nin fəvqələdə sessiyası SSRİ Ali Sovetinə müraciət edərək DQ-nin Ermənistən SSR-ə verilməsini xahiş etmiş, həmin il iyulun 12-də isə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibində çıxmazı haqqında qeyri-qanuni

qərar qəbul etmişdi. Erməni silahlılarının Dağlıq Qarabağda, Ermənistən sorhəd rayonlarında azərbaycanlı əhaliyə qarşı təcavüzkar hərəkətləri genişlənmədi.

Dağlıq Qarabağdakı hadisələr, Ə.Vəzirov başda olmaqla yeni Azərbaycan rəhbərliyinin cinayətkar fəaliyyətsizliyi xalqı daha da hiddətləndirmiş, 1988-ci il noyabr ayının ortalarından başlayaraq Bakıda və digər şəhərlərdə etiraz mitinqlərinin yeni, daha yüksək mərhələsi başlanılmışdı. Noyabrın 18-də Lenin adına meydanda keçirilən mitinqdə Ermənistən Azərbaycana qarşı təcavüzünün dayandırılması, Dağlıq Qarabağda antiazərbaycan siyaseti yeridən xüsusi idarəetmə komitəsinin ləğv edilməsi, Ermənistəna iqtisadi sanksiyalar tətbiq edilməsi və başqa qanuni tələblər irəli sürüldü.

Noyabrın 19-da meydanda ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırıldı.

Etiraz mitinqləri həmin günlərdə bütün Azərbaycanı bürümüşdü. Bu mitinqlərdən biri noyabrın 22-də Naxçıvan şəhərində keçirildi. Şəhərə gələn yolların polis qüvvələri tərəfindən bağlanmasına baxmayaraq Muxtar Respublikanın rayon və kəndlərindən gəlmiş 50 mindən çox insan təkidlə Vilayət Partiya Komitəsinin birinci katibi Nuraddin Mustafayev mitinqdə davət edirdilər. Lakin N.Mustafayev mitinqçilərlə dialoqa getmək əvəzinə onların üzərinə tank yeridi. Nəticədə yaralananlar oldu. Bu hadisədən hiddətlənən Naxçıvan əhalisi Vilayət Partiya Komitəsinin binasına hücum edərək ona ziyan vurdular, N.Mustafayevi imperiya tərəfindən təqiblərə məruz qalan Heydər Əliyevin portretini mitinq iştirakçıları qarşısında yuxarı qaldırmağa məcbur etdilər. 22 noyabr 1988-ci il tarixli mitinqdə də Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırılmışdı.

Ermənilərin Muxtar Respublikanın Sədərək kəndində məxsus «Həsənqulu bağı»nı zəbt etmək xəbəri Naxçıvan əhalisini daha da hiddətləndirmişdi. Bu ərazinin əla keçirilməsi ilə Sədərək tam təhlükə altına düşmüş, Kərkü kəndi ilə əlaqə kəsilmişdi.

Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da milli münaqişənin qızışdırılmasında müstəsna xidmətləri olan Zori Balayanın Dağlıq Qarabağdan SSRİ Ali Sovetinə deputat seçilməsi mitinq və nümayişlərin əsas mövzusunu təşkil edirdi.

Budəfəki mitinqlər Naxçıvan şəhərində təzəcə salınmış Koroğlu meydanında keçirilirdi. Bu meydanda Azərbaycanda ilk dəfə olaraq Koroğlu abidəsi ucaldılmışdı. Çətin günlərdə hər yerdən ümidiyi itirən xalq bu abidənin ətrafında toplaşaraq öz haqq sözünü deməyə çalışırdı (45, 314-315).

Həmin günlərdə Naxçıvanda demək olar ki, hər gün mitinqlər keçirilirdi. Naxçıvanın tanınmış ziyahlarının mətbuat səhifələrində, televiziya və radio eñirində erməni millətçiliyinin ifşasına həsr edilmiş çıxişları camaata az-çox toxraqlıq gətirirdi. Mitinq iştirakçlarının tələbi ilə Naxçıvanın ən böyük meydanına «Qarabağ» adı verilmişdi. Naxçıvana yaxın kəndlərdən əhali «Qarabağ» çığır-çığır piyada şəhərə, münitinqə gəlirdilər. Respublika mətbuatı isə Naxçıvanda genişlənən vətənpərvərlik hərəkatından bir kəlmə də yazmadı (45, 308).

Azərbaycanın və Muxtar Respublikanın rəhbərliyi xalqın haqlı etirazlarına qoşulmaqdən çəkinərək, müəyyən manevrlər etməklə vəziyyəti nəzarət altına almağa çalışırdı. Həmin günlərdə Vilayət Partiya Komitəsinin II katibi A.M.Qolubevin sadrlığı ilə xüsusi qrup yaradılmış və bu qrupa «vəziyyəti sabitləşdirmək» məqsədilə «zəruri tədbirləri» həyata keçirmək vəzifəsi tapşırılmışdı. (95, siy. 37, bağlama 307, iş. 76). Noyabrın 23-də Naxçıvan Vilayət Partiya Komitəsinin fəvqələdə plenumunda birinci katib N.Mustafayev vəzifəsindən azad edilmiş, onun yerinə Heydər İsa oğlu İsayev seçilmişdi. Plenumda bir sıra digər məsul şəxslərin də «ideya-tərbiyəvi işi lazımı səviyyədə aparmadıqlarına və ekstremist əhval-ruhiyyəli elementlərə qarşı qətiyyətsiz davrandıqlarına» görə (100, siy.8, iş 320, v.76) isdən azad edilməsi, bəzilərinə isə ciddi töhmət verilməsi haqqında qərar qəbul edildi.

Mitininq işıqlandırıldıqlarına, oradakı tələbləri ictima-iyyətə çatdırıldıqlarına görə Naxçıvan MSSR Dövlət Radio və Televiziya Komitəsinin sədri E.Əliyevə, «Sovet Naxçıvanı» qəzetinin baş redaktoru A.Axundova da şiddetli töhmət verildi (95, siy.37, v.312, iş.138, v.1-20).

Vəziyyətin nəzarətdən çıxmışından ehtiyat edən mərkəzi həkimiyət Bakı və Gəncə ilə yanışı, Naxçıvan şəhərində də noyabrın 24-ü xüsusi vəziyyət və komendant saatı tətbiq etdi. Küçələrə ağır texnika ilə silahlanmış qoşun hissələri yeridildi (20, 267). General-leytenant A.Makaşov Naxçıvan şəhərinə hərbi komendant təyin edildi (128, 1988, 23 noyabr).

«İctimai qaydaları pozduqlarına» görə Naxçıvan şəhərində və rayonlarda onlarla adam höbs olunsa da, xalq hərəkatının qarşısını almaq mümkün deyildi. Əksinə, etiraz nümayişləri getdikcə daha da kütləvilaşır, bütün Muxtar Respublika ərazisini əhatə edirdi. Ermənistən ərazisində azərbaycanlı əhaliyə qarşı kütləvi zorakılıqlar, onların öz doğma yurdlarından deportasiyası fənunda Naxçıvan əhalisi böyük təmkin göstərərək bölgədə yaşayış ermənilərə qarşı hər hansı aqressiv hərəkətlər etməkdən çəkinmiş, əksinə, ermənilər yaşayış kəndlərdə onların mühafizəsi məqsədi ilə milis postları təşkil edilmiş, onların ərzaq və gündəlik tələbat malları ilə təmin edilməsi üçün tədbirlər həyata keçirilmişdi.

1988-ci il dekabrın 7-də Ermənistanda baş verən zəlzələdən sonra bütün Azərbaycanda olduğu kimi, Naxçıvan MSSR-də Ermenistana yardım kampaniyaları keçirilmiş, qoşu respublikaya ərzaq, pul və digər yardımlıklar göndərilmişdi (132, 1988, 14 dekabr). Ermənilər Muxtar Respublikanın nəqliyyat blokadmasına aldığı bir zamanda, Naxçıvanın dəmiryolu sisteminin işçiləri fədakarcasına, gecə-gündüz işləyərək fəlakət zonasına göndərilən yüklerin vaxtında çatdırılması təmin edildi. Xüsusən Ermənistən şimalındaki dəmiryolu sıradan çıxdığına görə Azərbaycan dəmiryolunun Naxçıvan hissəsi gücləndirilmiş qrafik əsasında fəaliyyət göstəridi.

Zəlzələnin vurduğu zərəri aradan qaldırmaq üçün hadisə yerinə Naxçıvandən xüsusi heyət də ezam olunmuşdu (95, siy.37, qutu 314, iş 225, vər.49-53).

Baş vermiş təbii fəlakətə baxmayaraq, ermənilərin Dağlıq Qarabağda separatçılıq hərəkətləri, azərbaycanlı əhaliyə qarşı cinayətləri nəinki səngimir, əksinə daha da intensivləşirdi. Naxçıvanın Ermənistana sərhəd kəndləri erməni quldur dəstələrinin hücum obyektiņə çevrilirdi. 1989-cu ilin aprelində ermənilərin Sədərək kəndinin «Həsənqulu bağı» adlanan ərazisini zəbt etmək cəhdləri Naxçıvanda gərginlik yaratmışdı. Gərginliyi aradan qaldırmaq üçün İliç rayon rəhbərliyi komissiya yaratmış, həmin ərazidə milis postları qoyulmuş, orada hərbi hissənin nümayəndələrinin yerləşdirilməsi qərara alınmışdı (99, siy. 12, qutu 128, bağlama 192). Məlum olduğu kimi həmin ərazinin 1969-cu ildə Ermənistana verilməsi haqqında Azərbaycan SSR Ali Sovetinin qərarı qəbul edilmiş, lakin Heydər Əliyev Azərbaycana rəhbər təyin olunduqdan sonra, bu fərmanın icrası dayandırılmış, yalnız 1985-ci ildə bu qanunsuz iş həyata keçirilmişdir. Nəticədə Naxçıvan MSSR-in ərazisindən ayrı düşmüş Kərkə kəndinin işğalı üçün əlverişli şərait yaranmışdı (70, s.24).

1989-cu ilin avvəllərindən başlayaraq Azərbaycan dəmiryolunun Qarçevan-Mehri hissəsindən keçən sərnişin və yük qatarlarına erməni quldurlarının hücumları daha da intensiv hal almış, avtomobilərin Ermənistana ərazisindən Muxtar Respublikaya hərəkəti dayandırılmışdı. Yüzlərlə naxçıvanlı sərnişinə xəsarət yetirilmiş, qatarların hərəkət qrafiki pozulmuşdu. Təhlükəsizlikləri təmin edilmədiyinə görə azərbaycanlı maşinistlər yola çıxmışdan imtina edirdilər. Muxtar Respublikanın Azərbaycanla əlaqələrinin kəsilməsi onun iqtisadiyyatına ciddi ziyan vurmüşdü.

Həmin il iyulun avvəllərində Naxçıvan əhalisinin keçirdiyi mitinqlərdə Azərbaycan hökumətindən Naxçıvanın müdafiəsi üçün konkret tədbirlər görülməsi tələb olundu. İyul ayının 12-də Vilayət Partiya Komitəsinin I katibti H.İsayevin Ermənistəninin bir sıra rəhbər işçiləri ilə Sədərək postunda Kərkə kəndinin problemləri, avtomobil və dəmiryolu nəqliy-

yatının işi ilə bağlı müzakirələri heç bir nəticə vermedi (70, 253). Əksinə, erməni xisətinin yeni bir həyasız forması üzə çıxdı. İndiyo qədər yol kosmoklo, azərbaycanlıları qətlə yetirməklə, qarət etməklə möşgül olan ermənilər indi də Naxçıvanın dağ kəndlərinə hücum edərək mal-qarani oğurlamağa başlamışdır. Məsələn, iyulun 15-də ermənilər Şərur rayonunun Günnüt kəndində məxsus 219, homin rayonun Lenin adına sovxozen işə 1286 baş mal-qarasını oğurlamışdır (70, 259). İyulun 17-də Naxçıvan MSSR Nazirlər Sovetinin sədri A.Cəlilovla Ermənistən SSR daxili işlər naziri İ.Arutunyan arasında maneəsiz hərəkətin təmin olunması haqqında razılığa gəlinsə də, Ermənistən tərəfi bu razılığa əməl etmədi (128, 1989, 12 iyul).

Mehri ərazisində sərnişin qatarlarına edilən hücumlar nəticəsində qatarların hərəkəti yenidən dayanmışdı. Culfa şəhərində keçirilən mitinqdə iştirakçılar erməni quldurlarına qarşı təsirli tədbirlərin görülməsini, maşinistlərin təhlükəsizliyinin təmin edilməsini tələb etdilər (62, 1989, 30 iyul). İyul ayının 28-də Mehri rayonunda A.Cəlilovun və Azərbaycan daxili işlər naziri A.Məmmədovun Ermənistən rəhbər işçiləri ilə görüşündən sonra da qatarlara hücumlar davam edirdi.

Dəmiryolunda yaranmış vəziyyət, ermənilərin sərhəd kəndlərinə aramsız hücumları naxçıvanlıların hiddətinə səbəb olur, rəsmi hakimiyyət orqanlarına etimadsızlıq artırıldı. Nəqliyyatın hərəkətinin dayanması Muxtar Respublikanın sonnə müəssisələrinin, xidmət bölmələrinin işinə ciddi təsir göstərirdi. Xammal və materialların götürülməməsi bir çox müəssisələrin dayanmasına səbəb olmuşdu.

Azərbaycan KP MK-nın 1989-cu il 25 sentyabr tarixli «Azərbaycan dəmiryolunun Naxçıvan hissəsində vəziyyətin qaydaya salınması haqqında» qararında dəmiryolunda hərəkətin dayanmasının respublika iqtisadiyyatına vurduğu zərər haqqında konkret faktlar və rəqəmlər göstərilmişdi (95, siy.27, qutu 313, iş 171, v. 16-21).

SSRİ Ali Sovetinin 3 oktyabr 1981-ci il tarixli «Dəmiryolu nəqliyyatının və xalq təsərrüfatının əsas sahələrinin fasiləsiz işini təmin etmək üçün təxirəsalınmaz tədbirlər ha-

qında»Kİ qərarında (128, 1989, 6 oktyabr) SSRİ Daxili İşlər, Müdafiə, Yollar Nazirliyinə, dəmiryolunun mühafizəsi, nəqliyyat işçiləri və vəzəndəşların təhlükəsizliyinin təmin edilməsi üçün tapşırıqlar verilmişdir.

Respublikada sosial-iqtisadi vəziyyətin gərgin olmasına baxmayaraq demokratik hərəkat getdikcə genişlənirdi. 1989-cu ilin I yarısında Azərbaycan Xalq Cəbhəsinin müxtəlif yerlərdə dayaq dəstələri yaradılmış, həmin ilin iyulunda isə AXC-nin Naxçıvan şöbəsi təşkil edilmişdi. Həmin dövrdən başlayaraq Naxçıvanda Xalq hərəkatına AXC-nin Naxçıvan şöbəsi rəhbərlik etməyə başladı. Radikal tədbirlərə üstünlük verən bu təşkilat artıq Muxtar Respublikada qeyri-rəsmi hakimiyətə malik idi. Muxtar Respublikada rəhbərliyi qərar qəbul edərkən cəbhə rəhbərliyi ilə hesablaşmalı olurdu.

AXC-nin Naxçıvan şöbəsinin fəalları Naxçıvanda oktyabr inqilabının 72-ci ildönümünün keçirilməsinin qarşısını almış, əhalini tədbiri baykot etməyə çağırmışdır. Oktyabrin 22-də Naxçıvan şəhərində AXC-nin təşkil etdiyi mitinqdə bu barədə xüsusi qətnamə qəbul edilmişdi (99, siy. 12, iş 127, bağlama 192, v. 55-56).

Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri S.Əliyeva və Naxçıvan Vilayət Partiya Komitəsinin II katibi A. Bolotinin noyabrın 1 və 2-si AXC-nin fəalları ilə tədbirin baş tutması üçün apardıqları müzakirələr bir nöticə vermiş, AXC tədbirin keçirilməsinə mane olacağını bildirmişdi (99, siy. 37, qutu 314, iş 233, v. 2-16). 1989-cu il noyabrın 3-də Naxçıvan şəhərində keçirilmiş mitinqdə Moskvadan Azərbaycan və Naxçıvandakı canişinləri V. Polyanickonun və A. Bolotinin istefələri və respublikadan qovulmaları, Muxtar Respublikada «7 noyabr» tədbirinin keçirilməməsi ilə bağlı radikal tələblər irəli sürüldü. Mitinq iştirakçıları həmçinin Muxtar Respublikada komendant saatının ləğv edilməsini, özünü müdafiə etmək təsdiq etmək üçün əhaliyə silahların verilməsi tələblərini də səsləndirirdi.

Bəzi rayonlarda vəziyyət qəsdən gərginləşdirilir, dövlət və hakimiyət orqanlarının yerləşdiyi binalara hücumlar edilirdi. 1989-cu il dekabrın 18-də AXC-nin Ordubad

rayon şöbəsi rayonda mitinq keçirərkən təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər görülməsini, əhalidən və orta məktəblərdən yığılmış silahların geri qaytarılmasını tələb etmişdi (99, siy. 37, qutu 314, iş 275, v. 12-13). Mitinqçilər daxili işlər şöbəsinin binasına hücum edərək növbətçi hissəni ələ keçirmişdilər. Uzun müzakirələrdən sonra Muxtar Respublikada və rayon rəhbərliyi silahların məktəblərə qaytarılmasına razı olmuşdu.

Demokratik hərəkatda AXC-nin aparıcı təşkilata çevriləməsinə baxmayaraq, xalq arasında Heydər Əliyevin nüfuzu daha böyük idi. Mitinqlərdə Heydər Əliyevin şəkilləri qaldırılır, onun respublikaya dəvət edilərək xalq hərəkatına rəhbərlik etməsi barədə çağrıqlar edilirdi. Azərbaycan SSR DTK sədrinin Moskvaya göndərdiyi 3 yanvar 1990-cı il tarixli məlumatında yazılırdı: «Övvəlki kimi... Heydər Əliyevin mövqeleri güclüdür. Əhali indiyədək Heydər Əliyevin adını ehtiramla çəkir. Heydər Əliyevin Azərbaycan SSR Ali Sovetinin Ordubad rayonundan deputatlıq namizədliyini irəli sürməyi, əlverişli şərait yarandığı halda isə Ali Sovetin Rəyasət Heyətinin sədri vəzifəsinə seçməyi planlaşdırırlar» (20, 271). Mitinq və nümayişlərə yüzlərlə insan əllərində Heydər Əliyevin portreti ilə çıxırı.

Azərbaycan milli-azadlıq hərəkatının mühüm mərhələsini təşkil edən «sərhəd hərəkatı» da məhz Naxçıvanda başlamışdır. Azadlıq hərəkatının ilk günlərindən başlayaraq Azərbaycan SSR-in suverenliyi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik islahatların həyata keçirilməsi ilə yanaşı, Cənubi Azərbaycanla gedis-galisin təmin edilməsi tələbləri irəli sürülməyə başlanılmışdı. Ümumiyyətlə, Azərbaycanın bütövləşməsi ideyəsi getdikcə milli şürur tərkib hissəsinə çevrilməkdə idi.

«Cənub həsrəti» Azərbaycanın digər bölgələrinə nisbətən Naxçıvanda daha çox hiss olunurdu. İranla sərhəd boyu ərazilərdə çəkilmiş tikanlı məstəllər bir millətin iki hissəyə parçalanmasının «simvoluna» çevrilmişdi.

Naxçıvan kimi az torpaqlı bölgənin 17 min km<sup>2</sup> münbit torpaq sahəsi tikanlı məstəllərlə sərhəd xətti arasında

qalmış, əhalinin bu torpaqlardan istifadə etməsinə imkan verilmirdi. Culfa rayonunda sərhəd zonasında yerləşən qəbiristanlığı və ziyanatgahına getmək mümkün deyildi(40, 4).

AXC-nin Naxçıvan Vilayət şöbəsinin 1989-cu ilin noyabrında keçirilmiş məclisi xalqın iradəsini ifadə edərək zərakılıqla ikiyə bölünmüş Güney və Quzey Azərbaycan arasında humanitar, mədəni, iqtisadi əlaqələri bərpa etmək məqsədilə əsaslış çıxılmış sərhəd çəpərlərinin götürülməsi və mühəndis texniki qurğuların sökülməsi haqqında qərar qəbul etdi. SSRİ-nin və Azərbaycan SSR-in kommunist rəhbərliyi, yerli hakimiyyət orqanları, sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün hərbi-siyasi təsir vasitələrinə əl atıldılar.

Lakin buna baxmayaraq AXC Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq «Sərhəd hərəkatı» adı ilə bir sira siyasi aktyalar həyata keçirdi (67, 216).

1989-cu il dekabrin əvvəllərində Naxçıvan MSSR-də Ordubaddan Sədərəyadək bütün sərhəd boyu onminlərlə adam toplaşaraq kütłəvi mitinqlər keçirməyə başladılar. Dekabr ayının 5-də Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri S.Əliyeva Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə müraciət edərək Naxçıvan MSSR-in sərhədəni torpaqlarından istifadə edilməsi məsələsinin həll olunması zəruriliyini bildirmişdi (132, 1990-ci il, 17 yanvar). Məktubda həmçinin sərhədən ərazilərdə yaşayış əhalinin qarşılıqlı əlaqələrinin bərpa edilməsi məsələsinə toxunulmuşdu. Lakin vəziyyəti düzgün qiymətləndirə bilməyən rəsmi dairələrin tədbir gərmək istəməmləri ehtirasları daha da coşdurur, əhalini radikal addimlara səvq edirdi. Sərhəd zolagının bir sıra hissəsində – Ordubadda, Culfa, Şahtaxtida insanlar sərhəd möftülərini sökərək, Arazın o tayında toplanmış həmvətənləri ilə görüşürdülər. AXC Naxçıvan Vilayət şöbəsi dekabrin 23-də sərhəd dəstəsinin komandirinə ultimatum verərək dekabrin 31-dək sərhəddən adamların müəyyən qaydalarla keçməsinə, qohum-qardaşları ilə əlaqə saxlamaşına imkan yaratmağı tələb etdi. Lakin razılıq əldə olunmadı.

Dekabrin 31-də saat 12<sup>00</sup>-da AXC-nin çağırışı ilə Naxçıvan MSSR ərazisində Araz çayı boyu 137 km Sovet-İran sərhəddində toplaşan əhali sərhəd qurğularını dağıtmaya başladı. Hər iki tərəfdən sahildə toplanmış insanlar Arazi keçib görüsdülər.

Azadlıq uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına divan tutmağa hazırlaşan imperiya dairələri sərhədlərin pozulmasını, planlaşdırıldıqları qırğına bərət qazandırmaq üçün bəhənə hesab etdiyindən sərhədçilərə müqavimət göstərməmək omri vermişdi. Buna görə də sərhədlərin sökülməsi aksiyası qansız-qadasız otuşmuşdü. Bu aksiyası Azərbaycanın Iranla həmsərhəd digər rayonlarında – Cəlilabad, Büləsuvar və başqa yerlərdə də həyata keçirilmişdi.

Naxçıvanda başlanan sərhəd hərəkatına SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr qara yaxaraq onu bir qrup ekstremist və cinayətkar ünsürün omni kimi qiymətləndirib, dünya ictimaiyyətinin gözündən salmağa çalışırdılar. Bu məqsədla əsaslış olaraq sərhəd zonasında fəvqələdə vəziyyət rejimi yaradıldı. Sərhəd hərəkatı ilə bağlı kommunist rəhbərlərinin göstərişi ilə hərəkat üzvlərinə qarşı repressiyalar həyata keçirildi, bir çox yerlərdə sökülmüş sərhəd çəpərləri bərpa olundu (67, 217).

O zaman mərkəzi kütłəvi informasiya vasitələri sərhədlərin sökülməsini vandalizm hərəkəti kimi qiymətləndirmiş, bu hərəkəti Azərbaycanda islam fundamentalizminin baş qaldırması kimi göstərməyə çalışmışdı.

Moskvanın təzyiqi altında Azərbaycan KP MK-si 1990-ci il yanvarın 2-də «Naxçıvan MSSR-də dövlət sərhədində kütłəvi nizamsızlıq haqqında» qərar qəbul etdi. Qərarda sərhəd qurğularının sökülməsi pislənmiş, bu hərəkət «SSRİ-nin dövlət sərhədi haqqında» «SSR İttifaqı qanunun və beynəlxalq normaların kobud surətdə pozulması» kimi qiymətləndirilmiş, «Respublikada yenidənqurma prosesinə ciddi zərbə endirildiyi» iddia edilmişdi (62, 1990, 5 yanvar). Naxçıvan MSSR sərhəd rayonlarının partiya komitələrinin I katibləri – M.C.Abbasova (Şərur), Ə.F.Əliyev (Babək),

Ə.Hüseynova (Culfa), T.Xudaverdiyevə (Ordubad) ciddi xəbərdarlıq edilmişdi (98, siy.37, q.317, iş 275, v.4-5).

Azərbaycan rəhbərliyi Naxçıvanın yerli rəhbərliyini dəyişmək qərarına gəlmış, 1990-cı il yanvarın 3-da Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin növbədən-kənar plenumunda H.İsayev birinci katib vəzifəsindən azad edilərək onun yerinə Alfiyəddin Cəlilov seçilmişdi (62, 1990, 4 yanvar).

Sovet-İran sərhədinin Naxçıvan ərazisində baş vermiş hadisələrlə əlaqədar SSRİ rəhbərliyinin yüksək rütbəli nümayəndələri - Sov. İKP MK-nin katibi A.N.Gireenko, SSRİ Ali Sovetinin Millətlər Sovetinin sədri R.N. Nişanov, Azərbaycan KP MK-nin birinci katibi Ə.Vəzirov, SSRİ DTK-si sədrinin birinci müavini Batkov, generallar Varennikov, Şatalin, Şironkin Naxçıvana gəldilər. Lakin onların Naxçıvana gəlişi genişlənən milli-azadlıq hərəkatının qabığını ala bilmədi. Əksinə, Naxçıvandakı görüşlərində onlar əhalinin tələblərinin haqqı olduğunu etiraf etməli oldular. (62, 1990, 7 yanvar).

Naxçıvan MSSR rəhbərliyi mövcud vəziyyətdə bir qədər ehtiyatlı tərəfənərək hərəkat iştirakçılara qarşı cəza tədbirləri görülməsini tələb edən Mərkəzin əmərlərini yerinə yetirməkdən vax keçdi. Muxtar Respublika Ali Soveti Rəyasət Heyatının sədri S.Əliyeva Azərinformun müxbirinə baş vermiş hadisələrin səbəbləri barədə məlumat verərkən sərhəddə mühəndis-texniki qurğuların dağıdılmasını, 17 min hektar münbit torpağın sərhəd zonasında kənd təsərrüfatı dövriyyəsindən kənarda qaldığını, Muxtar Respublika əhalisinin torpaq səridən azyiyət çökdiyi halda bu ərazinin becərilməməsi, Ermənistən SSR-dən Naxçıvana on minlərlə qaçqının gələməsi ilə vəziyyətin daha da kəskinləşməsi faktları ilə izah etmiş, eyni zamanda «məsuliyyətiz şəxslərin bundan istifadə edərək bəzi adamları hüquqa zidd hərəkətlərə töhrük etdiyini» söyləmişdi. O həmçinin əhalinin bəzi arzularının—sərhəd rejiminin yüngülləşdirilməsini, qohumlara ünsiyyət üçün imkan verilməsini, sərhədyanı ticarətin təşkil edilməsi-

nin vacibliyini respublika rəhbərliyinin diqqətinə çatdırımışı (62, 1990, 4 yanvar).

Bu tələblər A.Cəlilovun SİTA müxbiri ilə səhbatında də ifadə olunmuş və SSRİ XİN-dən Azərbaycan və İran əhalinin fərdi ünsiyyəti üçün daha sadə qayda yaradılmasıının mümkünüyü məsələsini İran tərəfi ilə birlikdə nəzərdən keçirilməsi təklifi səslendirilmişdi (62, 1990, 10 yanvar).

Sərhəd hərəkatı SSRİ XİN-nin Naxçıvanla İran arasında sərhəd zonasında yaşayan əhalinin ünsiyyətini genişləndirmək üçün əməli addımlar atmağa vadar etdi. Həmin nazirliyin bir qrup əməkdaşı 1990-cı il yanvarın 4-6-da Bakıya gələrək sərhəd zonasında sadələşdirilmiş keçid sisteminin yaradılması məsələsini müzakirə etdi (62, 1990, 9 yanvar).

1990-cı il yanvarın 9-da isə İran İslam Respublikası XİN vizalar və pasportlar departamentinin nümayəndəsi Tale Mənuçöhr Mössülü başda olmaqla İHR XİN-nin nümayəndə heyəti Bakıda, Azərbaycan XİN-də sərhəddə ünsiyyət qaydalarının sadələşdirilməsi barədə damışıqlar apardı. Qarşılıqlı anlaşmaya əsasən həftənin bir günü sərhədboyu ərazidə yaşayan vətəndaşların İranın sərhədboyu regionlarına sərbəst gedisi üçün sadələşdirilmiş viza rejimi tətbiq edildirdi (62, 1990, 12 yanvar).

1990-cı il yanvarın 10-da SSRİ Ali Sovetinin Rəyasət Heyatı «SSRİ-nin Dövlət Sərhədi haqqında qanunun Naxçıvan MSSR ərazisində kobud surətdə pozulması haqqında» qərar qəbul etdi. Qararda sərhəd rejiminin pozulması faktı pislənilsə də, bu hadisənin baş verəsənin obyektiv səbəbləri üstürtülü də olsa etiraf olunurdu. Belə ki, qərarın ikinci bəndində SSRİ Nazirlər Sovetinə «sərhədyanı rayonlarda əhalinin qaldırıldığı konkret məsələlərin həlli üçün Azərbaycan SSR-in respublika və yerli dövlət orqanlarının iştiraki ilə tədbirlər görülməsi» tapşırılmışdı (62, 1990, 11 yanvar).

Lakin Moskva Azərbaycandakı hadisələrə nəzarəti tam itirmək təhlükəsi ilə barışa bilmir, yanvarın əvvəllerindən Azərbaycanda müxtəlif qoşun hissələri, cəza dəstələri

yerləşdirirdi. Mərkəz Azərbaycanda demokratik hərəkatı böğməq üçün əlverişli möqam axtarırdı. Yanvarın 13-14-də Bakıda SSRİ DTK-sinin sənədarisi əsasında milli zəmində talanlar baş verdi. Talançı dəstələrə qarşı nə yerli hüquq-mühafizə orqanları, nə də şəhərdə yerləşmiş 12 minlik SSRİ DİN qoşunları heç bir tədbir görmədilər.

Demokratik hərəkatı yatrımaq, xalqa divan tutmaq üçün hüquqi zəmin lazım idi. Azərbaycan SSR Ali Soveti Rayasət Heyətinin müraciətinə əsaslanan SSRİ Ali Soveti Rayasət Heyəti yanvarın 15-də DQMVG və bəzi başqa rayonlarda fəvqələdə vəziyyətin elan olunması haqqında fərman verdi (62, 1990, 17 yanvar). Fərmando DQMVG, Azərbaycanın ona bitişik rayonları Ermenistan SSR-in Gorus rayonu ilə yanaşı Azərbaycan ərazisindəki SSRİ-nin dövlət sərhədi boyunca sərhədyanı zonada da fəvqələdə vəziyyət tətbiq edildi.

Bu fərmana əsaslanan Zaqafqaziya Sərhəd Dairəsinin Komandanlığı Naxçıvan MSSR rəhbərliyinə məktub göndərərək Muxtar Respublikanın sərhəd rayonlarında da fəvqələdə vəziyyətin tətbiq edilməsini təklif etsdə (70) Naxçıvan rəhbərliyi buna imkan vermadı.

Bələdiyə, Azərbaycanda, o cümlədən Naxçıvanda gedən milli-azadlıq hərəkatının mühüm mərhələsini təşkil edən sərhəd hərəkatının qarşısını almaq üçün ciddi cəhdərlər göstəriləsə də bu, heç bir nəticə vermedi.

1989-cu il dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyi bayramına çevrildi. 1990-ci ildən isə həmin günün ildönümü respublikanın demokratik qüvvələri tərəfindən geniş qeyd edildi. Həmin ilin noyabrın 5-də Türkiyədə keçirilən Birinci Millətlərərəsi Azərbaycan-Türk dərnəkləri qurultayında 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurəti irəli süründü.

Naxçıvanın mütərəqqi qüvvələri tərəfindən həyata keçirilən «Sərhəd hərəkatı» rəsmi səviyyədə siyasi və tarixi qiymətini də birinci dəfə möhz Naxçıvanda, Heydər Əliyevin rəhbərlik etdiyi Muxtar Respublika Ali Məclisinin 16 dekabr 1991-ci il tarixli sessiyasında almışdır. Heydər Əliyev Dünya

Azərbaycanlılarının Milli Həmrəylik və Birlik günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında müzakirə olunmasını, böyük siyasi əhəmiyyətli qərar qəbul edilməsini, Azərbaycan türklerinin uzun illər ayıldıldından sonra birləşməsi yolunda ilk addım kimi qiymətləndirmişdi (67, 208).

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 dekabr tarixli sessiyasında 31 dekabr Dünya Azərbaycan Türklerinin Həmrəylik və Birlik gününün elan edilməsi, hər il bayram edilməsi, həmin gün Naxçıvan Muxtar Respublikasının ərazisində iş günü hesab edilməməsi, bu günün bütün Azərbaycan Respublikasında qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Ali Sovetinə təklif veriləməsi, sərhəd çəpərlərinin bərpa edilməsinin qanunsuz hesab edilməsi haqqında tarixi qərar qəbul edildi.

## 1.2. Ermənistan SSR-dən azərbaycanlıların deportasiyası. Qaçqınların Naxçıvanda yerləşməsi

XX əsrin 80-ci illərinin sonunda keçmiş SSRİ-də yaranmış əlverişli şəraitdən, Moskvanın bilavasitə himayədarlığından istifadə edən erməni millətlərə əsrlər boyu arzusunda olduqları bədnəm niyyətlərinə – «Türksüz Ermənistən» yaratmağa nail oldular.

Ermənilərin Dağlıq Qarabağı əla keçirmək üçün başladıqları hərəkatın elə ilk ilində, 1988-ci ildə Ermənistən SSR ərazisindən, öz dədə-baba yurdlarından 185 yaşış məntəqəsindən 230 min azərbaycanlı qovuldu, onlara məxsus 31000 ev, şəxsi təsərrüfat, 105 kolxoz və sovxozlarnın əmlakı talandı, 214 nəfər öldürülüdü, 1154 nəfər yaralandı, yüzlərlə adama işğanə verildi, qız-gəlinlərin namusu təhqir olundu. 15 mindən çox kurd və bir neçə min rus Ermənistəndən çıxarıldı. Nəticədə Ermənistən yalnız ermənilərdən ibarət olan monoetnik respublikaya çevrildi (20, 258).

Ermənistən SSR-də azərbaycanlı əhaliyə qarşı kütülvə terroru Azərbaycanın o vaxtkı rəhbərliyi nəinki öz etiraz səsini ucaltmadı, əksinə cinayətkar şəaliyyətsizliyi, mərkəz

qarşısında mütiliyi ilə erməni vandallarını yeni azığın hərəkətlərə şirnikləndirmiş oldu. Hətta Ermənistandan qovulmuş soydaşlarının «erməniləri qiciqləndirməməq» naminə Dağlıq Qarabağda məskunlaşmasına icazə vermadı. Bundan ruhlanan ermənilər azərbaycanlılara qarşı qanlı əməllərini davam etdirərək onları son nəfərinədək Ermənistandan qovmağa nail oldular. Bu respublikada azərbaycanlılar yaşayan son yaşayış məntəqəsinin Mehri rayonunun Nüvədi kəndinin əhalisi 1991-ci il avqustun 8-də bir gün içərisində sovet əsgərlərinin köməyi ilə Ermənistandan qovuldular. Beləliklə, rusların dəstəyi ilə XIX əsrin əvvəllərində başlanmış ermənilərin azərbaycanlı əhalisini öz doğma torpaqlarından - Qərbi Azərbaycan ərazisindən deportasiyası prosesi XX əsrin sonunda yenə də rusların köməyi ilə uğurla başa çatdırıldı.

Əslində erməni millətçiləri üçün azərbaycanlıların öz etnik torpaqlarından deportasiya edilməsi daha strateji məqsədin Dağlıq Qarabağın və Naxçıvanın əla keçirilməsinin ilkin mərhələsi idi. Proseslərin gedisi göstərdi ki, ermənilər bu məsələni tam reallaşdırıldıqdan sonra Dağlıq Qarabağda silahlı müqavimətə və separatizm hərəkatına başladılar. Bunu nələr necə deyirlər, öz arxalarını tam möhkəmləndirmiş, ikinci cəbhə təhlükəsini aradan qaldırmışdır.

Bu əməllərinə haqq qazandırmak üçün ermənilərin Sumqayıtda törətdikləri fırnaklıq hərəkətindən sonra Ermənistanda qanlı antitürk hərəkəti daha da genişləndi. Məhv olmaq təhlükəsi ilə üz-üzə qalan azərbaycanlılar öz yurdyuvalarını tələsik tərk edərək Azərbaycanın Ermənistana sərhəd rayonlarına axıstdılar.

Əsrin əvvəllərində - 1905-1906, 1918-1920-ci illərdə İravan quberniyasından və Zəngəzurdan daşnak toqiblərindən qasıb canını qurtarmış soydaşlarına sığınacaq vermiş Naxçıvan camaati taleyin hökmü ilə əsrin sonlarında da eyni yükü öz üzərinə götürmüş, Ermənistandan SSR-dən qaçın düşmüs vətəndaşlarını ilk qəbul edənlərdən olmuşdu. Naxçıvanın Ermənistana həmsərhəd zonada yerləşməsi, nəqliyyat-kommunikasiya vasitələrinin Muxtar Respublika ərazisindən keçməsi, Naxçıvan əhalisi ilə Ermənistandan SSR-in azərbay-

canlı əhalisi arasında qohumluq və digər insani əlaqələrin mövcudluğu azərbaycanlı qaçqınların Naxçıvana pənah gətirmələrini şərtləndirirdi.

Hələ münaqişənin qızışlığı ilk günlərdə, azərbaycanlı əhalinin ən ağır vaxtlarında onlara ilk kömək əlini uzadan Naxçıvan əhalisi və rəhbərliy olmuşdu. Ermənistandan rəhbərliy və quldur dəstələri tərəfindən mühəsirəyə alınmış, bütün həyatı vasitələrdən məhrum edilmiş azərbaycanlılar yaşayan kəndlərə Naxçıvandan ərzaq məhsulları göndərilir, onların təhlükəsiz surətdə Naxçıvana və Azərbaycanın digər rayonlarına çıxıb getmələri üçün nəqliyyat vasitələri və hərbi maşınlar göndərilirdi. Naxçıvana gələn qaçqınlar əsasən Ermənistandan SSR-in Ararat, Əzizbəyov, Yexeqnadzor, Artaşat və digər sərhəd rayonlarının əhalisi idi.

Həmin ilin noyabrında azərbaycanlılar yaşayan Qarmraşen, Xalisə kəndlərinin əhalisi yalnız Naxçıvandan əhalinin tələbi ilə göndərilmüş zirehli maşın və yük maşınlarının köməyi ilə erməni quldurlarından xilas olaraq Naxçıvana gələ bilmisdilər (26, 73, 247-248). Naxçıvana pənah gətirmiş qaçqınların qarşılılanması və yerləşdirilməsində əsas ağırlıq ilk günlər Şərur (o vaxtlar İliç-M.M) rayonunun üzərinə düşmüdü. Rayon mərkəzində toplaşan yüzlərlə qaçqın rayon rəhbərliyinə müraciət edərək Ermənistanda məhv olmaq təhlükəsi altında yaşayan həmvətənlərini xilas etmək üçün əməli tədbirlər görməyi tələb edirdilər. Ermənistandan gələn qaçqınları qarşılıamaq üçün rayonun Ermənistana sərhəddində, Sədərəkdə karantin postu yaradılmışdı.

Həmin ilin payızına qədər ermənistanlı qaçqınlar dəfələrlə Naxçıvandan öz doğma yurdlarına qayıtmaga çalışıllar da, erməni saqqallılarının təzyiqi altında geriyo dönməyə məcbur olmuşdular. Vedibasarın Şiddi kəndinin əhalisinin başına gotirilənlər naxçıvanlıların xüsusi qəzəbinə səbəb olmuşdu (45, 306-307).

1988-ci ilin mart ayının ikinci yarısından başlayaraq Naxçıvan əhalisi İravandan, Göyçədən, Vedibasardan, Zəngəzurdan gələn yüzlərlə soydaşımı qəbul edirdi. Onları qar-

şılamak, yerləşdirmək, minimum tələbatlarını ödəmək üçün hər bir naxçıvanlı ayağa qalxdı.

Artıq 1988-ci ilin ilk üç ayı ərzində Ermənistən SSR-dən Naxçıvan Muxtar Respublikasına 9088 nəfər qəçqin (1853 ailə) gəlmişdi, onlardan 2493 nəfəri (427 ailə) müvəqqəti olaraq Sədərək kəndində, yerli sakinlərin evlərində, müxtəlif ictimai binalarda, məktəblərdə yerləşdirilmişdi (95, siy.37, qutu 306, iş 33, v.3-6). Sonradan onlar Muxtar Respublikanın digər rayonları arasında bölüşdürüllər, onlara ilkin tələbat malları ilə yardım göstərilirdi.

Erməni mətbuatı Azərbaycandan getmiş ermənilərin sayı barədə şəxsiyyətli məlumatları döñə-döñə dərc etsə də, Azərbaycan mətbuatı didərgin soydaşları haqqında əsil həqiqəti yazımaqdan, onların miqdarını göstərməkdən qorxurdu. İlk dəfə Naxçıvanda qəçqinlərin sayı barədə məlumat 2 aprel 1988-ci il tarixində «Sovet Naxçıvanı» qəzetiində Muxtar Respublika Ali Məhkəməsinin sədri Musa Həsənov tərəfindən elan edildi (45, 309).

Naxçıvana qovulmuş didərginlərin hamisəna erməni yaraqlıları tərəfindən divan tutulmuşdu. Çətin aşırımlarda, qarlı dağlarda yarıçılpaq vəziyyətdə olan insanlardan ölenlər, yaralananlar çox idi. Qəçqinlərin bir hissəsi birbaşa Naxçıvan şəhər xəstəxanasına çatdırılmışdı. Lakin əhalinin əksəriyyəti şəhərin mərkəzinə toplaşaraq geriyə qaytarılmalarını, təhlükəsizliklərinin təmin edilməsini tələb edirdilər.

Aprel ayından başlayaraq Ermənistən SSR-də yerli azərbaycanlılara qarşı təqiblərin güclənməsi ilə qəçqinlərin yeni, daha böyük kütləsi Naxçıvan Muxtar Respublikasına gəldi. 1988-ci ilin aprel-iyul ayları ərzində Muxtar Respublikaya əlavə olaraq 8 mindən çox qəçqin gəlmİŞdi. (95, siy.37, qutu 307, iş.56, v.19-21).

İlk vaxtlar qəçqinlərin qəbulu və onların yerləşdirilməsi kortobii şəkildə, əsasən yerli əhalinin iştirakı ilə həyata keçirilirdi, sonradan bu işlə Muxtar Respublikanın bütün əlaqədar təşkilatları məşğul olmağa başladı. Naxçıvan MSSR-ə gəlmiş azərbaycanlı qəçqinlərin qəbulu, yerləşdirilməsi və ilkin ehtiyaclarının ödənilməsi işini operativ surətdə

həll etmək, Muxtar Respublikanın müxtəlif dövlət, ictimai təşkilatlarının fəaliyyətini əlaqələndirmək məqsədi ilə Vilayət Partiya Komitəsi müvafiq komissiya yaratmışdı. Tərkibində Muxtar Respublika partiya, sovet, hömkarlar ittifaqı və komsomol komitələrinin, nazirlik və idarə başçlarının təmsil olunduğu bu komissiyaya Muxtar Respublika Nazirlər Soveti sədrinin birinci müavini İ.H.Qurbanov başçılıq edirdi. 1988-ci ilin dekabrında komissiyaya rəhbərlik Nazirlər Sovetinin 1 müavini A.I.Abdullayeva tapşırılmış, lakin onun vəzifəsini dəyişməsi ilə əlaqədar komissiyanın sədri yeni təyin olunmuş birinci müavini A.Q.Sadiqov olmuşdur (95, siy.37, qutu 317, iş 177, v.13). Eyni zamanda komissiyanın tərkibində bazı dəyişikliklər baş vermişdi. Yerlərdə qəçqinlərin üzəlşəsi problemləri operativ həll etmək, onların mənzil-məşəf qayğılarını (qəçqinlərin müvəqqəti yaşayış yerləri ilə təmin olunması, tibbi və ərzaq yardımlarının göstərilməsi, işlə təmin edilməsi, qəçqin uşaqların tədris-tərbiyə məüssisələrində yerləşdirilməsi və s.) ödəmək üçün Muxtar Respublikanın bütün şəhər və rayonlarının yerli icra orqanları başçularına müvafiq komissiyaları yaratmaq tapşırığı verilmişdi. Naxçıvana pənah gatmış qəçqinlərin ağır vəziyyətini qismən yüngülləndirmək üçün əhali və yerli hakimiyət orqanları bütün mövcud imkanlardan istifadə edirdilər. Muxtar Respublikaya gəlmiş hər bir ailəyə maddi yardım göstərilmiş, onlar yaşayış yerləri, ərzaq məhsulları ilə təmin olunmuşdular (101, siy. 7, qutu 2135-2140).

Muxtar Respublikanın bir çox əmək kollektivlərinin, tələbələrin, ayrı-ayrı vətəndaşların müraciətlərini nəzərə alaraq qəçqinlərə maddi kömək məqsədi ilə Naxçıvan Bankında Yardım fondunun xüsusi hesabı açılmış, qısa müddət ərzində bu fonda 100 min manata yaxın vəsait daxil olmuşdu.

Muxtar Respublika rəhbərliyi Ermənistən SSR-dən qəçqin düşməs soydaşlarının öz doğma yerlərinə qayıtmaları və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Ermənistən SSR-in rəhbərliyi, hömşərhəd rayonların başçıları ilə əlaqəyə girmiş, hər iki tərəfdən qəçqin düşməs insanların geri qayta-

rlması üçün birgə əməli tədbirlər görməyi və müvafiq komisiyalar yaratmağı təklif etmişdilər. Naxçıvan MSSR-nin müvafiq rayonlarının rəhbərliyinə də Ermənistan SSR-nin onunla həmsərhəd rayonun rəhbərliyi ilə əlaqələr yaratması tapşırılmışdı. Düzdür, birgə komissiyalar yaradılsada, bir nəfər də olsun qəçqını Ermənistan SSR-dəki öz doğma yurduna qaytarmaq mümkün olmadı. Daha doğrusu, Ermənistan rəhbərliyi buna imkan vermedi. Baxmayaraq ki, Naxçıvandan köçüb getmiş bəzi ermənilər geri qayıtmış, onların təhlükəsizliyinə tam şərait yaradılmışdı (99, siy.13, iş 29, bağlama 204, v. 30-31).

Muxtar Respublikanın hüquq-mühafizə orqanlarına ermənilərin mühafizəsi, onların iş yerlərinə yenidən bərpa edilməsi, evlərinin, əmlaklarının qorunması barədə yuxarıdan göstərişlər verilmişdi. Ermənistandan qəçqın düşməs azərbaycanlıların yalnız bir hissəsinə, özü də hadisələr təzə başlayarkən öz evlərini satmağa və ya dəyişməyə imkan verilsə də, Naxçıvan MSSR-də yaşayan bütün ermənilər çox sakin şəkildə öz evlərini yerli sakinlərə satıb gedirdilər. Erməni əhaliyə dözümlü münasibəti bir fakt da sübut edir ki, Muxtar Respublikada yaşamış ermənilər arasında milli zəminda həlak olan olmamışdır.

Ermənistan SSR-in Ararat, Sisyan, Masis, Əzizbəyov, Yexeqnadzor, Qafan, Mehri və b. rayonlarının müxtəlif kəndlərində yaşayış bir neçə yüz ailə 1988-1989-cu il ərzində öz şəxsi evlərini Naxçıvan MSSR-də (əsasən Naxçıvan şəhərində) yaşayan ermənilərin evləri və mənzilləri ilə dəyişmək üçün yerli icra hakimiyyətlərinə müraciət etmişdilər.

Ermənistan qəçqınlarının əksəriyyəti əvvəllər kənd təsərrüfatı ilə məşğul olduqlarından Muxtar Respublikanın müxtəlif kəndlərində yaşamaq arzusunda olduqlarını bildirmişdilər. Onların bu xahişinə əməl edilmiş, köçkünlərə torpaq sahələri ayrılmışdı. 1989-cu ilin noyabrında Ararat rayonunun Kiçik Vedi, Armaş, Xalisə kəndlərinin sakinləri Naxçıvan şəhərindəki dəyişdirmə yolu ilə alındıqları kommunal mənzillərini Babək rayonunun Cəhri, Sovetabad, Şəkəra-

bad, Culfa rayonunun Qazançı kəndlərinə dəyişmişdilər (101, siy.7, qutu. 2134).

SSRİ rəhbərliyi Zaqafqaziyada millətlərarası münaqişə nəticəsində qəçqın düşməs insanların öz daimi yaşayış yerlərinə qaytarılması barədə bir neçə qərar qəbul etsə də, bu qərarları həyata keçirmək üçün heç bir əməli addım atmadı. Məsələn Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin «Vətəndaşların daimi yaşayış yerlərini məcburi tərk etməsində Azərbaycan SSR və Ermənistan SSR yerli orqanlarının, ayri-ayrı vəzifəli şəxslərin yolverilməz hərəkətləri haqqında» 6 dekabr 1988-ci il tarixli qərarı oldu (62, 1988, 7 dekabr). Bu qərarda vətəndaşların öz doğma yurd-yuvalarından didərgin düşməsi, Ermənistan SSR ali hakimiyyət orqanlarının bila-vəsita fəaliyyəti ilə deyil, bəzi yerli hakimiyyət nümayəndələrinin məsuliyyətsiz hərəkətlərinin nəticəsi olduğu bildirilir və bu işdə hər iki respublika rəhbərlərinin bərabər məsuliyyət daşıdığı ifadə olunurdu. Həmin vaxtlar həm mərkəzi hakimiyyət, həm də mərkəzi mətbuat baş verən hadisələr haqqında ya susur, ya da ermənilərin xeyrinə birtərəfli siyaset güdüür, Azərbaycanda baş verən hadisələri qasdən təhrif edir, ən yaxşı halda isə yuxarıda qeyd edildiyi kimi, tarazlaşdırılmış siyaset yeritməyi məqsədəuyğun hesab edirdi. Azərbaycanın rəsmi dövlət mətbuatı da onlardan geri qalmırıldı. Mətbuatın bu dövrə əsas mövzusu keçmiş rəhbərlərin fəaliyyətini təqnid etmək, «Naxçıvan dəstəsi» haqqında haray-həşir qoparmaq idi.

Naxçıvan MSSR-ə gəlmiş qəçqınların yerləşdirilməsi, onların zəruri həyat vasitələri ilə təmin edilməsi üçün, qeyd edildiyi kimi, hər bir rayonda xüsusi komissiyalar və qərargahlar yaradılmışdı. Komissiyalara ya rayon partiya komitələrinin I katibləri, ya da XDS İK-in sədrələri başçılıq edirdilər. Naxçıvan MSSR-nin rayonları arasında Ermənistan SSR-dən qovulan soydaşlarımızın qəbulu və onlara yardım göstərilməsi sahəsində əsas ağırlıq İliç rayonunun üzərinə düşmüştü. 1988-ci ilin sonları üçün bu rayonun 60-a yaxın kəndində 800 ailəni təmsil edən 2100 nəfərlik qəçqın yerləşdirilmişdi. Qısa müddət ərzində onların əksəriyyəti

daimi yaşayış yerləri, işlə təmin edilmiş, onlara torpaq sahəsi ayrılmış və uzunmüddətli ssudalar verilmişdi. Rayon XDS İK-nin qərarı ilə qəçqinlərə 430 min manatlıq pul və ərzaq yardımı göstərilmişdi (99, siy.13, iş 8, b.203, v.33). Rayonda müvəqqəti məskunlaşmış qəçqinlərə dövlət təşkilatları ilə yanaşı ayrı-ayrı kollektivlər, müxtəlif insanlar təmənnasız yardımalar göstərirdilər.

Bir müddətdən sonra rayonda yerləşmiş qəçqinlər Azərbaycanın müxtəlif şəhər və rayonlarına köcmüş, Şərurə 700 nəfərə qədər qəçqin gəlməmişdi. Ermənistən SSR-nin müxtəlif rayonlarında yaşamış bu insanlar rayonun müxtəlif kəndlərində yerləşdirilmiş, onlar torpaq sahələri, digər yaşayış vasitələri ilə təmin edilmişdi (70, 271).

Muxtar Respublikanın ən iri rayonlarından olan Babək rayonunda da Ermənistəndən qəçqin düşməş çoxlu soydaşlarımız yerləşmişdi. Müxtəlif mənbələrə görə rayon ərazisində 2500 nəfərə qədər qəçqin qəbul edilmiş (103, siy.10, iş.21, bağlama 61, 62), onların 757 nəfəri rayonda daimi qeydiyyata alınmışdı. Qəçqinlərin əksəriyyəti rayonun kolxoz və sovxozlarda müvafiq işlə təmin edilmiş, onlara pul, ərzaq və digər yardımalar göstərilmişdi. Kökünlərə 31.328 manat pul ödənilmişdi (103, siy.10, iş 53, bağlama 63, v.39-45).

Azərbaycan KP MK-nin «Daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş vətəndaşların problemlərinin həll edilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında» 5 dekabr 1988-ci il tarixli qərarına uyğun olaraq Muxtar Respublikanın rayonlarında yeni komissiyalar yaradılmış, mövcud komissiyaların tərkibində dəyişikliklər baş vermişdi. Belə ki, Babək rayonunda hələ 1988-ci ilin iyulunda yaranmış komissiyaya (onun sədri R.İK-in sədri R.Əzimov idi – M.M.) bu qərardan sonra rayon partiya komitəsinin I katibi (K.Süleymanov – M.M.) sədrlik etməyə başlamış, komissiyanın tərkibi genişləndirilmişdi (103, iş 37, bağ.61, v.58-61). Bütün rayonlarda olduğu kimi Babək rayonunda da bütün dövlət və ictimai təşkilatların rəhbərləri komissiyaya daxil edilmişdi. Rayona gəlmiş qəçqinlər əsasən Əzənobürd (1462 nəfər),

Leninabad, Kütəpə və Zeynəddin kəndlərində (115 nəfər) yerləşdirilmişdi (103, siy.10, iş 53, bağlama 63). Rayonun Böyükdüz kəndinin yaxınlığında «Ceyran bulğası» adlanan ərazidə 380 qəçqının yerləşdirilməsi üçün yeni yaşayış məntəqəsi yaradılmışdı. Burada qalmış ailələrin hər biri üçün fərdi evlər, məktəb, klub, mağaza və digər məişət və sosial obyektlər tikilmişdi. Hər bir ailəyə 1200 m<sup>2</sup> torpaq sahəsi ayrılmışdı (132, 1990, 20 may).

Naxçıvan MSSR Ordubad, Culfa, Şahbuz rayonlarında da Ermənistən SSR-dən qovulmuş soydaşlarımızın qəbul edilməsi və yerləşdirilməsi üçün müvafiq tədbirlər görülmüş, burada məskunlaşmış qəçqinlərin mənzil-məişət problemlərinin həlli, ərzaqla təmin edilməsi istiqamətində rasmi dövlət orqanları əhalini ilə six əlaqədə işləyirdilər. Ordubada gəlmış 500 nəfərdən çox qəçqin rayonun bir sıra kəndlərində, ermənilərin tərk etdikləri evlərdə yerləşdirilmişdi. Qəçqin uşaqlar üçün Parağa kəndində yeni məktəb açılmışdı (98, siy. 16, qutu 175, iş 1, v.1-5). Rayonda daimi yaşamaq arzusunda olanlar üçün ssuda ayrılmış, onlar işlə təmin edilmişdi. Dövlət bankının rayon şöbəsində qəçqinlər üçün açılmış xüsusi hesaba rayonun müxtəlif əmək kollektivləri, ayrı-ayrı şəxslər tərəfindən 150 min manat vəsait köçürülmüşdü. Rayonun Ağdərə kəndinin Ermənistən qəçqinləri tərəfindən məskunlaşdırılması barədə qərar qəbul edilmişdi (62, 1988, 8 dekabr).

Culfa rayonuna Ermənistəndən 300-dən çox qəçqin gəlməmişdi. Onlar rayonun Xanağa, Əbraqunus, Şurud və digər kəndlərində, əsas hissəsi isə Culfa şəhərində yerləşdirildi (96, siy.12, qutu 149, iş 15, v.29-30).

Ermənistənə sərhəd olan Şahbuz rayonunun əhalisi də qəçqin düşməş soydaşlarının vəziyyətini qismən də olsa yüngülləşdirmək üçün əllərindən gələni etmişdilər. Bu rayona Ermənistən SSR-in Əzizbəyov, Yexeqnadzor və Sisyan rayonlarından 1500 nəfərdən çox qəçqin gəlməmişdi. Qəçqinlərin qəbulu və yerləşdirilməsi, onlar üçün minimum sosial-məişət şəraitini təmin etmək üçün rayon XDS İK sədrinin başçılığı ilə (V.Mirzəyev – M.M.) komissiya təşkil edilmiş, qəçqinlərə

pul, ərzaq və digər yardımalar göstərilmişdi. 1989-cu ilin yanvar ayının 27-də komissiyanın tərkibi genişləndirilmiş, buraya bütün rəsmi orqanların rəhbərləri daxil edilmişdi. Rayon XDS İcraiyyə Komitəsinin yeni sədri X. Abbasov komissiyaya sədr təyin edilmişdi (97, siy.12, qutu 114, iş 20, v.20). Qaçın azərbaycanlılar rayonun Nurs, Mahmudoba, Badamlı, Görür, Arınc və başqa kəndlərində müvəqqəti yerləşdirilmişdi (97, siy.12, qutu 115, iş 26, v.1-30).

Rayonun Görür kəndində 35 (132, 1989, 19 dekabr) qaçın ailəsi yerləşdirilmişdi.

Rayonda daim məskunlaşmaq arzusunda olanlara torpaq sahəsinin ayrılması, ev tikmək üçün ssudaların verməsi, əmək qabiliyyəti qaçınların müvafiq işlə təmin edilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilmişdi. Lakin rayona pənah gətirmiş qaçınların əksəriyyəti sondan buranı tərk edərək Azərbaycanın digər bölgələrinə əsasən Bakı şəhərinə getmişlər. 1989-cu ilin ortaları üçün Şahbuzda cəmi 362 nəfər qaçın qalmışdı (99, siy.12, qutu 115, iş.22, v.84).

Ümumiyyətlə, Muxtar Respublikada Ermənistən SSR-dən qaçın düşmüş əhalinin qəbulu, yerləşdirilməsi ilə bağlı ən mürəkkəb dövr 1988-1989-cu illər olmuşdur. Bu illərdə Muxtar Respublika rəhbərliyi bütün əhali ilə birgə öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarının vəziyyətini qismən yüngülləşdirmək üçün bütün zəruri tədbirləri görmüşdülər. Onlara ərzaq, paltar, pul, yanacaq və digər yardımalar göstərilmiş, yaşayış yerləri, işlə, tibbi və digər sosial-məişət xidmətləri ilə təmin edilmiş, məktəbyaşlı uşaq-lar təhsilsə cəlb edilmişdilər. Onlar qaçınların üçün yaradılmış «Yardım» fonduna pul vəsaitləri köçürürlər, qaçınların vətən dərđinə, yurdsuzluq həsratına şərik çıxməq üçün əllərindən gələni edirdilər.

Artıq 1989-cu ilin sonlarından başlayaraq Ermənistəndən qaçın düşərək Naxçıvanda məskunlaşmış əhalinin əksəriyyəti Muxtar Respublikanı tərk edərək Bakı şəhərinə köçməyə başladı.

Muxtar Respublikada daimi məskunlaşmaq qərarına golmiş qaçınlar isə burada daimi pasport qeydiyyatına alınıraq, evlə, şəxsi təsərrüfat sahələri və daimi işlə təmin edildilər.

Mərkəzin, Azərbaycan və Ermənistən hökumətlərinin qaçınların öz yerlərinə qaytarılması barədə qəbul edilmiş qərarlarının heç biri icra olunmadı. 1989-cu il yanvarın 4-də Azərbaycan və Ermənistən KP MK-larının, respublikaların Ali Sovetləri Rəyasət Heyətlərinin və Nazirlər Sovetlərinin daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşlara birgə müraciəti qəbul edildi. Müraciətdə öz yaşayış yerlərinə qayıdacaq vətəndaşların təhlükəsizliyinə və konstitusiya hüquqlarının qorunacağına təminat verilməsi qeyd olundur. Lakin bu müraciətə qol çökən Ermənistən rəhbərliyinin bilavasitə göstərişi ilə 250 mindən çox azərbaycanlı bu respublikadan artıq qovulmuşdu (25, 210).

SSRİ Nazirlər Sovetinin 15 aprel 1989-cu il tarixli 321Nö-li qərarı ilə vətəndaşların öz daimi yaşayış yerlərinə qaytarılması və onlara dəymış maddi zərərin ödənilməsi məsələlərini həll etmək məqsədi ilə hər iki respublika hökumət sədrləri müavinlərinin sədrliyi ilə respublikalararası komisiya yaradılması, vətəndaşlara dəymış ziyanın yerli büdcələr hesabına ödənilməsi, müvafiq müavinətlərin verilməsi nəzərdə tutulmuşdu (62, 1989, 20 aprel). Qərara görə müvafiq müavinətlər vətəndaşlara onların qaçın düşdükləri respublikanın idarə və müəssisələri tərəfindən ödənilməli idi. Lakin Ermənistən SSR-dən qaçın düşmüş insanların heç biri bu respublikadan qəpik də olsun kompensasiya ala bilmədi.

Qaçın düşmüş soydaşlarımızın təminatı ilə bağlı bütün ağırlıqlar Azərbaycan büdcəsinin və yerli büdcələrin, respublika əhalisinin üzərinə düşdü. 1989-cu il oktyabrın 19-də daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş şəxslərlə iş üzrə respublika dövlət komitəsi yaradıldı. Komitənin qaçınların məskunlaşdığı yerlərdə, o cümlədən, Naxçıvan MSSR-də müvafiq bölmələri təşkil olunurdu. Müvafiq komissiya Azərbaycan Ali Sovetinin tərkibində də yaradılmış, A.Bolotin (Naxçıvan Vilayət Partiya Komitəsinin II katibi)

və A.Cəlilov (Muxtar Respublika Nazirlər Sovetinin sədri) onun tərkibinə seçilmişdilər.

Azərbaycan SSR Nazirlər Sovetinin 4 oktyabr 1989-cu il tarixli, 399Nö-li qərarına əsasən Ermənistən SSR-dən daimi yaşayış və iş yerlərini məcburi tərk etmiş və Azərbaycan SSR ərazisində məskunlaşmış qaçqınlara müavinət verilməsinə başlandı. Naxçıvan MSSR-də yaşayan qaçqınlara müvafiq müavinatların verilməsi üçün şəhər və rayon XDS icraiyyə komitələri müvafiq qərarlar verdilər. 1990-ci ilin iyul-avqustunda Azərbaycan SSR və Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı ilə Muxtar Respublikada yaşayan bütün qaçqınlar daimi pasport qeydiyyatına alındılar. Təkcə Naxçıvan şəhərində 825 nəfər qaçqın daimi qeydiyyata alındı (101, siy.7, qutu 2202). Naxçıvan MSSR ərazisində məskunlaşmış azərbaycanlı qaçqınlara fərdi mənzil tikintisi üçün torpaq sahələri, dövlət mənzil fondundan mənzillərin verilməsi qərara alınmış, öz xüsusi evlərini dövlət mənzilləri ilə dəyişmiş qaçqınlara mənzillərin pulsuz olaraq özülləşdirilməsinə icazə verilmişdi.

Bütün bu həyata keçirilmiş tədbirlər sayəsində Ermənistən SSR-dən deportasiya edilmiş azərbaycanlıların sosial-məişət şəraiti müəyyən qədər yaxşılaşdırıldı. Lakin onların əsas problemi - öz doğma yurd-yuvalarına qayıtmak arzusu hələ də həll edilməmiş qalır.

## II FƏSİL

### NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA İCTİMAİ-SİYASİ PROSESLƏR (1990-1993-cü illər)

#### 2.1. Ermənistənin Azərbaycana və Naxçıvana qarşı təcavüzkar hərəkətləri. Naxçıvan Muxtar Respublikasının SSRİ tərkibindən çıxmazı

1989-cu ilin sonu – 1990-ci ilin əvvəllərində Azərbaycanda xalq hərəkatı özünün ən yüksək inkişaf mərhələsini yaşıyordı. Bakıda və respublikanın müxtəlif bölgələrində baş verən hadisələr – siyasi tövillər, nümayişlər, mitinqlər hakimiyyət böhranını daha da dərinləşdirmiş, mərkəzin respublikadakı hadisələrə nəzarətini tam itirməsinə gətirib çıxarmışdı. Bir çox yerlərdə partiya və sovet orqanlarının fəaliyyəti dayandırılmış, Xalq Cəbhəsinin üzvlərindən ibarət dövlət funksiyalarını yerinə yetirən paralel idarəetmə strukturları yaradılmışdı. Xalq hərəkatına divan tutmaq və respublikani nəzarət qaytarmaq üçün Moskva və onun Azərbaycandakı canişinləri yeganə çıxış yolunu güclətib olunmasında göründülər.

Mərkəz Naxçıvanda da milli azadlıq hərəkatının qarşısını almaq üçün fəvqəladə vəziyyət elan edilməsinə, muxtar respublikaya cəza dəstələrini yerləşdirilməsinə çalışıldı.

Azərbaycanda daxili siyasi vəziyyətin gərginləşməsi fonunda erməni yaraqlılarının təcavüzkar hərəkətləri, sərhəd rayonlarına, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan kəndlərə silahlı basqınlar getdikən artırdı.

Xalq hərəkatını böğməq üçün müvafiq bəhanə axataran mərkəzi hakimiyyət yanvarın ortalarında Bakıda erməni talanları təşkil etmiş, bunun ardınca isə yanvarın 15-də «DQMV və bəzi başqa rayonlarda fəvqəladə vəziyyət elan olunması haqqında» fərman vermişdi. SSRİ Ali Soveti Rəyasət Heyətinin qəbul etdiyi bu fərmanda Azərbaycan

SSR Ali Sovetinə təklif edilirdi ki, Bakı və Gəncə şəhərində, eləcə də başqa yaşayış məntəqələrində qadağan saatları tətbiq edilməsi də daxil olmaqla hər cür lazımı tədbirlər görsün.

Oxşar proseslər Naxçıvanda da gedirdi. Muxtar Respublikanın Ermənistənla sərhəddəki kəndlərinə aramsız hücumlar, rəsmi hakimiyyət orqanlarının və hərbiçilərin bu hərəkətlərin qarşısının alınmasında acizliyi, minlərlə azərbaycanlı qaçqının Ermənistəndən qaçaraq burada cəmlənməsi Muxtar Respublikada vəziyyəti daha da gərginləşdirmiş, ehtirasları coşdurmuşdu. Partiya komitələri, hakimiyyət strukturları iflic vəziyyətinə düşmüdü. Hakimiyyət faktik olaraq xalqın əlində idi.

Mərkəzi partiya rəhbərliyi Muxtar Respublikada vəziyyəti nəzarət altına almaq üçün yerli rəhbərlikdə dəyişiklik etmək qərarına gəlmışdı. 1990-ci il yanvarın 3-də Vilayət Partiya Komitəsinin növbədən-kənar plenumunda Heydər Əsəyev birinci katib vəzifəsindən azad edilmiş, onun yerinə Naxçıvan MSSR Nazırı Sovetinin sədri Afiyəddin Cəlilov seçilmişdi. Lakin yeni rəhbərlik mərkəzin ümidilarını doğrultmadı. Ümummilli məsələlərdə imperiyanın deyil, xalqın tərəfini tutmağa üstünlük verən yeni rəhbərlik bununla da əhalinin yerli hakimiyyətə etimadını qismən bərpə etməyə nail oldu.

Yanvarın 5-də isə Muxtar Respublikada baş verən hadisələrlə yaxından tanış olmaq üçün Sov.İKP MK katibi A.Girenko, SSRİ Ali Soveti Millətlər Sovetinin sədri R.Nişanov və Azərbaycan KP MK-nin I katibi Ə.Vəzirov Naxçıvana gəldilər (62, 1990, 7 yanvar).

Lakin xalqın qazabından ehtiyat edən qonaqlar əhali ilə birbaşa ünsiyyətə girməkdən çəkinərək «partiya-sovet fəalları» və «omək kollektivlərinin nümayəndələri» ilə görüş keçirməklə kifayatlanıldılar.

Ermənilərin təcavüzkar hərəkətlərinin qarşısını almaq, Muxtar Respublika əhalisinin təhlükəsizliyini qorumaq üçün heç bir real addım atılmadığını görən xalq özü təşkilatlanır, özünü müdafiə və könülli dastələr yaradırı. Nax-

çıvanın Ermənistənla sərhəddə yerləşən bütün kəndlərində postlar yaradılmış, müdafiə işini düzgün təşkil etmək, postlarla rəbətə yaratmaq üçün rayonlarda müdafiə komitələri və qərargahlar yaradılmışdır.

Həmin dövrə ən gərgin vəziyyət Şərur rayonunun Kərkı kəndində yaranmışdı. Yanvarın 15-də erməni yaradılları kəndi ələ keçirmək üçün hücuma keçidilər. Bu zaman Kərkini cəmi 19 nəfər kənd sakini, 6 nəfər hərbiçi və 3 milis işçisi qoruyurdu. Kəndə hücum xəbəri yayıldıqdan sonra Naxçıvanda olan daxili qoşun bölmələri, əlavə milis qüvvəsi və könüllülər kərkiliklərə köməyə getdilər. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq ilk hücumun qarşısı alındı. Lakin iki gün sonra, yanvarın 17-də ermənilər 3000 nəfərlik qoşunla yenidən kəndə hücum etdilər.

Təhlükəsizliklərinin qorumaq adı altında ordu nümayəndələrinin göstərişi ilə kəndi qoruyan könüllülər və milis işçiləri kənddən çıxarıldıqdan sonra daxili xidmət qoşunları da Kərkini tərk etdilər. Yanvarın 18-də kənd ermənilərin əlinə keçdi. Beləliklə, təqribən iki il ərzində ermənilərə qarşı layiqli müqavimət göstərən Kərkı kəndi xəyanətin və binəliyin qurbanı oldu.

Yanvarın 17-də ermənilər Naxçıvan əhalisini qarşı daha bir təcavüzkarlıq hərəkəti törətdilər. Onlar Gorus rayonunda yerləşən Üçləpə radioteleötürücü stansiyasına gələn xələri kəsməklə Muxtar Respublikaya ötürülmən televiziya və radio verilişlərini dayandırdılar. Muxtar Respublika əhalisi tam informasiya blokadmasına alındı (132, 1990, 19 yanvar).

Kərkı kəndini ələ keçirdikdən sonra ermənilər Sovet qoşunlarına arxalanaraq Sədərək kəndində sərhəddə yerləşən mebel sexi və şərab zavoduna hücumu keçidilər. Lakin Naxçıvanın igid müdafiəçiləri qeyri-bərabər döyüsdə düşmənin qabağına almağa və onları çoxlu itki verərək geri çəkilməyə məcbur etdilər. Düşmən Sədərəyi raket, top, pulemyot, avtomat atəşinə tutmaqla yenidən ələ keçirməyə çalışırdı. Qırğınıların qarşısını almaq məqsədi ilə əhali kənddən təhlükəsiz yerdə çıxarılmış, kənddə yalnız əli silah tutanlar qal-

mışdı. Sədərəya həcüm zamanı 6 nəfər şəhid olmuş, onları adam yaralanmışdı.

Azərbaycanın və Naxçıvanın ərazi bütövlüyünün pozulması, Kərkı kəndinin işgali, bütün sərhədboyu ermənilərin hücumuna keçmələri, Muxtar Respublika əhalisinin dinc yaşayışı üçün üçün real təhlükənin artması, nəqliyyat və kommunikasiya blokadası və bütün bunların müqabilində ittifaq və respublika hakimiyyət dairələrinin cinayətkar fəaliyyətsizliyi Muxtar Respublika əhalisini və rəhbərliyini ən radikal addımlar atmağa sövq edirdi. Naxçıvan şəhərində Ali Sovetin binası qarşısında toplanmış 20 mindən çox əhalisi Muxtar Respublika Ali Sovetininfovqaladə sessiyasının çağırılmasını tələb edirdi. Xalqın tələbi və təzyiqi altında yanvarın 19-da çağırılmış sessiya Naxçıvan MR-in SSRİ-nin tərkibindən çıxmazı haqqında məsələni müzakirə etdi. Qərarda Azərbaycan SSR və onun tərkib hissəsi olan Naxçıvan MSSR-in suverenliyi və ərazi bütövlüyünün müdafiə edilmədiyi, Azərbaycan SSR və Naxçıvan MSSR ali qanunverici orqanlarının İttifaq orqanlarına dəfələrlə etdikləri müraciətlərin nəticəsiz qaldığı Türkiyə, Azərbaycan SSR, Gürcüstan SSR və Ermenistan SSR arasında RSFSR-in iştirakı ilə bağlanan Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğu qeyd edilmiş və 6 banddən ibarət tarixi qərar qəbul edilmişdi. Qərarda deyildi.

1. Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan edir; 2. Qars müqaviləsinin şərtlərinə uyğun olaraq Naxçıvan Respublikasının ərazi bütövlüyünü qorumaq və kütləvi insan qırğınının qarşısını almaq məqsədilə Türkiyə Respublikasına müraciət edilsin; 3. Yaranmış vəziyyətlə əlaqədar olaraq Birləşmiş Millətlər Təşkilatına, İran İslam Respublikasına və dünyanın bütün ölkələrinə kömək məqsədilə müraciət olunsun; 4. Naxçıvan Respublikası ərazisində olan Sovet qoşun hissələri respublikadan çıxarulsın; 5. SSRİ Ali Sovetindən tələb edilsin ki, Naxçıvan Respublikasına edilən təcavüza son qoyulsun; 6. Qərar Azərbaycan SSR və SSRİ dövlətlərinin nəzərinə çatırılsın (132, 1990, 20 yanvar).

Azərbaycan xalqının təcavüza məruz qalması, ermənilərin Naxçıvana hücumları və törətdikləri vəhşiliklər bərədə dünya birliyinə müraciət qəbul edildi. Müraciətin sonunda deyildi: «... Dünya dövlətləri, planetin bütün vicdanlı insanları, biza kömək olinizi uzadın! Azərbaycan türklərinin qanının axmasına yol vermeyin!».

19 yanvar 1990-cı il tarixli sessiya Ali Sovetin qərarını və müraciətini dünya ictimaiyyətinə çatdırmaq və qoşu ölkələrdən kömək istəmək məqsədi ilə İrana və Türkiyəyə iki nümayəndə heyətinin göndərilməsini məqsədəvəyğun hesab etmiş və onların tərkibini müəyyən etmişdi. İFR-a gedəcək nümayəndə heyətinin tərkibinə Muxtar Respublika Ali Sovetinin deputatları Tahir Əliyev (nümayəndə heyətinin rəhbəri) və Ramiz Axundov, NDU-nun kafedra müdürü Qərib Allahverdiyev, 2Nə-li Naxçıvan Şəhər Musiqi Məktəbinin direktoru Sahib Axundov, Nehrəm kənd ağsaqqalı Muradəli kişi, Türkiyə Respublikasına gedən nümayəndə heyətinə isə Naxçıvan MSSR Nazirlər Soveti sədrinin müavini, deputat Eldar İbrahimov (rəhbər), Nazirlər Sovetinin məsul işçisi Yadigar Babayev, Naxçıvan televiziyanın əməkdaşı Əli Şamilov, Xalq Cəbhəsinin nümayəndəsi Sülhəddin Əkbərov və NDU-nun dosenti Aydın Qasımov daxil idilər. Hər iki heyət Culxfadan sərhəddi keçməklə İrana və Türkiyəyə getməli idilər. Lakin Culxfada yerləşən SSRİ sərhəd qoşunlarının komandanlığı nümayəndə heyətlərinin sərhəddi keçməsini icazə vermadı (2, 158).

Azadlıqsevər Naxçıvan camaati sessiyanın keçirildiyi günlərdə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını Ali Sovetin binası üzərinə səndi və bu bayraq orada bir həftə qaldı. 1990-cı il yanvarın 27-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Naxçıvan MSSR Ali Sovetinin Naxçıvanın SSRİ-nin tərkibindən çıxmazı haqqında qərarını ləğv etə də (62, 1990, 28 yanvar), həmin qərarın Naxçıvanın taleyi üçün böyük əhəmiyyəti oldu. SSRİ tarixində ilk dəfə olaraq muxtar qurumun özünü müstəqil elan etməsi faktı dünya ictimaiyyətinin diqqətini Sovet imperiyasının və onun əlaltısı olan Ermənistanın Azərbaycana,

onun tərkib hissəsi olan Naxçıvana qarşı təcavüzkarlıq hərəkətlərinə yönəltməyə nail oldu. Bu aksiyadan sonra Mərkəz Bakıda törətdiyi cinayəti Naxçıvanda da təkrar edə bilmədi. Ermənilərin Muxtar Respublikaya hücumları müvəqqəti də olsa dayandı.

Sonralar Naxçıvan MSSR Ali Sovetinin hömən tarixi qərarını nəzərdə tutan Heydər Əliyev qeyd edirdi: «Naxçıvanlıların bu cəsarətli addımı o vaxt Sovetlər İttifaqında yeganə bir addim idi». «...Bu naxçıvanlıların nə qədər cəsarətli, qeyrişti, nə qodar azadlıqlışdır və müstəqilliyə nə qədər bağlı olduğunu sübut etdi, nümayiş etdirdi» (120, 33).

1990-ci ilin yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları Bakıya hücum etdikləri bir vaxtda erməni yaraşlıları da bütün sərhədboyu Naxçıvana hücumuna keçdilər. 4-5 min nəfərlik qoşun hissəsi Sədərəyi və Şəruru tutaraq, Naxçıvanı əla keçirmək istəyirdilər. Lakin bütün naxçıvanlıların öz doğma torpaqlarının müdafiəsinə qalxmaları ermənilərin bu azığın planını puç etdi. Həmin gün 9 nəfər şəhid oldu, 30 nəfər yaralandı.

Naxçıvan MSSR Ali Sovetinin 19 yanvar tarixli sənədlərinin yerli teleradio vasitəsilə 7 dildə dünya ictimaiyyətinə çatdırılması, dünyanın bir sira informasiya agentliklərinin diqqətini cəlb etmişdi. Buna görə də imperiya rəhbərliyi DTK və Müdafiə Nazirliyinin Naxçıvandakı nümayəndələri vasitəsi ilə Muxtar Respublika rəhbərlərinə və xalq hərəkatına təzyiq göstərməyə başladılar. Aparılan danışqlar nəticəsində Naxçıvana gətirilmiş və xalqa divan tutmaq üçün istifadə edilmiş nəzərdə tutulmuş əlavə qoşun hissələrinin çıxarılmasına nail olundu. Əvvəzdən dövlət idarələrindən üçrəngli milli bayraqların götürülməsini razılıq verildi.

Sovet ordusunun Bakı şəhərində törətdiyi kütłəvi qırğınlardır, ermənilərin Naxçıvana aramsız hücumları Muxtar Respublika əhalisinin Kommunist Partiyasına və Sovet dövlətinə onsuza da azalmış inamının tamamilə itməsinə gətirib çıxardı. İnsanlar kütłəvi surətdə partiya və komsomol biletlərindən imtiyənə edir, Sovet hakimiyyəti ilə bağlı bütün

simvol və atributları dağıdıldılar. Xalq Cəbhəsinin üzvləri əhalini vətəndaş itaotsizliyinə, partiya komitələrini Leninin heykəllərini devirməyə çağırıldılar (95, siy.37, qutu 317, iş 278, vv.3-6). Dündür, bir müddət keçdikdən sonra bəzi komunistlər öz partiya biletlərini geri alsalar da, bu, Muxtar Respublikada kommunist partiyasının yerli strukturlarının əvvəlki fəaliyyətini bərpə etməyə kömək etmədi. Partiya artıq öz nüfuzunu tamamilə itirmişdi, siyasi təşəbbüs və kütlələrə nəzarət tamamilə Xalq Cəbhəsinin yerli təşkilatlarının əlində idi.

Ermənistən SSR rəhbərliyinin Naxçıvanı tam iq-tisadi, nəqliyyat və informasiya blokadasına alması Muxtar Respublikanın iqtisadiyyatını iflic vəziyyətinə salmışdı. Xammal və materialların gətirilməməsi sənaye müəssisələrinin, tikinti təşkilatlarının işini dayandırmış, əhalinin gündəlik tələbat məhsulları ilə təminatı çətinləşmişdi. Dəmiryolunun fəaliyyətinin dayanması nəticəsində Muxtar Respublikaya 643 min ton yük daşınmamış, 4704 vaqon yüklənməmiş, 235 min ton yük göndərilməmiş, 11757 vaqon boşaldılmamışdı. Dəmiryol şəbəkəsinə 2,5 mln. manat ziyan dəymışıdı (95, siy.37, 317, iş 281, v.9-12).

Yanacaq, elektrik enerjisi yox dərəcəsində idi. Kütłəvi informasiya vasitələrinin, o cümlədən Naxçıvan radio-televiziyasının fəaliyyəti pozulmuş, «Sovet Naxçıvanı» vilayət qəzeti və rayon qəzətləri arabir çıxırdı.

1990-ci ilin martından başlayaraq Naxçıvanın Ermənistənla sərhəddində vəziyyət yenidən gərginləşməyə başladı. Artıq nizami ordu kimi fəaliyyət göstərən erməni quldurları Sədərək kəndində, Şahbzur rayonunun Şada, Babak rayonunun Yuxarı və Aşağı Buzqov, Görəçətaq kəndlərinə aramsız həmlələr edildilər. Martin 24-də isə Nəraşen-Bakı sənəsi qatarı Mehri rayonundan keçərkən ermənilər tərəfindən partladıldı. Mərkəzden Muxtar Respublikaya «vəziyyətlə tanış olmaq və zəruri tədbirlər görmək» adı ilə saysız-hesabsız nümayəndələr gəlsələr də, bu səfərlərin heç bir nəticəsi yox idi.

1990-ci il martın 26-da SSRİ daxili işlər nazirinin müavini, daxili qoşunların komandani, general-polkovnik Y.Şatalinin Naxçıvana gələrək sərhəddəki gərgin vəziyyətlə tanış olması da vəziyyəti dəyişmədi. Əksinə, ermənilərin hücumları daha da koskin xarakter almağa başladı. Martın 26-27-də ermənilər Şada kəndini əla keçirmək üçün yeni hücum təşkil etdilər. Yalnız yerli milis işçilərinin və könüllülərin iğidliyi sayasında düşmən geri oturuldu. Muxtar Respublikanın Sədərək, Gərməcataq, Günnüt, Buzqov kəndlərinin işgali təhlükəsini nəzərə alaraq əhali oradan çıxarılmışdı. Kəndlərdə yalnız döyüş qabiliyyətli cavanlar qalmışdır. Yaranmış gərgin vəziyyət haqqında Bakıya və Moskvaya mütəmadi məlumatlar verilsə də, heç bir tədbir görülmürdü.

Martın 28-də Babək rayonunun Aşağı Buzqov və Ermənistanın Gülüstan kəndi ərazisində Naxçıvan Vilayət Partiya Komitəsinin I katibi A.Cəlilovun Ermənistan SSR Nazirlər Soveti sadrının I müavini V.Dayanla görüşü oldu. Görüşdə Y.Şatalin və digər yüksək rütbdə zabitlər iştirak edirdi (95, siy.37, qutu 316, iş 264, vv.3-8). Lakin bu danışıqlar da bir nəticə vermadı. Əksinə, ermənilər Gərməcataqə həcum edib 10-dan çox evi yandırdılar. Kəndə 494012.80 rubl məbləğində ziyan vuruldu (103, siy.10, iş 78, bağlama 64, v.37). Bu həcumların dəf edilməsi zamanı Naxçıvan Vilayət Partiya Komitəsinin hüquq şöbəsinin müdürü Vəli Zeynalov şəhid oldu.

Sədərəyin müntəzəm atəşə tutulmasıyla burada 60 ev dağılmış, xeyli maddi ziyan dəymışdı. Kənd əhalisi arasında çoxlu sayıda yaralananlar var idi. Sədərəkla ermənilər arasında sovet hərbicişlərindən ibarət təhlükəsizlik zonası yaradılsı da, ermənilər asanlıqla bu zonanı dəf edərək kəndə yaxın ərazilərə daxil olaraq əlverişli mövqe tutmuşdular (95, siy.37, qutu 316, iş 264, v.3-8).

Aprel ayının 1-də Naxçıvan Vilayət Partiya Komitəsinin I katibi A.Cəlilovun, Muxtar Respublika Nazirlər Sovetinin sadri M.Əliyevin, İliç rayon Partiya Komitəsinin I katibi M.Abbasovun və Naxçıvan MSSR daxili işlər naziri

M.Məmmədovun Ermənistan KP MK-nin katibi M.Serobyan, Ermənistan SSR Nazirlər Soveti sadrının müavini V.Dayan, Daxili İşlər naziri Q.Arutyunyan, Ararat Rayon Partiya Komitəsinin I katibi O.Akopyan ilə keçirilən görüşlərində dəmiryolunun normal fəaliyyətinin bərpa edilməsi, sərhəddəki vəziyyətin normallaşdırılması məsələsi müzakirə edildi. General-polkovnik Y.Şatalinin də iştirak etdiyi bu danışıqların da heç bir nəticəsi olmadı (62, 1990, 3 aprel).

1990-ci il mayın 24-də Naxçıvan Vilayət Partiya Komitəsinin bürosunda Sədərək kəndinin Ermənistanla sərhəddə yerləşməsini, sosial-iqtisadi inkişafının sürətləndirilməsi əhəmiyyətini nəzərə alaraq Şərur rayonunun Sədərək, Dəmirçi və Maxta kənd sovetliklərinin bazasında Sədərək rayonunun yaradılmasının zəruriliyi haqqında qərar qəbul edilmiş və bu məsələ ilə bağlı Azərbaycan Ali Sovetinin müraciat olundu (95, siy.37, qutu 317, iş 293, v.5).

1990-ci il avqustun 29-də Azərbaycan SSR Ali Soveti Sədərək qəsəbə, Kərkı, Dəmirçi və Maxta kənd sovetliklərinin bazasında Sədərək rayonunun təşkili haqqında qərar qəbul etdi (62, 1990, 4 sentyabr).

Həmin dövrdə ermənilərin aramsız hücumlarına məruz qalan kəndlərdən biri də Şərur rayonunun Günnüt kəndi idi. 1990-ci il aprelin 21-23 arasında erməni quldurları kəndə həcum edərək oraya çəkilən yolda istifadə edilən maşın və mexanizmləri dağıtmış, «T-130» markalı buldozeri aparmışdilar (132, 1990, 26 aprel). İyunun 11-də ermənilər yenidən kəndə həcum edərək, kəndin mal-qarasını aparmağa cəhd göstərsələr də, kəndi qoruyan milis əməkdaşları buna imkan verməmişlər (132, 1990, 14 iyun).

## 2.2. Görkəmlı dövlət xadimi Heydər Əliyevin Naxçıvana qayıdışı və bu hadisənin Muxtar Respublikanın ictimai-siyasi həyatına təsiri

Ötən əsrin 80-ci illərinin axırlarında və 90-ci ilinin əvvəllərində erməni millətçilərinin Azərbaycan torpaqlarına

təcavüzü genişlənmiş, respublikaya rəhbərlik edən başçıların antimilli siyaseti sayısında anarxiya və hərc-mərelək halları artmışdı. Xalq hərəkatuna rəhbərliyi öz inhişarına keçirmiş bir qrup səbatsız və ambisiyalı şəxsin səriştəsiz siyaseti nəticəsində respublikanın milli fəlakətə sürükəndiyi bir vaxtda xalq getdikcə daha yaxından əmin olurdu ki, onun milli liderə böyük ehtiyacı vardır, belə bir tarixi şəxsiyyəti isə yalnız Heydər Əliyevdir. Əslində bunu o vaxtkı ittifaq və respublika rəhbərliyi də aydın dərk edir və buna görə də bu nəhəng insani, uzaqqorən siyasetçini siyasi təqiblərə, əsaslı bohtanlara məruz qoyur, xalqın onun ətrafında birləşəcəyindən qorxur, Azərbaycana qayıdaraq siyasi fəaliyyətlə məşğul olmasına əngəllər tərəfdirdilər.

Azərbaycan xalqının böyük əksəriyyəti isə rastlaşdırığı mövcud problemlərin yalnız Heydər Əliyevin rəhbərliyi ilə öz həllini tapa biləcəyinə inanaraq, onun respublika rəhbərliyinə qaytarılmasını təkidlə tələb edirdi. Bu hərəkatın on fəal iştirakçısı isə Naxçıvan cəmiatı idi. 1988-ci ildən muxtar respublikada geniş vüsət alan mitinq və yürüşlərə xalq Heydər Əliyevin portretləri ilə çıxır, öz milli liderinə qarşı aparılan haqsız təqib kampaniyalarına son qoymulmasını tələb edirdilər. Hətta iş o yero çatmışdı ki, bütün qadağə və təzyiqlərə baxmayaraq Heydər Əliyev 1990-ci ilin martın 17-də keçirilən Naxçıvan Şəhər Partiya Təşkilatının növbəti konfransında Azərbaycan KP XXXII qurultayına nümayəndə seçildi.

Ağır günlərində xalqı ilə bir yerdə olmaq, onun problemlərinin həllinə yardımçı olmaq istəyən Heydər Əliyev onu gözləyən real təhlükəyə baxmayaraq 1990-ci ilin iyul ayının 20-də Azərbaycana qayıtmış qərarına gəldi.

Xalqımızın ümummilli lideri iyulun 22-də öz doğulduğu şəhərə, Naxçıvana gəldi. Onda Qarabağ problemi ətrafında yayılan dalğanın zərbo qüvvəsinə məruz qalan və sərhədyanı kəndləri erməni yaraqlıları tərəfindən işğal və qarət olunan, dincliyi əlindən alınan Naxçıvan Muxtar Respublikası sonralar Heydər Əliyevin tabirincə, "taleyin

ümidinə buraxılmış bir ada" ni xatırladırdı. Muxtar respublikanın nəqliyyat-kommunikasiya xələri bədxah və yaramaz qonşularımız olan ermənilər tərəfindən kəsiləndən, tam iqtisadi blokadaya alınandan sonra burada iqtisadi və siyasi böhran daha da dərinleşmişdi. Naxçıvana gəlişi barədə dahi şəxsiyyət sonralar belə deyəcəkdi: "Moskvadə mən təqib edirdilər... Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mən qarşı repressiya planları hazırlanmışdım və onları hayata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlmiş böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədiş də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan mən qucaqladı, bağrına basdı. Görünür, mənim Naxçıvana gəlməyim taleyin işi inmiş". Gəlişi haqqında heç kimə xəbər verməsə də, bu xəbər tez bir zamanda bütün muxtar respublika əhalisini məlum oldu. Elə həmin axşam Naxçıvan şəhərindəki mərkəzi meydanda toplaşmış 80 minlik insan kütləsi Heydər Əliyevə özünün nəcidi və son ümidi kimi baxırdı (67, 134).

Moskva mətbuatı bu hadisinin əhəmiyyətini kiçiltmək üçün meydana 30 min adamın toplandığını (140, 1990, 24 iyul), qeyd etmiş, Azərbaycanın rəsmi mətbuatı isə bu hadisəni ümumiyyətlə, işıqlandırmamışdı.

"Taleyin ümidi buraxılmış tənha bir ada" ya-Naxçıvana qayıdışı ilə Heydər Əliyev bu bölgəni və bütün Azərbaycanı gözlöyən real təhlükədən xilas etdi.

Naxçıvan MSSR Ali Sovetinin Rəyasət Heyəti Heydər Əliyevin Rəyasət Heyətinin sədri A.Cəlilova yazdığı 10 avqust 1990-ci il tarixli arızasını müzakirə edərək avqust ayının 21-də «Heydər Əliyev yoldaşın Naxçıvan MSSR vətəndaşı sayılması haqqında» fərman verdi (93, iş № 023; 67, 45).

1990-ci il avqustun 8-də Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin SSRİ prezidenti M.S.Qorbaçova müraciəti oldu. Müraciətdə ermənilərin hücumları nəticəsində Naxçıvan MSSR-də yaranmış gərgin vəziyyətdən, çoxsaylı insan tələfatından, mal-qaranın uğurlanmasından, Şərur rayonu-

nun Kərkı kəndinin ermənilər tərəfindən işgal olunması bildirilirdi. Muxtar Respublika şəhəsinin təhlükəsizliyini və MR-in ərazi bütövlüyünü təmin etmək məqsədi ilə Kərkı kəndində fəvqələdə vəziyyət elan olunması xahiş edilirdi.

Həmin ayın 21-də Naxçıvan Vilayət Partiya Komitəsinin də SSRİ rəhbərliyinə müraciəti oldu. Bu müraciətdə də gözlənilməz hadisələrin qarşısını almaq üçün Ermənistana ərazisində Konstitusiyaya zidd silahlı dəstələrin tərəfsilə edilməsi və muxtar respublikanın sərhədyanı yaşayış mətaqlorının möhkəmləndirilməsi sahəsində təxirəsalınmaz tədbirlər görülməsi tələb olunurdu. Lakin o zamankı SSRİ rəhbərliyinin heç bir əməli tədbir görməməsi erməniləri daşıda cinayətkar hərəkətlərə sürükleyirdi.

1990-ci il avqustun 29-da Azərbaycan SSR Ali Sovetinin «Naxçıvan MSSR-in təhlükəsizliyini və ərazi bütövlüyünü təmin etmək və Ermənistana tərəfindən zəbt olunmuş Kərkı kənd XDS ərazisini azad etmək tədbirləri haqqında» qərar qəbul etdi. Qərarda Ermənistana SSR-in Mehri rayonu ərazisində avtomobil və dəmir yoluun bağlanması nəticəsində Muxtar Respublikada yaranmış ağır vəziyyət qeyd olunur, Kərkı kəndinin işgalinə, muxtar respublikanın Ermənistana sərhəd bölgələrinin müntəzəm hücumlarına diqqət yetirilir və SSRİ rəhbərliyindən təcili tədbirlər görülməsi tələb edilirdi (132, 1990, 4 sentyabr).

Heydər Əliyevin Naxçıvana qayıdışı Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seçki kampaniyası ilə bir vaxta düşdü.

Naxçıvanın müxtəlif şəhər və kəndlərindən gələn nümayəndələr Heydər Əliyevi görüşlərə dəvət edir, onu xalq deputatlığına namizəd irəli sürürdülər. Ümummilli liderimizin şəhəri ilə görüşləri əsl xalq bayramına çevrilir. Babək rayonunun Nehrəm kəndində «Kommunizm» sovxozenin əməkçiləri ilə görüşdə Heydər Əlirza oğlu Əliyevin 340 nömrəli Nehrəm seçki dairəsi üzrə Azərbaycan SSR xalq deputatlığına namizədliyi irəli süründü. 1990-ci il iyulun 25-də Heydər Əliyev seçki komissiyasının sədrinə və «Kom-

munizm» sovxozenin əmək kollektivinə göndərdiyi məktubda həmin dairədən deputatlığa namizədliyinə razılıq vermiş və seçicilərini əmin etmişdi ki, o, bütün şəyini, bacarığını, təcrübəsini respublikamızın konstitusiya hüquqlarının, suverenliyinin və ərazi bütövlüyünün qorunmasına, iqtisadi, sosial, mədəni yüksəlşinin təmin olunmasına, seçicilərin göstərdiyi yüksək etimadı doğrultmağa sərf edəcək (67, 50-51). Heydər Əliyev həmçinin 2 nömrəli Naxçıvan şəhər M.F.Axundov adına seçki dairəsi üzrə Naxçıvan MSSR xalq deputatlığına namizəd göstərildi (132, 1990, 1 avqust). Hər iki dairədə onun seçicilərlə görüşü çox yüksək şəhərliş şəraitində keçirdi. Nehrəm seçki dairəsi seçiciləri ilə görüşündə Heydər Əliyev öz platforması haqqında məlumat verərək qeyd etmişdi: "Mənim əsas məqsədim Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan hakimiyyətini respublikanın bütün ərazisində bərqrar etməkdən ibarətdir. Azərbaycan Respublikasının milli dövlət kimi inkişaf etməsi indi əsas məsələdir. Bunun üçün Azərbaycan tam müstəqil, azad, demokratik respublika olmalıdır... Bütün bu vəzifələri həyata keçirmək üçün ancaq və ancaq birlik, yekdilik lazımdır" (132, 1990, 26 sentyabr).

1990-ci il sentyabrın 30-da Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə elan olunan seçimlər baş tutdu. Həmin çağırış Naxçıvan MSSR Ali Sovetinə seçkilərde 110 mandatdan 36-sını demokratik qüvvələr qazandılar (93, iş № 0-17). 1990-ci il noyabrın 17-də isə Naxçıvan MSSR Ali Sovetinin sessiyası öz işinə başladı. Xalq deputatı Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin sessiyanın qəbul etdiyi siyasi əhəmiyyətli qərarlar müstəqillik tariximizə qızıl hərflərlə yazılıdı.

Sessiyada ilk növbədə Naxçıvan MR adından "Sovet", "Sosialist" sözləri çıxarıldı, onun "Naxçıvan Muxtar Respublikası" adlandırılmasının qərar qəbul edildi (75, 34-35). Həmin sessiyada Naxçıvan MSSR Ali Sovetinin də adı dəyişdirildi, bundan sonra onun Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılmasının qərar

qəbul edildi (132, 1991, 6 sentyabr). Sovetlər Birliyinin yaşadığı, onun iti qılıncının kəsdiyi bir dövrdə muxtar respublikanın adından "Sovet", "Sosialist" sözlərinin çıxarılması həqiqətən də böyük uzaqqorənlik tələb edirdi. Bu addımla atmaq ilk növbədə kommunist rejiminin qatı və kəskin qəzəbinə düşər olmaq demək idi.

Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan parlamentinin həmin sessiyasında muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də geniş müzakirə olundu. Azərbaycan Demokratik Respublikasının rəmzi olan üçrəngli dövlət bayrağının bərpə edilməsi, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi adı məsələ olmadı.

Bununla bərabər Naxçıvan parlamenti qanunverciliğin təşəbbüsü Azərbaycanın ali hakimiyət orqanı qarşısında məsələ qaldıraraq Azərbaycan Respublikasının dövlət rəmzlərinə yenidən baxılmasını təklif etdi (67, 153).

Həmin sessiyada deputat Afiyəddin Cəlil oğlu Cəlilov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi (132, 1990, 18 noyabr).

Azərbaycan xalqının qan yaddasında silinməz iz qoymuş 20 Yanvar faciəsinə də ilk dəfə siyasi qiymət Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən verildi. Sıravi xalq deputatı Heydər Əliyev «1990-ci il yanvar ayında tərədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında» qərar layihəsini işləyib Ali Məclisin müzakirəsinə təqdim etdi. Ali Məclisin binası öünüə toplanmış xalq külələrinin tələbi, muxtar respublika deputatlarının fəallığı və Heydər Əliyevin siyasi nüfuzu nəticəsində qəbul olunan bu qərarda ilk dəfə yanvar hadisələrinə düzgün siyasi qiymət verilmiş, bu qanlı hadisədə SSRİ rəhbərliyi ilə yanaşı respublika rəhbərliyinin də böyük günahı olduğu göstərilir və onların adları açıq göstərilərək məsuliyyətə cəlb edilmələri tələb olunurdu. Qəbul edilmiş qərarda yanvar hadisələri Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilmiş, dinc

əhalidə-silahsız küləyə, heç bir müqavimət göstərməyən günahsız adamlara qarşı müasir silahlarla, hərbi texnika ilə zorakılıq edilməsi, qocalara, qadınlara, uşaqlara olunmuş təcavüz kimi ittiham edilmişdi. Sənəddə ilk dəfə olaraq 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında Milli matəm günü kimi qeyd edilməsi qərara alındı və bu günün hər il Azərbaycan SSR-də də Milli matəm günü kimi qeyd edilməsi Respublika Ali Sovetində xahiş edildi (67, 87-88).

Ali Məclis Bakı şəhərində fəvqələdə vəziyyətə də öz münasibətini bildirmiş və qeyd etmişdi ki, hüquqi əsas olmadan 1990-ci ilin yanvar ayında Bakı şəhərində fəvqələdə vəziyyət elan olunması qeyri-qanuni hesab edilsin və pislənilsin.

Muxtar Respublika Ali Məclisi 1990-ci il dekabrın 14-də Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində, keçmiş Şamıyan rayonunda və Xanlar rayonunun Çaykənd kəndində yaranmış ağır vəziyyətə də öz münasibətini bildirmiş, SSRİ və Azərbaycan SSR rəhbərliyinin bu sahədə yol verdikləri səhvələr konkret göstərilmiş və qeyd edilmişdi ki, məhz bu səhv addımların nəticəsində DQMV hüquqi cəhətdən Azərbaycanın tərkibində olmasına baxmayaraq, faktiki olaraq onun dövlət idarəciliyinə tabe olmur və Ermənistanla geniş siyasi-iqtisadi və mənəvi əlaqələr həyata keçirir.

Azərbaycanın bu bölgəsində yaranmış qeyri-normal vəziyyətə öz ciddi narahatlılığını bildirən Ali Məclis DQMV-nin Azərbaycanın ayrılmaz tərkib hissəsi, tarixən Azərbaycan torpağı olduğunu bir daha vurgulayaraq, ittiqaq və respublika rəhbərliyindən Ermənistan Respublikasının Azərbaycan SSR-in daxili işlərinə qarışmasına son qoymasını, Azərbaycana qarşı torpaq iddialarının qarşısını almasını, Dağlıq Qarabağda vəziyyətin normal hala salınması üçün təcili təsirli tədbirlər görülməsini tələb etmişdi (67, 88-95).

Ali Məclisin 14 dekabr 1990-ci il tarixdə keçirilmiş sessiyasında Yeni İttifaq müqaviləsinə münasibət məsələsi də müzakirə olundu. Məsələ ilə bağlı çıxış edən Heydər Əliyev

bildirdi ki, yeni ittifaq müqaviləsinin layihəsi ümumittifaq siyasi rəhbərliyi və xüsusən M.Qorbaçov tərəfindən bütünlüklə Sovet xalqını yenidən aldatmaq cəhdinin bir təzahürüdür. Azərbaycan üçün bu müqaviləyə girmək, ona müsbət rəğət göstərmək xalqımız qarşısında cinayət etmək deməkdir. Son 3 ildə başımıza gələnlər tam açıq göstərdi ki, bizim ümumittifaqdan niciatımız yoxdur (67, 102-109).

Sessiya iştirakçıları yekdilliliklə yeni ittifaq layihəsinin xalqımızın iradə və mənəfeyinə zidd sonad olduğunu göstərdilər (132, 1990, 15 dekabr).

Muxtar Respublikada demokratikləşmə istiqamətində atılan addımlar Azərbaycanın demokratik ictimaiyyəti tərəfindən dəstəklənirdi. Məhz demokratik qüvvələrin təsiri nəticəsində az sonralar Azərbaycan SSR rəhbərliyi bəzi addımlar atmağa möcbur oldu: dövlətin adı dəyişdirilərək «Azərbaycan Respublikası» adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq edildi.

Eyni zamanda Azərbaycanın mühafizəkar, kommunist rəhbərliyi Naxçıvan Muxtar Respublikasında gedən prosesləri separatçılıq kimi qiymətləndirir, rəsmi mətbuatda, televiziyyada antinaxçıyan təhlükətini genişləndirir və Naxçıvana tözyiqləri artırırı.

Azərbaycan parlamenti demokratik qüvvələrin etirazına baxmayaraq 1991-ci il fevralın 9-da ittifaq referendumunda iştirak etmək haqqında qərar qəbul etdi. Ali Sovetin bu qərarı bütün ölkədə olduğu kimi Naxçıvanda da çox ciddi etirazla qarşılandı. Muxtar Respublika əhalisi çoxsaylı mütinlər keçirərək bu qərarı ləğv etməyi tələb edirdi. Əhalinin haqlı tələblərini nəzərə alan Muxtar Respublika Ali Məclisi Heydər Əliyevin təşəbbüsü ilə martın 14-də referendumda iştirak etməməyi qərara aldı.

Şəhər, Ordubad rayonlarının, Culfa şəhəri və bir neçə kənd və qəsəbə Xalq Deputatları Sovetləri də referendumun boykot edilməsi barədə qərarlar qəbul etdilər.

Lakin bütün etirazlara baxmayaraq Azərbaycan ərazisində referendum keçirildi. Əhalinin mütləq əksəriyyətinin

iştirak etmədiyi bu «ümumxalq rəy sorğusu»nun nəticələri tamamilə saxtalaşdırıldı. Naxçıvan Muxtar Respublikasında isə referendum demək olar ki, baş tutmadı. Nə qədər acı olsa da deməliyik ki, referendumda yalnız muxtar respublikada dislokasiya olunan hərbi hissələrin əsgər və zabit heyəti iştirak etdi. Rəsmi göstəricilərə görə Şəhər rayonunda seçicilərin 5,4%, Babək rayonunda 18,8%, Ordubad rayonunda 18%, Culfa rayonunda 17,9%, Şahbuz rayonunda 17,1%, Naxçıvan şəhərində isə 32,1% iştirak etdiyi göstərilərə də, bu rəqəmlər həqiqəti əks etdirmirdi (95, siy. 37, qutu 319, iş 343, v.2-6; 74, siy. 14, iş № 21, b.123, v.5; 87, siy. 16, iş 37, bağ 170, v.5-9). Muxtar Respublika üzrə rəsmi rəqəm 20,6% təşkil edirdi ki, bunun da əksəriyyətini qeyd etdiyimiz kimi hərbiçilər təşkil edirdi (95, siy. 37, qutu 319, iş 343, v.2-6).

1991-ci il aprelin 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri A.Cəlilov Respublika rəhbərliyinin təzyiqi ilə vəzifəsindən kənarlaşdırıldı. Həmin gün muxtar respublika Ali Məclisi yalnız kommunist deputatların iştirakı ilə, yetərsay olmadan sessiya keçirərək Əkbər Əliyevi Muxtar Respublikanın Ali Məclisinə Sədr «seçdi».

Sessiyadan bir gün əvvəl Azərbaycan KP MK katibi Zakir Abdullayevin iştirakı ilə plenum keçirilmiş və həmin plenumda da Məclisin Sədri vəzifəsi həll edilmişdi. Heydər Əliyevin təkidlə sessiyani təxirə salmaq, deputatlarla məsləhətlaşmak təklisinə məhəl qoyulmadı.

Bu təyinat Naxçıvan Muxtar Respublikasında siyasi vəziyyətə mənfi təsir göstərmiş, Ali Məclisin əsaliyyəti iflic vəziyyətinə düşmüdü. Çünkü muxtar respublikanın ali orqanı Naxçıvan Vilayət Partiya Komitəsinin təzyiqi altında işləyirdi. Demokratik ruhu deputatların israrlı təkidlərinə baxmayaraq sessiyalar keçirilmirdi, Ali Məclis və Nazirlər Soveti partiya təşkilatının əlinde oyuncaga çevrilmişdi (132, 1991, 6 sentyabr).

1991-ci ilin aprelində 9 müttəfiq respublikanın, o cümlədən Azərbaycan rəhbərliyinin bağlılığı Novo-Oqoryovo müqaviləsi Sovet imperiyasını qoruyub saxlamaq üçün atılmış son uğursuz cəhdərdən biri oldu. Artıq respubli-

kaların müstəqilləşməsi prosesi dönməz xarakter almışdı.

İmparmanın mühafizəkar qüvvələri bu prosesi dayandırmaq üçün 1991-ci il avqustun 19-20-də son vəsitəyə - dövlət çevirilişi cəhdinə əl ataraq M.S.Qorbaçovu hakimiyətdən saldıqlarını və DFVK yaradıldığını elan etdilər. Azərbaycan rəhbəri A.Mütəllibov da qiyamçıları dəstəklədi. Lakin avqustun 21-də qiyam yürüldü. A.Mütəllibovun bu hərəkəti respublikada geniş etirazlara səbəb oldu. Demokratik hərəkat yeni vüsət aldı. Xalq, demokratik qüvvələr irticə tərəfdarlarına qarşı ayağa qalxdı. Mitinqlər və tətillərin yeni dalğası başlandı.

Bu dövrə müdir siyasetçi Heydər Əliyev Ayaz Mütləlibov hakimiyətdən qorxmayaq Azərbaycan Ali Sovetinin Rəyasətinə məktub göndərərək fəvqələdə sessiyasının çağırılmasını və orada Azərbaycan rəhbərliyinin dövlət çevirilişi ilə bağlı mövqeyinə obyektiv qiymət verilməsini, Azərbaycan KP-nin respublikada təkhakimiyyətlidən kənarlaşdırılması məsələsini, onun xunta ilə əməkdaşlığının məsuliyyət dərəcəsinin müəyyən edilməsini, partiya mətbə orqanlarının fəaliyyətinin dayandırılması barədə qərar verilməsini və sair məsələləri müzakirə etməyi təklif etdi (67, s. 118-119).

O, həmçinin mitinqlər zamanı dinc əhaliyə qarşı güclətib edilməsi nəticəsində adamların xəsarət alması məsələsini müzakirə etməyi və prezident seçkilərinin keçirilməsinin təxirə salınmasını təklif edirdi.

Muxtar Respublikanın şəhər və rayonlarında keçirilən mitinqlərdə Azərbaycanın müstəqilliyinin dərhal elan olunması çağırışları irəli sürüldürdü (67, 762).

Avqust ayının 26-da Naxçıvanın demokratik qüvvələri Ali Məclisin sessiyasının çağırılmasına nail oldular. Sessiya qiyama və DFVK-ya öz mənfi münasibətini bildirməklə yanaşı, Azərbaycan rəhbərliyinin qiyam günləri tutduğu mövqeyi kəskin pislədi. Sessiyada «Naxçıvan MR-də Kommunist Partiyasının və komsomol təşkilatlarının fəaliyyətlərinin dayandırılması, onların yerli strukturlarının ləğv və əmlakının milliləşdirilməsi» barədə qərar qəbul etdi.

Sessiyada Ali Məclisin yetərsay olmadan keçirilmiş 05 aprel 1991-ci il tarixli sessiyasının qəbul etdiyi qərar ləğv olundu və Əkbər Əliyev Ali Məclisin sədrliyindən azad edildi (94, iş № 0-03).

1991-ci ilin avqustun 29-da xalqın təkidli tələbi ilə Azərbaycan Ali Sovetinin fəvqələdə sessiyası çağırıldı. Heydər Əliyev sessiyada çıxış edərək, Azərbaycan Komunist rəhbərliyinin mürtəse siyasetini və buraxdığı kobudşəhərləri ifşa etdi. Öz çıxışında o, Ali Sovetin Rəyasət Heyətinə göndərdiyi məktubdakı təkliflərini bir daha deputatların nəzərinə çatdıraraq Kommunist Partiyasının hakimiyətdən getməsini, respublika rəhbərliyinin qiyam zamanı tutduğu mövqeyinin müzakirə edilməsini, 20 Yanvar hadisələrinə Respublika səviyyəsində siyasi qiymət verilməsini və günahkarların cazalandırılmasını, parlamentin buraxılmasını və yeni seçkilərin keçirilməsini tələb etdi (67, 120-123).

Sessiya avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpə edilməsi haqqında bəyanat verdi. Lakin Heydər Əliyev çıxış edərək bu bəyanatın konukturn xarakter olduğunu və formal olaraq mart ayında keçirilmiş referendumun nəticəsinə zidd olduğunu diqqətə çatdırmış və 17 mart referendumunun nəticəsinin ləğv edilməsi təklifini irəli sürdü. Eyni zamanda Heydər Əliyev bəyanatın mətninə 1920-ci ilin aprelin 28-i «Azərbaycanın işğalı günü» kimi olaraq edilməsini də təklif etdi. Lakin mövcud hakimiyət bu təkliflərin heç birinə məhəl qoymadı (67, 124-125).

### 2.3. Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədrli seçiləməsi.

#### Muxtar Respublikada əsaslı dəyişikliklərin başlanması

1991-ci il sentyabrın əvvəllerində Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında onun müqəddərətini həll edəcək mühüm hadisələr baş verdi. Naxçıvan əhalisinin müdrikliyi və uzaqqorənliyi həm də onda oldu ki, ümumi Azərbaycan evimizin divarından hər gün onlarla

kərpicin düşdürü bir dövrə böyük uzaqqorənlik nümunəsi göstərək düzgün rəhbər seçimi edə bildilər (82). Sentyabrın ilk gündündə Muxtar Respublikanın bütün sakinləri ayaq qalxıb qüdrətli siyasetçi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrini vəzifəsini öz üzərinə götürməsini təkidlə tələb etdilər (132, 1991, 6 sentyabr). Şəhərin Azadlıq meydanında bir neçə gün ara vermədən davam edən və 60-70 min nəfərin iştirak etdiyi mitinqlərdə xalq öz qəti tələbindən dönmürdü. Nəhayət, onların bu haqlı və təkidlə tələbi sentyabrın 3-də keçirildən və tariximizdə öz-nəməxsus yer tutan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəvqələdə sessiyasında yerinə yetirildi (132, 1991, 5 sentyabr). Məsələnin müzakirəsi zamanı deputat Ə.Orucov çıxış edərək qeyd etdi ki, bu ağır vəziyyətdə biza elə rəhbər lazımdır ki, o, öz müdrikliyi, nüfuzu, yüksək təşkilatlılıq qabiliyyəti ilə xalqı birləşdirə bilsin, Muxtar Respublikaya bacarıqla, sərisləti rəhbərlik etsin (132, 1991, 5 sentyabr). O, belə admanın yalnız Heydər Əliyev olduğunu qeyd edərək onun namizədliyini irəli sürdü. Çıxış edən digər deputatlar bu təklifi müdafiə etdilər. Məclisin «demokratik bloku» adlanan hissəsi isə Q.Məmmədovun namizədliyini irəli sürdü (132, 1991, 6 sentyabr). 70 nəfər lehina, 5 nəfər bitərəf qalmaqla Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrini seçildi (132, Xüsusi buraxılış, 1991, sentyabr).

Heydər Əliyev isə həqiqətən də hakimiyət arzusunda olmadığını bir daha bəyan etdi. «Mənim razılığım olmadan, mən bunu qətiyyətlə deyirəm və bunu hamı bilməlidir, məni Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçdilər. Sədr seçiləndən sonra da mən sessiyaya sədrlik etməkdən imtina etdim. İclası axıra qədər sədrin müavini aparırdı... Heydər Əliyev həmin sessiyada 4 dəfə söz alıb çıxış edərək deputatlardan mümkünən onun yerinə başqa admanın namizədliyinə baxmağı xahiş etmişdi.

Amma bununla birlikdə böyük siyasetçi bölgənin ağır sosial-iqtisadi vəziyyətində, xüsusən də torpaqlarına düşmən təcavüzünün genişləndiyi bir dövrə onun taleyinə də biganə qala bilməzdii: "Mən bu zamanın, bu dəqiqələrin, bu saatın

hökəmünü nəzərə almaya bilməzdim... Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin dövründə üzərimə düşən vəzifənin icrasından geri çəkişə bilməzdim. Mən öz taleyimi xalqa tapşırı�am və xalqın iradəsinə indi bu müddətdə, bu çətin dövrə yerinə yetirməliyəm" (67, 135\*).

Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Sədr seçiləsi milli məqyasda böyük hadisə oldu. Məsələ heç də keçmiş Sovetlər İttifaqının Siyasi Bürosuna mənsub nüfuzlu simalardan birinin—SSRİ Nazirlər Soveti Sədrinin birinci müavininin Azərbaycanın ərazisinin bir hissəsində—muxtar respublikada Ali Məclisə Sədr vəzifəsinə seçiləsində deyildir. Heydər Əliyev ilk növbədə Naxçıvanda fəal və peşkar fəaliyyəti ilə milli dövlətçiliyi inam hissini formalasdırıa bildi. Sentyabrın 4-də öz işini davam etdirən Ali Məclisin sessiyası sədr Heydər Əliyevin təklifi ilə demokratik bloku təmsil edən Q.Məmmədovu və A.Kələntərlini sədrin əlavə müavini ləri seçdi. Sonra məclis Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikası prezidenti seçimlərinin dayandırılması haqqında yekdilliklə qərar qəbul etdi və Azərbaycan Respublikası Ali Sovetindən prezident seçimlərinin daha sonrakı müddətə keçirilməsini xahiş etdi (67, 132-140). Sessiyada həmçinin Azərbaycan KP və onun Mərkəzi Komitəsinin fəaliyyətini dərhal dayandırmaq haqqında qərar qəbul edilməsi barədə Ali Sovetə müraciət olundu (67, 140-141).

Azərbaycanın kommunist rəhbərliyi Naxçıvanda gedən prosesləri gözdən salmaq, ona «separatçılıq» donu geyindirmək üçün bütün çirkin vasitələrə əl atır, müxtəlif üsullarla Ali Məclisin işinə mane olmaq istəyirdilər. Bu qanunsuz hərəkətlərdə Azərbaycan KP Mərkəzi Komitəsi, Azərbaycan Respublikası Ali Soveti və Nazirlər Kabinetini bilavasita iştirak edirdi. Özlərini naxçıvanlı adlandıran, əslində isə Naxçıvanda gedən proseslərdən tamamilə xəbərsiz olan və Bakıda yaşayan bəzi ziyahilar Azərbaycan televiziyyası ilə çıxış edərək Ali Məclis və onun sədrinin fəaliyyəti haqqında yanlış fikir formalasdırmağa cəhd göstərmmiş,

Muxtar Respublikada sabitliyi pozmağa çalışmışlar. Muxtar Respublika Ali Məclisi belə uydurmaları ifşa edərək 7 sentyabr 1991-ci ildə xüsusi qərar qəbul etmiş, bu təp hərəkətləri təxribat hesab edərək, Muxtar Respublikaya, onun Ali qanunvericilik orqanına böhtan yağıdırılanları məsuliyyətə colb etməyi tələb etmişdi (67, 151-153).

Ali Məclisin Sədri Heydər Əliyev həmin bu məsələ ilə bağlı xüsusi bəyanatla çıxış etmiş, həmin bəyanat Ali Məclisin 6 sentyabr 1991-ci il tarixli iclasında müzakirə edilərək bayanılmış, mətnin bütün informasiya vasitələrinə göndərilməsi qərara alınmışdı (67, 150).

Naxçıvanda Azərbaycan Respublikası prezidenti seçkilörünün keçirilməsinin qadağan edilməsi haqqında Ali Məclisin qərarı Azərbaycan rəhbərliyinin hiddətinə sabəb olmuş, Muxtar Respublika rəhbərliyinə qarşı təzyiqlər və hədə-qorxular güclənmişdi. Azərbaycan Respublikası Ali Sovetinin Rəyasəti Heyəti 06 sentyabr 1991-ci il tarixdə Muxtar Respublika Ali Məclisinin bu qərarını pisləyən bəyanatla çıxış etmiş, A.Mütəllibov isə Ali Məclisin ünvanına hədələyici ifadələr işlətmüşdi.

Ali Məclis bu hədələyici bəyanatlarla bağlı özünün 7 sentyabr və 10 sentyabr tarixli cavab bəyanatında, 03 sentyabr tarixli əvvəlki bəyanatının principial xarakter daşdıığını, A.Mütəllibovun alternativsiz qaydada seçkiyə buraxıldığını, seçki komissiyalarının Kommunist Partiyasının birbaşa göstərişi ilə təyin olunduğunu, A.Mütəllibovun dövlət çevrilişi ilə bağlılığını, Azərbaycan KP-nin diktator rejiminin davam etdiriyini və digər amilləri diqqətinə çatdırmış, anti-demokratik, diktatorluq təzahürlərinə, Ali Məclisin qəbul etdiyi qərarların qəsdən təhrif edilməsinə qəti etirazını bildirmişdi.

Ali Məclis həmçinin Azərbaycan kommunist rəhbərliyi tərəfindən Naxçıvan Muxtar Respublikasına qarşı informasiya blokadasi təşkil olunduğunu bəyan edərək bu cür antidemokratik hərəkətləri Muxtar Respublikada gedən demokratik prosesləri boğmaq cəhd kimi qiymətləndirmişdir (67, 151-157).

Naxçıvan Muxtar Respublikası ərazisində Komunist Partiyasının fəaliyyətinin qadağan edilməsi haqqında Ali Məclisin 26 avqust və 4 sentyabr tarixli qərarlarına baxmayaraq bəzi rəhbər vəzifə tutmuş kommunistlər Ali Məclisin bu qərarları ilə hesablaşmayaraq bütün gücəri ilə partiya komitələrini işə salmağa, ilk təşkilatları fəallaşdırmağa çalışmışdır. Azərbaycan KP-nin sentyabrın 14-nə planlaşdırılan qurultayına nümayəndlər göndərmək üçün yerlərdə konfranslar və plenumların keçirilməsi barədə KP MK katibi F.Muradəliyevin imzası ilə Muxtar Respublikanın partiya komitələrinə gizli məktub daxil olmuşdu.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasəti Heyəti Azərbaycan KP MK-nin fəaliyyətini Azərbaycan Konstitusiyası, Azərbaycan Ali Sovetinin və Naxçıvan Ali Məclisinin qərarlarına zidd hərəkət kimi qəbul edərək, bu addımları qətiyyətə pisləmiş, partiya strukturlarının fəaliyyətlərini Muxtar Respublika ərazisində dayandırmaq barədə qərarların ziddinə hərəkət edən ayri-ayrı vəzifəli kommunistlərin fəaliyyəti demokratikləşmə prosesinə, Muxtar Respublikada vəziyyətin sabitləşməsinə qarşı yönəlmış cəhd kimi qiymətləndirilmişdi (67, 161-162).

Naxçıvan rəhbərliyinin demokratik islahatlar yolu tutması Azərbaycanın mühafizəkar rəhbərliyini bərk narahat etdiyindən bütün vasitələrdən istifadə edərək Muxtar Respublika rəhbərliyinə təzyiqlər göstərir, burada baş verən proseslər haqqında Respublika ictimaiyyətində yanlış rəy formalasdırmağa can atır, Muxtar Respublikam informasiya blokadasında saxlayırdılar (67, 158-159). Azərbaycan prezidenti A.Mütəllibovun yanında 3 sentyabr 1991-ci il tarixdə müşavirə keçirilmiş, onun əksər hissəsi Naxçıvan Muxtar Respublikasında gedən ictimai-siyasi proseslərə həst edilmişdi. Müşavirədə son vaxtlarda Muxtar Respublikada gedən demokratik proseslər, Ali Məclisin qərarları təhrif olunmuş, bölgədəki mövcud siyasi şəraitə qərəzlə, təhqirəmiz münasibət bildirilmişdi.

Lakin bu müşavirə haqqında respublika ictimaiyyətinə geniş məlumat verilməmiş, müşavirə protokolundan

çıxarışdan yalnız 6-ci və 7-ci maddələr rəsmən yayılmışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisi bu protokolun bütün mətnini qeyri rəsmi yolla əldə etdikdən sonra, bu məsələ Ali Məclisinin 2 oktyabr 1991-ci il tarixli sessiyasında xüsusi müzakirə olunmuşdu.

Müşavirə protokolunun Ali Məclis deputatlarının qazablaşdırıı müddəələri arasında Muxtar Respublikada qəbul edilmiş qərarlarla dövlət çevrilişi kimi qiymət verilməsi. Heydər Əliyevin şəaliyyətinin yoxlanması üçün təhqiqat komissiyasının yaradılması, Muxtar Respublikada «terror və quldurluqla» məşğul olan qüvvələri məsuliyyətə cəlb etmək üçün oraya hüquq-mühafizə orqanları və deputat qrupunun göndərilməsi və s. böhtən ifadələr da var idi.

Bələ böhtənçi ifadələrin yaranmasında Naxçıvan Muxtar Respublikasının baş naziri Mirismayıł Əliyev xüsusi rol oynamışdı. Sessiyada həmin məsələyə dair qəbul edilmiş qərarda Respublika rəhbərliyinin demokratik qüvvələri bölgə, milli-azadlıq hərəkatının qarşısını almağa yönəlmış cəhdələri pislənmiş, müşavirədə irəli sürülmüş müddəələr Naxçıvanda gedən demokratik proseslərə təzyiq kimi qiymətləndirilmiş, bu böhtənçi və təhqiramız müddəələlərə görə və Naxçıvan Muxtar Respublikasında gedən demokratik prosesləri pozmağa yönəldilən tələblər həyata keçirdiyi üçün prezident A. Mütəllibovdan izahat və ondan bu qeyri-qanuni tədbirlərə son qoyulması tələb edilmişdi (67, 178-179).

Muxtar Respublika Ali Məclisinin 1 oktyabr 1991-ci il tarixli qararı ilə Azərbaycan Respublikasının «keçid dövrü ittifaq orqanlarında iştirakı qeyri-mümkün hesab edildi və Azərbaycan rəhbərliyinin dövlət müstaqilliyi masasında tutduğu qeyri-ardicil mövqeyi pislənildi» (67, 170-172).

Naxçıvan Muxtar Respublikası Ali Məclisi prezident A. Mütəllibova qeyri-qanuni əlavə səlahiyyətlər verən «Respublikanın iqtisadi və icimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikasının 8 oktyabr 1991-ci il tarixli qanunu və Azərbaycan Respublikasının şəhər və kənd rayonlarında, qəsəbələrində dövlət hakimiyyət orqanlarının strukturunu və

şəaliyyətini təkmilləşdirmək haqqında» Respublika prezidentinin 18 oktyabr 1991-ci il tarixli fərmanı siyasi baxımdan mürtəcə və antidemokratik xarakter kəsb edən, Konstitusiya zidd olan akt kimi pisləmiş və bu qərarları Naxçıvan Muxtar Respublikası üçün qəbuledilməz hesab etmişdi (67, 190).

Muxtar Respublikaya və onun Ali Məclisində qarşı böhtənçi və təxribat kampaniyasını davam etdirən Azərbaycan rəhbərliyi qısqənci və ambisiya mövqeyində çıxış edərək qanunvericilik yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının 112-ci maddəsinin 2-ci hissəsində təsbit olunmuş «Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədrini vəzifəyə görə Azərbaycan Respublikası Ali Soveti sədrinin müaviniidir» cümləsini Konstitusiyadan çıxarmağa nail olmuşdu. 8 oktyabr 1991-ci ildə Ali Sovet tərəfindən qəbul olunmuş qərar Naxçıvan Muxtar Respublikasını Konstitusiya ilə müyyən olmuş hüquqdan məhrum edərək, Muxtar Respublikanın statusunu kobud surətdə pozmaqla yanaşı, sünii qarşışurma, «Naxçıvan problemi» yaratmaq məqsədi gündürdü.

Naxçıvan Muxtar Respublikası Ali Soveti Rəyasət Heyəti bayanat verərək, bu cür Konstitusiyaya zidd hərəkətlərə öz qəti etirazını bildirmiş və Azərbaycan Respublikası Ali Sovetindən bu qərarın ləğvini tələb etmişdi. Bu cür siyasetə qarşı ayrı-ayrı vətəndaşlar, əmək kollektivləri, Azərbaycan Respublikasının demokratik ruhlu deputatları da öz kəskin etirazlarını bildirmişdilər.

Demokratik qüvvələrin təkiddi tələbləri nəticəsində bu qərar 9 gündən sonra, 17 oktyabr 1991-ci ildə ləğv olunsa da, respublikanın rəhbərliyi bu məsələni yenidən gündəmə götürmək niyyətindən əl çəkmirdi.

Məsələnin bu cür kəskinleşməsinin əsas səbəbi heç şübhəsiz, Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrini seçilməsi ilə əlaqədar idi. Məsələ ilə bağlı Ali Məclis 26 oktyabr 1991-ci il tarixdə xüsusi qərar qəbul etməli olmuş və Əsas Qanuna hörmətsizlik ifadə edən ha-

rəkətlərə son qoyulmasını bir daha tələb etmişdi (67, 186-195).

Bələliklə, Heydər Əliyevin siyasi iradəsi və uzaqgö-rənliyi nəticəsində Naxçıvanın muxtarlıyyət statusu qorunub saxlanıldı.

İqtisadi blokada şəraitində yaşayış Naxçıvanın düşmən qarşısında duruş gotirməklə bərabər, həm də iqtisadi problemlərin həllinə ciddi diqqət yetirib, yeni sırvan həyat quruculuğuna başlamasında da Heydər Əliyev şəxsiyyətinin önəmli rolü oldu. Elə bu səbəbdən də Naxçıvanda dövləti müstəqilliyinin bərpası istiqamətində tədbirlər təkcə siyasi müstəvidə getmir, yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatının tələblərinə uyğunlaşan iqtisadi model formalasıldı. Ali Məclisə sədr seçildiyi gündən başlayaraq Heydər Əliyev Muxtar Respublikanı ağır iqtisadi böhrandan çıxartmaq, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə bir sira mütərəqqi tədbirlər həyata keçirməyə başladı. İslahatların aparılması üçün zəruri olan qanunların, normativ hüquqi sənədlərin olmadığı şəraitdə çətinliklər çox idi. Bir tərəfdən sovet təsərrüfat sisteminin şüurlarda kök saldığı psixologiya, digər tərəfdən köhnə ictimai-iqtisadi formasiyanın süqutundan sonra keçid mərhələsinin doğurduğu çətinliklər, üstəlik da anarxiya və özbaşınalıq adamlarda sahibkarlıq və şəxsi təşəbbüskarlıq hissələrini zəiflədirdi.

Heydər Əliyev sədr seçildikdən sonra keçirilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3-7 oktyabr 1991-ci il tarixli sessiyasında Muxtar Respublikanın iqtisadi vəziyyəti müzakirə edilmiş, Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilmişdi.

Ali Məclisin Rəyasət Heyətinin iclaslarında Muxtar Respublika hökuməti ilə birgə dəfələrlə əhalinin ərzəq məhsulları ilə təchiz edilməsi, xeyli vaxtdan bəri Naxçıvanda mövcud olan yanacaq çatışmazlığının aradan qaldırılması, əmək intizamının möhkəmləndirilməsi, Naxçıvan aeroportunun, Sədərək-Türkiyə yoluñun tikintisinin vəziyyəti və digər iqtisadi məsələlər müzakirə edilmiş, bu məsələlərin tezliklə

həllini tapması üçün konkret tədbirlər müəyyən edilmişdi (132, 1991, 12 sentyabr).

Ali Məclisin Rəyasət Heyətinin 5 fevral 1992-ci il tarixli iclasında blokada şəraitində yaşayan Naxçıvanın iqtisadi problemlərinin həllində mühüm rol oynaya biləcək, Muxtar Respublika ilə qonşu ölkələr arasında iqtisadi ticarət və mədəni əlaqələrin genişlənməsinə təkan verəcək Naxçıvan aeroportunda tikinti işlərinin gedisi müzakirə edilmiş, hava limanında yeni uçuş xəttinin qısa müddədə istifadəye veriləsi üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirildi (Qayıdış, s.225). Ağırüstülü sərnişin və nəqliyyat təyyarələrini qəbul etməyə imkan verən yeni aeroportun ilk növbəsi qısa müddədə, 1991-ci ilin martın əvvəllərində işə salındı. «Azərenerji tikinti» Birliyinin Vayxır Tikinti-Quraşdırma İdarəsinin inşaatçıları bu işi nəzərdə tutulmuş 4 ildən iki dəfə tez müddədə yerinə yetirmişdilər. İlk «TU» təyyarələrinin Naxçıvana gəlməsi münasibatlı aeroportda Heydər Əliyevin iştirakı ilə mitinq keçirilmişdi (47, 1992, 3 mart).

Muxtar Respublikanı Azərbaycanın qalan hissəsi ilə birləşdirən bütün kommunikasiya xətlərinin Ermənistən ərazisindən keçməsi ilə bağlı son illər Naxçıvanda yaranmış vəziyyət və bu xətlərin İİR ərazisindən çəkilməsinin sürətləndirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında Kommunikasiyalar üzrə Xüsusi Dövlət Komitəsi təşkil etmək haqqında qərar qəbul edilmişdi (67, 225).

Ali Məclisin Sədri seçildikdən sonra Heydər Əliyev Muxtar Respublikada milli həmrəyliyə nail olmaq, Muxtar Respublikanın üzələdiyi problemlərin həllində bütün siyasi qüvvələrin birgə iştirakını təmin etmək üçün konkret addımlar atmağa başlamışdı. Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə o vaxt Azərbaycanda əsas siyasi qüvvə sayılan Xalq Cəbhəsinin bir çox nümayəndələri Muxtar Respublikada ali hakimiyət vəzifələrinə irəli çəkilməşdilər. Heydər Əliyevin yüksək etimad göstərdiyi cəbhəçilər arasında Becan Fırzaliyev də var idi. 1991-ci ilin sentyabrın əvvəllində o, baş nazir seçilərkən onun namizadlığı Ali Məclisin Sədri və bütün üzvləri tərəfindən dəstəklənmişdi. Lakin Muxtar Respublika-

nin hökumətinə başçılıq etdiyi qısa müddətdə onun fəaliyyəti hamida, hətta namizədliyi irəli sürülmüş demokratik bloğun üzvlərində də narazılıq yaratmışdı. Baş nazirin hərəkətləri bir neçə dəfə (13 yanvar, 31 yanvar, 18 fevral 1991-ci il) Rəyasət Heyatında müzakirə edilmiş, buraxdığı nöqsanlar onun zərərinə çatdırılmışdı. Lakin o, bundan nəticə çıxarmaq istəməyərək öz qanunsuz əməllərini davam etdirmişdi.

Nəhayət Ali Məclisin 1992-ci il fevral sessiyasında onun əməllərinə principial qiymət verildi. Baş nazir B.Fərzəliyev haqqında Ali Məclisin 24 fevral 1992-ci il tarixdə qəbul etdiyi qərarda onun fəaliyyəti nəticəsində Muxtar Respublika iqtisadiyyatına vurulan zərər konkret faktlərlə göstərilmişdi. Qərarda B.Fərzəliyevin baş nazir kimi 6 aylıq fəaliyyəti geniş təhlil edilmiş və qeyd edilmişdi ki, muxtar respublikanın iqtisadi potensialından istifadə edilməməsi, bazar iqtisadiyyatına keçmək üçün konkret tədbirlər görülməməsi nəticəsində iqtisadiyyatın əsas sahələrində – sənayedə, kənd təsərrüfatında, tikintidə və sosial təminat sahəsində heç bir inkişaf olmamış, əksinə, böyük geriliyə yol verilmişdi (47, 1992, 3 mart).

Qəbul edilmiş qərarda B.Fərzəliyevin qanunaziddə cinayətkar fəaliyyətini ifşa edən tutarlı ittihamlar irəli sürülmüş, «dövlət intizamını və qanun-qaydalarını kobudcasına pozduğuna, vəzifəsindən sui-istifadə etdiyinə, əməli fəaliyyətdə ciddi və kobud nöqsanlar buraxlığına görə» o, baş nazir vəzifəsindən azad edilmişdi (67, 229-235).

Həmin sessiyada həmçinin Naxçıvan MR Dövlət Gömrük Komitəsinin təşkili, Bakıda Naxçıvan MR-in daimi nümayəndəliyinin açılması barədə qərar qəbul edilmişdi (47, 1992, 3 mart), Ali Məclisin 7 aprel 1992-ci il tarixli qərarı ilə Həsən Sultan oğlu Zeynalov Naxçıvan MR-in Bakı şəhərindəki daimi nümayəndəliyinin başçısı təyin edilmişdi (132, 1992, 9 aprel).

Heydər Əliyevin təşəbbüsü ilə Ali Məclisin 6 aprel 1992-ci il tarixdə keçirilmiş növbəti sessiyasında iqtisadi islahatlarla bağlı məsələ müzakirə edildi. Qızığın müzakirələrindən sonra Muxtar Respublikanın iqtisadi vəziyyətinin müs-

bət yönündə inkişafına təkan verəcək iki mühüm qərar qəbul edildi. «Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxozi və sovxozi haqqında» və «Rentabelli işləyən kolxozi və sovxoziların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında».

Birinci məsələ ilə əlaqədar qərara alındı ki, zərərlə işləyən təsərrüfatlar özəlləşdirilsin və onlara məxsus torpaqlar, ictimai əmlak və mal-qara əhaliyə paylanılsın. İlk növbədə də Culfa rayonunun Şurud və Gal kimi sərhəd kəndlərində eksperimental qaydada torpaq islahatına başlanıldı. Torpaqlar pay norması əsasında həmin kənddə yaşayan əhaliyə paylandı. Sosial ədalət və bərabərlik prinsipi bu prosesin ana xəttini təşkil edirdi (76, 81). Yeni yaradılan şəxsi təsərrüfatlara əməli kömək məqsədi ilə onlara toxum, gübra, maşın-mexanizmlərin və s. zəruri maddi-texniki avadanlığın ayrılmazı nəzərdə tutulurdu (67, 245).

Muxtar Respublika rəhbərliyi blokada çətinlikləri nəticəsində ictimai təsərrüfatlarda mal-qaranın tələf olmasına qarşısını almaq üçün daha bir radikal addım ataraq, hətta rentabelli kolxozi və sovxozlarda ictimai mal-qaranın təsərrüfat üzvlərinə və kənd sakinlərinə satılmasını məqsədə uyğun hesab etdi. Əslində bu vəziyyətdən doğan məcburi addım idi. Çünkü mal-qara üçün zəruri yem komponentlərinin Muxtar Respublikaya gətirilməsi, ictimai mülkiyyətə münasibətin dəyişməsi və bir sıra subyektiv və obyektiv amillərin təsiri altında ictimai mal-qaranın sayı kütłəvi surətdə azalmaqdır idi. Əgər təcili tədbirlər görülməsə idi o, ümumiyyətlə, məhv ola bilərdi. Sonrakı proseslər sübut etdi ki, Muxtar Respublikada torpaqların və mal-qaranın özəlləşdirilməsi sahəsində qəbul edilmiş bu tarixi qərarlar an dəngün addım idi (78).

Sonrakı illərdə də Muxtar Respublikanın 200 kənddən yaşayış 70493 ailənin 240651 üzvünə 42049 hektar torpaq sahəsi paylandı. Kənddə yaşayış hər bir ailəyə sahibkarlıq hüququ verildi. İslahatlar keçən müddət ərzində öz müsbət nəticələrini göstərdi. Əgər 1992-1993-cü illərdə 20 min ton taxil, 1,5 min ton şəkər çuğunduru, 14,8 min ton

tərəvəz məhsulları istehsal olunurdusa, 2003-cü ildə taxi istehsalı 67 min tona, şəkar çuğunduru 115 min tona, tərəvəz istehsalı 50,2 min tona çatdırılmışdı. O dövrə müqayisədə mal-qarannın və davarların sayı da xeyli artıb. İndi demələ olar ki, Muxtar Respublikada kənd təsərrüfatı məhsullarına olan ehtiyac daxili imkanlar hesabına ödənilir. Bu, Heydər Əliyevin Naxçıvanda başladığı islahatların tarixi əhəmiyyətini bir daha təsdiq edir (76, 81-82).

Lakin bütün səylərə baxmayaraq Muxtar Respublikada iqtisadi vəziyyət gərgin olaraq qahrdı. Dəmir yolunun işləməməsi, 1992-ci il aprelin 24-dən isə tamamilə dayanması, 1991-ci ilin dekabrından Muxtar Respublikaya qazın verilməməsi, elektrik enerjisinin isə 1992-ci il iyulun 13-dən tamamilə kəsilməsi mövcud böhranı daha da darınlaşdırılmışdı.

Blokada şəraitinin ən ağır təsiri əhalinin ərzəq məhsulları, birinci növbədə çörəklə təminatının pisləşməsinə səbəb olmuşdu. Tələbat minimum səviyyədə ödənilirdi. Büttün bunlar bölgədə sosial-iqtisadi gərginlik yaratmış, əhalinin yaşayış tarzı düzülməz vəziyyətə düşmüdü. Ali Məclisin Rəyasət Heyətinin 9 və 25 iyul 1992-ci il tarixli iclaslarında bu məsələlər ətraflı müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunmuşdu. Lakin Naxçıvanın daxili imkanlarının məhdudluğunu vəziyyəti yaxşılaşdırmağa imkan vermirdi.

Nə A.Mütəllibov iqtidarı, nə də onun yerinə gəlmis AXC-Müsavat cütlüyü Muxtar Respublikanın mövcud ağır vəziyyətini qismən də olsa yaxşılaşdırmaq üçün heç bir əməli tədbir görməyə qadir deyildilər. Dündür, Azərbaycan Respublikasının Nazirlər Kabinetin 11 fevral 1992-ci ildə «Naxçıvan MR-in etibarlı kommunikasiya əlaqələrinin inkişaf etdirilməsi tədbirləri haqqında» qarar qəbul etsə də, bu qərar Azərbaycanın müvafiq nazirlik və baş idarələri tərəfindən yerinə yetirilməmişdi.

Azərbaycan Respublikasının Milli Məclisi isə 1992-ci il iyul ayının 15-də «Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında yaranmış vəziyyət haqqında» məsələ müzakirə etmiş və müvafiq qərar qəbul etmişdi. Qərarda Muxtar Respublikanın vəziyyəti obyektiv şərh edil-

sə də, ondan çıxış yolları öz əksini tapmamışdı. Bu, onu göstərirdi ki, belə mühüm məsələ lazımi səviyyədə hazırlanmış, bu barədə Muxtar Respublikanın ali hakimiyət orqanlarının fikri öyrənilməmişdi. Naxçıvan rəhbərliyi Milli Məclisin bu qərarını Muxtar Respublikaya göstərilən diqqət və qayıq kimi qiymətləndirdi, yaranmış iqtisadi və sosial gərginlikdə dəmir yolunun tacili açılması və Muxtar Respublikanın elektrik enerjisi ilə təmin edilməsini başlıca vəzifə hesab edərək Azərbaycan rəhbərliyindən bu məsələ ilə əlaqədar, eləcə də «Muxtar Respublikada sənayenin, kənd təsərrüfatının və iqtisadiyyatın digər sahələrinin ahəngdar fəaliyyətini təmin etmək, əhalinin ərzəq və xalq istehlaklı məallarına olan tələbatını ödəmək, müdafiəsinin möhkəmləndirmək üçün bütün yardımların və tədbirlərin həyata keçirilməsini» xahiş etdi (67, 266-267). Azərbaycan Milli Məclisi 18 avqust 1998-ci il tarixdə Muxtar Respublikanın vəziyyəti haqqında məsələni yenidən müzakirə edərək müvafiq qərarlar qəbul etdi.

Təsəssüf ki, bu qərarlarda nəzərdə tutulan tədbirlər də yerinə yetirilmədi. Naxçıvanda fəaliyyət göstərən Xalq Cəbhəsinin şəhərləri, deputat nümayəndələri Naxçıvanda vəziyyəti pisləşdirmək, Muxtar Respublika rəhbərliyinin fəaliyyətini iflic etmək üçün bütün tədbirlərə əl atıldılar.

1992-ci ilin 8 avqustunda Naxçıvan Muxtar Respublikasının rəhbərliyi bölgənin sosial-iqtisadi vəziyyətini müzakirə etmək üçün Ali Məclisin sessiyasını çağırmaq qərarına gəldi. Sessiyanın çağırılması Azərbaycan rəhbərliyi ilə razılışdırılmış, onun işində iştirak etmək üçün respublikanın bir çox rəhbər işçiləri Naxçıvana gəlmişdilər. Lakin Xalq Cəbhəsindən olan millət vəkillərinin sessiyada iştirakdan imtina etmələri nəticəsində yetərsiz olmadığını görə Ali Məclisin sessiyası baş tutmamışdı. Ali Məclis bir qrup xalq deputatının Muxtar Respublika əhalisinin müqəddəratına aid olan ən mühüm məsələnin müzakirəsində və ağır böhran vəziyyətindən çıxış yollarının müəyyən edilməsində iştirak etmək əvəzinə, sessiyanın işini pozmasının pozuculuq hərəkatı

va antiderocratik cəhd kimi qiymətləndirərək öz qət etirazını bildirmişdi (67, 273-274).

Azərbaycanın siyasi hakimiyət nümayəndələrinin Naxçıvanın taleyi ilə hesablaşmadığı bir şəraitdə Muxtar Respublikanın Ali Məclisi və Nazirlər Kabinetinə bölgənin möhdud daxili imkanlarından maksimum istifadə etməyi, çalışır, qonşu dövlətlərlə – Türkiyə və İranla iqtisadi əlaqələrin inkişafı üçün zəruri tədbirlər həyata keçirildilər.

1992-ci il martın 24-də Ankarada Türkiyə Respublikası hökuməti ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında bağlanmış iş birligi protokolu, İİR ilə Naxçıvan Muxtar Respublikası arasında 24 avqust 1992-ci il tarixli protokol bölgənin ağır böhrandan çıxmasında mühüm rol oynadı.

Həmin müqavilələrdə iqtisadi, ticarət, mədəni əlaqələrin inkişafı Naxçıvan üçün hayatı vacib bəzi məsələlərin həlli, Muxtar Respublikaya iqtisadi yardımların göstərilməsi nəzərdə tutulmuşdu. Türkiyə Respublikası tərəfindən Naxçıvana ayrılmış 10 milyon ABŞ dolları həcmində kredit hesabına Muxtar Respublikanın əhalisi üçün ərzaq alınmış, Türkiyənin dövlət orqanları və «Qızıl Aya» cəmiyyətinin xətti ilə Naxçıvana humanitar yardımlar daxil olurdu. İİR ilə bağlanmış protokola əsasən Muxtar Respublikanın kommunikasiya xətlərinin İran ərazisindən keçməsi, Naxçıvana elektrik enerjisi, maye qazın verilməsi kimi məsələlər öz həllini tapmağa başlamışdı. 1992-ci il dekabrın 3-dən İİR-dən Naxçıvana 30 meqavat gücündə elektrik enerjisinin verilməsinə başlanılmışdı (67, 306).

Böhrənlər vəziyyət Ali Məclisin sessiyalarında, Rəyasət Heyətində, Nazirlər Kabinetində vaxtaşırı müzakirə edilir, vəziyyətdən çıxış yolları müəyyənləşdirilirdi. Muxtar Respublika əhalisinin ərzaq və digər zəruri tələbat malları ilə təmin olunması, qısa hazırlıq, yaz - tarla işləri, məhsul yığımı və s. cari məsələlər Ali Məclisin Sədri Heydər Əliyevin bəlavasılı dikkət mərkəzində idi. Məhz onun təşəbbüsü ilə Muxtar Respublikada təsərrüfatlığının yeni formaları – fer-

mer təsərrüfatları, kooperativlər, kiçik müəssisələr geniş təşkül tapmağa başlamışdı.

Bu baxımdan Heydər Əliyevin sədrliyi ilə Ali Məclisin Rəyasət Heyətinin 2 aprel 1993-cü il tarixi iclası olamətdar idi. İclasda «Muxtar Respublikanın kənd təsərrüfatı istehsalı sahəsində 1992-ci ilin yekunları, 1993-cü ildə qarşıda duran vəzifələr» və «Qiş dövründə kəsilmiş ağacların yenidən bərpası sahəsində şəhər, rayon, kənd və qəsəbə Xalq Deputatları Sovetinin, onların İeraiyə Komitələrinin vəzifələri haqqında» məsələlər müzakirəyə çıxarıldı. İclasda Muxtar Respublikada mövəcud sosial-iqtisadi vəziyyət, xüsusən onun aparıcı sahəsi olan kənd təsərrüfatındakı vəziyyət ətraflı təhlil edilmiş, mövəcud nöqsanlar və onların aradan qaldırılması yolları müəyyənləşdirilmiş, hər təşkilat və idarəyə konkret təşşirliqlər verilmişdi (67, 338-345).

Qonşu dövlətlərlə əlaqələrin yaradılması, eləcə də daxili imkanlardan istifadə edilməklə müvafiq təşkilati-iqtisadi tədbirlərin həyata keçirilməsi nəticəsində Muxtar Respublikada iqtisadi fəlakətin qarşısı alındı.

Öz çıxışında Ali Məclisin Sədri Heydər Əliyev əhaliyi müraciət edərək, ağır qiş şəraitini ilə əlaqədar kəsilmiş meyvə və bəzək ağaclarını qısa müddətdə bərpa etməyə çağırıldı. Bu, əsl vətəndaş çağırışı idi. Həmin iclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyəti Muxtar Respublikanın yaşlı örtüyünü bərpa etmək məqsədi ilə xüsusi qərar qəbul etmiş, 1993-cü il «Yaşıllaşdırma ili» elan edilmişdi. Qərarda müvafiq hakimiyət orqanlarına ağacların yenidən bərpa olunması üçün konkret tədbirlərin görülməsi tapşırılmışdı (132, 1993, 10 aprel; 67, 334-335).

Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının rəhbəri olduğu dövrədə Muxtar Respublikada elmin, təhsilin, mədəniyyətin, siyasi maarifçiliyin ictimai faktora çevriləməsi, inkişaf etdirilməsi məsələlərinə ciddi əhəmiyyət verilmiş, bu sahələrdə ciddi, yaddaqalan tədbirlər həyata keçirilmişdi (135, 5-6). 1990-ci ilin iyulunda Naxçıvana ayaq basandan cəmi iki saat sonra Heydər Əliyev Hüseyn Cavidin qəbrini

ziyaret etmişdi. Qəbrin bərbad vəziyyətdə olması ona çox pişəsir etmişdi (59, 50).

H.Cavidin 110 illiyi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi 1992-ci il; təsadüf etdi. Həmin ilin oktyabr ayında dahi şair və mətəfəkkirin ildönümü Muxtar Respublikada geniş qeyd olundu. Oktyabrin 23-də Heydər Əliyevin başçılığı ilə şairin məzəri ziyarət edilmiş, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ədəbi-bədii gecə keçirilmişdi. Heydər Əliyevin həmin gecədə qeyd etdiyi kimi, hələ 1982-ci ildə o, Azərbaycanın rəhbəri işləyərkən H.Cavidin 100 illiyi ilə əlaqədar geniş qərar qəbul edilmiş, qərarda dahi ədibin əsərlərinin, külliyyatının rus və Azərbaycan dillərində nəşr edilməsi, ona heykəl qoyulması, qəbri üzərində məqbarənin tikiləmisi və b. tədbirlər nəzərdə tutulmuşdu. Lakin bu tədbirlərin çox hissəsi həyata keçirilməmişdi. Yığıncaqdə Cavidin məzarının vəziyyəti ilə bağlı keçirdiyi hissələri Heydər Əliyev belə ifadə etmişdi: «Cavidin məzəri bərbad haldadır. Bu, dözülməzdür. Cavidin sənətinə, Cavid şəxsiyyətinə hörmətsizlikdir. Əgər etimad göstərsəniz mən Cavid fondaunun sədri olaram və şübhə yox ki, bu xeyirxah işdə bir çox assosiasiylar və təşkilatlar bu vacib işə öz maddi yardımlarını asırgaməzlər» (67, 294).

Həmin tarixi toplantıdan düz dörd il sonra – 1996-ci il oktyabrin 29-da Naxçıvan şəhərində H.Cavidin əzəmətli məqbərəsinin açılışında Azərbaycan Respublikasının prezidenti kimi iştirak edən möhtəşəm Heydər Əliyev qeyd etmişdi: «Mən çox məmənunam, sevinirəm ki, ... qəbul etdiyim qərar həyata keçir. Mən sizi da, özümü də bu münasibətlə təbrik edirəm» (120, səh. 39).

Naxçıvanda 1990-1993-cü illərdə Azərbaycan xalqının milli dirçəlişi, milli ənənələrinin bərpa olunması, milli birliyin və mənəvi bütövlüyün təmin olunması istiqamətində çox ciddi və əhəmiyyətli qərarlar qəbul edilmişdi. Hələ 1990-ci il noyabrın 24-də Naxçıvan Ali Məclisinin sessiyasında Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavə və döyişikliklərin müzakirəsi zamanı dövlət dilinin türk dili kimi

qəbul edilməsi məsələsində o çox qısa, lakin məzmunlu çıxış edərək dilla bağlı öz müləhizələrini söyləmiş və qeyd etmişdi ki, bizim bədbəxtliyimiz ondan ibarətdir ki, bizim bu millətin adı uzun müddət tam müəyyən olunmayıb. Əgər o vaxtlar biz özümüzün milliyyətimiz barədə türk yazsaydıq, elə türk deyəcəkdilər də. Ancaq buna baxmayaraq mən də hesab edirəm ki, biz türkük. Ancaq indi gətirib biz tələm-tələsik bu konstitusiyaya döyişiklikdə yazaq ki, Naxçıvan Muxtar Respublikasının dövlət dili türk dildidir, bu, mənə elə gəlir ki, tələsiklik olar. ... Bu dil bizim bütöv, ümumi dildidir, bütün Azərbaycana aiddir. Biz burada gərək separat hərəkət eləməyək (67, 96-97).

Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra bu prinsipial mövqeyə sadıq qaldı. 1995-ci ilin noyabrında onun şəxsi təşabbüsü və rəhbərliyi ilə həzirlanaraq referendum yolu ilə qəbul edilmiş Konstitusiyamızda dövlət dili kimi məhz Azərbaycan dili qeyd olundu. Azərbaycan Respublikasında ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 dekabr 1991-ci il tarixli qərarı ilə 31 dekabr dünya Azərbaycan türklərinin həmrəylik, birlik günü elan edilmiş və həmin günün hər il bayram edilməsi və Naxçıvan MR ərazisində istirahət günü hesab edilməsi qəbul edilmişdi.

Blokadanın, iqtisadi böhranın ağır nəticələrinə baxmayaraq, Muxtar Respublikada təhsil, maarif məsələlərinə xüsusi diqqət yetirilirdi. Heydər Əliyevin göstərişi ilə Ali Məclisin işçi qrupu milli təhsil konsepsiyasını hazırlamağa başlamışdı. Onun maarif xadimləri və təhsil kollektivləri ilə keçirdiyi görüşlər Muxtar Respublikada təhsilin yenidən canlanmasına səbəb olmuşdur. Görkəmlı siyasi xadim Ali Məclisin Sədri Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasının rəhbərləri ilə apardığı danışqlarda və imzaladığı protokollarda elm və təhsil məsələlərinə xüsusi diqqət yetirmişdi. Türkiyə ilə bağlanmış 24 mart 1992-ci il tarixli əməkdaşlıq protokolunun 12-ci bəndinə əsasən həmin il Naxçıvan Muxtar Respublikasından 100 nəfər gənc Türkiyə ali məktəblərində təhsil almaq hüquq qazanmışdı (67, 617).

Bu tələbələr Ali Məclis Sədrinin təşəbbüsü ilə Türkiyədən Naxçıvana gəlmış Yüksək Öyrətim Seçim Kurumuna tərəfindən seçilmişdi. Heydər Əliyev tələbələrin yolasalma mərasimində iştirak və çıxış etmiş, onlara dəyərli məsləhətlər vermişdi. O qeyd etmişdi ki, bu, Türkiyənin bizi göstərdiyi yardımlarından on qiymətlisidir. Bu, bizim xalqın gələcəyidir. Naxçıvanın gələcəyidir, onun intellektual potensialıdır (67, s.287-288). O, ümidi etdiyiini bildirmişdi ki, Türkiyəyə oxumağa gedən gənələr Türkiyə ilə Azərbaycan, o cümlədən, Naxçıvan arasında əlaqələrin daha da genişlənməsinə, inkişafına çalışacaqlar (67, 290).

Naxçıvan Muxtar Respublikası ilə İİR arasında 24 avqust 1992-ci il tarixli əməkdaşlıq protokolunda da tərəflər arasında müəllim və tələbə mübadiləsi aparılması, mədəniyyət, elm, incəsənat, nəşriyyat, turizm, idman sahələrində əlaqələrin genişlənməsi nəzərdə tutulmuşdu (67, 658-662).

1992-ci ilin noyabrında o zaman Muxtar Respublikada yeganə ali məktəb olan Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universiteti özünün 25 illik yubileyini qeyd etdi. Yubiley tədbirlərinə Bakıdan, Türkiyədən və İİR-dən nümayəndələr qatılmışdır. Yubiley münasibəti ilə universitetdə Ali Məclisin Sədrı Heydər Əliyevin iştirakı ilə təntənəli yığıncaq keçirilmişdi. Heydər Əliyev universitetin professor-müəllim və tələbə kollektivi qarşısında çıxış etmiş, öz çıxışında universitetin keçdiyi yoluñ əsas nəticələrini ümumilaşdırmış, bu təhsil ocağının fəaliyyətinə yüksək qiymət vermiş, qarşıda duran mühüm vəzifələrdən danışmışdı. Heydər Əliyevin tarixi çıxışı universitetin əsas fəaliyyət programına çevrilmişdi. Bu çıxışında Azərbaycan ali məktəblərinin yeni mərhələdəki vəzifələri və inkişaf istiqamətləri öz əksini tapmışdı (136, 16).

1993-cü ilin aprelində Şəhriyar konqresi ilə əlaqədar Naxçıvanda qüdrətli ustadın xatirəsinə həsr olunmuş ədəbiyyat gecə keçirilmişdi. Gecəni Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi Naxçıvan şöbəsi təşkil etmişdi. Gecədə Ali Məclisin Sədrı Heydər Əliyev çıxış etmiş və qeyd etmişdi ki, Azərbaycan

özünün gərgin və narahat anlarını yaşayır. Erməni quldurlarının törətdikləri cinayətlər xalqın mənəviyyatına ciddi təsir göstərir. Belə məqamlarda Şəhriyar konqresinin keçirilməsi və ustاد şairin poetik dünyası bizi birləşməyə, yaşamağa, mübarizəyə səsləyir, bizi nikbin olmağa, sabırlı və dəyanətli olmağa ruhlandırır (67, 358). 9 may 1992-ci ildə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivini qəbul edən Ali Məclisin Sədrı Heydər Əliyev Azərbaycan teatrı ənənələrinin davam etdirilməsi və möhəkkənləndirilməsi zəruriliyindən danişmiş, yaradıcı fikrin bu sahədə axtarışlarını diqqətlə izlədiyini bildirmişdi. O, gənc nəslin mənəvi tərbiyəsi, adamlarda vətənpərvərlik ruhunun gücləndirilməsi sahəsində Naxçıvan teatrının qarşısında duran vəzifələrdən danişmişdir (67, 371).

1990-1993-cü illərdə Muxtar Respublikada ağır sosial-iqtisadi şəraita baxmayaraq çoxlu mədəni-kültürlü tədbirlər həyata keçirilir, xalqımızın tarixi, milli-mənəvi irsi ilə bağlı hadisələrin ildönümü müntəzəm qeyd olunurdu. Keçirilən dini, ədəbi-mədəni tədbirlərdə Ali Məclisin Sədrı Heydər Əliyev özü bilavasitə iştirak və çıxış edirdi.

Həmin illərdə milli-mənəvi sahədə görülən işlər gözləkdə Muxtar Respublikanın mədəni inkişafında xüsusi rol oynadı.

#### 2.4. Naxçıvan Muxtar Respublikasının müdafiəsinin təşkili

Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrini seçilməsi Muxtar Respublikanın və Azərbaycanın mürəkkəb, eyni zamanda ağır dövrünə təsadüf edirdi. «Qarabağ problemi» ətrafında yayılan dalğanın zərba qüvvəsinə məruz qalan», sərhədyanı kəndləri ermənilər tərəfindən işgal və qarət olunan, dincliyi alındıñ alınan Naxçıvan «tarixin ümidiñ buraxılmış tənha bir adam» (Heydər Əliyev) xatırladırı (67, 8).

Tale Heydər Əliyevi Naxçıvana göndərməklə, Naxçıvanı və bütün Azərbaycanı gözənlənilən şəlakatlılarından xilas olmaq üçün real imkan yaratdı. Heydər Əliyevin ilk gündən

başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvan düşmən əlinə keçmək təhlükəsindən xilas etdi. Muxtar Respublikanın rəhbəri seçildikdən sonra o, bölgənin erməni təcavüzündən müdafiəsi ilə bilavasita məşğul olmağa başladı, bu məsələ onun əsas fəaliyyət istiqamətinə çevrildi.

Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasını Ermenistanın hərbi təcavüzündən qorumaq əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə Ali Məclisi 7 sentyabr 1991-ci il tarixli qərarı ilə Naxçıvan MR Dövlət Milli Müdafiə Komitəsi yaradıldı (67, 479-380).

Heydər Əliyevin Naxçıvana rəhbər seçilməsindən dərhal sonra erməni millətçiləri Muxtar Respublikaya qərbi yeni təcavüzkar hərəkətlərə əl atdır. Sentyabrın 10-dan 11-nə keçən gecə erməni silahlı quldur dəstələri Naxçıvan Muxtar Respublikasının ərazilisində basqın edərək, Şahbul rayonunun Yuxarı Remeşin kəndindən 1083 baş, Ordubad rayonunun Tusi adına kolxozundan 1054 baş qoyun aparmış, həmin rayonun sakinləri Xəlil Xəlilov və Əşrəf Abasovu girov götürmüdürlər.

Muxtar Respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin Ermənistən Respublikasının hüquq-mühafizə orqanlarının rəhbərləri ilə iki çobanın və qoyun sürürlərinin dərhal geri qaytarılması tələbi ilə apardıqları danışçılar heç bir nəticə verməmişdi. Bu hadisədən xəbər tutan və Ermənistən tərəfdən quldur dəstəsinin basqından qəzəblənən Ordubad rayonunun əhalisi İravan-Qafan qatarını saxlamışdı.

Yalnız bundan sonra Ermənistən Respublikası Ali Sovetinin sədri Levon Ter-Petrosyan Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevə zəng edərək onu parlamentin başçısı seçilməsi münasibətilə təbrik etmiş və Ermənistənla Naxçıvanın sərhəd rayonlarında baş verən münaqişəli məsələləri «qarşılıqlı anlaşma və konstruktiv danışqlarla həll etmək» niyyətində olduğunu bildirmişdi. O, Ordubad stansiyasında saxlanılan sərnişin qatarının yola salınmasına köməklik göstərilməsini Heydər Əliyevdən xahiş etmiş, apardılmış çobanların, qoyun sürüsünün qaytarılması, baş vermiş

cinayatın araştırılması üçün tədbirlər görəcəyini vəd vermişdi. Heydər Əliyev ona «verilən vədlər vaxtında yerinə yetirilsə, sərnişin qatarını buraxmaq zorurətini Ordubad rayonu əhalisini inandırmaq imkanının olduğunu» bildirmişdi (67, 482-483).

Xoş məram kimi, ertəsi gün Naxçıvan tərəfi qatarda olan 46 qadın, qoca və uşağı İrəvana yola salmışdı. Qatarda qalan sərnişinlərin təhlükəsizliyi təmin edilmişdi.

Lakin Ermənistən rəhbərliyi öz vədlərini yerinə yetirmədi. Öğurlanmış davarların müəyyən hissəsi geri qaytarılsa da, ermənilər girov götürdükləri iki Ordubad sakinini qatla yetirdilər. L.Ter-Petrosyan 14 sentyabrda bu barədə Heydər Əliyevə malumat verərək guya həmin cinayəti törətmış dörd Ermənistən sakininin höbs edildiyini və cinayət məsuliyyətinə cəlb olunduğunu bildirmiş, Ali Məclis Sədrindən Ordubadda saxlanılan sərnişin qatarlarının buraxılmasına kömək göstərilməsini bir daha xahiş etmişdi.

Ali Məclisin Sədri onun bu xahişinə cavab olaraq canilərin Naxçıvan Muxtar Respublikasının ərazilində törətdiyi cinayət barədə informasiya orqanları vasitəsilə rəsmi məlumat verilməsini, ölenlərin cəsədlərinin dərhal ailələrinə qaytarılmasını, Ermənistən rəhbərliyi adından günahsız həlak olan azərbaycanlıların ailələrinə başsağlığı verilməsini, heyvanların qalan hissəsinin qaytarılmasını, həmçinin DQMV və Goranboy ərazisində erməni quldur dəstələri tərəfindən girov götürülmüş azərbaycanlıların qaytarılmasını tələb etmişdi. Ermənistən rəhbəri bu tələblərin haqqı olduğunu və yerinə yetirilməsinə söz versə də, sözüne əməl etmədi (67, 486-487). Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və hökuməti tərəfdən həyata keçirilmiş intensiv tədbirlər nəticəsində İravan-Qafan qatarı sentyabrın 14-də bütün sərnişinləri ilə birgə Ordubad stansiyasından yola salındı.

15 sentyabrda Ordubadda erməni quldurlarının qurbanlarının dəfn mərasimi oldu. Dəfn mərasimində iştirak edənlər, cinayətin Muxtar Respublika ərazilində baş verdiyini nəzərə alaraq, höbs edilmiş dörd cinayətkarın Muxtar

Respublikanın hüquq-mühafizə orqanlarına təhvil verilməsinə, Naxçıvan Muxtar Respublikasının ərazisində qatarları hərəkətinin bərpası, Ordubad XC tərəfindən girov saxlamaları ermənilərin qaytarılması üçün Azərbaycanın DQMV və Goranboy rayonu ərazisində ermənilər tərəfindən girov götürülmüş azərbaycanlıların qaytarılmasını, Ermənistannı Mehri rayonu ərazisində lokomativ briqadalarının və səninişlərin təhlükəsizliyini təmin etmək üçün qəti tədbirlərin görülməsini və oğurlanmış davarların qalan hissəsinin qaytarılmasını tələb etdilər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədr Heydər Əliyev Ermənistən AS sədri L.Ter-Petrosyanın göndərdiyi 17 sentyabr 1992-ci il tarixli telegramda Ali Məclisin bu tələblərini tam müdafiə etdiyini bildirmiş və Ermənistən tərəfindən onların yerinə yetirilməsini xahiş etmişdi. Məktubda ümidi ifadə edilirdi ki, bu tələblərin yerinə yetirilməsi «Azərbaycanla Ermənistən sərhəd rayonlarında münaqişələrə, silahlı toqquşmalara son qoyulmasına imkan verər və golbəkədə baş vera biləcək münaqişələrin konstruktiv ruhda, danışıqlar yolu ilə hall olunmasına şərait yaradır» (67, 487-488).

Həmin tələblər yaranmış vəziyyətlə əlaqədar bölgəyə gəlmiş RSFSR Ali Sovetinin deputatları A.C.Şabat və V.A.Popovun iştirakı ilə müzakirə edilmiş və onlar Heydər Əliyevin bu təklifdən ibarət məktubunu Ermənistən tərəfənə çatdırmışdılar (67, 488-491).

Lakin Ermənistən tərəfi bu təkliflərə heç bir reaksiya verməmiş, əksinə, sentyabr ayının 19-da Gorus rayonunun Üçtəpə ərazisində yerləşən tele-radio ötürücüsündə Naxçıvan Muxtar Respublikası istiqamətində bütün kanallarda tele-radio verilişinin buraxılışını dayandırmış və telefon xəttinin bir hissəsini kəsmiş, nəticədə Muxtar Respublikası Azərbaycan televiziyası və radiosunun verilişlərini qəbul etmək imkənnədan məhrum edilmişdi.

Sentyabrın 20-də Sisyan rayonu tərəfindən erməni quldurları Biçənək tele-radioötürücü stansiyasına basqın edərək, stansiyani yandırmışdılar. Həmin gün Vayk rayonu

ərazisindən hücumu keçən ermənilər Yuxarı Buzqov kənd sakını - Eyyaz Eyyazovu özləri ilə aparmışdılar. Bu hədəslərlə əlaqədar Ermənistən tərəfənə dördüncü dəfə rəsmi telegram göndərən Heydər Əliyev Muxtar Respublikası ərazisində Ermənistən ərazisindən silahlı quldur hücumlarına son qoyulması, quldurlar tərəfindən aparılmış çoban E.Eyyazovun qaytarılmasını, 10 sentyabrda 20 sentyabrda Muxtar Respublikası ərazisində cinayət törədən Ermənistən nümayəndələrinin quldur sakinlərinin Muxtar Respublikanın istintaq orqanlarına verilməsini tələb etmiş, tele-radioötürücü stansiyasına dəymış maddi ziyanın dəyərini müqyyənləşdirmək üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tərəfindən yaradılan komissiyanın işində Ermənistən nümayəndələrinin iştirakını təmin etməyi təklif etmişdi (67, 492-494).

Heydər Əliyevin sədrliyi ilə Ali Məclisin Rəyasət Heytinin iclaslarında Muxtar Respublikanın sərhəddindəki vəziyyət mütəmadi müzakirə edilir, müvafiq orqanların nümayəndələrinin iştirakı ilə operativ tədbirlər müqyyənləşdirildi.

1991-ci il oktyabrın 2-də Ali Məclisin sessiyasında Ali Məclis Sədrinin təşəbbüsü ilə müdafiə məsələləri qapalı iclasda müzakirə edilmiş və müvafiq qərar qəbul edilmişdi. Sessiyada həmçinin Azərbaycanın Xocalı şəhərində yaranmış gərgin vəziyyət də müzakirə olunmuşdu. Naxçıvan deputatları qarşısında çıxış edən Xocalı Şəhər Sovetinin sədri Elman Məmmədov mövcud vəziyyət barədə atraflı məlumat verərək Azərbaycan Respublikası rəhbərliyinin fəaliyyətsizliyini tənqid etmiş. Ali Məclisdən, onun sədrindən kömək istəmişdi. Bu məsələlər barədə çıxış edən deputatlar çıxış yolunu yalnız Milli Ordunun yaradılmasında gördüklerini qeyd etmişdilər (67, 167). Həmin iclasda həmçinin Goranboy rayonundan gəlmiş nümayəndələrin rayonda yaranmış vəziyyət barədə məlumatları dinlənilmişdi. Həmin nümayəndələrin çıxışlarında, eləcə də Goranboy sakinlərinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə göndərdikləri çoxsaylı telegramlarda rayon ərazisində ermənilər tərəfindən girov götürülmüş insanların geri qaytarılmasına kömək etmək xahiş

edilirdi. Belə mətnli müraciətlər respublikamızın digər təyinatlılarından da daxil olurdu. Ali Məclisin Sədri bu müraciətlərə cavab olaraq bildirmişdi ki, Muxtar Respublikə rəhbərliyini hər bir azərbaycanının taleyi narahat edir. O, erməni quldurları tərəfindən girov götürülmüş azərbaycanlıların azad olunaraq öz ailələrinə qaytarılması üçün bütün imkan və vasitələrdən istifadə edəcəyinə söz vermişdi (67, 500-502).

Heydər Əliyev L.Ter-Petrosyanla telefon danışığından və Ermənistən rəhbərliyinə göndərdiyi teleqramlarda Naxçıvanın taleyülü məsələləri ilə yanaşı, Dağlıq Qarabağda və Goranboyda erməni yaraqlıları tərəfindən girov götürülmüş azərbaycanlıların qaytarılması haqqında dəfələrlə məsələ qaldırılmışdı. Nəticədə Goranboy rayonunun sakınları Umid Bayramov, Süleyman Bədəlov erməni əşriliyindən azad edilərək öz ailələrinə qaytarılmışdılar. Göstərdiyi insan-pərvərliyə görə həm Bayramovlar, həm də Bədəlovlar ailəsi Heydər Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişdilər (67, 494-497).

Məlum olduğu kimi, 1991-ci ilin sentyabrında Rusiya və Qazaxistan prezidentləri B.Yeltsin və N.Nazarbayev Azərbaycanın DQMV-də vəziyyətin normallaşdırılmasında vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə bölgəyə səfər etmiş, bu səfərdən sonra sentyabrın 23-də Rusyanın Jeleznovodsk şəhərində RSFSR, Qazaxistan, Azərbaycan və Ermənistən prezidentləri birgə bayanat imzalamışdılar.

Bəyanata münasibət bildirən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsi namına Dağlıq Qarabağda vəziyyətin sabitləşdirilməsi, onun bütün ərazisində Azərbaycanın tam suverenliyinin bərpası və münaqişəli məsələlərin həllinə doğru atılmış bütün addimları bayondiyini bildirmiş, lakin həmin sənəddə Azərbaycan Respublikasının milli mənəfeyinə toxunan, gözlənilməz nüticələrə gətişə biləcək müdafiələrin olduğunu diqqətə çatdırmağı lazım bilməşdi. Ali Məclis DQMV-də vəziyyətin sabitləşdirilməsi ilə bağlı danışqlarda Ermənistən Respublikasının bərabər tərəf kimi

iştirakını Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə və onun dövlət suverenliyinə etinasiqliq kimi qiymətləndirərək səlahiyyətinə daxil olduğu və onu Azərbaycan Respublikasının özünün həll etməli olduğunu bildirmişdi. Ali Məclis göstərirdi ki, Azərbaycanla Ermənistən arasında danışqlar yalnız iki respublika arasındakı gərginliyin aradan qaldırılması məqsədi ilə aparılı bilər.

Sənəddə əldə edilmiş razılaşmaların həyata keçirilmə mexanizminin nəzərdə tutulmaması, buna görə də rəsmi məlumatın arzu edilən nüticələrə nail olunmasına töminat verəcəyinə ümidiñ az olduğunu bəyan edən Muxtar Respublikanın ali orqanı rəsmi məlumatda işgal edilmiş Azərbaycan kəndi Kərkiniñ qaytarılmasının öz əksini tapmadığından tövəcübləndiyini bildirmişdi (67, 498-500).

1991-ci il oktyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisin sessiyasında SSRİ Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hissələrinin statusu haqqında məsələ müzakirə olundu. Bu məsələnin müzakirəsinin zəruriliyi ondan irali gəldi ki, son vaxtlar hərbi hissələr yerli hakimiyyət orqanları ilə kifayət qədər əlaqə saxlamır, əhali ilə münaqişələrə gətirib çıxaran hərəkətlərə yol verirdilər. Hərbi hissələr tərəfindən hərbi texnikanın və silahın respublikadan kənara aparılması barədə şayiələr yaranmış, ayri-ayrı hərbi qulluqçuların hüquqazidd hərəkətləri yerli əhali arasında böyük narazılığa səbəb olmuşdu. Sessiyada Naxçıvanda qulluq edən hərbiçilərin erməni quldurları ilə Azərbaycanın əleyhinə pozuculuq əlaqələri haqqında çoxlu faktlar göstərilmişdi. Belə bir narahatlıq doğuran möqəma da diqqət yetirilmişdi ki, Naxçıvandakı Sədərək və Ordubad zastavaları gizli şəkildə Ermənistən Respublikasındaki sərhəd dəstəsinə tabe edilmişdi. Ali Məclisin Sədri həmin məsələnin üç gün ərzində həll edilmesi və qeyd olunan zastavalın Naxçıvan sərhəd dəstəsinə tabe etdirilməsi haqqında 41-ci sərhəd dəstəsinin komandiri V.Jukova tapşırıq vermişdi. Heydər Əliyevin qətiyyətli mövqeyi sayəsində bu məsələ öz müşəbat həllini tapmışdı. Oktyabr ayının 30-da Naxçıvan sərhəd dəstəsinin komandanlığı Ali

Məclisin Sədrinə Muxtar Respublikanın ərazisində yerləşən bütün sərhəd məntəqələrinin 41-ci sərhəd dəstəsinə tabe etdirilməsi haqqında məlumat vermişdi (67, 504).

26 oktyabr 1991-ci il tarixli sessiyada «Naxçıvan Muxtar Respublikasında yerləşən silahlı qüvvələrin hissənin statusu haqqında» məsələ də müzakirə olunmuş və qərar qəbul edilmişdi. Həmin qərarla Muxtar Respublikanın ərazisində yerləşən SSRİ Silahlı Qüvvələrinin statusu ilə bağlı bütün məsələləri hərtərəfli öyrənmək və təhlil etmək, onlarla yerli hakimiyyət orqanlarının qarşılıqlı fəaliyyətini təkmilləşdirmək, hərbi qulluqçularla yerli əhali arasında münaqişəli halların qarşısını almaq məqsədilə birgə tədbirlər hazırlanması üçün xüsusi komissiya yaradılmışdı. Ali Məclisin Sədri özü bir neçə dəfə Naxçıvanda yerləşən hərbi hissələrin komandanlığı və şəxsi heyəti ilə görüşmüdü. Bu görüşlərdə o, bu fikri dəfələrlə vurgulayırdı ki, Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən hərbi hissələr öz xidməti vəzifələrini Azərbaycan Respublikasının dövlət məstəqilliyyini nəzərə almaqla, regionda yaranmış real vəziyyətə uyğun yerli hakimiyyət orqanları ilə six qarşılıqlı əlaqədə həyata keçirməlidirlər (67, 507-510).

Lakin İmperiyanın bəzi informasiya vasitələri Naxçıvan Muxtar Respublikasının hakimiyyət orqanları və əhalisinin Naxçıvandakı hərbi hissə və sərhəd dəstəsi ilə qarşılıqlı münasibətlərini təhrif edən, Muxtar Respublikada vəziyyəti gərginləşdirmək məqsədi güdən bir sira məlumatlar yaymaqda davam edirdilər. Muxtar Respublikada yerli əhali ilə hərbiçilər arasında qarşidurma haqqında yanlış məlumatlar müyyən dairələr tərəfindən Mərkəzə ötürüldürdü.

Noyabr ayının əvvəllərində SSRİ DTK sadrının müavini N.Şam və Baş Sərhəd İdarəsinin şöbə rəisi A.Bessonov Naxçıvanda yerləşən sərhəd qoşunlarını araşdırmaq üçün Muxtar Respublikaya gəlmişdilər. Ali Məclisin Sədri Heydər Əliyev onlarla görüşdə ayrı-ayrı hərbiçilər tərəfindən töredilən, əhalinin narazılığına səbəb olan və yerli hakimiyyət orqanları ilə hərbi hissələrin qarşılıqlı fəaliyyətini mürəkkəblaşdırın hüquqazidd hərəkətlər barədə danışmış, Muxtar Respublikanın hakimiyyət orqanlarının hərbi hissələrlə qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmüş fəaliyyət barədə qonaqlara məlumat vermişdi (67, 507-508).

Heydər Əliyev başda olmaqla Muxtar Respublikanın siyasi rəhbərliyi əhali ilə hərbi hissələr arasında münasibətləri yaxşılaşdırmaq, ayrı-ayrı hərbiçilərin qanunsuz əməllərinə, Azərbaycanın manafeyinə xaləl gətirən fəaliyyətlərinə son qoymaq üçün bütün imkanlardan istifadə edirdi. Baş verə biləcək münaqişələrin qarşısını almaq üçün yerli hakimiyyət orqanları ilə hərbi hissələrin komandanlığı mütəmadi görüşür, birgə tədbirlər həyata keçirirdilər. Ali Məclisin Sədri özü bir neçə dəfə Naxçıvanda yerləşən hərbi hissələrin komandanlığı və şəxsi heyəti ilə görüşmüdü. Bu görüşlərdə o, bu fikri dəfələrlə vurgulayırdı ki, Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən hərbi hissələr öz xidməti vəzifələrini Azərbaycan Respublikasının dövlət məstəqilliyyini nəzərə almaqla, regionda yaranmış real vəziyyətə uyğun yerli hakimiyyət orqanları ilə six qarşılıqlı əlaqədə həyata keçirməlidirlər (67, 507-510).

1991-ci ilin dekabr ayında SSRİ-nin dağılması vahid silahlı qüvvələrin bölünməsi məsələsini ortaya çıxardı. Azərbaycan Respublikası Ali Sovetinin «Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında» 9 oktyabr 1991-ci il tarixli qərarı, Azərbaycan hökumətinin «Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında» 225 №-li sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə və yerli XDS İK-ə tapşırılmışdı ki, Azərbaycan ərazisində xüsusi icaza olmadan hərbi texnika, silah, avadanlıq və digər hərbi əmlakın öz bölgələrinin hüdudlarından kənara çıxarılmasını qadağan etsinlər.

Yaranmış yeni şərait Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən hərbi hissələrin statusunun dəqiqlişdirilməsi, həmin hissələrin Naxçıvan Muxtar Respublikasında qalmalarının məqsədə uyğunluğunu məsələsini zoruri edirdi. Vəziyyətin sürətlə dəyişməsi, keçmiş strukturların dağılması Muxtar Respublikadakı hərbi hissələrin statusuna yeni şərait nöqtəyi-nəzərindən yanaşmayı tələb edirdi.

Muxtar Respublika Ali Məclisinin 14-16 dekabr 1991-ci il tarixli sessiyasında hərbi hissələrin statusu məsələsi bir daha müzakirəyə çıxarılmış, bu məsələlər ilə bağlı ya-

radılmış xüsusi komissiyaya hərbi hissələrin komandirləri ilə birgə 10 gün müddətinə konkret təklifləri hazırlayıb Ali Məclisə təqdim etmisi tapşırılmışdı (67, 514-516).

Muxtar Respublikası rəhbərliyinin məsələni qarşılaşdırmaqda güzəşt və qanuni yolla həll etmək istəyinə baxmayaraq yer hakimiyyət orqanlarına rus hərbiçilərinin yerli əhali ilə münaqişələrə səbəb olan hərəkətləri, onların hərbi texnikanı və avadanlıqları respublikadan çıxarmaq, sökərək yararsız halda salmaq cəhdləri haqqında çoxlu məlumatlar daxil olurdu. Bütün bunlara dair konkret faktlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin Hərbi hissə komandirlərinin də iştirak etdikləri 1992-ci il yanvarın 2-də keçirilən iclasında da səsləndirilmişdi.

Iclasda çıxış edən Heydər Əliyev hərbiçilərlə yerli əhali arasında baş vermiş münaqişələri təhqiq etmək üçün xüsusi komissiyanın yaradılması ilə bağlı təklif vermişdi. O, hərbi texnikanın və avadanlıqların Muxtar Respublikadan çıxarılması haqqında faktlara münasibət bildirərək göstərmüşdi: «Yadda saxlamaq lazımdır ki, Sovet ordusu və onun hərbi texnikası keçmiş ittiifaqın bütün respublikalarının xərçə ilə yaradılmış və saxlanılırdı. Ona görə də hərbiçilərdə olan silahlar, hərbi texnika və avadanlıq onların yerləşdiyi hər bir respublikam payına düşməlidir. Biz Muxtar Respublikadan silahların, hərbi texnikanın və avadanlığının aparılmasına heç cur yol verə bilmərik.

Suveren respublikalar birliyinin yaranması ilə əla-qədar hər bir respublikada, o cümlədən Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələr yerli hakimiyyət orqanlarına tabe olınmışdır. Hərbiçilər yerli əhaliyə, onun adət və ənənələrinə hörmətlə yanaşmalıdır. Əhali ilə hərbiçilər arasında normal qarşılıqlı münasibətlər bərqərar olmalıdır» (67, 516-518).

Iclasda Azərbaycan Respublikası siyasi rəhbərliyinin göstərilən məsələlərlə əlaqədar qeyri-müşyəyan, qeyri-ardicil və bəzən anlaşılmaz mövqeyi də tənqid olunmuşdu.

Qəbul olunmuş qərarda Naxçıvan Muxtar Respublikasının ərazisindəki bütün yeralı və yerüstü sərvətlərin

Azərbaycan xalqının, Muxtar Respublika əhalisinin milli sərvəti olduğu əsas götürülərək, Muxtar Respublikada yerləşən silahlı qüvvələrin hissələrinin bütün hərbi və təsərrüfat təkililərinin, əmlakin, silahların və hərbi sursatların, hərbi və mülki texnikanın Naxçıvan Muxtar Respublikasına məxsus olduğu qeyd edilmiş, Ali Məclisin icazəsi olmadan Respublikaya ərazisindən hərbi sursat və texnika çıxarılması qadağan edilmiş, Muxtar Respublikaya ərazisində olan hərbi hissələrin hüquqi statusu haqqında məsələ qəti həll olunanadək, onların Ali Məclisə təbe olmaları, principial məsələlərə fəaliyyətlərini Ali Məclis ilə razılışdirmələri göstərilmişdi (67, 520-522).

1991-ci ilin sentyabrın əvvəllerində Naxçıvan-Ermənistən sərhəddində baş vermiş məlum hadisələr, Ermənistən Mehri rayonu ərazisində keçən dəmir yolu sahəsində erməni quldur dəstələrinin törətdikləri təxribatlar nəticəsində, sentyabr ayının 11-dən Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qalan hissəsi ilə birləşdirən dəmir yolunda qatarların hərəkəti növbəti dəfə dayandırılmışdı. Heydər Əliyevin L.Ter-Petrosyanla intensiv danışıqları nəticəsində qatarların hərəkətinin bərpa edilməsi haqqında razılıq əldə edilmiş, yük qatarlarının hərəkəti noyabrın 5-də bərpa edilmişdi (67, 506-507). Qatarların Mehri ərazisindən təhlükəsiz hərəkətinə şəxsən Ermənistən prezidenti L.Ter-Petrosyan səviyyəsində təminat verilsə də, 1991-ci il dekabrın 9-da həmin ərazidə iş aparan Ordubad dəmir yol stansiyasının 12 nəfərdən ibarət təmirçilər briqadası erməni quldurları tərəfindən oğurlanmışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin görgün fəaliyyəti, onun Ermənistən prezidentinə təkidli müraciətləri nəticəsində girovlar dörd gündən sonra qaytarılmışdı (67, 513). Dekabrın 16-də ermənilər növbəti cinayətə əl ataraq Mehri stansiyasında Bakı-Şərur qatarının 113 nəfər sərnişinini girov götürmüdürlər. Heydər Əliyevin L.Ter-Petrosyanla telefon danışıqları nəticəsində girovlardan 111 nəfəri Naxçıvana qaytarılsa da, iki sərnişin 20 gün ərzində ermənilərin əlində girov qalmış, onlar təhqir və işğəncələrə məruz qalmışdılar. Bu müddət

ərzində dəmir yolunun fəaliyyəti yenidən dayanmışdı. Yalnız 1992-ci il 6 yanvarda girovlar azad edildikdən sonra yüksək qatarlarının hərəkəti bərpa edilmişdi (67, 523-524).

1992-ci il martın 10-da Ali Məclisin Sədri Heydər Əliyevin Ermənistən Respublikası Ali Sovetinin sədri Babək Arakçyanla görüşü oldu. Görüş zamanı Ermənistənla Naxçıvan Muxtar Respublikası arasındaki bütün sərhəddə sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi, Ermənistənin Mehri rayonu ərazisindən keçən Bakı-Naxçıvan sərnişin qatarının təhlükəsizliyinin təmin edilməsi, Ermənistəndən keçən bütün kommunikasiya xətlərinin normal işləməsi haqqında razılıq əldə olunsa da, Ermənistən rəhbərliyi bu sazişin heç bir müddələrinə əməl etmədi.

Bakıdakı bəzi üzən niraq siyasətçilər Naxçıvan Ali Məclisi Sədrinin bu istiqamətdəki fəaliyyətini separatçılıq kimi qələmə verməyə cəhd göstərsələr də Heydər Əliyev Ermənistən Respublikasının ali rəhbərləri ilə telefon danışqlarında, şəxsi görüşlərində təkcə Naxçıvanın təhlükəsizliyi ilə bağlı məsələləri deyil, bütün Azərbaycanı narahat edən, xüsusən Dağlıq Qarabağın taleyi ilə bağlı problemləri ön plana çəkirdi. 1992-ci il martın 12-də ermənilər Ağdam şəhərini və digər yaşayış məntəqələrimizi atəşə tutduqları zaman Heydər Əliyev dərhal Ermənistən rəhbərlərinə telefon açaraq atəşin dayandırılmasını tələb etmiş, bütün problemlərin sülh yolu ilə həllinin vacibliyini vurğulamışdı (67, 524-525).

1992-ci ilin mayı Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının müasir tarixinin ən mürəkkəb və gərgin dövrünü təşkil edir. Həmin ayda Bakıda siyasi qüvvələrin başı hakimiyət mübarizəsinə qarışdırıldından və Qarabağı yaddan çıxmalarından istifadə edən ermənilər Azərbaycana qarşı hücumlarını genişləndirərək Şuşa və Ləçin şəhərlərini olə keçirmiş və bununla Dağlıq Qarabağın işgalini başa çatdırmışdılar.

Ermənilər yaranmış şəraitdən istifadə edərək Naxçıvanı olə keçirmək üçün mayın 1-dən Muxtar Respublikaya qarşı hərbi təcavüzə başladılar. Bu təcavüz bir neçə gün

davam etmiş, yalnız möhtərəm Heydər Əliyevin gərgin siyasi, diplomatik səyləri nəticəsində onun qarşısını müvəqqəti almaq mümkün olmuşdu. Lakin ayın 18-də ermənilər yenidən Muxtar Respublikaya hücumu keçərək bir sıra sərhəd məntəqələrini olə keçirməyə çalışıdilar. Ermanilərin hücumu nəticəsində hərbçilər və dinc əhalisi arasında çoxlu həlak olurlar, yaralanınanlar var idi. Sədərək kəndi işa atası nəticəsində dağıldı. Bir neçə sərhəd kəndinin əhalisi təhlükəsiz yerdə köçürüldü. Ermənistənin hərbi təcavüzünün qarşısını almaq üçün Heydər Əliyev başda olmaqla, Naxçıvan rəhbərliyinin həyata keçirdiyi tədbirlər nəticəsində nisbi sakitlik yaransa da, ermənilər bir müddətən sonra yenidən öz hücumlarını davam etdirmişdilər.

Bələ mürəkkəb şəraitdə Heydər Əliyevin fenomenal siyasetçi və diplomat dövüşü Naxçıvanı real işgal təhlükəsinəndən xilas etdi.

Həmin günlərdə Ali Məclisin Sədri xarici dövlətlərin başçılarına, beynəlxalq qurumlara, dünya ictimaiyyətinə müraciat edərək Ermənistənin Azərbaycan torpaqlarına, o cümlədən Naxçıvana hərbi təcavüzü barədə məlumat vermiş, bu təcavüzü dayandırmaq üçün əməli tədbirlər görülməsini tələb etmişdi.

Naxçıvan üçün ağır bir zamanda qardaş Türkiyənin birmənali mövqeyi Ermənistəna öz təcavüzkar niyyətlərini həyata keçirməyə mane oldu. May ayının 18-də Türkiyənin baş naziri Süleyman Dəmərəl, Xarici İşlər naziri Ərdəl İnönü Heydər Əliyevə zəng edərək ondan vəzifətə barədə məlumat aldılar. Həmin gün gecə Türkiyənin Nazirlər Kabinetini iclas keçirərək Ermənistənin Naxçıvana təcavüzü ilə bağlı bəyanat vermişdi. Baş nazir S. Dəmərəlin göstərişi ilə böyük elçi Ömer Ərsun başda olmaqla Türkiyənin nümayəndə heyəti Naxçıvana gələrək vəzifətə yerində tanış olmaq üçün Sədərək bölgəsinə getmiş, sonra Heydər Əliyevlə görüşmüşdülər.

Heydər Əliyevin müraciətindən sonra bir çox ölkələrin, o cümlədən Rusyanın informasiya agentliklərinin, matbuat orqanlarının nümayəndələri Naxçıvana gələrək bu-

radakı vəziyyət haqqında dünya ictimaiyyətini məlumatlaşdırmışdır.

Heydər Əliyevin qeyd etdiyi kimi, bu, Azərbaycan üçün böyük nailiyyət idi. Çünkü Dağlıq Qarabağ münaqişəsindən həmişə Azərbaycan günahlandırılmış, mətbuat orqanları, dünya ictimaiyyəti, o cümlədən Rusiya ictimaiyyəti həmişə ermənilərin xeyrinə birtərəfli məlumatlar almışdır (67, 530). Heydər Əliyevin söyləri nəticəsində dünya ictimaiyyətində düzgün, obyektiv təsəvvür yaradıldı və Ermənistannın təcavüzkar mövqeyi ifşa edildi. 57 dövlət Ermənistannın təcavüzkarlığını pisləmiş, NATO isə bu barədə xüsusi bəyanat vermişdi. Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri də Naxçıvana gələrək döyüş bölgəsinə, Sədərəyə baş çəkmişdi, hələk olmuş naxçıvanlıların cəsədləri onların vasitəciliyi ilə ermənilərdən geri alınmışdı.

Heydər Əliyevin diplomatik fəallığı, bütün dünya ictimaiyyətini ayağa qaldırması Ermənistani geri çəkilməyə məcbur etdi. Onlar hər cür vasitələrə əl ataraq sübut etməyə çalışırdılar ki, guya hücumu onlar başlamayıblar və Naxçıvan ərazisine keçməyiblər. Mayın 24-də isə Ermənistannın müdafiə naziri V. Sarkisyan və başqa rəhbər işçilər Naxçıvan rəhbərliyinə müraciət edərək danışıqlar aparmaq istədiklərini bildirdilər (132, 1992, 28 may).

Naxçıvanın bütün əhalisi Muxtar Respublikanın müdafiəsini möhkəmləndirmək üçün öz köməyini göstərirdi. Muxtar Respublikanın bütün yaşayış məntəqələrində könül-lülərdən ibarət özünümüdafiə dəstələri yaradılmış və onlar sərhəd kəndlərində yerləşdirilmişdi. Bəzi müəssisələr, ayrı-ayrı vətəndaşlar vətəndaşlıq təşəbbüsü ilə çıxış edərək Naxçıvanın müdafiəsi üçün vəsait toplayırdılar. Lakin bu iş çox pərakəndə aparıldığından toplanan vəsaitin hansı sahəyə yönəldilməsindən anlaşılmazlıq yaranır, ondan sui-istifadə edilməsi barədə şikayətlər eşidilirdi.

Bütün bunları nəzərə alaraq Heydər Əliyev Naxçıvanın vahid inkişaf və müdafiə fondunun yaradılması təklifi ilə çıxış etmişdi (67, 533-534). Həmin təklif Ali Məclisin Rəyasət Heyatının 25 may 1992-ci il tarixli iclasında müzak-

irə edilmiş və bayonılımışdı. «Ermənistən silahlı qüvvələrinin hərbi təcavüzünün qarşısını almaq, Muxtar Respublikanın ərazi bütövlüyünü qoruyub saxlamaq, əhalinin normal yaşayış və iş şəraitini təmin etmək üçün respublikanın müdafiəsinin möhkəmləndirilməsi» ən əsas vəzifələrdən biri kimi qeyd edilmiş, Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafını və müdafiəsini təmin etmək üçün hər bir vətəndaşın fəal vətənpərvərlik söyle göstərməsinə böyük ehtiyac olduğunu əsas götürərək Naxçıvan Muxtar Respublikası iqtisadiyyatına və müdafiəsinə yardım məqsədilə Naxçıvanın inkişafı və müdafiəsi fondunun yaradılması haqqında qərar qəbul edilmişdi.

Qərarda Muxtar Respublikanın bütün idarə və təşkilatlarına, ayrı-ayrı vətəndaşlara, eləcə də «Naxçıvana vətənpərvərlik hissələri» olan bütün azərbaycanlılara, türklərə müraciət edilərək fondun yaradılmasında iştirak etməyə dəvət edildilər (67, 533-534).

Qərarda nəzərdə tutulurdu ki, Naxçıvanın inkişafı və müdafiəsi fonduna bütün vəsaitlər Naxçıvan dövlət bankının 70090 nömrəli hesabına keçirilsin.

Fondun təşkili işlərinə, toplanmış vəsaitin istifadəsinə nəzarət üçün Muxtar Respublika və rayonların vəzifəli şəxslərindən ibarət komissiya yaradılmış, komissiyanın sədri Ali Məclisin Sədri Heydər Əliyev seçilmişdi (67, 534-535).

Heydər Əliyev Muxtar Respublikada hərbi quruculuq məsələlərinə xüsusi diqqət yetirirdi. Onun birbaşa rəhbərliyi və nəzarəti altında Rusiyanın Zaqafqaziya Sərhəd Dairəsinin Naxçıvandakı hərbi hissələrinin komandanlıqları ilə aparılan danışıqlar nəticəsində 75-ci motoatıcı diviziyanın lağış edilməsi və diviziyanın bütün hərbi və təsərrüfat əmlakının Azərbaycan Respublikasının sərəncamına verilməsi haqqında razılıq əldə edilmişdi. Həmin danışıqlarda Muxtar Respublika rəhbərliyi Azərbaycan Respublikasının artıq tam müstəqil dövlət olduğunu və dünya dövlətləri tərəfindən müstəqil dövlət kimi tanındığını əsas tutaraq Azərbaycan, onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının ora-

zisində başqa dövlətin hərbi hissələrinin qalmasının qeyri-mümkünlüğünü qətiyyətlə bildirmişdi.

1992-ci il iyulun 25-də Ali Məclisin Rəyasət Heyətinin iclasında Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yenidən təşkil olunması və onun bazasında Azərbaycan Müdafiə Nazirliyinin tərkibində müvafiq hərbi strukturun yaradılması zəruri hesab edildi. İki gündən sonra, iyulun 22-də 75-ci diviziyanın əmlakının, silah-sursatının Azərbaycan Milli Ordusuna təhvil verilməsi prosesine başlanıldı və bu proses avqust ayının 15-də başa çatdırıldı. Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin və təhvil alınan 75-ci diviziyanın hərbi hissələrinin bazasında Azərbaycan Müdafiə Nazirliyinin Naxçıvanda 5-ci əlahiddə motoatıcı briqadası yaradıldı və Müdafiə nazirinin əmri ilə DMK sədri Elman Abbasov briqadanın komandırı təyin edildi.

1992-ci il avqustun 18-də keçmiş Sovet Ordusunun 75-ci diviziyanının şəxsi heyatının son dəstəsi Naxçıvan Muxtar Respublikasını tərk etdi. Həmin gün diviziyanın əmlakının, silahlarının, hərbi texnikasının və sursatının Azərbaycan Milli Ordusunun 5-ci əlahiddə motoatıcı briqadasına təhvil verilməsi haqqında sənədlərin imzalanması və diviziyanın Naxçıvandan yola salınması mərasimi keçirilmiş, Ali Məclisin Sədri Heydər Əliyev çıxış etmişdi.

Keçmiş Sovet ordusunun hərbi hissələrinin Naxçıvandan çıxarılmasını böyük tarixi hadisə adlandıran Heydər Əliyev belə bir faktı da diqqətə çatdırırkı ki, 75-ci diviziyanın Naxçıvandan getməsi məsələsi ortaya çıxanda belə bir fikir irəli sürülmüşdür ki, bu diviziya öz silahları, hərbi texnikası və əmlakı ilə birlikdə Naxçıvanı tərk edəcəkdir. Lakin sonralar aparılan danışqlar nəticəsində diviziyanın tamamilə buraxılması və ona mənsub olan silahların, hərbi texnika və əmlakın Azərbaycan Respublikasının sərəncamına verilməsi qərara alınmışdı (132, 1992, 22 avqust).

Heydər Əliyev başda olmaqla Muxtar Respublikası rəhbərliyinin qətiyyətli, ardıcıl və prinsipial siyaseti nəticəsində Naxçıvan ərazisində 164 il əvvəl yerləşdirilmiş rus hərbi

qüvvələri buradan qansız-qadasız çıxarıldı. Naxçıvan, rus ordusunun bütün silah-sursatını və əmlakını yerləşdiyi dövletin Milli Ordusuna verərək, oradan münəqışsiz və qarşılıqlı məmənunluq şəraitində çıxarıldığı demək olar ki, yegana orazi idi.

Milli Ordunun Naxçıvandakı 5-ci əlahiddə briqadalarının zabit və əsgərləri qarşısında çıxış edən Heydər Əliyev əmin olduğunu bərdirmişdi ki, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanda yerləşən hissəsi Azərbaycan dövləti qarşısında öz məsluliyyətini dərk edəcək, briqadaların komandanlığı, bütün zabit və əsgər heyəti sərəncamlarına keçən hərbi əmlakın, texnikanın saxlanılması, ondan səmərəli istifadə edilməsinə böyük say göstəracaklar. O, ümidi var olduğunu bildirmişdi ki, bundan sonra Naxçıvan Muxtar Respublikasının müdafiə imkanları artacaq, Naxçıvanın müdafiəsi daha da möhkəmlənəcəkdir (132, 1992, 22 avqust).

Aparılan danışqlar nəticəsində Muxtar Respublikası ərazisində İİR və Türkiyə ilə sərhədləri qoruyan 41-ci sərhəd qoşunları dəstəsinin ləğv olunması və onun sərəncamındakı bütün silahların, sursatların, texnikanın və mülki əmlakın Azərbaycan tərəfəna verilməsi haqqında da razılıq əldə edilmişdi. Rusiya prezidenti B.Yeltsin hələ 1992-ci ilin may ayının sonlarında «Komsomolskaya pravda» qəzetinə verdiyi müsahibədə Naxçıvandan sərhəd qoşunlarının çıxarılması barədə göstəriş verdiyini bildirmişdi (141, 1992, 27 may). 1992-ci ilin avqust və sentyabr aylarında Rusiya rəhbərliyi tərəfindən bu məsələ ilə bağlı rəsmi qərarlar qəbul olunmuşdu (67, 552).

1992-ci il iyul ayının 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təklifi ilə Azərbaycan Respublikası Sərhəd Qoşunlarının Naxçıvan ərazisində 1-ci sərhəd qoşunları dəstəsi yaradılmış, Cavansır Qulamov bu dəstəyə komandır təyin edilmişdi. Həmin vaxtdan etibarən Azərbaycan Sərhəd Qoşunlarının 1-ci dəstəsi 41-ci sərhəd qoşunları ilə sərhəddin birgə mühafizəsini təşkil etməklə məşğul olmağa başlamışdı. Həmin il sentyabrın 29-da Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər

Kabinet rəhbərliyinin, Rusiya Sərhəd Qoşunları Baş İdarəsinin və Zaqafqaziya Sərhəd Qoşunları Dairəsi nümayəndələrinin iştirakı ilə 41-ci sərhəd dəstəsinin ləğv olunması və onun funksiyalarının, bütün hərbi və təsərrüfat əmlakının Azərbaycan Respublikası 1-ci sərhəd dəstəsinə verilməsi haqqında sənədlər imzalandı. 75-ci diviziya ilə olduğu kimi, keçmiş 41-ci sərhəd dəstəsinin bütün hərbi, hərbi-texniki və təsərrüfat əmlakı Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvan-dakı dəstəsinə təhvil verilmiş, bu zaman heç bir münaqişəli hal olmamışdı. Elə həmin gün Muxtar Respublika rəhbərliyi və ictimaiyyətinin nümayəndələri tərəfindən 41-ci sərhəd dəstəsinin sonuncu qrup zabit və əsgərləri, başda dəstənin komandiri polkovnik V.Jukov olmaqla təyyarə ilə Naxçıvan Muxtar Respublikasından yola salındılar.

Bununla da Azərbaycan Respublikası ilə qonşu dövlətlər – İran və Türkiyə arasında Naxçıvan Muxtar Respublikası ərazisindəki 215 km-lük dövlət sərhəddinin mühasizəsi Azərbaycan Respublikası Sərhəd Qoşunları tərəfindən həyata keçirilməyə başlanıldı. Bütün sərhəd məntəqələrində və 41-ci sərhəd dəstəsi qərargahının üzərində Azərbaycanın dövlət bayraqları qaldırıldı.

Bu hadisə ilə əlaqədar 1992-ci il sentyabrın 29-da sərhəd dəstəsi qərargahının ərazisində Azərbaycan Respublikası Sərhəd Qoşunlarının 1-ci sərhəd dəstəsi hissələrinin, Naxçıvan şəhər ictimaiyyətinin iştirakı ilə mitinq oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrı Heydər Əliyev mitinq iştirakçıları qarşısında çıxış etdi və onları bu əlamətdar hadisə münasibəti ilə töbrik etdi (67, 555-557).

Bələdliklə, 1992-ci il sentyabrın 29-da Naxçıvan Muxtar Respublikası ərazisində digər dövlətin – Rusiyanın heç bir hərbi hissəsi və hərbi qulluqçusu qalmadı. Naxçıvanda təxminən iki əsr müddətində mövcud olmuş əcnəbi ölkənin hərbi iştirakına son qoyuldu. O vaxtdan Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Milli Ordusunun və Azərbaycan Milli Sərhəd Qoşunlarının hissələri əhaliyət göstərməkdədir.

Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkilində Muxtar Respublika Ali Məclisi Rəyasət Heyətinin 19 sentyabr 1992-ci il tarixli iclası və həmin iclasda qəbul edilmiş qərarlar mühüm rol oynadı. Qəbul edilmiş qərarda Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşdirilmiş SSRİ Silahlı Qüvvələrinin, sonra isə Rusiya Federasiyasının tabeliyində olan hərbi hissələrin ləğv olunması, onların sərəncamında olan silahların, hərbi sursatın, texnikanın, hərbi və mülki əmlakın Azərbaycan dövlətinə təhvil verilməsi, digər dövlətə mənsub olan hərbi qulluqçuların Naxçıvan ərazisini tamamilə tərk etməsi böyük tarixi əhəmiyyətə malik olan bir hadisə kimi qiymətləndirilmiş, bu istiqamətdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, onun rəhbərliyinin, Naxçıvan Muxtar Respublikasının Dövlət Müdafiə Komitəsinin həyata keçirdikləri tədbirlər bayanılmış və təqdirəlayıcı hesab edilmişdi.

Həmin iclasda 75-ci motoatıcı diviziyanın hərbi və mülki bazası, Naxçıvan Muxtar Respublikasının Dövlət Müdafiə Komitəsinin bazası əsasında Azərbaycan Müdafiə Nazirliyinin yeni hərbi hissəsinin təşkil ediləsi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Müdafiə Komitəsinin ləğv ediləsi qərara alılmışdı. Nəzərə alınmışdı ki, Naxçıvan Muxtar Respublikasının ərazisində yaranan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yeni hissələri öz əhaliyətlərini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə six əlaqədə həyata keçirərək Naxçıvanın Ermənistan tərəfindən hərbi təcavüzdən müdafiə olunması tədbirlərini Ali Məclisin, Naxçıvan Muxtar Respublikası Müdafiə Şurasının rəhbərliyi altında aparacaqdır.

Ielasda müzakirə edilən mühüm məsələlərdən biri də Muxtar Respublikada əhaliyət göstərən qeyri-rəsmi silahlı qüvvələrin, xüsusən Xalq Cəbhəsinə məxsus hərbi dəstələrin əhaliyəti ilə bağlı məsələ idi. Yarandığı ilk vaxtlarda bu dəstələr Muxtar Respublikanın erməni təcavüzündən qorunmasında, əhalinin təhlükəsizliyinin təmin edilməsində mühəbet rol oynasalar da, sonralar onların əhaliyəti getdikcə başıpozuq xarakter daşımağa başlamış, onlar bəzi siyasi qüvvələrin

əlində Muxtar Respublika rəhbərliyinə qarşı təsir vasitəsinə əvərilmisdilər. Muxtar Respublikada sabitliyin pozulmasında maraqlı olan Xalq Cəbhəsinin silahlı dəstələrinin qeyri-qanuni hərəkətlərinin qarşısını almaq üçün ictimaiyyətin nümayəndələri rəsmi orqanlar qarşısında dəfələrlə məsələ qaldırsalar da, bu problem həllini tapmamışdı. Bilavasita bu qüvvələrin əli ilə 1992-ci ilin oktyabrında Naxçıvan Muxtar Respublikasında hərbi əvəriliş etmək, qanuni hakimiyyəti devirmək cəhdləri hayata keçirilmişdi.

Ali Məclisin Rəyasəti Heyəti Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının ərazisində yeni, vahid hərbi hissələrinin yaranması, bütün müdafiə məsələlərinin bu hissələr tərəfindən təşkil olunmasını nəzərə alaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Xalq Cəbhəsi silahlı qüvvələrinin buraxılmasını, bütün silahların, sursatların Azərbaycan Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən hərbi hissəsinə təhvil verilməsini məqsədə uyğun hesab etdi. Qəbul edilmiş qərarda Naxçıvan Muxtar Respublikasının ərazisində mövcud olan bütün silahlı dəstələrin ləğv edilməsi, iyirmi gün müddətində əhalidə olan bütün qeyri-qanuni silahların yıgilması tələb edilirdi. Bu tədbirlərin həyata keçirilməsi Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə həvalə olunurdu (67, 554-555).

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasəti Heyəti Nazirlər Kabinetinə və Daxili İşlər Nazirliyinə Naxçıvan ərazisində yeni yaranan Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrinin təşkil olunmasında və fəaliyyət göstərməsində lazımi köməklik göstərməyi tapşırılmışdı (67, 555).

1992-ci il oktyabrın 9-da Azərbaycan Silahlı Qüvvələrinin birinci ildönümü münasibətilə Bakıda olduğu kimi, Naxçıvanda da Azadlıq meydanında hərbi parad keçirildi. Ali Məclisin Sədri Heydər Əliyev paraddan əvvəl meydana toplaşmış döyüşçülər və vətəndaşlar qarşısında çıxış edərək bu əlamətdar gün münasibəti ilə onları təbrik etmiş və qeyd etmişdi ki, biz 70 il ərzində hər il keçmiş Sovetlər İttifaqının Silahlı Qüvvələrinin bayramlarının iştirakçısı olmuşuq. Fəqət

bugünkü bayram bizim hər birimizin qəlbində böyük iftixar hissə doğurur. ...Çünki Azərbaycan xalqı nəhayət öz dövlətini, öz millətini, öz doğma torpaqlarını müdafiə etmək üçün Milli Ordusunu yaratmışdır. Bu ordunun bir hissəsi da Naxçıvanda yerləşir. Sonra o, Milli Ordunun yaranmasını şərtləndirən tarixi hadisələri səciyyələndirərək, bu proseslərdə Naxçıvanın xüsusi vəziyyətini qeyd etmişdi.

Heydər Əliyev Naxçıvan torpağını cəsarətlə qorumuş bütün vətənpərvər Naxçıvan oğullarına, bütün könüllü dəstələrə minnətdarlıq hissələrini bildirərək onu da bayan etmişdi ki, Naxçıvandakı milli Azərbaycan ordusunun hissələri lazımi gücə malikdir və Naxçıvan torpaqlarını müdafiə etməyə qadirdir.

Ali Məclisin Sədri könüllü dəstələrin keçmiş üzvlərinə üz tutaraq, onlara da minnətdarlığını bildirmiş, eyni zamanda onlara öz vətəndaşlıq vəzifələri ilə məşğul olmalarını tövsiyə etmiş, torpaqlarımızın düşməndən müdafiəsini ancaq və ancaq Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanda yaradılmış hissələrinin həyata keçirməli olduğunu göstərmişdi (132, 1992, 10 oktyabr). Heydər Əliyev Muxtar Respublikanın Ali Məclisi, Nazirlər Kabinetinə, bütün nazirliklər, dövlət komitələri, müəssisələr, təşkilatlar, ayrı-ayrı vətəndaşlara Naxçıvanda yerləşən Milli Ordu hissələrinə qayğı və köməklik göstərməyi bir müqəddəs və şərəflü vəzifə kimi tapşırılmışdı. Ali Məclisin Sədri özü şəxsən bir neçə dəfə əsgər və zabitlərlə görüşmüş, onların qayğı və problemləri ilə məraqlanmışdı.

Naxçıvanın müdafiəsi, Muxtar Respublikada hərbi quruculuq sahəsində mövcud problemlər dəfələrlə Ali Məclisin Sədri Heydər Əliyevin yanında müzakirə edilmiş, onların aradan qadırılması üçün tədbirlər həyata keçirilmişdi. Belə problemlər içərisində gənclərin hərbi xidmətə çağırışı ilə bağlı problemlər, ordudan yayınma halları daha çox narahatlıq doğururdu. Məsələn, 1992-ci ilin noyabrınadək Muxtar Respublika üzrə cəmi 14% adam çağırışa cəlb olmuşmuş, bəzi gənclər hərbi hissələrdən qaçaraq Muxtar Respublikanı tərk edirdilər. Yerlərdə hərbi komissarlıqlar, icra orqanları

hərbi çəngürləşlə bağlı zəif iş apardıqlarından, bu sahədə bir sıra ciddi qanun pozğunluqları mövcud idi. Bütün bu problemlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin yanında 10 noyabr 1992-ci il tarixdə keçirilmiş müşavirədə müzakirə edilmiş, öz işlərini mühərribə şəraitinə uyğun qurmaları üçün bütün əlaqədar təşkilatlara tapşırıqlar verilmişdi (67, 565-569).

1993-cü il mayın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin Ermənistan Ali Soveti sədrinin birinci müavini Ara Saakyanla Sədərək və Ararat rayonları arasındaki sərhəd zastavasında görüşü keçirildi. Görüşdə Naxçıvan Muxtar Respublikası ilə Ermənistan Respublikası arasındaki bütün sərhəd məntəqələrində təhlükəsizliyin və sabitliyin təmin olunması məsələləri müzakirə edilmiş, mayın 9-10-da iki tərəf arasındaki sərhəd zonasında baş vermiş atışma nəticəsində yaranmış gərginliyin aradan qaldırılması barədə razılıq əldə edilmişdi.

Görüşdə imzalanmış rəsmi bəyannamədə normal qarşılıqlı əlaqələrin, həmsərhəd rayonlar arasında rabitə sistemlərinin inkişaf etdirilməsi, baş verə biləcək konfliktlərin qarşısını almaq mexanizminin işlənməsinin vacibliyi, dəmir yoluñun və digər kommunikasiya xətlərinin açılması zəruriyyi qeyd edilmişdi.

Lakin bu görüş və orada imzalanmış bəyannamə Azərbaycan Respublikasının rəsmi daîrələrində və mətbuat orqanlarında əsassız söz-söhbətlərə səbəb olmuşdur. Bəzi qəzetlər bununla əlaqədar qərəzli materiallar dərc etmiş, ictimai fikri azdırmağa çalışmışlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Ali Məclisin mətbuat xidməti həmin görüşlə bağlı irəli sürülmüş ittihamların heç bir əsasının olmadığı və məntiqdən uzaq olması barədə rəsmi məlumat verməli olmuş, bəyannamənin məzmununu bilsərkən təhrif olunduğuına görə mətbuat xidməti onun tam mətnini kütləvi informasiya vasitələrinə göndərmişdi (67, 577 - 578).

Ermənistan Respublikası nümayəndələri ilə görüşdən sonra Heydər Əliyev Sədərək və Şərur rayonlarının əhalisi ilə görüşmiş, onların sosial qayğıları ilə maraqlanmışdı.

Bələliklə, Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvanda müdafiə və hərbi quruculuq sahəsində həyata keçirilmiş tədbirlər bölgənin düşmən əlinə keçməsinin qarşısını aldı, sabitlik və əmin-amanlığın möhkəm təmolunu qoydu.

## 2.5. Naxçıvanda dövlət çevrilişi cəhd və onun qarşısının alınması

1992-ci ilin yayında milli-azadlıq hərəkatının aparıcı qüvvəsi olan Azərbaycan Xalq Cəbhəsinin hakimiyyət göləməsi xalqda münyəyyən ümidiyor yaratdı. Xüsusən də o dövrdə Naxçıvanda Ayaz Mütəllibov iqtidarıñın muxtar respublikaya ögey münasibəti fonunda hakimiyyətə yeni qüvvələrin göləməsi müsbət hal kimi qiymətləndirilmiş, Bakı-Naxçıvan qarşıdurmasının aradan qaldırılmasına əminlik yaratmışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev AXC-nin idarı Ə. Elçibayı prezident seçiləsi münasibəti ilə təbrik etmiş, AXC iqtidarına müxalifətdə olmayıağlığını, Azərbaycanın və Naxçıvanın mənəsəyi namına sıx əməkdaşlığı hazır olacağımı bəyan etmişdi.

Lakin AXC-Müsavat iqtidarıñın apardığı uğursuz daxili və xarici siyaset, kadr siyasetindəki kobud səhvələr ölkənin vəziyyətini daha da ağırlaşdırıldı. Demək olar ki, bütün dövlət strukturlarına kifayət qədər savada və səriştəyə malik olmayan cəbhəçilər təyin edildi. Onların arasında naşı adamlar daha çox idi. Ümummilli liderimiz bunu "nəinki səhv, eyni zamanda xalqın göləcəyi üçün böyük təhlükəyə aparan yol kimi" qiymətləndirir, ölkənin siyasi həyatında, dövlət strukturlarında AXC-nin monopoliyasını qəbul edilməz hesab edirdi (67, 319).

Az keçmədən özünü demokratik qüvvələr hesab edən AXC iqtidarı isə Naxçıvan Muxtar Respublikasına, onun

liderinə qarşı münasibətdə özündən əvvəlki rəhbərliyin siyasetini davam etdirir, Heydər Əliyevin Naxçıvanı gözönünlən fəlakətdən xilas etməyə yönəlmış siyasetini separatçılıq kimi dəyərləndirərək burada hakimiyyət dəyişikliyi etməyə cəhdərərətirdi.

Qeyd etmək lazımdır ki, AXC-nin Heydər Əliyevin şəxsiyyətinə, onun Naxçıvanda apardığı tarazlı siyasetinə qarşı qısqanc, qərəzli münasibətinin təzahürləri bu təşkilatın hələ hakimiyyətə golması əraflasında özünü bürüza verməyə başlamışdı. Bu, özünü həm Heydər Əliyevin böyük etimad göstərib Naxçıvanda ali vəzifələrə təyin etdiyi bəzi cəbhəçilərin onun şəaliyyətinə maneçilik göstərmələrində, həm də Bakıdakı cəbhə nümayəndələrinin Naxçıvanda baş verən hadisələri qeyri-obyektiv qiymətləndirərək ictimai rəyə mənfi fikir yaratmaqlarında göstərirdi.

Naxçıvanı Azərbaycan üçün "kor bağırsaq" hesab edən Ayaz Mütəllibov hakimiyəti əldə saxlamaq üçün antikonstitusional tədbirə ol atmış, Azərbaycan Konstitusiyasına (112-ci maddə) və "Azərbaycan Respublikasının prezidentinin seçkiləri haqqında" Qanuna (1 və 7-ci maddələr) yaşı 65-dən yuxarı olmayan və son beş ildə respublikada yaşayan şəxslərin prezident seçilək hüququnu təsbit edən qeyri-humanist maddə saldırmışdı. Hamiya aydın idi ki, bu maddələr yalnız və yalnız xalqımızın böyük öndəri Heydər Əliyevə qarşı nazarda tutulmuşdu. A.Mütəllibovun istefasından sonra Azərbaycanda faktiki olaraq hakimiyətə yiyələnmiş AXC-Müsavat cütlüyü qanunvericilikdə konkret bir şəxsə qarşı yönəlmış antidemokratik müddəələri qüvvədə saxlayaraq Heydər Əliyevin respublikada ali hakimiyyətə qayıtmış ideyasına qarşı çıxdılar.

1991-ci ilin iyun ayının 7-nə təyin edilmiş prezident seçkilərində Heydər Əliyevin iştirakını istisna edən həmin maddələr cəbhəçilərlə kommunistlərin birgə səyi sayəsində qanundan çıxarılmasının qarşısı alındı. Lakin Azərbaycanın bütün bölgələrində əhalı mitinq və nümayişlər keçirərək respublikani düşdürüyü ağır vəziyyətdən çıxara biləcək yeganə

şəxsin Heydər Əliyev olduğunu bildirir, Azərbaycan Ali Sovetindən prezident seçkiləri haqqında qanundan həmin maddənin çıxarılmasını tələb edir, yekdilliklə böyük siyasetçini Azərbaycan Respublikasının prezidentliyinə namizəd irəli sürürdülər. Müvafiq tələblər Azərbaycan Ali Sovetinin binası qarşısında həmin ilin aprelin sonu, mayın əvvəllərində keçirilən mitinqlərdə də səsləndirilirdi (132, 1992, 30 aprel). Aprelin 22-də isə Naxçıvan MR mədəniyyət işçiləri yığıncaq keçirərək Heydər Əliyevi yekdilliklə Azərbaycan Respublikası prezidentliyinə namizəd irəli sürmüş, xalqın ləyaqətli oğlunun respublika prezidenti seçilməsinə yol verməmək məqsədi güdən maddələrin ləğvini tələb etmişdilər. Mayın 5-də Muxtar Respublika Ali Məclisinin önündə keçirilmiş mitinqdə də Ali Sovetin sessiyasının çağırılması, prezident seçkiləri üzrə seçki qanununda yaş senzinin ləğv olunması tələb edilmişdi. Mitinq iştirakçıları Ali Məclisin Sədri Heydər Əliyevin muxtar respublikada ictimai-siyasi sabitlik yaradmasına yönəldilmiş siyasetini bəyəndiklərini və onun Azərbaycan Respublikası prezidentliyinə namizədiyini müdafiə etdiklərini bildirmişdilər (132, 1992, 7 may).

Azərbaycanın müxtəlis bölgələrindən ayrı-ayrı insanlar, əhalı qrupları, ictimai təşkilatlar müdrik siyasetçisi, xalqımızın ümummülli liderinə, Naxçıvan MR Ali Məclisinə, Azərbaycanın Milli Şurasına, ayrı-ayrı qəzet redaksiyalarına mülərlə məktub, teleqramlar göndərərək Heydər Əliyevi Azərbaycanın yegənə xilaskarı və rəhbəri kimi görmək istədiklərini ifadə edir, onun prezident seçkilərində iştirakını qətiyyətə tələb edirdilər (51, 1992, 28 may). Müdrik siyasetimizin özü isə Azərbaycanın müharibə vəziyyətində olduğunu, ərazinin müşyyən hissəsinin ermənilərin əlinə keçdiyi şəraitdə olı demokratik seçkilərin keçirilməsinin qeyri-mümkün olduğunu, belə vəziyyətdə prezident seçkiləri keçirilməsinin mənəvi cəhətdən xalqa xəyanət olduğunu bildirirdi (67, 240-255). O, xarici informasiya agentliklərinə verdiyi müşahibələrdə Azərbaycanda xeyli müdafiə edildiyinə baxmaya-

raq, prezent seçilmək iddiasında olmadığını bəyan edirdi (67, 255).

1992-ci il mayın 18-də Azərbaycan Ali Sovetinin növbədənənar sessiyasında Ali Sovetin sədri seçilərkən bu posta Heydər Əliyevin də namizədliyi irəli sürüldü. Bəzi deputatların təkidi ilə Heydər Əliyevdən parlamentin başçısı vəzifəsinə səsə qoyulmasına razılıq almaq üçün telefon əlaqəsinə cəhd edilsə də, iqtidarda olan qüvvələr əlaqə qurmağın mümkün olmadığını elan etdilər. Cəbhəçi deputatların və keçmiş kommunistlərin gizli birlüyü Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsinin qarşısını bu yolla aldı.

Qeyd etmək lazımdır ki, Heydər Əliyevin nüfuzu təkcə Naxçıvanda deyil, Azərbaycanın başqa regionlarında da böyük idi. Təbii ki, muxtar respublikada 1992-ci ilin yayında yaranmış ictimai-siyasi vəziyyət başqa bölgələrlə müqayisədə sabitliyi və möhkəmliyi ilə fərqlənirdi. Bu sabitlik isə o dövrə rəhbərlikdə olan AXC iqtidarıının deyil, Muxtar Respublika Ali Məclisinin Sədri Heydər Əliyev siyasetinin, təşkilatlılığının bəhrəsi, xalqın ona böyük inamının, sevgisinin nəticəsi idi.

Həmin ilin avqustundan isə yaranmış vəziyyəti bəzi-lərini narahat etməyə başladı, onun gərginləşdirilməsinə cəhdər edildi. İş o yerdə çatdı ki, AXC-Müsavat hökuməti Heydər Əliyevin Naxçıvanda yeritdiyi siyaseti separatçılıq kimi qələmə verir və muxtar respublikada dövlət çevrilisi etməyə, qeyri-demokratik yolla Xalq Cəbhəsini düşmən mühəsirəsi şəraitində yaşayan bu regionda da hakimiyyyətə gətirməyə çalışırı. Cəbhə hakimiyyəti müxtəlif strukturlarda öz nümayəndələrini yerləşdirir, mövcud hakimiyyyətə tabe olmayan silahlı dəstələr vasitəsilə muxtar respublikanın qanuni hakimiyyyətinə təzyiqlər göstərirdi. Silahlı cəbhəçilər ictimai asayışı pozmağa çalışır, əhalini vahimə içərisində saxlayırlılar. Bu isə xalq kütlələrinin təbii ki, narazılığına səbəb olurdu.

Nəticədə hakimiyyyətə gəlisişdən az müddət keçməmiş Naxçıvanda AXC-nin bir siyasi qurum, təşkilat kimi ləğv

olunmasını tələb edən çağrıları eşidilməyə başladı (76, 101-102).

Yaramaz, çirkin və naxələf qüvvələr - cəbhəçilər Naxçıvanda rəhbərliyin fəaliyyətini iflic etmək üçün bütün vasitələrə əl atıldılar. Onlar 8 avqust 1992-ci ilə təyin edilmiş Ali Məclisin sessiyasında iştirak etməyərək onun işini pozdular.

Lakin bu antidemokratik aksiyalar Heydər Əliyev kimi siyaset nəhəngi başda olmaqla, muxtar respublika əhalisini əsas məqsədindən sapındırı bilmədi. Elə həmin sessiyada AXC-ya məxsus silahlı qüvvələrin ləğv edilməsi, 15 gün ərzində onlarda olan silahların yıgilması qərara alındı. Müdirlik siyasetçi həmin çatın anlarda da yenidən siyasi partiyalara müraciət edərək onları əməkdaşlığı dəvət etdi, bu çağırışa da məhəl qoyulmadı.

Xüsusən AXC-nin Ordubad rayon şöbəsinin fəaliyyəti nəticəsində bu rayonda düzəlməz şərait yaranmış, əhalinin hakimiyyəti əla keçirmiş cəbhəçilərdən, onların silahlı dəstələrindən narazılığı son həddə çatmışdı. Rayon rəhbərliyindən ümidi ləkələn ordubadlılar Naxçıvana üz tutaraq Ali Məclisindən onlara kömək göstərilməsini dənə-dənə xahiş edirdilər (67, 295-298).

İyul ayının axıllarında Xalq Cəbhəsi qüvvələrinin müxtəlif yollarla polisi siyasetə cəlb etmək, ondan siyasi məqsədləri namənə istifadə etmək cəhdələri görünməyə başladı. Demokratik qaydaların ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən polisin öz daxilində kobudcasına pozulması adı hala çevrildi. Xalq Cəbhəsi Ordubad rayon şöbəsinin təqdimatı əsasında daxili işlər şöbəsinin rəisi işdən azad edilmiş və həmin vəzifəyə polis sistemindən uzaq bir şəxs təyin olunmuşdu. Daxili işlər orqanlarında rəhbər kadrları təzyiq və təsir altında dəyişdirməklə AXC onlardan öz siyasi məqsədləri üçün istifadə etmək istəyirdi. Muxtar Respublikanın qanuni hökumət orqanlarını əla keçirməkdə onlar üçün əsas maneə məhz daxili işlər orqanları idi. AXC-nin bəzi qüvvələri Azərbaycan daxili işlər naziri İ.Həmidova təzyiq göstərərək Naxçıvan MR daxili işlər nazirinin mü-

vinlərini, şəhər, rayon polis şöbələrinin rəislərini azad edərək həmin vəzifələrə Xalq Cəbhəsinin üzvlərini təyin etdirməyə hər cür səy göstərirdilər (89).

Avgustun 20-21-i daxili işlər naziri İ.Həmidov Naxçıvanda Ali Məclisin rəhbərliyi ilə görüşərkən, Naxçıvan MR daxili işlər nazirini vəzifəsindən azad edərək, bu vəzifəyə daha bacarıqlı və təcrübəli adamın təyin olunması haqqında razılıq əldə edilmişdi. Razılaşdırılmışdı ki, nazir vəzifəsi hələlik onun birinci müavini Ə.Ələkbərovə həvalə edilir, on gündən sonra isə Muxtar Respublika Ali Məclisi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə muxtar respublika daxili işlər naziri vəzifəsinə namizəd barədə qəbul etdiyi son qərarı Ali Məclisin sessiyasının müzakirəsinə verir. Lakin dörd gündən sonra, Heydər Əliyev İİR-də olarkən 1968-ci ildə anadan olmuş, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmiş, daxili işlər orqanlarında heç bir təcrübəsi və səriştəsi olmayan, AXC-nin fəal üzvü Mustafayev Siyavuş Firudin oğlunun Naxçıvan MR daxili işlər naziri təyin olunması haqqında nazirliyə əmr daxil olur. Təcəcüblü idi ki, 17-18 №-li əmr 18 avgust 1992-ci il tarixdə imzalanmışdı. Halbuki, həmin tarixdən iki gün sonra İ.Həmidov Naxçıvanda olmuşdu. Lakin Heydər Əliyevlə səhəbətdən sonra bu vəzifəyə kadr təyin etməyin onun səlahiyyətlərinə aid olmadığını bilib, özü ilə bərabər əmri də Bakıya aparmışdı (89).

Sonralar İ.Həmidov qanunun tələblərini saymayaq S.Mustafayevin daxili işlər naziri təyin edilməsi haqqında əmri inadkarlıqla həyata keçirməyə çalışmışdır.

Naxçıvan MR-in o vaxt qüvvədə olan Konstitusiyasının 68-ci maddəsinin 12-ci bəndində əsasən Naxçıvan MR dövlət hakimiyyəti və idarə orqanları simasında daxili işlər və milli təhlükəsizlik orqanlarına rəhbərlik etmək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyətlərinə daxil idi. Həmin Konstitusiyanın 92-ci maddəsinin 10-cu bəndində görə isə Naxçıvan Muxtar Respublikasının baş nazirinin təqdimi üzrə Nazirlər Kabinetinin təsdiq olunması, bu tərkibdə dəyişikliklər edilməsi Naxçıvan Muxtar Respub-

likasının Baş nazirinin təklifi ilə, Naxçıvan Muxtar Respublikasının dövlət komitələrinin təşkilii və 1əgvi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müstəsnə səlahiyyətinə aiddir (89).

General Həmidovun bu qanunsuz əmri ilə əlaqədar 22-24 avgust 1992-ci il tarixdə Naxçıvan MR DİN əməkdaşları yığıncaq keçirmiş və Həmidovun 18 avgust 1992-ci il tarixli əmri əsasız hesab edilmişdi. 24 avgustda daxili işlər orqanları əməkdaşlarının ümumi yığıncağında müraciət qəbul edilmiş, polis əməkdaşlarının tələbləri Azərbaycan hökumətinə və DİN-ə göndərilmişdi. Müraciət İ.Həmidov tərəfindən nəzərə alınmadığından Naxçıvan MR DİN əməkdaşlarının hüquq və şərəfini müdafiə komitəsinin qərarı ilə 25-27 avgust 1992-ci il tarixlərdə polis işçiləri ilə muxtar respublika şəhərinin birgə mitinqi keçirilmiş və bəyanat qəbul edilmişdi. Bəyanat Azərbaycan Respublikasının Prezidentini, Milli Məclisini, Daxili İşlər Nazirliyinə və Naxçıvan Muxtar Respublika Ali Məclisini çatdırılaraq onlardan təcili tədbirlər görülməsi xahiş edilmişdi. Lakin Həmidov 1500 nəfər polis əməkdaşının rəyini yenə nəzərə almamış, əksinə Naxçıvan MR-ə DİN-in şəhəriyyətini yoxlamaq üçün məqsədli komissiya göndərmişdi (67, s.383-384). 28 avgust 1992-ci ildə S.Mustafayevin nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə Muxtar Respublika Ali Məclisini məktub daxil olmuşdu.

15 sentyabr 1992-ci ildə MR Nazirlər Kabinet Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini, polis polkovniki Əsgər Ələkbərov daxili işlər naziri vəzifəsinə təyin etmək üçün Ali Məclisi təqdimat vermişdi.

Azərbaycan Respublikası DİN-nin S.Mustafayevin nazir təyin olunmasına dair razılıq məktubu və Naxçıvan MR Nazirlər Kabinet Ə.Ələkbərovun Naxçıvan MR DİN vəzifəsinə təyin olunması barədə təqdimatı alternativ qaydada Naxçıvan MR Ali Məclisi sessiyasının gündəliyinə salınmış və 17 sentyabr tarixli sessiyada 86 deputatdan 69-nun səs verəməsi ilə Ə.Ələkbərov nazir təyin edilmişdi. S.Mus-

tafayev isə cəmi 3 səs almışdı (67, 388).

Bundan sonra İ.Həmidovun 17 sentyabr 1992-ci il tarixli, 601Nə-li əmri ilə yeni təyin olunmuş nazir Ə.Ələkbərov da daxil olmaqla nazirliyin bir qrup əməkdaşı daxili işlər orqanlarından xaric edilmişdilər (89).

Buna görə də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi polis əməkdaşlarının hüquq və şərəfini müdafiə komitəsi Azərbaycan Respublikası Prezidentinə, Milli Məclisə və Baş prokurora müraciət edərək pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdilər (67, 385-389).

15 oktyabr 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Muxtar Respublikanın Nazirlər Kabinetinə Rayasət Heyatlarının birgə yığıncaqlarında Naxçıvan Muxtar Respublikasının DİN-də yaranmış vəziyyət haqqında məsələ müzakirə edildi (67, 390-397). Yığıncaqdə qeyd edildi ki, son iki ay müddətində Muxtar Respublikanın DİN-də, onun yerli orqanlarında yaranmış qeyri-normal vəziyyət polisin cinayətkarlığa qarşı mübarizə sahəsindəki fəaliyyətinə mənfi təsir göstərmmiş. Muxtar Respublikada ictimai-siyasi şəraitin gərginləşməsinə səbəb olmuşdur. Yığıncaqdə məlum olmuşdu ki, Azərbaycanın anormal və idarəolunmaz səviyyədə olan daxili işlər naziri 14 oktyabrdə telefonla Naxçıvan Muxtar Respublikasının DİN-ə zəng vuraraq xəbərdarlıq etmişdi ki, əgər onun əmri ilə işdən çıxarılmış rəhbər polis işçiləri üç gün müddətində tutduqları vəzifədən azad olunmasalar, o, Naxçıvana göləcək və güc tətbiq etməklə istədiyinə nail olacaqdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin Rayasət Heyatları sərsəm generalın bu hədə-qorxusuna qəti etirazını bildirmiş və bəyan etmişdilər ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiya hüquqları toxunulmazdır və Muxtar Respublikanın qanuni həkimiyət orqanları tərəfindən müdafiə olunacaqdır (67, s.396).

Muxtar Respublikası DİN-in fəaliyyətinə aid məsələlərin obyekтив müzakirəsində və həllində Azərbaycanın yuxarı instansiyalarının bigənələyi Naxçıvan MR-də sabitliyi poz-

maq istəyən Azərbaycanın bəzi dairələrinin qəsdən bu istiqamətlə yönəldilmiş cəhd kimi qiymətləndirilmişdi.

Oktjabrın 24-də isə hadisələr kulminasiya nöqtəsinə çatdı. Naxçıvanda dövlət çevrilişinə cəhd edildi. Bu, müstaqillik dövrümüzə qeydə alınan ilk biabırçı hal oldu.

Həmin gün AXC Naxçıvan vilayət şöbəsinin 300 nəfərə yaxın silahlı dəstəsi (onlardan 100-ü xüsusi avtobuslarla Ordubaddan gətirilmişdi) Naxçıvan XC-nin sədri Asaf Quliyevin və Ordubad XC-nin sədri, Azərbaycanın xalq deputati Fərəc Quliyevin rəhbərliyi ilə iş gününün olmasına istifadə edib, Naxçıvan Muxtar Respublikası DİN və Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin binalarını qəflətən işğal etdilər. Rabito idarəsi, elektrik şəbəkəsi də onların nəzarəti altına düşmüşdü. Ali Məclisin Sədri Heydər Əliyev bu xoşagəlməz hadisədən xəbər tutan kimi Xalq Cəbhəsi rəhbərlərindən öz qanunsuz hərəkətlərinə son qoymağı, dövlət obyektlərini tərk etməyi, silahla güc göstərmək hərəkətlərinin ağır nəticələr vera biləcəyi barədə onlara xəbərdarlıq etdi. Aparılan damışqlar bir nəticə vermədi. Ali Məclisin Sədri vəziyyəti nəzərə alaraq Azərbaycan Prezidenti Əbülfəz Elçibəy müraciət etmiş, Xalq Cəbhəsinin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməsinə xahiş etmişdir.

Eyni zamanda naxçıvanlıların bir hissəsi DİN, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin binalarını əhatə etmiş, cəbhəçilərin qanunsuz hərəkətlərinin qarşısını öz qüvvələri ilə almaq əzmində olduqlarını bildirmişdilər. Sayı otuz mindən çox olan qəzəbli və hiddətli adamların hərəkətlərinin nəzarətdən çıxmama təhlükəsi yaranmışdı.

Bəlo bir vaxtda Ali Məclis Sədri hər 15 dəqiqədən bir respublika prezidenti Əbülfəz Elçibəyə telefon əlaqəsi saxlayırdı. Prezident Əbülfəz Elçibəydən də həmişə qeyri-adı cavablar alınırdı. O, bir tərəfdən "Hansi lazımı tədbirlər görülməlidir", "Mən nə etməliyəm", - deyərək acizliyini göstərədə, digər tərəfdən də silahlı dəstələrlə albir və operativ hərəkət edir, onları qızışdırırı ki, çevriliş cəhdli uğurlu

alınsın. Hətta onların Heydər Əliyevə qarşı qəsd etmək kimi alçaq və yaramaz fikirləri də var idi. Sonrakı illərdə Bakıda Heydər Əliyevə qarşı sui-qəsd təşkil etmək istərkən yaxalanan grup da elə o vaxt fəaliyyət göstərirdi (76, 112).

Silah gücündə işgal edilmiş Naxçıvan televiziyası ilə çıxış edən A.Quliyev və F.Quliyev yanlış bəyanatları və böhtənləri ilə içtimaiyyəti aldatmağa cəhd göstərmiş, qanunsuz hərəkətlərinə haqq qazandırmışlar. Onlar açıq bildirmişlər ki, öz hərəkətlərini Azərbaycan rəhbərliyi ilə razılaşdırıblar (67, 409-440).

Həmin gün saat 20 radollarında Heydər Əliyev Ali Məclisin binası öündəki meydana toplaşmış naxçıvanlıların sırasında çıxış edərək, XC-nin qanunsuz hərəkətlərini pisləmiş, bununla yanaşı, buraya toplaşanları təmkinli və səbirlə olmağa dəvət etmiş, düşünülməmiş hərəkətlərə yol verməyə çağırılmışdı. Eyni zamanda, Xalq Cəbhəsinin yerli qurumlarına xəbərdarlıq edilmişdi ki, əgər onun silahlı dəstələri bir saat ərzində zəbt etdikləri binaları azad etməsələr, silahsız xalq kütlesi buna özünün təzyiq gücü ilə nail olacaq. Bir saatdan sonra XC-nin silahlı dəstələri geri çıksamış, bu zaman odlu silahlardan çoxlu atəş açılmışdı. Binalara, texnika və avadanlıqlara ciddi ziyan dəymmişdi.

Oktabrın 25-də Ali Məclisin qarşısında keçirilmiş mifininqə toplaşanlar Xalq Cəbhəsinin qanunsuz hərəkətlərinə, Azərbaycanın dövlət hakimiyət orqanlarının onlara himayədarlıq etməsini qarşı etirazlarını bildirmiş, qeyri-qanuni silahlı dəstələrin təcili ləğv olunmasını, bütövlükdə XC-nin fəaliyyətinin dayandırılmasını tələb etmişdilər (67, 411).

Elə həmin gün keçirilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında baş vermiş hadisələr geniş müzakirə edilmiş və onlar birmənəli olaraq dövlət çəvrilişi cəhdinin əsas məqsədi kimi qiymətləndirilmişdi. Açıq qeyd edilmişdi ki, bu çəvriliş cəhdinin əsas məqsədi Muxtar Respublikanın DİN-i və televiziyasını tutmaq deyil, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə və onun rəhbərliyinə qarşı yönəldilmişdi (132, 1992, 28 oktyabr).

Baş vermiş dövlət çəvrilişi cəhdinin haqqında Ali Məclisin qəbul etdiyi qarda qeyd edilirdi ki, bu hərəkətlərdə Xalq Cəbhəsinin əsas məqsədi muxtar respublikada dövlət çəvrilişi etmək və silah gücü ilə Heydər Əliyevi Ali Məclisin Sədri vəzifəsindən kənarlaşdırmaq idi və bu qanunazidd hərəkətlər Azərbaycanın rəhbər dövlət orqanlarının Naxçıvan Muxtar Respublikasının Konstitusiya hüquqlarının tapdalanmasına yönəldilmiş böyük tədbirlərinin bir hissəsi idi (87).

Ali Məclis Muxtar Respublikanın Konstitusiya hüquqlarının pozulmasına, Naxçıvanın Konstitusiya statusunun dəyişdirilməsinə yönəldilmiş bütün cəhdlərə qarşı öz etirazını bildirmişdi. Ali Məclisin Sədri böyük cəsarətlə deyirdi ki, xüsusi coğrafi və coğrafi-siyasi şəraitdə yerləşən Naxçıvanın 70 il əvvəl Muxtar Respublika statusu əldə etməsi tarixi nailiyyətdir və ona edilən hər bir qəsd müstəqil Azərbaycanın milli dövlətçiliyinə, Naxçıvan Muxtar Respublikasının hər bir vətəndaşının hüquq və mənafeyinə edilən qəsd kimi qiymətləndirmək lazımdır (67, 414).

Dövlət çəvrilişi cəhdinin əlaqədar olaraq MR Prokurorluğununa istintaq aparılması və günahkar şəxslərin ci-nayət məsuliyyətinə cəlb edilməsi tapşırılmış, XC Naxçıvan vilayət şöbəsindən isə bütün silahlı dəstələrin ləğv edilməsi və üç gün müddətində onların sərəncamında olan silahları Müdafiə Nazirliyinin hərbi hissəsinə təhvil vermək tələb edilmişdi (67, 416).

Naxçıvanda dövlət çəvrilişi cəhdini pisləyon, onun təşkilatlarının məsuliyyətə cəlb olunmasını tələb edən möhtərəm Heydər Əliyev ilə həmrəylik ifadə olunan yüzlərlə telegram, məktub və bəyanatlar Ali Məclisə, Kütləvi İnformasiya Vasitələrinə daxil olurdu. Ölkənin görkəmli və tanınmış ziyalıları qorxmadan və çəkinmədən Azərbaycan Respublikasının Prezidentinə müraciət edərək Naxçıvana, onun liderinə qarşı yerdilən qeyri-qanuni hərəkətlərə son qoymağı tələb edirdilər. AXC Naxçıvan bölməsi silahlı dəstələrinin qanunsuz hərəkətləri, zoraklıqlı İslətməsi muxtar

respublika ietimaiyyəti nümayəndələrinin oktyabrın 28-də keçirilmiş toplantısında da pislənmişdi (67, 426-430).

Dövlət mətbuatı və xüsusiə, respublika televiziyası hadisələri elə dəhşətli dərəcədə təhrif edirdilər ki, istor-istəməz bəs bir fikir oyanırdı ki, Azərbaycanın rəsmi dairələri də bunlardan xəbərdardır.

Həmin toplantıların birində Heydər Əliyev onu separatlıqda suçlayanlara cavab olaraq qürurla bayan etmişdi ki, mən həyatımdan keçərəm, lakin Naxçıvanı Azərbaycandan ayırmam. Naxçıvan Azərbaycanın tərkib hissəsidir (67, 427-428). Beləliklə Xalq-Heydər Əliyev birliyi bu təxribatların qarşısını layiqincə aldı.

Lakin bütün bunlara baxmayaraq Azərbaycanın həkimiyət orqanlarının bəzi rəhbərləri muxtar respublikaya kömək etmək əvəzinə onun rəhbərliyinə təzyiq göstərməyə cəhd edir. Naxçıvanın Konstitusiya statusunda dəyişiklik etmək və onun Konstitusiya hüquqlarını məhdudlaşdırmaq tədbirinə əl atıldılar.

1992-ci ilin payızında keçirilmiş AXC-nin qurultayında da Naxçıvanda gedən proseslər təhrif olunmuş, ietimaiyyətə böhtənçi formada yanlış məlumatlar verilmişdi. Qurultayda Naxçıvandanın bəzi nümayəndələrin çıxışlarında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin silah yolu ilə devrilməsinə yönəlmüş antikonstitusional, hüquqazidd çəgirişlər səslənmişdi. Ən təhlükəli məqam onda idi ki, qurultayın işində iştirak edən Azərbaycanın dövlət hakimiyyət orqanlarının rəhbərləri bu kimi çəgirişlərin qarşısını almamışlar. Əksinə, bu çəgirişlər dövlət televiziyası və bəzi mətbuat orqanları tərəfindən geniş reklam edilmişdi.

Ali Məclisin Rəyasət Heyəti Naxçıvana qarşı bu qərəzlə iddiaları blokada şəraitində olan muxtar respublikada ietimai-siyasi vəziyyəti gərginləşdirməyə və onun problem-lərinin həllinə maneçilik yaratmağa xidmət edən faktlar kimi qiymətləndirmişdi.

Naxçıvan Muxtar Respublikasının Ali orqanı Bakıda və Naxçıvanda bəzi dairələr tərəfindən Naxçıvan Muxtar

Respublikası rəhbərliyinin fəaliyyətindəki separatizm haqqında yayılan şaiyələrə münasibə bildirərək bu şaiyələri bəhətan və əsaslı adlandırmış, eyni zamanda diqqət çatdırılmışdı ki, muxtar respublikanın Türkiyə və İranla əlaqələrinin inkişafı Azərbaycan Respublikasının ümumi siyasetinin tərkib hissəsidir və uzun müddət blokada şəraitində olan muxtar respublikanın sosial-iqtisadi problemlərinin həll edilməsinin zəruriliyindən irəli gelir.

Ermənistan nümayəndələri ilə görüş və danışqlara gəldikdə isə, onlar Azərbaycanın dövlət rəhbərliyinin nümayəndələrinin iştirakı ilə aparılan, spesifik coğrafi şəraitdə olan Muxtar Respublikanın əhalisinin təhlükəsizliyini təmin etmək zərurətindən doğur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyəti 7 dekabr 1992-ci ildə "Naxçıvan MR-də və onun ətrafdakı vəziyyətlə əlaqədar bəzi məsələlər haqqında" qəbul etdiyi qararda Azərbaycan Respublikasının Prezidentindən, Ali Sovetindən Muxtar Respublikada sabitliyin pozulmasına yönəlmış və ağır nəticələr vərə biləcək hüquqazidd, antikonstitusional hərəkətlərin qarşısını almaq üçün tədbirlər görməyi tövbə etmişdi (67, 309-310).

Təbii ki, AXC iqtidارının qısamüddətli səriştəsiz hakimiyyəti dövründə ölkənin daxili və xarici vəziyyəti daha da kəskinləşmişdi. Qarabağ cəbhəsində uğursuzluqlar cəmiyyətdə vahimə yaratmışdı. Ordu bir neçə siyasi qüvvə arasında parçalanmışdı. Hökumət isə bu mənşə proseslərin qarşısını almaq gücündə deyildi.

Qarabağ cəbhəsində uğursuzluqların, sosial-iqtisadi həyatda böhrənlə vəziyyətin günahkarı kimi AXC-nin xalq arasında nüfuzu düşdükcə, Muxtar Respublikanı ağır blokada şəraitində uğurla idarə edən Heydər Əliyevin nüfuzu və mövqeyi əksinə, daha da güclənirdi. Xalqda getdiyə belə bir inam möhkəmləndirdi ki, Azərbaycanı bu fəlakəti vəziyyətdən çıxara biləcək yeganə amil - Heydər Əliyev amılıdır. Bunun əvəzində Azərbaycanın siyasi rəhbərliyində təmsil olunan bəzi səriştəsiz insanlar bütün uğursuzluqlarını

müdrik siyasetçinin üstüne ataraq ona karşı təxribat hərəkətlərinə yol verirdilər. Məsələn, Kəlbəcər işğal olunarkən o vaxtı daxili işlər naziri İ.Həmidov kəlbəcərlilərin Bakıda keçirdiyi mitinqdə çıxış edərək ermənilərin bu bölgəyə hücumunda Heydər Əliyevi günahlandırmış və iddia etmişdi ki, əgər Heydər Əliyevin Ermənistən rəhbərləri ilə danışqları nöticəsində Naxçıvanda sabitlik yaranmasaydı, düşmən Kəlbəcərə genişmiqyaslı hücumu cəsarət etməzdi. Ümmükmilli liderimiz böyük cəsarətlə daxili işlər nazirinin bu sözlərini böhətan və təxribat adlandırmış, ölkə prezidenti Ə.Elçibəyən bu qeyri-ciddi ittiham barədə qötü tədbirlər görməyi tələb etmişdi (132, 1993, 10 aprel).

Azərbaycan hakimiyət dairələrinin Naxçıvan Muxtar Respublikasına soyuq münasibətinin davam etməsinə baxmayaraq. Ali Məclisin Sədri Heydər Əliyevin gərgin səyləri nöticəsində 1993-cü ilin avqustundan Bakı ilə Naxçıvan arasındaki münasibələrdə müəyyən mülayimləşmə hiss olunmağa başladı. Həmin il fevralın 12-də Bakıda Azərbaycan Respublikasının Prezidenti Ə.Elçibəy Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyev arasında ilk görüş oldu. Qeyd edək ki, bu, Xalq Cəbhəsi hakimiyətə gəldikdən sonra Heydər Əliyevin Bakıya ilk səfəri idi. Söhbətdə əsas müzakirə edilən məsələlərdən biri də Naxçıvanın ağır vəziyyəti və onun bu vəziyyətdən çıxarılması barədə oldu (67, 330).

Cəbhədə isə uğursuzluqlar davam edirdi. Kəlbəcər işğal edildikdən sonra Azərbaycan Prezidentinin Azərbaycan Respublikasında fəvqələdə vəziyyət elan etməsi və bununla əlaqədar Naxçıvan Muxtar Respublikası ərazisində də komendant saatının tətbiq olunması və komendantlıqların yaradılması haqqında fərmanı muxtar respublika rəhbərliyi tərəfindən narazılıqla qəbul edildi. Çünkü Muxtar Respublika rəhbərliyi ilə razılaşdırılmışdan Naxçıvanda komendantlarin təyin edilməsi Muxtar Respublika Konstitusiyasının kobudcasına pozulması idi. Ali Məclisin Sədri Heydər Əliyev muxtar respublikada əmin-amanlıq olduğu üçün fəvqələdə

vəziyyət və komendant saatına ehtiyac olmadığını, bunun qanunazidd addim olduğunu prezidentə çatdırmış, prezident də onunla razılaşmışdı.

Lakin Naxçıvan Xalq Cəbhəsi qanunun tələblərini pozaraq, ictimai təşkilat kimi öz səlahiyyət həddini aşaraq özbaşına surətdə Ordubadda və Culfa fəvqələdə vəziyyət yaratmış, müvafiq vəziyyətin bütün Muxtar Respublika ərazisində tətbiq olunması üçün Ali Məclisə təzyiq etməyə çalışmışdı. Lakin bu dəfə də Heydər Əliyevin sarsılmaz və qətiyyətli mövqeyi sayəsində Naxçıvanda aranı qarşıdırmaq və vəziyyəti gərginləşdirmək istəyənlər öz məqsədlərinə nail ola bilmədilər.

AXC iqtidarinin səriştəsiz siyaseti son nöticədə Azərbaycanın parçalanması, vətəndaş mühərabəsi və onu bir dövlət kimi möhv olmaq həddindən gətirib çıxardı. Bu təhlükəli proseslərin qarşısını almaqdə öz gücsüzlüyünü dərk edən hakimiyət son anda kömək üçün möhz Heydər Əliyevə müraciət etməli oldu.

Xalqın və respublikanın hakim dairələrinin təkidlili dəvətindən sonra 1993-cü ilin iyundan respublikanın siyasi rəhbərliyinə qayıtməsi ilə Heydər Əliyev Azərbaycanı real möhv olmaq təhlükəsindən xilas etdi, milli qurtuluşumuzun, galəcək uğurlarımızın əsasını qoydu. Vətəndaş mühərabəsi, etnik separatçılıq, dövlət çevrilişləri cəhdlərinin qarşısı alındı, Ordu quruculuğuna başlanıldı, düşmənin yeni hücumlarının qarşısı alındı. Tarazlaşdırılmış xarici siyaset yeridilməyə, informasiya blokadası yarılmaya başlandı. Ölkədə müasir demokratik dəyərlərə, bazar iqtisadiyyatına əsaslanan vətəndaş cəmiyyəti formalasdırılmağa başlandı.

## 2.6. Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaranması

AXC iqtidara gəldikdən sonra ölkədəki onsuza da ağır olan siyasi, iqtisadi, mənəvi vəziyyət daha da ağırlaşmışdı. Bunun da əsas səbəbi respublikada dərinləşməkdə olan hakimiyət böhrəni idi. Cəbhə iqtidarı radikal ictimai

İslahatlar şurası ile hakimiyətə gələrə də, siyasi və iqtisadi sistemdə heç bir əsaslı islahat həyata keçirilmirdi. Hüquqi dövlətin yaradılması, demokratik seçkilərin keçirilməsi, hakimiyət bölgüsünün aparılması qeyri-müəyyən səbəblərdən yubadıldı. Cəbhəçilərin gözəçarpan ən böyük «uğuru» isə bütün vəzifələrə heç bir təcrübəsi və səriştisi olmayan cəbhədaşlarının təyin edilməsi oldu.

Uğursuz xarici siyaset Azərbaycanın beynəlxalq vəziyyətini xeyli ağırlaşdırılmış, ölkəmiz ətrafında beynəlxalq informasiya blokadası daha da sərtləşmiş, nticadə Dağlıq Qarabağ münaqişəsində bir çox nüfuzlu ölkələr, beynəlxalq təşkilatlar açıq-aşkar erməni-pərst mövqə tutmuşdular. ABŞ konqresi isə münaqişədə Azərbaycanı günahkar bilərək, «Azadlıq müdafiə aktı»na 907 NƏ-li əlavə maddə qəbul etmiş və nticadə ölkəmiz bu dövlətin maliyyə yardımından məhrum edilmişdi.

Bələ bir mürəkkəb şəraitdə ölkənin qabaqcıl ictimai xadimləri, nüfuzlu ziyalıları, sədə insanlar yeganə ümidiyətini Naxçıvanda yaşayıb-yaradan Heydər Əliyevə bağlayır, dəfələrlə onun yanına gedib bu böyük şəxsiyyətin yenidən Azərbaycana böyük siyasetə qayitmasını xahiş edirdilər. Lakin Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasetə qayitmaq təkliflərini qəbul etmir, müdrik məsləhətləri ilə xalqı yaxınlaşan daha böyük şəlakətdən qurtarmaq üçün iqtidara, siyasetçilərə yol göstərməyə çalışırı (67, 12).

1992-ci ilin payızında Heydər Əliyevin hakimiyətə, daha geniş siyasi ʃəaliyyətə qayitması uğrunda əsl xalq hərəkatı başlandı. 1992-ci il oktyabrın 16-də Azərbaycanın 91 nəfər ziyahisi alımları, hüquqsūnasları, müəllimlər, jurnalistlər, həkimlər, siyasetçilər «Səs» qəzeti vasitəsilə Heydər Əliyeva müraciət etdilər.

Müraciətdə Azərbaycanın düşdürüyü ağır vəziyyəti konkret faktlarla təhlil edilir, bu vəziyyətdən çıxmak üçün çətin, məsliyyətli işi öz üzərinə götürməyə qadir yeganə şəxsin Heydər Əliyev olduğu bildirilirdi. Müraciəti imzalayanlar Heydər Əliyevin qısa müddətdə Azərbaycanda geniş xalq kütlösinə əhatə eləyəcək çox böyük güclü, nüfuzlu və

işlək bir partiya yaratmağa qadir olduğunu bildirərək, ondan yaradılmaqdə olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməyi xahiş edirdilər. Müraciəti imzalayanlar əminliklərini bildirildilər ki, Yeni Azərbaycan Partiyası müdrik aqsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək, dərin zəkəli, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qururlu, peşəkar insanların siyasi partiyasına çevriləcəkdir. Onlar inanırdılar ki, Azərbaycanın bu günü və sabahı naminə başqa partiya, qurum və cəmiyyətlərin vətənpərvər üzvləri də həlledici anda möhz bu partiyanın mövqeyində dayanacaqlar, yeni qüvvələrin öncülü, aparcisi Heydər Əliyev kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atıl (132, 1992, 11 noyabr).

Heydər Əliyev bu çağrıda 8 gün sonra, oktyabrın 24-də cavab verdi. O öz cavabında Azərbaycan ziyalılarının respublikadaki ictimai-siyasi və sosial-iqtisadi vəziyyətin ağrı olması ilə bağlı narahatlılığına şərık olduğunu bildirir və əsas vəzifənin dövlətçiliyin, müstəqilliyyətin bərqərar olunmasında, milli-demokratik dövlətin formalşamasında, müstəqil Azərbaycanın suverenliyinin, təhlükəsizliyinin təmİN edilməsində və vətəndaşlara azad, xoşbəxt, fıravən həyat şəraiti yaratmaqdə görürdü.

Heydər Əliyev Azərbaycanın müstəqilliyyətinin keçmiş SSRİ-də və bütün dünyada gedən tarixi-obyektiv proseslərin mənşəti nəticəsi olduğunu və bunun heç vəchlə müəyyən ictimai-siyasi qüvvələrin, o cümlədən Xalq Cəbhəsinin xidməti olmadığını, bütün Azərbaycan xalqının milli sərvəti olduğunu bildirirdi.

Heydər Əliyev öz bəyanatında Azərbaycan dövləti üçün həlli son dərəcə vacib məsələlərə diqqət yetirərək burada birinci növbədə Azərbaycanın müharibə vəziyyətindən çıxmاسını və Qarabağ probleminin tezliklə həllini ön plana çıkmış və dövlət orqanlarının Qarabağ problemi ilə bağlı dəqiq, aydın konsepsiyasının, hərbi-siyasi strategiyasının olmamasını göstərmişdi.

Heydər Əliyev eyni zamanda ölkədə sosial-iqtisadi böhtənin dörnləşməsindən, xalqın güzəranının gündən-güna ağırlaşmasından böyük narahatlıq keçirdiyini vurgulayaraq bu istiqamətdə də dövlət, hakimiyət orqanlarının aydın iqtisadi programma, strategiyaya malik olmadığını göstərirdi.

Ali Məclisin Sədrini respublikada aparılan kadri siyasetinə qarşı öz etirazını bildirərək rəhbər vəzifələrə iş qəbuliyyəti, biliyi, bacarığı, təcrübəsi nəzərə alınmadan yalnız Xalq Cəbhəsinə mənsub kadrların irəli çəkilməsinin ağır nəticələr vera biləcəyini göstərir və qeyd edirdi ki, Xalq Cəbhəsinə heç zaman belə müstəsnə hüquq və səlahiyyət verməmişdir.

Daha sonra müraciətdə müstəqil Azərbaycan dövlətliyinin möhkəmlənməsi üçün respublikada qanunun alılıyinin təmin olunması, demokratianın ardıcıl inkişafı, siyasi plüralizm, insan azadlığının hörmət və s. principial məsələlərin bərqaşar olunması vacibliyinə diqqət yetirilir və bu sahədə ölkədə çoxlu problemlərin mövcud olması göstərilirdi.

Nəhayət, Heydər Əliyev son zamanlar Azərbaycanın parçalanmasına yönəldilmiş meyillərin təzahürünün böyük təhlükə yaratdığını ön plana çıxarıb, vahid, bütöv Azərbaycanın demokratik prinsiplər əsasında qorunub saxlanılması və inkişaf etdirilməsini müstəqil dövlətin möhkəmləndirilməsi üçün əsas şərt hesab edirdi (67, 442-456). Heydər Əliyev cavabında yeni siyasi partiyanın yaradılmasında və fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu bildirmişdi.

Qısa müddət ərzində Yeni Azərbaycan uğrunda siyasi hərəkat bütün Azərbaycanı bürüdü. Hərəkatın mərkəzi isə Heydər Əliyevin fəaliyyət göstərdiyi Naxçıvan şəhəri oldu. Burada Heydər Əliyevin sədrliyi ilə YAP təşkilat komitəsi yaradılmış, onun bilavasitə iştirakı ilə yeni partiyanın program və nizamnamə layihələri hazırlanmışdı.

1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Azərbaycanın müxtəlif bölgələrindən olan təşəbbüs qruplarının 550-dən artıq nümayəndəsinin iştirakı ilə YAP-in təsis konfransı keçirildi. Konfransda yeni partiyanın programı və nizamnaməsi qəbul edildi, rəhbər orqanlarının Siyasi Şura və

Tətbiq Komissiyası seçildi, 12 nəfərdən ibarət İdarə Heyəti yaradıldı. Heydər Əliyev açıq səsvermə ilə YAP-in sədrini seçildi.

Elə həmin gün YAP özünün ilk bəyanatını qəbul etdi. Bəyanatda partiyanın prinsipləri, program məqsədləri, partiyanın siyasi, iqtisadi strategiyası açıqlanmış, bütün siyasi partiyalar və ietimai təşkilatlarla, başqa siyasi mövqədə və əqidədə olanlarla açıq, viedanlı dialog və danışıqlara hazır olduğu bildirildi. YAP əmin olduğunu bildirmişdi ki, onun Program və Nizamnaməsində irəli sürdüyü bütün müddəələr Azərbaycan Respublikasının vətəndaşları tərəfindən rəğbətlə qarşılanacaq (67, 447-449).

Az müddət ərzində Muxtar Respublikanın rayon və kəndlərində, müəssisə və təşkilatlarda YAP-in özəkləri yaradılmış, təsis konfransları keçirilmişdi.

Muxtar Respublikada rayon təşkilatının ilk konfransi Şəurda keçirilmiş, qısa müddədə burada 31 mindən çox insan YAP-a qəbul edilmişdi (132, 1993, 27 yanvar). Daha sonra təsis konfransları Babak (132, 1993, 3 fevral), Culfa (132, 10 fevral, 1992), Şahbuz (132, 17 mart, 1992) rayonlarında keçirildi. Rayonlarda keçirilən təsis konfranslarında onun sədrini Heydər Əliyev şəxşən iştirak və çıxış edirdi.

Naxçıvan Muxtar Respublikasının rayonları arasında yalnız Ordubadda təsis konfransı keçirilməmişdi. Rayonda yeni yaradılan partiyaya böyük maraq olsa da, rayonun AXC rəhbərliyi hər vasitə ilə YAP-in rayonda ərazi təşkilatlarının yaranmasına maneçilik tərəfdirdi. Partiyanın tərəfdarları təqib və təhqirlərə məruz qalırdılar. Çox çətinliklərdən sonra 1994-cü il yanvarın 8-də YAP Ordubad rayon təşkilatının təsis konfransı keçirildi və partiya rayonun ən aparıcı siyasi qüvvəsinə çevrildi.

Muxtar Respublikanın bütün təbəqələrindən olan insanlar bu partiyada təmsil olunmuşdular. Eyni zamanda partiyaya daxil olanların əksəriyyəti ziyalılar, yüksək təhsilli mütəxəssislər, elm, təhsil, mədəniyyət xadimləri, ümumiyy-

yətə, Muxtar Respublikanın intellektual potensialını təşkil edən hissəsi idilər.

Artıq 1993-cü ilin ortalarında, YAP-in lideri Heydər Əliyevin Azərbaycanda ali hakimiyətə qayıtması ərəfəsində partiya Muxtar Respublikada ən kütləvi, mütəşəkkil siyasi təşkilata çevrilmişdi.

Güclü sosial bazaya, realist proqrama, təşkilat struktura və ən başlıcası nüfuzlu liderə malik olan YAP-in yaranması ilə 1992-ci ilin sonunda Azərbaycan Respublikasında çoxpartiyalı siyasi sistem formallaşmış oldu.

## 2.7. Naxçıvan Muxtar Respublikasının beynəlxalq əlaqələrinin təşkül tapması

Ölkəmizin müstəqillik qazanması və beynəlxalq münasibətlərin subyektinə çevriləməsi ilə onun xarici əlaqələrinin inkişafında sərhəd bölgəsi olan Naxçıvanın da rolü artmış oldu. Bunun əsas səbsəbləri aşağıdakılardan ibarətdir: 1) Ermənistən Azərbaycana qarşı yeritdiyi siyaset natiqəsində Naxçıvan Muxtar Respublikası ölkənin əsas ərazisi ilə birbaşa nəqliyyat-kommunikasiya əlaqələrindən möhrum olmuş və hazırda o blokada şəraitində yaşamaqdadır. Buna görə də Azərbaycanın digər rayonlarından fərqli olaraq Naxçıvan Muxtar Respublikası müəyyən mənada müstəqil (təbii ki, öz səlahiyyətləri daxilində) xarici əlaqələr qurmağa məhkum edilmişdir; 2) Naxçıvanın İran və Ermənistənla həmsərhəd bölge olması Azərbaycanın qardaş Türkiyəyə yegana çıxışı olan bölgəsi olması, Muxtar Respublikanın ölkələrlə müəyyən nəqliyyat şəbəkəsinə malik olması onun xarici ölkələrə, həmçinin dünya bazarına çıxış imkanlarını genişləndirir.

Talevin hökmü ilə ağır blokada şəraitində olan Naxçıvanda yaşamağa məcbur olan Heydər Əliyevin uzaq-görən siyaseti şəraitində Naxçıvan Muxtar Respublikasının İran və Türkiyə ilə əlaqələri yaradıldı, Naxçıvanın hayatı təlabatlarını ödəmək, kommunikasiya əlaqələrini bərpa etmək üçün protokollar imzalandı. Muxtar Respublikaya

rəhbərlik etdiyi 1 il 9 ay ərzində Heydər Əliyev əsasını qoyduğu xarici əlaqələr sayısında bölgəni labüb fəlakətdən xilas etdi. Naxçıvanın o ağır dövrə qurdugu beynəlxalq əlaqələr Muxtar Respublikanın mövcudluğu üçün bəlkə də yeganə vasitəyə çevrildi.

Tarixin ən çətin, mürəkkəb mərhələlərində Naxçıvana mənəvi, siyasi dayaq olmuş, onun doğma Azərbaycandan ayrılib düşmən əlinə keçməsinin qarşısını alan, bölgənin muxtariyyətinin beynəlxalq qarantı Türkiyə Respublikası ilə əlaqələrin bərpası MR üçün xüsusi əhəmiyyət daşıyırı.

Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə münasibətlərinin qurulması istiqamətdə ilk addımlar hələ SSRİ-nin dağılması ərəfəsində atılmışdı. (Bu barədə ətraflı: (49; 123).

1991-ci il sentyabrın 3-də Ali Məclisin Sədri seçilidikdən sonra Naxçıvan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoydu. «Naxçıvan türk-islam dünyasına bir qapıdır» deyən Heydər Əliyev bu istiqamətdə ardıcıl, məqsədə uyğun fəaliyyət göstərməyə başladı.

Həmin il oktyabrın 29-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycan-Türkiyə arasında Araz çayı üzərində müvəqqəti körpünün açılışı oldu (67, 585-586).

Körpünün rəsmi açılışı mərasimində Ali Məclisin Sədri Heydər Əliyev, Türkiyə hökumət dairələrinin nümayəndələri, Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri iştirak etmişlər. Azərbaycanın Türkiyə ilə birbaşa nəqliyyat əlaqəsi qurmasının o zamankı SSRİ rəhbərliyi qışqanlıqla qarşılımı, rəsmi informasiya vasitələri, SİTA bu hadisəni gözdən salan məlumatlar yarmağa başlamışdır. Ali Məclisin mətbuat xidməti buna öz etirazını bildirmiş və təzhib vermələrini tələb etmişdi (67, 586).

1991-ci il noyabrın əvvəllərində Türkiyə Nəqliyyat Nazirliyinin nümayəndə heyəti MR-ə səfər etmiş, səfər zamanı Araz çayı üzərində avtomobil körpüsünün tikilməsi, keçid məntəqəsi yaradılması haqqında nazirliklə Muxtar

Respublik Nazirlər Kabineti arasında protokol tərtib edilmişdi (67, 590-591).

Müvəqqəti körpü istifadəyə verildikdən sonra Türkiyə hökuməti nümayəndələrinin, iş adamlarının, qonşu vilayətlərin nümayəndələrinin Naxçıvana səfərləri genişlənmiş. Muxtar Respublikaya göstərilən yardımların həcmi artmışdı. 1991-ci il noyabrın 9-da Türkiyənin «Qızıl Aylı» cəmiyyətinin xatı ilə Muxtar Respublikaya 126 ton ərzaq gətirilmişdi. Həmin ayın sonunda İqdır şəhərinin əhalisi və valiliyi də ərzaq məhsullarından ibarət 19 yük maşını göndərmişdilər (132, 1991, 3 dekabr). Yardımları götürən nümayəndə heyatları ilə görüşündə Heydər Əliyev göstərilən yardımı an avval mənəvi yardım kimi qiymətləndirmiş, bunun qardaşların görüşməsi və yaxınlaşması üçün bir vasitə olduğunu göstərmişdi.

Naxçıvan Muxtar Respublikasının xarici əlaqələrinin təşəkkül tapmasında Ali Məclisin Sədri Heydər Əliyevin 138/12 sayılı qararı ilə 24 fevral 1992-ci il tarixdə yaradılmış Muxtar Respublika Dövlət Gömrük Komitəsi mühüm rol oynamaya başlamışdı.

Bu dövrda Naxçıvan-Türkiyə ilə əlaqələrin inkişafında Heydər Əliyevin başçılığı ilə Naxçıvan Muxtar Respublikasının nümayəndə heyətinin qonşu ölkəyə rəsmi səfərləri mühüm rol oynamışdı. İlk rəsmi səfər 1992-ci ilin martında həyata keçirilmiş, səfər zamanı Türkiyə Respublikasının prezidenti T. Özal, baş nazir S. Dəmirəl ilə görüşlər keçirilmişdi. Görüşlərdə əsas müzakirə edilən məsələ Ermenistanın Azərbaycana qarşı tacavüzü və Naxçıvanın düşdürücü ağır vəziyyət idi. Muxtar Respublikanın qonşu dövlətlə bütün sahələrdə əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə Türkiyənin baş naziri və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri birgə protokol imzalamışdır.

13 maddslıq protokolda Muxtar Respublikaya maliyyə, iqtisadi, texniki yardım göndərilməsi, Muxtar Respublikanın zəruri ehtiyaclarını ödəmək üçün 100 mln. ABŞ dolları həcmində kreditin ayrılmasi, tərəflər arasında enerji xətlərinin yaradılması, nəqliyyat əlaqələrinin inkişaf etdiril-

məsi öz əksini tapmışdı. Protokolda həmçinin bank işi, turizm, informasiya sahəsində geniş əməkdaşlıq əlaqələrinin yaradılması, MR-dən olan 100 tələbanın Türkiyədə təhsil alması haqqında razılığa gəlinmişdi (67, 616-617).

Muxtar Respublikanın Ali Məclisi bu protokolu böyük əhəmiyyətə malik tarixi sənəd kimi qiymətləndirmiş, Muxtar Respublikanın icra strukturlarına protokolun icrası ilə əlaqədar konkret təkliflərlə çıxış etməyi tapşırılmışdı (67, 620-621).

Qısa müddət ərzində protokolda nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması üçün konkret işlər görülməyə başlandı. Telekomunikasiya sahəsində Muxtar Respublikanın ehtiyaclarını ödəmək üçün Türkiyənin «Teletəş» şirkətinin nümayəndələri bölgəyə gəlmişlər (67, 612). Qonşu ölkənin kənd təsərrüfatı nazirliyi əməkdaşlarının Naxçıvana səfəri zamanı (aprel, 1992) böyük miqdarda texniki yardım, gübra, toxum göndərilməsi haqqında razılıq əldə edilmişdi (67, 627-628).

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında 1992-ci il mayın 28-də açılmış «Sədərək-Dilucu» körpüsü mühüm mərhələ oldu. Körpünün rəsmi açılışında iştirak etmək üçün Türkiyənin baş naziri S. Dəmirəlin başçılığı ilə böyük nümayəndə heyəti MR-ə gəlmişdi (132, 1992, 30 may). Muxtar Respublikanın ictimai, iqtisadi həyatında mühüm mərhələ olacaq, iki qardaş xalqın uzun illər qovuşmaq arzusunu yerinə yetirmiş «Ümid» körpüsünün istifadəyə verilməsi təntənləli şəraitdə baş vermişdi (77, 67).

1992-ci ilin iyulunda keçirilmiş sessiyada Muxtar Respublika Ali Məclisinin Rəyasət Heyəti körpünün istifadəyə verilməsinə böyük tarixi hadisə kimi qiymətləndirmiş, Türkiyə ilə Azərbaycan arasında iqtisadi, mədəni, insani əlaqələrin genişlənməsinə, qardaş xalqların bir-birinə yaxınlaşmasına xidmət edəcəyini bildirmişdi. Rəyasət Heyətinin qararı ilə «Sədərək-Dilucu» körpüsü Türkiyə Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında rəsmi keçid qapısı elan edilmiş, onun işinin təşkil Nazirlər Kabinetinə tapşırılmışdı (67, 647-648). S. Dəmirəl Naxçıvanda olduğu mü-

dətdə Naxçıvan-Türkiyə iqtisadi əlaqələrinə təkan verə biləcək bir hadisə - Türkiyə bankının açılışı olmuşdu.

Naxçıvan-Türkiyə əlaqələrinin inkişafında Ali Məclisin Sədri Heydər Əliyevlə Türkiyənin baş naziri S. Dəmirəl arasında yaranmış dostluq münasibətləri xüsusi rol oynayır. Heydər Əliyev Ermənistanın tacavüzü ilə əlaqədar Naxçıvanda yaranmış vəziyyətlə onu və digər Türkiyə rəhbərlərini daim məlumatlandırmış, tacavüzün dayandırılması üçün kömək göstərilməsini xahiş etmişdir. 1992-ci ilin mayında Ermənistanın Naxçıvana tacavüzü ilə bağlı Türkiyə hökuməti böyanat qəbul etmiş və 1921-ci il Qars müqaviləsinə əsasən Naxçıvan MR haqqında söz sahibi, onun muxtarlıyyatının qaranti olduğunu bütün dünyaya bəyan etmişdi.

Heydər Əliyev Ermənistanın tacavüzü ilə bağlı Naxçıvanda yaranmış vəziyyət haqqında obyektiv məlumatı 1992-ci ilin iyulunda Türkiyəyə etdiyi səfərdə də qonşu dövlətin rəhbərlərinin, bütün dünya ietimaiyyətinin nəzərinə çatdırılmışdı (67, 639-640). Həmin səfərdə Türkiyənin Naxçıvan Muxtar Respublikasına yardım məsələsi müzakirə edilmiş, açılmış kreditin 10 mln.-dan istifadəsi barədə protokol imzalanmışdı. Səfər müddətində Naxçıvanda Türkiyənin konsullüğünün açılması məsələsi də öz həllini tapmışdı (132, 1992, 17 iyun).

Naxçıvan Muxtar Respublikasının qonşu Türkiyə vilayətləri – Qars, İqdır, Ağrı, Ərzurum, Van ilə də əlaqələri yaranır və möhkəmləndirdi. Heydər Əliyev Türkiyədə səfərdə olarkən dəfələrlə bu bölgələrdə olmuş, həmin vilayətlərin nümayəndə heyatları də öz növbəsində Naxçıvana işgülər və mədəni səfərlər etmişdilər. Xüsusən Qars və İqdır vilayətləri ilə əlaqələr sürətlə yüksələn xətt üzrə inkişaf edirdi. Belə bir faktı qeyd etmək lazımdır ki, İqdırə vilayət statusunun verilməsində Heydər Əliyevin rolü böyük olmuşdur (3, 1996, 13 iyul). İqdırə vilayət statusunun verilməsi mərasimində Türkiyə ali rəhbərləri ilə yanaşı Heydər Əliyev də iştirak etmişdi.

1992-ci ilin avqust ayında Heydər Əliyevin Türkiyəyə növbəti səfəri zamanı Türkiyədən ərzaq yardımı götəriləməsi barədə razılıq əldə edilmiş, 1993-cü ilin aprelində Muxtar Respublikada yaranmış çatınlıqla əlaqədar Ali Məclisin Sədri yenidən Türkiyənin «Qızıl Ay» cəmiyyətinin rəsmi hökumət dairələrinə yardımla bağlı müraciət edəndən sonra əlavə yardımçılar daxil olmuşdu (67, 730-731).

Göründüyü kimi, ilk mərhələdəki Türkiyə ilə Naxçıvan əlaqələri əsasən qonşu dövlətin Muxtar Respublikaya maddi və ərzaq yardımı formasında hayata keçirilirdi ki, bu da Naxçıvanın həmin dövrə yaşadığı gərgin vəziyyətlə, blokada ilə izah olunmalıdır.

Bu dövrə Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə mədəni əlaqələri də təşəkkül tapmışdı. 1991-ci ilin aprel-may aylarında Naxçıvan Dövlət Filarmoniyasının 20 nəfərlik heyəti Türkiyənin müxtəlis şəhərlərində qastrol səfərlərində olmuşdu. 1992-ci ildə isə Anadolu folklor vəksinin davəti ilə Naxçıvanın özfəaliyyət kollektivlərinin qonşu ölkədə çıxışları olmuşdu.

1992-ci ilin avqust-sentyabr aylarında Türkiyənin Atatürk Tanıtım Mərkəzi ilə birgə Muxtar Respublikada «Ümid körpüsü» adı altında bayram şənliyi təşkil olunmuş, 1993-cü ilin aprelində isə Naxçıvan Dövlət Filarmoniyası və Müsiqili Dram Teatrı Qars şəhərində səfərdə olmuşlar.

İki tərəf arasında mədəni əlaqələrin mühüm istiqamətini təhsil sahəsində əlaqələr təşkil edirdi.

1992-ci il 24 mart müqaviləsinə əsasən Naxçıvana gəlmış Türkiyə Yüksək Öyrətim Seçim Qurumunun nümayəndələri Muxtar Respublikada 357 gəncin içərisində Türkiyənin müxtəlis universitetlərində təhsil almaq üçün 75 abituriyent seçmişdi (67, 283).

1992-ci il sentyabrın 12-də Azərbaycan Təhsil Nazirliyi ilə Türkiyənin Çağ Öyrətim İslətmələri Anonim Şirkəti arasında bağlanmış işbirliyi protokoluna əsasən Azərbaycanın bir sıra şəhərləri ilə yanaşı Naxçıvan şəhərində də 1993-cü ildə bu şirkətin müasir tipli təhsil ocağı (Naxçıvan Türk Liseyi) açıldı.

1991-1993-cü illərdə NDU-nun Türkiyənin qabaqcıl məktəbləri ilə əlaqələri də inkişaf etməyə başlamışdı.

Naxçıvanın xarici əlaqələrinin six inkişaf etməyə başladığı ikinci dövlət - Azərbaycanın cənub qonşusu İran İslam Respublikası idi.

Ölkəmiz müstəqillik qazandıqdan sonra Naxçıvan Muxtar Respublikası Azərbaycan-İran siyasi, iqtisadi, mədəni əlaqələrində öz coğrafi şəraitinə görə, eyni zamanda düşdüyü blokada vəziyyətinə görə mühüm və əhəmiyyətli rol oynamağa başladı. 15 ilə yaxındır ki, Azərbaycan dövləti öz tərkib hissəsi olan Naxçıvanla nəqliyyat-kommunikasiya əlaqələrini İran ərazisi vasitəsi ilə həyata keçirir. Bu da öz növbəsində, Azərbaycan-İran əlaqələrinin inkişafında Muxtar Respublikanın təkanverici amil olduğunu zəruri edir.

Ümumiyyətlə, müstəqillik dövründə Azərbaycan-İran münasibətləri heç də hamar olmamış, istənilən soviyyədə qurulmamışdı. Bir tərəfdən Azərbaycanın müstəqilliyini özü üçün təhlükə mənbəyi hesab edən qonşu dövlətin bəzi rəsmi dairələri Azərbaycana münasibətdə ehtiyatlı siyaset yürütmüş, nəticədə yalnız ölkələr arasında diplomatik əlaqələr 1992-ci ilin martın 12-də qurulmuşdu.

Digər tərəfdən, ilk dövrlərdə, xüsusən Xalq Cəbhəsinin hakimiyyəti dövründə İrana münasibətdə radikal çəqışlarla müşayiət olunan hərəkətlər iki dövlət arasında kifayət qədər problem yaratmışdı. Belə şəraitdə Naxçıvana uğurla rəhbərlik edən Heydər Əliyev öz uzaqqorən siyaseti ilə qonşu dövlətlə münasibətləri müəyyən qədər tarazlaşdırmağa, bununla da Muxtar Respublikanın iqtisadi ağrılарını bir qədər yüngülləşdirməyə nail olmuşdu.

Ali Məclisin Sədrinin İrana rəsmi səfərlərində bağlılığı razılışmalar İİR-in çoxsaylı nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına işgüzar səfərləri bütün sahələrdə əlaqələrin genişlənməsinə səbəb olmuşdu.

Naxçıvan-İran əlaqələrində Muxtar Respublikanın İranın şimal əyalətləri, xüsusən Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və s. ilə əlaqələri mühüm əhəmiyyət kəsb edirdi.

Ali Məclisin Sədrini kimi fəaliyyətə başladığı ilk dövrlərdə o, Mərənd formandarı Rza İbadinin başçılığı ilə İİR-in işgüzar dairələrinin bir qrupunu (132, 1991, 12 noyabr), Şərqi Azərbaycan ostandarı Əkbər Pəhrizkəni qəbul etmiş, Naxçıvana qaz, elektrik enerjisi verilməsi və digər məsələləri müzakirə etmişdi (132, 1991, 6 dekabr).

İranın nazirlilik və idarələri, özəl şirkətləri ilə qarşılıq iqtisadi əlaqələr inkişaf etdirilirdi. 1992-ci ilin yanvarında İİR-in neft naziri Qulamrzə Ağazadə ikitoroflı əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Muxtar Respublikaya gəlmişdi (52, 1992, 8 yanvar). Naxçıvanın İranla iqtisadi, humanitar əlaqələrində, ona yardım göstərilməsində İranın məşhur «Bonjade Möstezəfan və Canbazane Enqelabə İslami» sənaye-ticarət şirkəti mühüm yer tuturdu.

1992-ci ilin əvvəllərindən şirkət Naxçıvanda bir çox iqtisadi layihələri əsaslandırmış və həyata keçirmiş, onun Naxçıvanda nümayəndəliyi təşkil edilmişdi (67, 603).

Heydər Əliyev İranın rəsmi nümayəndələri ilə görüşlərində onların diqqətini Ermənistən Azərbaycana qarşı təcavüzkar siyasetinə, Dağlıq Qarabağ münaqişəsinə, Naxçıvanın düşdüyü ağır hərbi-siyasi, iqtisadi vəziyyətinə yönəldir, İrani Azərbaycanın ədalətli mövqeyini müdafiə etməyə və Ermənistana təsir göstərməyə çağırırı.

1992-ci ilin aprelində İİR XİN-in müşaviri Şeyx Əttar Qarabağ münaqişəsinin həlliində İranın vasitəçilik missiyası ilə əlaqədar Naxçıvana gələrək Heydər Əliyevlə görüşmüştü. Heydər Əliyev İranın bu təşəbbüsünün faydalı olacağına ümidi bəslədiyini bildirmişdi (67, 623-624). Lakin bu vasitəçilik heç bir nəticə verməmiş, əksinə bir aydan sonra Tehranda yüksək səviyyəli Azərbaycan-Ermənistən görüşü keçirilərkən Azərbaycanın Şuşa şəhəri işğal edilmişdi. Eyni zamanda Ermənistən orduyu Naxçıvan Muxtar Respublikasının sərhəd ərazilərini əla keçirmək üçün cəhdər gəstirmişdi.

Belə bir vəziyyətdə İİR XİN-in müavini Vaizini Naxçıvanda qəbul edən Ali Məclisin Sədrini bildirmişdi ki, biz Tehranda Ermənistən-Azərbaycan rəhbərlərinin görüşünə

böyük ümid başlıyirdik. Lakin həmin günlərdə Şuşada baş verən hadisələr, Azərbaycanın bu qədim mədəniyyət mərkəzinin erməni silahlı qüvvələri tərəfindən işğalı bizi çox pərişan etdi. Bu, Azərbaycan üçün çox faciəli haldır (67, 633-634).

Heydər Əliyev qonağı Naxçıvan-Ermənistən sərhəddində baş verən hadisələr, dəmiryolunda yaranmış vəziyyət haqqında məlumat vermiş, bu problemlərin həllində İrandan kömək gözlədiyini bildirmişdi (132, 1992, 15 may).

Naxçıvan Muxtar Respublikasının İİR ilə siyasi, iqtisadi, mədəni əlaqələrin yeni mərhələyə qalxmasında Heydər Əliyev başda olmaqla Muxtar Respublikanın nümayəndə heyatının İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin dəvəti ilə 1992-ci il avqustun 22-25-i qonşu dövlətə səfəri mühüm rol oynadı (132, 1992, 29 avqust).

Səfər zamanı İİR-in dini lideri S.Ə.Xamneyi, Prezident Ə.Ə.Haşimi Rəsəndənçi, Parlamentin sədri Natiq Nuri, XİN Ə.Ə.Vilayəti, yol və nəqliyyat naziri Səidi Kiya, rəbitə naziri Fərrazi, koorporasiya naziri Şəfali, energetika naziri Zəncane, neft və qaz naziri Ağazadə, Bonyadə Mətezəfan və Canbazane Enqelabə Eslamı fondunun prezidenti Möhsün Rəfiqdəst, «Hilal Əhmər» cəmiyyətinin sədri Vahid Dəstiyərdi ilə görüşlər və danışıqlar aparmış, blokada şəraitində yaşayan Muxtar Respublikada siyasi, iqtisadi vəziyyət haqqında onlara məlumat vermişdi. Səfərin yekunu olaraq İİR ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında müxtəlisf sahələrdə əməkdaşlıq haqqında protokollar imzalanmışdı. Həmin protokollarda qarşılıqlı siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi, Muxtar Respublikaya ərzaq yardımı göstərilməsi nəzərdə tutulmuşdu. İran tərəfi Naxçıvan Muxtar Respublikasına enerji verilməsi, İİR ərazisindən Culfa-Xudafərin yolu ilə yüklerin Naxçıvana daşınması, Poldaş-Şahtaxtı köprüsünün tikilməsinə razılıq vermişdi. Səfər zamanı həmçinin birgə müəssisələrin açılması, ticarət qaydalarının yüngülləşdirilməsi, gəmrük siyasetinin liberallaşdırılması, Naxçıvan şəhərində İİR baş konsulluğunun açılması qərara alınmışdı (67, 658-662).

Əslində tərəflər arasında bağlanmış müqavilələrdəki tədbirlər başdan-başa İranın Naxçıvana təmənnasız yardımını nəzərdə tuturdu. Bu, Heydər Əliyevin böyük nüfuzunun, ona olan hörmətin ifadəsi idi.

Tezliklə əldə edilmiş razılaşmaların həyata keçirilməsinə başlandı. Təbrizdən Naxçıvana ərzaq yardımı ilə dolu 22 vəqondan ibarət ilk qatar gəldi (132, 1992, 21 oktyabr). İrandan Naxçıvana 40 meqavatlıq elektrik xətti çəkilmiş (132, 1992, 9 dekabr), 1992-ci ilin dekabrın 3-də Şahtaxtı-Poldaş keçid məntəqəsi açılmışdı.

1993-cü ilin martın 3-də isə İİR-in Naxçıvandakı ilk konsulu Məhəmməd Sadiq Turi Ali Məclisin Sədri tərəfindən qəbul edilmişdi (67, 715).

1993-cü ilin martında Ali Məclisin Sədri Heydər Əliyevin İrana ikinci rəsmi səfəri oldu. Rəsmi görüşlərdə İİR ilə Naxçıvan Muxtar Respublikası arasında bağlanmış 24 avqust 1992-ci il tarixli müqaviləsinin həyata keçirilməsi, Naxçıvan Muxtar Respublikasının blokada ilə əlaqədar yaranmış problemlərinin İİR vasitəsi ilə həlli yolları müzakirə edilmişdi.

Sonra Heydər Əliyev Təbrizdə olmuş, Şərqi Azərbaycan ostandarı Ə.Əbdüləlizadə ilə əməkdaşlıq protokolu imzalanmışdı (67, 722-723). Müvafiq razılaşmalar həmçinin 1993-cü ilin mayında Naxçıvanda Qərbi Azərbaycan ostanndarı Qurbanlı Səadətlə də bağlanmışdı.

Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən Muxtar Respublikanın İİR ilə mədəni və humanitar sahələrdə də əməkdaşlığı böyük diqqət yetirir, bütün görüşlərində bu sahədə əlaqələrin faydalılığını göstərirdi (67, 588-589).

Onun 1992-ci il avqustun 24-də İran İslam Respublikasının xarici işlər naziri Ə.Ə.Vilayəti ilə bağlılığı əməkdaşlıq protokolunun 17 maddəsinin 5-i tərəflər arasında mədəni, dini, təhsil əlaqələrinin genişləndirilməsini nəzərdə tuturdu. Burada Muxtar Respublikə gənclərinin İİR-də, İran gənclərinin isə Naxçıvanda təhsil almaları üçün şərait yaradılması, informasiya mübadiləsi, Naxçıvan dindarlarının

İranın müqəddəs yerlərinə ziyarətinin təşkili, Naxçıvan şəhərində məscid binasının tikintisi və b. məsələlərin həyata keçirilməsi daxil idi (67, 658-663).

Həmin səfər müddətində Naxçıvan Muxtar Respublikasının nümayəndə heyəti Tehranda İmam Xomeyninin, Təbrizdə Şəhriyarın, Maşhəddə isə İmam Rzanın məqbərələrini ziyarət etmişdi (132, 1992, 12 sentyabr).

Bir müddətdən sonra 30 naxçıvanlı tələbə İran dövlətinin vəsaiti hesabına qonşu ölkəyə təhsil almağa göndərilmiş, 1993-cü ilin aprelində isə Naxçıvanda məscid tikintisine başlanılmışdı (67, 720). Heydər Əliyevin təklifi ilə təkinti üçün işçi qüvvəsi və texnikanı Naxçıvanın aid təşkilatları verirdilər (67, 725-726).

Naxçıvanın və İranın mədəniyyət kollektivlərinin qarşılıqlı səfərləri intensiv xarakter daşıyırırdı.

1992-ci ilin yanварında maşhur «Ayrlıq» mahnısının müəllifi Əli Səliminin başçılıq etdiyi «Təbriz» xalq çalğı alətləri orkestri Naxçıvanda konsert programı ilə çıxış etmiş, həmin ildə Naxçıvan Dövlət Filarmoniyası İİR-də qastrolda olmuşdu.

İranın və Azərbaycanın milli bayramlarının, dini bayramların birgə qeyd etmək sahəsində də ənənələrinə əsaslı qoyulmuşdu (67, 599-600). Maku Fərmandarlığı ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi arasında bu barədə xüsusi müqavilə də imzalanmışdı. Müvafiq razılaşmalar Qərbi Azərbaycan ostandarlığı ilə də bağlanmışdı (13 may, 1993-cü il tarixdə). Həmin razılaşmalara əsasən İran tərəfi erməni təcavüzü nəticəsində yaralananların müalicəsi üçün lazımı kəməklik göstərəcəyini də öz üzərinə götürmüdü.

Razılaşmada həmçinin Urmiyada Naxçıvan günləri, Naxçıvanda Urmiya günlərinin keçirilməsi, Naxçıvanda fars dilinin tədrisinə kömək, Muxtar Respublika əhalisinə tibbi yardım göstərilməsi və s. nəzərdə tutulmuşdu (67, 731-740).

1993-cü ilin aprelində Naxçıvanda böyük Azərbaycan şairi Şəhriyarın xatirəsinə həsr olunmuş beynəlxalq konqresdə İranın müxtəlif şəhərlərinin nümayəndələri də iştirak etmişlər (132, 1992, 23 aprel).

Naxçıvan-İran mədəni və elmi əməkdaşlığı da NDU-nun İİR-in müxtəlif universitetləri ilə elmi-təhsil əlaqələri xüsusi yer tuturdu. 1991-ci ilin noyabrında NDU ilə Zəncan Universiteti arasında bağlanmış elmi-mədəni əlaqələrə dair müqavilə ilə elmi münasibətlərinə əsaslı qoyulmuş, sonralar Təbriz Dövlət, Təbriz Azad İsləm, Səhəng, Mərənd, Tehran universitetləri ilə six əməkdaşlıq əlaqələri formalasılmışdır (28, 1994, 19 avqust).

Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə Muxtar Respublikanın dünyadan digər ölkələri və beynəlxalq qurumları ilə də münasibətlərininə əsaslı qoyulmuşdu.

Həmin dövrdə bölgəni ağır vəziyyətdən çıxarmaq üçün Heydər Əliyev gərgin diplomatik fəaliyyət göstərmiş, Azərbaycanın, Muxtar Respublikanın problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün mümkün vasitələrdən istifadə etmişdi.

Dağlıq Qarabağ münaqişəsinin qızışlığı ilk vaxtlarda Azərbaycan rəhbərliyinin səriştəsiz diplomatik siyaseti nəticəsində dünyada ermənilərin haqlı olduğu haqda fikrin formalaslığı, Azərbaycanın az qala beynəlxalq təcridlə üzəşdiyi bir vaxtda Heydər Əliyev öz diplomatik fəaliyyəti ilə Ermənistandan Azərbaycana, onun ayrılmaz hissəsi Naxçıvana qarşı yeritdiyi tocovuzkar siyaseti haqqında əsas həqiqətlər dünya birliyinə çatdırmağa, ölkəmiz ətrafindakı informasiya blokadmasını yarmağa çalışmışdı.

Bunun üçün birinci növbədə dünyadan aparıcı dövlətləri, xüsusən ABŞ ilə münasibətləri normallaşdırmaq lazım idi.

Lakin o zamankı SSRİ və Azərbaycan rəhbərliyi onun xarici diplomatlarla görüşünə hər vasitə ilə mane olmağa çalışırdı.

1991-ci il dekabrın 27-də ABŞ-in Moskvadakı səfirliyinin nümayəndələri Ense G. Breyter və Orbi A. Karlson son 70 ilə ilk Amerika diplomatları kimi Naxçıvana gəlməş və Ali Məclisin Sədri Heydər Əliyevlə görüşməşdilər. Heydər Əliyev Naxçıvanda gedən demokratik döyişikliklər haqqında qonaqlara məlumat vermiş, mühüm siyasi məsələlər üzrə

prinsipial və müstəqil mövqe tutduqlarına görə Muxtar Respublikanın son vaxtlar Azərbaycanın müşyən dairələri tərəfindən təzyiqlərə məruz qaldığından danışmışdı (67, 598, 599).

1992-ci il aprelin 28-də ABŞ-in Azərbaycanda ilk səfiri Robert Fin, həmin il iyulun 17-də yeni səfir Rıçard Mayls Naxçıvanda Ali Məclisin Sədri ilə görüşməşdülər.

Heydər Əliyev hər iki qonağı Naxçıvanın ağır vəziyyəti haqqında məlumat vermiş və bunun əsas səbəbini Ermənistanın Azərbaycana hərbi təcavüzünü olduğunu qeyd etmişdi. Ali Məclisin Sədri cəni zamanda dünya ictimaiyyətində Azərbaycan, onun Naxçıvan bölgəsi haqqında obyektiv məlumat yayılmasına ehtiyac olduğunu söyləmiş, Ermənistanda hərbi münaqişə və onun aradan qaldırılması yolları da müzakirə edilmişdi (67, 628; 132, 1990, 20 iyun).

B.Klinton ABŞ prezidenti seçilərkən Heydər Əliyev ona təbrik teleqramı göndərmiş, onun müstəqil Azərbaycan Respublikasına və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına xoş və xeyirxah münasibətlər bəsləyəcəyinə ümidi etdiyini bildirmişdi (67, 703). B.Klinton ona digər məktubunda isə ona ABŞ hökumətinin Ermonistanın guya blokada şəraitində olması ilə əlaqədar humanitar yardım göstərdiyi, lakin Naxçıvan Muxtar Respublikasının daha ağır iqtisadi blokada şəraitində olduğunu xatırladaraq bunun əsas səbəbkarının mahz Ermənistən olduğunu bildirmiş və ABŞ prezidentindən Muxtar Respublikaya humanitar yardım göstərilməsini xahiş etmişdi (132, 1993, 23 yanvar).

ABŞ hökuməti bu məktuba cavab olaraq Muxtar Respublikaya 1993-cü ilin martında 1 mln. dollar dəyərində ilk humanitar yardım göndərmişdi (67, 716). Bu yardım o zaman göndərilmişdi ki, ABŞ konqresi erməni lobbisinin təsiri altında Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı günahkar bilərək, ona humanitar yardım göstərilməsinin qadağan edilməsi haqqında bədnam «907-ci düzəliş»i qəbul etmişdi.

Göstərilən yardımdan əlavə ABŞ-in bir sira hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri Naxçıvana gələrək vəziyyətlə yerində tanış olmuşdular.

1993-cü ilin mayın 19-da ABŞ Dövlət Departamenti nümayəndəsi Robert Puli və ABŞ-in Azərbaycandaki səfirliliyinin ticarət-iqtisadiyyat şöbəsinin müdri Robert Silverman Naxçıvana gəlmış və Muxtar Respublikaya yardımın davam edəcəyini bildirmişdilər. Bu təşkilatlardan biri - Amerika Beynəlxalq Yardım və İnkışaf Agentliyi Naxçıvana ilk yardım göstərmiş təşkilatlardan biri olmuşdu (67, 741-742).

Heydər Əliyevin diplomatik fəallığı nəticəsində digər dövlətlərin hökumətləri də öz nümayəndələrini Muxtar Respublikadakı vəziyyətlə tanış olmaq üçün Naxçıvana gəndərmişdilər.

1992-ci ilin martın 11-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Horld Fomston Naxçıvanda Ali Məclisin Sədri ilə görüşündə Ermənistən bu bölgəyə qarşı təcavüzkar hərəkətləri barədə müfəssal məlumat almışdı. O isə Muxtar Respublikaya öz ölkəsinin və ABŞ-in yardım göstərəcəyini bildirmişdi (67, 717-718).

Heydər Əliyev 1993-cü ilin martında Bakıda olarkən Fransanın Azərbaycandakı səfiri Jan Pere ilə görüşmüş və onunla Muxtar Respublikaya yardım göstərilməsi məsələsini müzakirə etmişdi. Elə həmin ay 37 tonluq yardım Naxçıvana gətirilmişdi (67, 723-725).

Naxçıvana yardım göstərən ilk beynəlxalq təşkilatlar BMT-nin müvafiq qurumları, birinci növbədə onun İnkışaf Programı olmuşdur. Muxtar Respublikada yaranmış sosial-iqtisadi vəziyyəti öyrənmək və humanitar yardım üçün BMT Baş Katibinə məlumat vermək üçün BMT-nin Azərbaycandakı nümayəndəsi Mahmud Əl-Səid Naxçıvana gəlmişdi.

Heydər Əliyev onuna səhbatdə əmin olduğunu bildirmişdi ki, BMT özünün ənənəvi humanizm və sülh prinsiplərinə sadıq qalaraq Naxçıvanın mövcud problemlərinə diqqətlə yanaşacaqdır. Bir müddətdən sonra BMT-nin Qaçınlarla İş Şurasının və BQXC-nin nümayəndələri Jeral

Besson və Bernard Juler qaçqınların vəziyyəti ilə tanış olmaq üçün Naxçıvana gəlmişdilər. BMT-nin qaçqınlarla iş üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin programlaşdırma üzrə rəhbəri Lois Rovira qaçqınlara yardım programını hazırlamaq üçün Naxçıvanda olmuşdu.

Avtropa Birliyi Komissiyası Naxçıvanın iqtisadi vəziyyətini öyrənmək və humanitar yardım göstərmək üçün Komissiyanın Büro rəhbəri Donanto Kiarinini və Komissiyanın üzvü Riçard Levendovskini Muxtar Respublikaya göndərmişdi (67, 730-731).

Ölbüttə, bu yardımlar Naxçıvanın üzləşdiyi problemlərin həlli, ehtiyaclarının təmin edilməsi üçün cüzi xarakter daşısa da, xarici dövlətlərin beynəlxalq təşkilatları nümayəndələrinin Naxçıvana hər golişi, bölgədəki real vəziyyət, Ermənistanın tacavüzkar hərəkətləri haqqında obyektiv həqiqətin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ətrafında yaranmış inforrnasiya blokadasının aradan götürülməsi istiqamətində mühüm addım idı.

Heydər Əliyevin yüksək beynəlxalq nüfuzu, onun Dağlıq Qarabağ münaqişəsində aydın və prinsipial mövqeyi, Azərbaycan-Ermənistan münaqişəsi ilə məşğul olan beynəlxalq təşkilatların, birinci növbədə ATƏM-in regiona hər golişində onunla görüşməyi, onun rəyini öyrənməyi vadar edirdi.

1992-ci ilin aprelində ATƏM-in sədri, Çexoslovakikanın xarici işlər naziri İrci Dlpstb, AFR-in ATƏM-dəki nümayəndəsi Vilhem Henk, ABŞ-in nümayəndəsi Skot Tayyer Naxçıvana gəlmış və Heydər Əliyevlə görüşmüştülər. Heydər Əliyev onlarla səhbdətə ATƏM-in sülb missiyasının müsbət nəticələr verəcəyinə ümidi var olduğunu bildirmişdi. Ali Məclisin Sədri Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Naxçıvanın Ermənistan tərəfindən blokadaya alınması, Muxtar Respublikanın Kərkı kəndinin işğali haqqında onlara ətraflı məlumat vermişdi (67, 618-619).

Heydər Əliyev həmçinin Dağlıq Qarabağ münaqişəsi üzrə Rusyanın xüsusi nümayəndəsi V.Kazimirovu da

qəbul etmiş və Muxtar Respublikanın rəhbərliyinin mövqeyini onun nəzərinə çatdırılmışdı (67, 648-649).

Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi müddətdə qonşu İran, Türkiyə rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlərdə, xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri ilə apardığı səhbdərətə təkcə Naxçıvanın deyil, həm də Azərbaycanın, onun Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən tacavüzə məruz qalması ilə bağlı problemləri ön plana çəkir, bütün diplomatik fəaliyyətini bu problemin həllinə yönəldirdi.

Beləliklə, Heydər Əliyevin əsasını qoymuş beynəlxalq əlaqələr, qonşu dövlətlərin və beynəlxalq təşkilatlarının Muxtar Respublikaya maliyyə və humanitar yardımı bölgənin sosial-iqtisadi vəziyyətinə müsbət təsir göstərmiş, onun haqqında dünya ictimaiyyətində obyektiv təsəvvür yaratmağa imkan yaratmış və nəticədə Naxçıvanın ağır imtahanlardan uğurla çıxmasına şərait yaratmışdı.

### III FƏSİL

#### 90-Cİ İLLƏRİN SONU - 2000-Cİ İLLƏRİN ƏVVƏLLƏRİNĐƏ NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA İCTİMAİ-SİYASI PROSESLƏR

##### 3.1. Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi inkışafının əsas meyilləri

1993-cü ilin iyununda Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan onu gözləyən fəlakətlərdən, vətəndaş müharibələrindən, torpaqlarımızın bir-birinin ardına işğal edilməsindən və nəhayət milli dövlətçiliyimizin möhvindən, bir ölkə kimi parçalanmadan xilas oldu.

1993-cü ilin 15 iyunu siyasi tariximizə Xilas günü, Milli Qurtuluş günü kimi daxil oldu. Ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdən əsaslı dönləş yarandı. Hakimiyyətsizlik, dağdıcılıq mərhələsi quruculuq mərhələsi ilə əvəz olundu. Bu vaxtdan etibarən Azərbaycanın müstaqil dövlətçilik tarixinin (1991-2005) ikinci dövrü (1993-1995) başlandı. Bu dövr müstəqiliyin daha da möhkəmləndirilməsi, daxili irticanın, dövlət çevrilişi cəhdərinin aradan qaldırılması, Azərbaycanın suverenliyinin və bütövlüyünün bərpə olunması istiqamətində mühüm addımların atılması ilə xarakterikdir. Milli dövlət quruculuğunun üçünə mərhələsi 1995-ci ilin noyabrında qəbul edilmiş və xalqımız tərəfindən haqlı olaraq, «Heydər Əliyev Konstitusiyası» adlandırılın ilk milli konstitusiyamızın qəbulu ilə əlamətdardır. Bundan sonraki illərdə, ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda dövlətçilik möhkəmləndirildi, demokratik prinsiplər bərqrər oldu, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi uğurla, sürətlə həyata keçirildi. Bu illərdə və sonrakı dövrda də daxili və xarici siyasetdə uğurlu nticələr əldə olundu, müvəffəqiyətlər qazanıldı (36, 63-69).

1993-cü ilin iyunu Naxçıvan Muxtar Respublikasının müasir siyasi tarixində də dönüş nöqtəsi, yeni tarixi mərhələnin başlangıcı oldu. Bu dövr Naxçıvan MR-in yenidən, tamamilə və əbədi olaraq Heydər Əliyev quruculuq xəttinə qayıtdığı dövr, özünün nicat yolunu və inkişaf istiqamətlərini birmənalı şəkildə müəyyənləşdirdiyi tarixi mərhəlodür. 1993-cü ildən sonrakı dövr istər ictimai mühitdə baş verən dəyişikliklərin miqyası, əstərsə də sosial-iqtisadi həyatda yaranan sabitləşmə, dönləş və inkişaf baxımından Muxtar Respublikanın həyatında silimzə izlər buraxıb (105, 4).

Lakin Muxtar Respublikanın 1993-cü ildən sonrakı inkişaf yolu heç də hamar olmamış, mürəkkəb ictimai-siyasi hadisərlərə zəngin olmuşdur.

Muxtar Respublikanın müasir tarixinin Azərbaycanın müstəqil dövlətçilik tarixi kimi şorti olaraq iki mərhələyə bölmək olar: 1993-cü ilin iylündən - 1995-ci ilin dekabrınadək I mərhələ və 1995-ci ilin dekabrından sonrası II mərhələ.

Xronoloji cəhətdən bu mərhələlər Azərbaycan müstəqil dövlətinin tarixi mərhələləri ilə üst-üstə düşsə də məhiyyət etibarilə onlar bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirdilər.

1993-cü ilin iyununda Heydər Əliyev Azərbaycanda ali hakimiyyətə qayıtdıqdan sonra Muxtar Respublikada ictimai-siyasi vəziyyət sabit qalsa da, idarəcilik sahəsində müəyyən boşluqlar, hakimiyyət orqanları arasında anlaşılımzıqlar yaranmağa başlamış, naticadə bir çox sahələrdə mənfi hallar baş qaldırmışdı. Bir çox yerlərdə bu səbəbdən özbaşınlıqlar baş alıb getmiş, hörcə-mərciliklər çıxalmışdı (79). Heydər Əliyev Naxçıvandan gedəndən sonra burada nizam-intizam pozulmuş, işlər zoisləmişdi. Heydər Əliyevin tövsiyəsi ilə Naxçıvana başçı seçilmiş Namiq Həsənov prezidentin ona göstərdiyi etimadı nəinki doğrultmadı, əksinə, vəzifəyə təyin edildikdən sonra Muxtar Respublikada idarəcilik sahəsində ciddi problemlər yarandı. Respublika rəhbərliyinin, prezidentin səylərinə baxmayaraq, həmin dövr də Muxtar Respublika inkişaf edə bilmədi (68, 271; 105, 82).

Buna görə də bir müddət keçməmiş N.Həsənov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsindən uzaqlaşırıldı.

1993-1994-cü illərdə Azərbaycanın dövlət müstəqiliyinə qarşı törədilən qəsdlərdə, respublika prezidentinə qarşı terror aktlarında, dövlət çevrilisi cəhdlərində çox təassüs ki, bir neçə nəfər naxçıvanlı da iştirak etmişlər. Lakin hüquqmühafizə orqanlarının gərgin fəaliyyəti nticəsində onlar ifşa edilmiş, layiqli cəzalarına çatmışdır (120, 47).

Həmin dövrə Muxtar Respublikada içtimai-siyasi vəziyyət ümumən sabit olsa da, burada fəaliyyət göstərən bir sıra siyasi qüvvələr, o cümlədən AXC-nin yerli şöbələri vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq cəhdlərindən əl çəkmirdilər. Azərbaycan Prezidentinin əhalidə olan qanunsuz silahların təhvil verilməsi barədə fərmanından sonra da AXC nümayəndələri silahları təhvil verməkdən imtina edir, silahlı dəstələr saxlamaqda davam edirdilər. Lakin Muxtar Respublikanın güc nazirlikləri tərəfindən həyata keçirilən əməlliyyatlar nticəsində 1994-1996-ci illərdə onlardan 901 avtomat, 49 pulemyot, 63 qumbaraatan, 1418 mərmə, 642 mina, 951681 patron müsadirə edildi (120, 62).

Naxçıvan Muxtar Respublikasında içtimai-siyasi sabitliyin bərəqərər edilməsində Muxtar Respublikanın Ordubad rayonunda cəbhə hakimiyyəti dövründə miras qalmış şəraitin aradan qaldırılması mühüm rol oynadı. Təcrübəsiz, səriştəsiz AXC üzvlərindən ibarət olan Ordubad rayon rəhbərliyinin apardığı yarıtmaz siyaset rayon əhalisi arasında ciddi narazılıq yaratmış, ordubadlılar dəfələrlə Muxtar Respublika və ölkə rəhbərliyindən rayonda baş verən qanunsuzluqları aradan qaldırmaq üçün təsirli tədbirlər görməyi tövbə edirdilər. Rayonda qayda-qanun yaradılmasına mane olan amillərdən biri də Azərbaycanın keçmiş prezidenti Ə. Elçibayın 1993-cü ilin iyununda öz vəzifəsini tərk edərək doğma kəndi Ordubadın Kələki kəndində yaşaması idi. Prezident Heydər Əliyevə qarşı sui-qəsd planlarının hazırlanıb həyata keçirilməsində Kələkida onun yanında gizlənmiş adamlar da bilavasitə iştirak etmişdi.

Ordubad rayonunda faktik olaraq prezident hakimiyyəti tətbiq olunmamışdı. Heydər Əliyev Naxçıvandan gedəndən sonra da müəyyən pozucu qüvvələr burada müxtəlis təxribatlar törədir, əhalini mənəvi təqiblərə məruz qoyurdular.

Təbii ki, belə qeyri-normal şərait uzun müddət davam edə bilməzdı.

Həyata keçirilmiş tədbirlər nticəsində Konstitusiyaya uyğun olaraq Ordubad rayonunda hakimiyət dəyişikliyi baş verdi. Prezident Heydər Əliyev tərəfindən rayona yeni rəhbər – icra hakimiyyətinin başçısı təyin edildi. Bunuyla da rayonda həyat tədricən öz axarına düşməyə başladı.

Naxçıvan MR-in müasir inkişaf yoluna nəzər salıqda 1995-ci il noyabrın 12-də Azərbaycanın yeni Konstitusiyasının qəbulunu və demokratik əsaslarla keçirilmiş parlament seçkilərini xüsusi qeyd etməliyik.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkədə başlanan quruculuq tədbirlərinə, siyasi və iqtisadi sistemin dəyişdirilməsinə sanballı hüquqi baza yaratmış, müstəqil dövlətciliyin göləcək inkişafını əsaslandırmış, Naxçıvan MR-ə isə Azərbaycanın tərkibində Muxtar Dövlət statusu vermişdir (106, 10).

Əgər 1921-ci ildə bağlanmış Moskva və Qars müqavilələri Naxçıvanın tarixi-hüquqi statusunu müəyyənləşdirmişsə, Azərbaycan Respublikasının Konstitusiyası ilə Naxçıvanın statusu ali hüquqi qüvvəyə qaldırılmışdır. Həmin Konstitusiyanın 8-ci fəslü «Naxçıvan Muxtar Respublikası» adlanır (13, 123-124). Naxçıvan Muxtar Respublikasının Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə müddəanın Muxtar Respublikanın statusunu müəyyən edən maddəyə daxil edilmişçiçox mühümdür və dünya təcrübəsinə tam uyğundur. Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Prezidentin fərmanları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Naxçıvan MR-in ərazisində məcburiyidir. Bu da təbii qəbul edilməlidir. Konstitusiyanın 7-ci maddəsinə görə Azərbaycan unitar dövlətdir, ölkənin bütün

ərazisində Azərbaycan dövlətinin Konstitusiyası ali və bir-başa hüquqi qüvvəyə malikdir. Naxçıvan Muxtar Respublikasının iera hakimiyyəti Azərbaycan Respublikasının iera hakimiyyətinin davamıdır. Naxçıvan Konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycan Konstitusiyası və qanunlarına, iera hakimiyyətinin normativ hüquqi aktları Azərbaycan Respublikasının müvafiq aktlarına zidd olmamahıdır (13. maddə, 134).

Naxçıvan Muxtar Respublikasının coğrafi xüsusiyyətləri, Azərbaycanın əsas hissəsi ilə Muxtar Respublikanın ümumi sərhəddinin olmaması bu bölgə üçün Muxtar idarəetmə sisteminin təsis olunmasını zəruri etmişdir. Naxçıvan Muxtar Respublikasının muxtar dövlət quruluşu bütövlükdə Azərbaycan Respublikasının dövlət quruluşundan fərqlənir. Azərbaycan Respublikası prezidentli respublikadırsa, Naxçıvan Muxtar Respublikada dövlət idarəetməsi parlament hakimiyyəti üsulu ilə həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Parlamentinin - Ali Məclisinin Sədri Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsidir. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetini Ali Məclisi tərəfindən formalasdırılır və onun qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan Konstitusiyası və qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikası Konstitusiyası, qanunları və Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikası məhkəmələri işə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə onların səlahiyyətlərinə aid məsələlərin həllində müstəqildirlər.

12 noyabr 1995-ci il Naxçıvan üçün həm də onunla əlamətdar oldu ki, həmin gün Naxçıvan Muxtar Respublikanın qanunverici orqanına - Ali Məclisine də seçkilər keçirilmiş, deputat yerlərinin əksəriyyəti tutulmuşdu. Seçkilərdə YAP seçilərin etimadını qazanaraq, Ali Məclisdəki 45 deputat yerlərinin əksəriyyətini qazanmışdı.

1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni tərkibli ilk iclasında 45 birməndətli seçki dairəsindən seçilmiş 41 deputatın mandati təsdiq edilmiş, Muxtar Respublikanın ali vəzifəli şəxs - Ali Məclisin Sədri seçilmişdi. 36 yaşlı deputat, Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici iqtisadi əlaqələr üzrə birinci müavini Vasif Yusif oğlu Talibovə Ali Məclis yekdilliliklə etimad göstərərək bu mötəbər vəzifəyə seçmişdilər (79).

Bu vəzifəyə seçilərkən deputat həmkarları Vasif Talibovun gənc olduğunu, tükənməz enerjiyə, qüvvə və s. bacarığa malik olduğunu, təşkilatlılıq istedadını, əhalidən nüfuzlu siyasetçi kimi tanındığını və b. mühüm keyfiyyətlərini nəzərə almışdilar. Parlament seçkilərində iştirak edənlər arasında o, yegana şəxs olmuşdu ki, öz namizədliyini həm Azərbaycan parlamentinə, həm də Naxçıvan parlamentinə irəli sürmüş və yekdilliklə qalib gəlmüşdi.

Ən başlıcası isə Naxçıvanda onun qədər Heydər Əliyev məktəbinə keçən, müdavimi olan şəxs olmayıb. Ümummilli liderimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən Vasif Talibov onun baş köməkçisi kimi bütün xarici səfərlərin, apardığı danışqların iştirakçısı olmuş, diplomatiya səriştəsinə yiyələnmişdir. Baş nazirin xarici iqtisadi əlaqələr üzrə I müavini işlədiyi müdəddətde Vasif Talibovun idarəcilik sahəsində qadir olduğu keyfiyyətlər, qazandığı təcrübə özünü daha parlaq göstərmüşdi (76, 11-13).

Onun Ali Məclisə Sədr seçiləməsi təkcə Ali Məclisin deputatlar tərəfindən deyil, Muxtar Respublika əhalisi tərəfindən də rəğbətlə qarşılanmışdı. Naxçıvanlılar əmin idilər ki, bölgənin ağır şəraitində onu idarə etməyə qadir yegane şəxs Vasif Talibovdur.

Heç şübhəsiz Vasif Talibovun bu məsul vəzifəyə seçiləməsi həm də Azərbaycan prezidenti Heydər Əliyevin ona göstərdiyi böyük etimadın və inamın sayəsində baş vermişdi.

Vasif Talibov Naxçıvanın ali rəhbəri seçildikdən sonra qısa müddət ərzində Muxtar Respublikanın həyatının bütün sahələrində əsl canlanma müşahidə olunmağa baş-

landı. İctimai-siyasi mühit sağlamlaşdırıldı. Quruculuq və abadlıq işləri geniş vüsat aldı. Bütün bunlar Ali Məclis Sədrinin coşğun fəaliyyətinin nəticəsi idi. Sonralar 1999-cu ilin oktyabrında Muxtar Respublikanın 75 illiyi ilə əlaqədar Naxçıvanda keçirilən yubiley şənliklərində iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev bu barədə danışarkən qeyd etmişdi: «Mən məmənunityatlı demək istərdim ki, son dörd il içorisində (1995-1999-cu illər - M.M.) Naxçıvanda işlər lazımi səviyyədə gedir. Vəsif Talibovu bu vəzifəyə seçəndə mən onun çox xüsusiyyətlərini biliirdim. Amma o, çox gənc idi. Daxilən bir az sikirləşirdim ki, gənciyinə görə bəlkə də ağır, çətin olar. Ancaq bu dörd il müddətində o sübut etdi ki, vətənina, millətinə, xalqına sədaqətli olan adam yaşıdan asılı olmayaraq böyük işlər də görə bilər... Məni on çox sevindirən... Naxçıvanda yaranmış sağlam ictimai-siyasi mühitdir» (68, 271-272). Daha sonra Heydər Əliyev Naxçıvanda quruculuq və abadlıq sahəsində görülən işləri nəzərdə tutaraq bütün bunların Vəsif Talibovun rəhbərliyi altında naxçıvanlıların birgə fəaliyyətinin nəticəsi olduğunu qeyd etmişdi (68, 272).

1995-ci il seçimlərindən sonra Naxçıvanda hakimiyyət strukturlarının yenidən formallaşması və təşkilatlanması prosesi uğurla həyata keçirilməyə başlamışdı. Qısa müddət arzında yaradılan işgüzar mühit və sağlam iş şəraiti, bütün sahələrdə mütarəqqi dəyişikliklər əhalinin hakimiyyət orqanlarına inamını və etimadını artırılmışdı.

Muxtar Respublikanın ictimai-siyasi mühitində baş verən dəyişikliklər, sabitləşmə birinci növbədə ümummilli liderimiz Heydər Əliyev o zaman Azərbaycanda həyata keçirdiyi mütarəqqi islahatların tərkib hissəsi və məntiqi davamı olmaqla yanaşı, onun 1990-1993-cü illərdə siyasi fəaliyyətinin Naxçıvan dövründə işləyib hazırladığı Muxtar Respublikanın uzun müddətə hesablanmış inkişaf programına dönmədən əməl edilməsinin, onun icrasının uğurla həyata keçirilməsinin nəticəsi idi.

Heydər Əliyev Azərbaycan prezidenti seçildikdən sonra da Naxçıvana qayğısını, diqqatını azaltmamış, blokada

şəraitində yaşayan bölgənin sosial, iqtisadi problemlərinin həlli üçün bütün imkanlardan istifadə etməyə çalışmışdı. Prezidentlik fəaliyyəti dövründə Heydər Əliyev dörd dəfə (1996, 1999, 2002-ci ilda isə iki dəfə - M.M.) Naxçıvan Muxtar Respublikasına səfər etmiş, Muxtar Respublikada keçirilən ümumdövlət əhəmiyyətli tədbirlərdə iştirak etmiş, bölgənin problemlərinin operativ həlli məqsədi ilə müşavirələr, görüşlər keçirmişdi.

Azərbaycan prezidenti kimi Heydər Əliyev Naxçıvana ilk səfərini obyektiv səbəblərə görə yalnız üç il sonra - 1996-ci ilin oktyabrın 29-31-i həyata keçirə bilmədi. Həmin səfər müddətində o, H.Cavidin möqbərəsinin açılışında iştirak etmiş, blokada şəraitində Muxtar Respublikanın sosial-iqtisadi, mədəni inkişafı, ordu qurulucu sahəsində həyata keçirilən tədbirlərlə tanış olmaq imkanı əldə etmişdi.

Prezident şəxson özü Naxçıvanın yeni rəhbərliyi tərəfindən bir il ərzində Muxtar Respublikada həyata keçirilmiş müsbət dəyişikliklərin şahidi olmuş, onları yüksək qiymətləndirmişdi. O, Ali Məclisin deputatları qarşısında çıxış edərək vurgulamışdı ki, Azərbaycan Konstitusiyası qəbul ediləndən, Naxçıvanda sekillər keçiriləndən, Ali Məclis təşkil olunanından sonra Muxtar Respublikada işlər normal vəziyyətdədir. Görürəm ki, artıq siz birləşmişiniz, bir yolla gedirsınız və qısa müddətə Naxçıvanda çox işlər görülüb-dür... Çox məmənunam ki, Azərbaycanın müstəqilliyi yolda yənə də Naxçıvan dayaqdır... Əminəm ki, bundan sonra da dayaq olacaqdır (120, 82).

Prezident Naxçıvanda olarkən onu, eləcə də bütün naxçıvanlıları narahat edən bir məsələni də diqqətə gətirmişdi. Bu, bəzi adamların, xüsusiə Bakıda yaşayan ayrı-ayrı naxçıvanlıların özlərinə xüsusi, müstəsna hüquqlu şəxs kimi baxmaları, qanunu pozmaları, beləliklə də naxçıvanlıların adını ləkələmələri ilə bağlı idi. Naxçıvanın ağır günlərində bu bölgəyə heç bir köməyi olmayan insanlar indi Naxçıvan Muxtar Respublikasının Azərbaycan məqyasında göstərdiyi xidmətlərdən və o cümlədən Azərbaycan Prezidentinin adından sui-istifadə etməyə çalışır, bu torpağın, Azərbaycan

prezidentinin adını ləkələyirdilər. Belə halları xalqa, vətənə qarşı xəyanət adlandıran Prezident, onların qarşısının alınmasını tələb etmiş və qeyd etmişdi ki, Azərbaycan Respublikasında hər bir vatandaş eyni hüquq malikdir. Həq kim keçmiş xidmətlərinə, vəzifəsinə, doğulduğu yera, yaxud başqa səbablərə görə müstəsnə hüquq malik deyil, ola da bilməz... Ona görə də mən istərdim ki, siz də, o cümlədən Naxçıvandan kənarda yaşayan naxçıvanlılar da naxçıvanlı adını şərəflə daşıyınız (120, 48-49, 84).

Azərbaycan Respublikasının Konstitusiyası əsasında Naxçıvan Muxtar Respublikası Konstitusiyasının hazırlanması və qəbulu Muxtar Respublikada demokratik principlərin daha da geniş tətbiqi, siyasi sistemin təkmilləşdiriləsi üçün hüquqi baza yaratmış oldu.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 23 noyabr 1995-ci il tarixli 16-1 №-li qərarı ilə Muxtar Respublikanın yeni Konstitusiya layihəsinin hazırlanması üçün komissiya yaradılmış, həmin komissiya Konstitusiya layihəsinə qısa müddətdə hazırlayaraq Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan Dövlət Komissiyasına təqdim etmişdi.

Muxtar Respublikanın yeni Konstitusiya layihəsi komissiyada dörd dəfə müzakirə edilmiş, ekspertiza üçün bir sıra beynəlxalq qurumlara, o cümlədən Avropa Şurasının Venetiya Komissiyasına göndərilmişdi. Beynəlxalq ekspertlərin rövlərində Konstitusiya layihəsinin demokratik principlərə və beynəlxalq təcrübəyə tam cavab verdiyi qeyd edilmişdi.

1998-ci il yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə keçirilmiş Azərbaycan Respublikası Konstitusiyası Komissiyasının iclasında Muxtar Respublikanın Konstitusiya layihəsi bir daha geniş müzakirə edilmişdi. İclasda Prezident Heydər Əliyev Naxçıvan MR Konstitusiya quruculuğu ilə bağlı geniş nitq söylədi. O qeyd etdi ki, Naxçıvanın muxtarlıyyəti tarixi naiyyətdir, onu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtarlıyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarıl-

ması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq (17).

Lakin Azərbaycanın bəzi müxalif siyasi dairələri 1992-1993-cü illərdə olduğu kimi yenidən Naxçıvan MR-in statusu ilə bağlı əsəssiz iddialar, bu statusu ləğv etməyə çağırın təkliflər irəli sürməyə başladılar. Bir sıra partiyalar bəyanatlar verərək Muxtar Respublikanın yeni konstitusiyaya layihəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğun gəlmədiyini iddia edirdilər. Naxçıvana muxtar dövlət statusunun verilməsinin müxalifət analitikləri Azərbaycanın unitar dövlət quruluşuna zidd olduğunu göstərir və bu zaman belə bir müddəəni tez-tez təkrarlayırdılar ki, unitar dövlətin tərkibində heç bir muxtar dövlət quruluşu ola bilməz. Lakin bir sıra unitar dövlətlərin (Finlandiya, İtaliya, İspaniya, Çin, Gürcüstan, Danimarka və s.) inzibati-ərazi quruluşu bu müddəənin tamamilə əsəssiz olduğunu sübut edir.

Naxçıvanın muxtarlıyyət statusunun beynəlxalq müqavilələrə əsaslandığını unudan müxalifətçilərin digər arqamenti isə Dağlıq Qarabağın da gələcəkdə müvafiq xüsusi status tələb edəcəyi ilə bağlı fikirdir. Lakin Azərbaycan rəhbərliyi dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağın statusu yalnız Azərbaycan dövlətinin ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaqdır. Buna görə də Naxçıvanı Dağlıq Qarabağla müqayisə edib, öz bədnam niyyətlərini həyata keçirmək cəhd qəbul edilməzdür və Azərbaycanın milli məraqlarına ziddir.

Maraqlıdır ki, Naxçıvanın statusunu ləğv etmək istəyən Azərbaycan müxalifətinin mövqeyi ilə ermənilərin bu bölgəyə dair iddiaları üst-üstə düşündü. Sonuncular Naxçıvanın Azərbaycan tərkibində muxtarlıyyət statusunu ləğv etmək və bölgəyə dair ermənilərin «tarixi hüquqlarını» bərpa etmək üçün dəfələrlə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıblar.

Ölkə prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi ilə bağlı yaradılmış dövlət komissiyasının iclasındaki nitqində dediyi kimi «təcəssüflər

olsun ki, bizim daxilimizdə də muxalifətə mənsub olan, Naxçıvana müxtariyyət verilməməlidir», «müxtariyyət lağış olunmalıdır» fikirləri söyləyən bəzi şəxslər, yaxud Naxçıvanın Konstitusiyasının qəbul olunmasına mənfi münasibəti göstərənlər istor-istəməz Azərbaycana düşmən mövqeyində duran ermənilərin həmin iddialarına kömək edirlər (52, 1999, 11 fevral).

Azərbaycan Respublikasının Prezidenti, Konstitusiya Komissiyasının sədri Heydər Əliyevin 12 aprel 1998-ci il tarixli 1/248-NƏ-li məktubu ilə Naxçıvan Muxtar Respublikası Konstitusiyası layihəsinin son variantı müzakirə edilmək üçün Muxtar Respublikanın Ali Məclisinə göndərildi (132, 1998, 15 aprel).

Konstitusiya layihəsi geniş müzakirə üçün 15 aprel 1997-ci il tarixdə «Şərq qapısı» qəzətində dörcə edilmiş, Ali Məclisin deputatları və Konstitusiya komissiyasının üzvlərinə paylanmışdı. Layihə ilə bağlı komissiyaya, qəzət redaksiyalarına müxtəlif dövlət orqanlarından, içtimai-siyasi qurumlardan, elm və təhsil müəssisələrindən, ayrı-ayrı vətəndaşlardan çoxlu təkliflər daxil olmuşdu.

Konstitusiya layihəsi Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyasını hazırlayan komissiyanın 23 aprel 1998-ci il tarixli iclasında müzakirə edilərək Ali Məclisin sessiyasına təqdim edilməsi barədə qərar qəbul edilmişdir.

28 aprel 1998-ci ildə keçirilmiş Ali Məclisin sessiyası Konstitusiya layihəsini qəbul edərək təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərmişdi. 30 iyun 1998-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyasını geniş müzakirə edərək birinci oxunuşda qəbul etdi. 6 ay keçəndən sonra, 29 dekabr 1998-ci ildə Konstitusiya layihəsi Milli Məclisdə ikinci oxunuşdan sonra qəbul olundu. 1999-cu il yanvarın 8-də Naxçıvan Konstitusiyası ölkə mətbuatında dörcə edildi.

Bələliklə, təqribən üç il aparılan gərgin işin nəticəsi olaraq Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası

hazırlanmış, qəbul edilmiş və təsdiq olunmuşdu. Konstitusiya qəbul olunarkən Azərbaycan dövlətinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması; haqq-adalət, qanuna əsaslanaraq Naxçıvan Muxtar Respublikası əhalisinin layiqli həyat səviyyəsini təmin etmək, güzəranını yaxşılaşdırmaq; Naxçıvan Muxtar Respublikasında Konstitusiya çərçivəsində demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat vermək, qanunun alılıyini qorumaq kimi niyyətlər güdülmüşdü (106).

Yeni Konstitusiya ilə Naxçıvana guya bütün sahələrdə əlahiddə hüquqların verilməsi barədə cəfəng iddiaların əksinə olaraq Muxtar Respublika Konstitusiyası elə I fəslin I maddəsində təsbit edir ki, Naxçıvan Muxtar Dövləti Azərbaycan Respublikasının tərkibində demokratik, hüquqi, dünyəvi Muxtar Respublikadır, Naxçıvan Muxtar Respublikasının statusunu Azərbaycan Respublikasının Konstitusiyası, 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri müəyyən edir (106). 11 maddədə isə birbaşa göstərilir ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir, Naxçıvan Muxtar Respublikasının mənafəyi ilə bağlı olan bütün digər məsələlər Naxçıvan Muxtar Respublikası tərəfindən həll edilir, o şərtlə ki, bu məsələlərin həlli Azərbaycan Respublikasının dövlət orqanlarının səlahiyyətlərinə aid edilməyib və Naxçıvan Muxtar Respublikasının səlahiyyətlərinə aid edilən məsələlərin həllində o, Azərbaycan Respublikasının ümumi mənafələri ilə bağlıdır (106).

Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın və Naxçıvanın Konstitusiyaları Muxtar Respublikanın statusunu yalnız demokratik, hüquqi, dünyəvi, unitar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan muxtar dövlət quruluşu kimi müəyyənləşdirir. Naxçıvanın muxtarlılığı Azərbaycanın dövlətciliyinin qorunub saxlanması və inkişafı üçün mühüm amildir.

1999-cu ildə xalqımızın tarixi təleyində mühüm əhəmiyyət daşıyan Naxçıvan Muxtar Respublikasının 75 illik

yubileyinin qeyd edilməsi bölgənin ictimai-siyasi həyatında böyük hadisəyə çevrildi.

Hələ 27 noyabr 1998-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov Naxçıvanın muxtarıyyətinin 75 illiyinin keçirilməsi, bu məqsədlə təşkilat komitəsinin yaradılması haqqında xüsusi fərman vermişdi. Fərmanda Naxçıvanın XX əsrda keçdiyi siyasi yolun qısa təhlili verilmiş, onun muxtarıyyət statusunun əhəmiyyəti qeyd edilmişdi (132, 1998, 28 noyabr).

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının yaranmasının böyük tarixi-siyasi əhəmiyyətini və xalqımızın tarixində özünəməxsus yer tutduğunu nəzərə alaraq, muxtarıyyətin 75 illik yubileyinin respublikada geniş qeyd edilməsi, yubiley tədbirlərinin hazırlanıb həyata keçirilməsi üçün Dövlət Komissiyasının yaradılması haqqında 4 fevral 1999-cu ildə fərمان imzaladı (98).

Yubiley Dövlət Komissiyasında Azərbaycanın və Naxçıvanın bütün dövlət və ictimai qurumlarının rəhbərləri təmsil olunmuşdular.

Bu tədbirin Azərbaycan üçün böyük ictimai, tarixi, beynəlxalq əhəmiyyətini nəzərə alaraq Prezident Dövlət Komissiyasına sədrliliyi öz üzərinə götürmüştü.

1999-cu il oktyabrın 10-15-də Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə Naxçıvanda Muxtar Respublikanın yubileyi geniş qeyd edildi. Yubiley tədbirlərində Azərbaycanın və Naxçıvanın dövlət, mədəniyyət, elm, incəsənat xadimləri ilə yanaşı Türkiye Cumhuriyyətinin və İran İslam Respublikasının yüksək çinli nümayəndə heyətləri, Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirləri də qatılmışdır.

Prezident və qonaqlar Naxçıvan şəhərində İranın «Bonyade Möstəzəfan» fondu tərəfindən tikilmiş «Həzrəti Zəhra (s)» məscidinin, Türkiyənin Diyanət İsləri Vəqfi tərəfindən tikilmiş «Kazım Qarabəkir Paşa» məscidinin, NDU-nun yeni tədris korpusunun, Ticarət-Tədris mərkəzinin, Cəlil Məmmədquluzadənin ev-muzeyinin açılışında

iştirak etmiş, Muxtar Respublika Ali Məclisinin deputatları, hərbicilər, ictimaiyyətin nümayəndələri ilə görüşmüş, küləvi informasiya vasitələrinə müsahibələr vermişdi (68).

Türkiyə Cumhuriyyətinin Prezidenti Süleyman Dəmirəl Naxçıvan Muxtar Respublikasının 75 illiyi münasibəti ilə Azərbaycan Prezidentinə təbrik məktubu göndərmiş, Naxçıvana telefon açaraq onunla danışmışdı (68, 160-161).

Prezident Heydər Əliyev Naxçıvanda mövcud olan ictimai-siyasi mühiti dəyərləndirərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, icra orqanlarının işinə yüksək qiymət vermiş, bu işlərin aparılmasında təşkilati və rəhbər rolü oynayan Vasif Talibovun işini xüsusi vurğulamışdı (68, 275).

2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Muxtar Respublikaya iki dəfə səfər etması bölgənin siyasi həyatında mühüm hadisə oldu. Prezidentin səfərlər müddətində keçirdiyi görüşlər, bölgənin inkişafı ilə bağlı verdiyi tövsiyə və məsləhətlər, Muxtar Respublika rəhbərliyinin fəaliyyəti haqqında ifadə etdiyi növbəti müsbət dəyərləndirmələr regionun gələcək inkişafına mühüm təsir göstərdi.

Naxçıvanlılar Muxtar Respublika rəhbərliyinin həyata keçirdiyi quruculuq və islahatlar siyasetini daim müdafiə edir, dəstəkləyirdilər. Bunu son dövrlərdə keçirilmiş seçkilərin nəticələri də göstərir. 1999 və 2004-cü il bələdiyyə seçkilərində, xüsusən 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilmiş seçkilərdə əhali Heydər Əliyev siyasi kursunu Muxtar Respublikada uğurla həyata keçirənləri dəstəklədiyini bir daha sübut etdi. Seçkilər göstərdi ki, Muxtar Respublika əhalisinin mütləq əksəriyyəti 1995-ci ildən bölgədə uğurla aparılan quruculuq və inkişaf tədbirlərinin əsas təşəbbüskarı və rəhbəri olan Ali Məclisin Sədri Vasif Talibovu və onun komandasını müdafiə edir. Məhz buna görə də 2000-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə yerlərin əksəriyyətini bu komandanın üzvləri tutmuş, Vasif Talibov isə yenidən Ali Məclisin Sədri, Muxtar Respublikanın rəhbəri seçilmişdi. Bu seçkilər ham-

çinin sübut etdi ki, Muxtar Respublikada Heydər Əliyev quruculuq və inkişaf strategiyasının alternativi yoxdur.

Vasif Talibovun yenidən Ali Məclisin Sədri seçilməsi həm də onun göstəricisi oldu ki, naxçıvanlılar onun rəhbərliyi altında regionun ictimai-iqtisadi və siyasi həyatında baş verən müsbət dəyişikliklərin davam etdirilməsini isteyirlər.

Naxçıvanda müxalifətin fəaliyyətsizliyi və xalq tərəfindən dəstəklənməməsinin əsas səbəbi də möhz bundadır. Bu gün Muxtar Respublikada bir çox siyasi partiyaların, əsasən də müxalif siyasi partiyaların yerli şöbələri fəaliyyət göstərsə də, onların Muxtar Respublikanın ictimai-siyasi həyatına təsir imkanları çox aşağı səviyyədədir. Azərbaycanın iqtidarı partiyası YAP Naxçıvanda on müsəkkil siyasi təşkilat olmaqla, eyni zamanda həyata keçirilən islahatların əsas aparıcı qüvvəsidir. Bu gün Muxtar Respublikada YAP-in on minlərlə üzvü, bütün yaşayış məntəqələrində özəkləri mövcuddur.

Son on ildə Muxtar Respublikada inzibati idarəciliyin təkmilləşdirilməsi sahəsində, kadrlar sistemində də bir sıra uğurlu nəticələrə nail olunmuşdur.

Bu gün Muxtar Respublikanın ictimai-siyasi həyatında, dövlətin idarə olunmasında gənclər getdikcə daha faal iştirak edirlər. Xüsusən Azərbaycan prezidentinin Dövlət Gənclər siyaseti haqqında fərmanından sonra Muxtar Respublikada gənclərin qanunvericilik və icraedici hakimiyyət orqanlarında on məsul vəzifələrə irəli çəkilməsi, gənc kadrlara etimad və inam göstərilməsi təqdirdəlayiq amillərdəndir.

Ali Məclis Sədrinin fərmani ilə son dörd-beş il ərzində bir neçə gənc kadr baş nazirin müavini, nazir, komito sədri, icra hakimiyyətinin başçısı, baş prokuror vəzifələrinə təyin olunublar. Gənclər rəhbər vəzifələrə irəli çəkilməkən ədalət, şəffaflıq prinsiplərinə, irəli çəkilmən gənclərin qabiliyyət və bacarığına, peşəkarlığına üstünlük verilir.

Son illərdə Muxtar Respublikanın əldə etdiyi uğurlar da göstərir ki, kadr siyaseti sahəsində aparılan islahatlar,

o cümlədən kadrların yeniləşməsi, gənclərin irəli çəkilməsi tam özünü doğrultmuşdur.

Yeniyətəmə və gənclər siyaseti ilə bağlı həyata keçirilən tədbirlərdə ümumməlli lider Heydər Əliyev ırsının öyrənilməsi, gənclərdə hərbi vətənpərvərlik və vətəndaşlıq hissələrin aşilanması, elmə, təhsilsə marağın artırılması, asuda vaxtlarının somərəli təşkili, gənclərin ölkədə, o cümlədən Muxtar Respublikada həyata keçirilən islahatlar və programların gerçəkləşdirilməsinə səfərbər edilməsi, onların yüksək sosial, mənəvi, fiziki inkişafını təmin edən fəaliyyət sahələrinə istiqamətləndirilməsi ön planda olmuşdur.

Bu gün Muxtar Respublikada 10-dan çox gənclər təşkilatı, ictimai birlik və federasiya fəaliyyət göstərir. 1996-ci ildə gənclər təşkilatlarının Muxtar Respublika üzrə Milli Şurası yaradıldıqdan sonra Azərbaycan və xarici ölkələrin milli və beynəlxalq gənclər təşkilatları ilə əlaqələri möhkəmlənmişdi.

Bu gün ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da sosial-iqtisadi həyatın, mənəvi-mədəni mühitin yaxşılaşdırılmasında qadınların rolluna, onların cəmiyyətdəki sosial mövqeyinə ciddi əhəmiyyət verilir. Müstəqillik dövründə Muxtar Respublikada qadın hərəkatı dəha da genişlənmişdir. Qadınlarla bağlı dövlət siyaseti beynəlxalq norma və prinsiplər nəzərə alınmaqla Azərbaycanın ümumməlli lideri Heydər Əliyevin tövsiyə və məsləhətlərinə uyğun aparılır. Muxtar Respublikada bütün təbəqələrdən olan qadınların ictimai-siyasi həyata cəlb olunmasında, onların sosial fəallığının artırılmasında 1995-ci ildə yaradılmış Naxçıvan Muxtar Respublikasının Qadınlar Məclisi mühüm rol oynayır. Hazırda bütün şəhər və rayonlarda Qadınlar Məclisinin yerli təşkilatları fəaliyyət göstərir. Bu gün Naxçıvan qadınlarının səsi dünyanın an mətəbər qadın məclislərindən eşidilir. Naxçıvan qadınları Pekin Beynəlxalq Qadınlar Konfransında, Şimali Kiprda «Gelişən və gedişən dünyada türk dövlətləri qadınlarının problemləri» mövzusunda keçirilən konfransda iştirak etmişlər (132, 1997).

12 mart). Qonşu Türkiyə və İran qadın cəmiyyətləri ilə əlaqələr daha da genişlənmişdir.

Naxçıvanda qadın hərəkatının inkişafında 1997-ci ilin oktyabrında «Sevil» Qadınlar Məclisinin xətti ilə Naxçıvan şəhərində keçirilmiş «Azərbaycan qadını XXI əsrin astanasında» beynəlxalq konfransı mühüm rol oynadı. Beynəlxalq konfransın blokada şəraitində yaşayan bir bölgədə keçirilməsinin böyük tarixi və siyasi əhəmiyyəti oldu. Konfransda qonşu dövlətlərdən gəlmis qadınların iştirakı Muxtar Respublika qadınlarının beynəlxalq qadın təşkilatları ilə daha six iş birliliyinin yaradılmasına təkan verdi (132, 1997, 15 oktyabr). Konfransda Muxtar Respublika qadınlarını düşündürən bir çox problemlər geniş müzakirə edilmiş, qadın hərəkatının inkişafı ilə bağlı vəzifələr müayyanlaşdırılmışdır.

Qadınların sosial fəallığını, içtimai-siyasi həyatda iştirakını artırmaq üçün son vaxtlar onlar idarəetmə strukturlarına daha geniş cəlb olunurlar. MR-də an yüksək inzibati və təsərrüfat vəzifələrində qadınlarımız uğurla fəaliyyət göstərirler.

Bu istiqamətdə «Azərbaycan Respublikasında dövlət qadın siyasetinin həyata keçirilməsi haqqında» Azərbaycan Respublikası prezidentinin 6 mart 2000-ci il tarixli fərmanı və qadın siyaseti ilə bağlı digər qəbul edilmiş sənədlər mühüm rol oynamışdır (12).

Bununla belə qadınların Muxtar Respublikanın içtimai-siyasi həyatında iştirakı kişilərlə müqayisədə çox aşağı səviyyədədir. Bunu Muxtar Respublikaya aid statistik göstəricilər və tədqiqatlar da sübut edir (1).

Sosial və siyasi fəallığın ən əsas göstəricilərinən olan seçkilərdə iştirak məsələsində də qadınlarımızın aktivliyi hiss olunmur. Muxtar Respublikada yerli özünüidarə orqanları - bələdiyyələrin tərkibində qadınlarımız çox azdır. Qadınların bu sahədə passivliyini göstərən daha bir fakt: Ali Məclisin 45 üzvündən yalnız 1-i (Nüshabə Əliyeva) qadındır.

Lakin Muxtar Respublika rəhbərliyinin qadın siyaseti ilə bağlı həyata keçirdiyi məqsədönlü tədbirlər qadın-

jarımızın sosial-mədəni həyatda daha fəal iştirakına ümid yaradır.

Naxçıvan Muxtar Respublikasının içtimai-siyasi həyatında, içtimai rəyin formallaşmasında kütləvi informasiya vasitələri getdikcə mühüm rol oynamaya başlayırlar. Onların siyasi proseslərə təsir imkanları artır. 2001-ci ilin martında ölkə başçısı Heydər Əliyevin imzaladığı «Azərbaycan milli mətbuatının yaranmasının 125 illiyi haqqında» fərman və həmin hüquqi sənəddən qaynaqlanan «Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında» Ali Məclisin Sədrı Vəsif Tahibovun sərəncamı Muxtar Respublikada mətbuatın inkişafında yeni mərhələnin başlangıcıni qoymuşdur. Sərəncamdan sonra Muxtar Respublikanın mətbuat orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, mətbuat işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması, qəzet və jurnalların keyfiyyətinin artırılması istiqamətində təsirli addımlar atıldı. Naxçıvan şəhərində 2000-ci ilin iyul ayında müasir tipli redaksiya-nəşriyyat kompleksinin açılışı da bölgə mətbuatının inkişafında mühüm mərhələ oldu (77, 14).

Naxçıvanın mətbu orqanları arasında «Şərq qapısı» qəzetiňin özünəməxsus yeri vardır. Hazırda bu qəzet Naxçıvan MR Ali Məclisi və Nazirlər Kabinetinin orqanıdır. Bu qəzet Azərbaycanda bəlkə yeganə qəzətdir ki, maliyyə problemləri yoxdur (77, 145). Qəzet həftədə 5 dəfə, 6-8 səhifə həcmində çıxır, 1995-ci ildə «Şərq qapısı» qəzetiňin cəmi 54 sayı işıq üzü görmüşdü, 2001-ci ildə bu 101-ə çatmış, indi isə bu rəqəm 270-a bərabərdir. Ali Məclis Sədrinin müvafiq sərəncamından sonra «Şərq qapısı» qəzeti redaksiyasında 270 milyon manatlıq təmir işləri aparılmış, qəzetiňin maddi-texniki bazasının möhkəmlənməsinə isə 120 mln. manat vəsait xərclənmişdir. Naxçıvanın iqtisadi, mədəni, siyasi həyatını onun sahifələrində görmək olar. Əgər əvvəllər bu qəzetiň cəmi 450-yə yaxın abunəcisi vardısa, bu gün isə 5000 abunəçi var. Qəzet 5605 tirajla çıxır.

Muxtar Respublikada rayon icra hakimiyyətlərinin orqanları olan «Şərurun səsini» (Şərur), «El həyatı» (Or-

dubad), «Şərqiñ səhəri» (Babak), «Arazin səsi» (Culfa), «Oğuzun səsi» (Şahbuz), «Oğuz yurdu» (Sədərək) qəzetiñ çıxır. 1996-ci ildən Naxçıvan Şəhər İcra Hakimiyyətinin «Nuh yurdu» qəzeti nəşr edilir.

Son dövrlərdə «Naxçıvan» adlı içtimai-siyasi, elmi-publisistik jurnalın, eyni adlı televiziyanın, radionun yaradılması da Muxtar Respublikada kütləvi informasiya vəsitələrinin inkişafına göstərilən dövlət qayğısının təzahürüdür.

Ali Məclis Sədrinin sərəncamından sonra KİV-də gedən quruculuq işləri nəşriyyat sahəsini də ahats etmişdir. Bu dövrdə Naxçıvanda redaksiya-nəşriyyat kompleksi yaradılmış, «Əcmi» nəşriyyatının poliqrafik imkanları genişləndirilmiş. Naxçıvan teleradiosu üçün yeni studiya avadanlıqları, montaj stolu, yeni nəqliyyat vəsitələri alınmış, Naxçıvan teleradiosunun ayrıca kanalla yayılmasına tömən edilmişdir. 2004-cü ilin iyulundan itibarət Naxçıvanda elmi-publisistik proqramları nümayiş etdirən «Kanal – 35» televiziysi müstəqil yayma başlamışdır (132, 2004, 22 iyul).

2003-cü ilin 15 oktyabrında keçirilmiş prezident seçkilərində də naxçıvanlıların mütləq əksəriyyəti Heydər Əliyev siyasi kursunu müdafiə etdiklərini nümayiş etdirərək Heydər Əliyev dövlətçilik məktəbinin layiqli müdavimi, bu alternativsiz siyasi kursun davamçısı İlham Əliyevə səs verdilər.

Ölkə prezidenti seçildikdən sonra İlham Əliyevin yeritdiyi siyaset, xüsusən Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına yönəlnən tədbirləri naxçıvanlıların öz seçimlərində yanılmadıqlarını göstərdi. Regionların hərtərəfli inkişafına nail olunması üçün prezidentin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasının inkişafına da əhəmiyyətli yer ayrılmışdır. Ölkə prezidenti blokada şəraitində olan Muxtar Respublikaya daim himaya və qayğı göstərir. Bunun əsas sabablərindən birini prezident özü belə qeyd etmişdir: «Naxçıvan Heydər Əliyevin doğma vətənidir. Mənim də qəlbimdə Naxçıvanın xüsusi yeri var və bu yer çox böyükdür.

Bu torpaq mənim də vətənidir. Mənim övladlarımın da vətənidir» (113).

Prezidentin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyi də Azərbaycanda geniş qeyd edildi. 2004-cü il mayın 14-də Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 80 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmiş və geniş nitq söyləmişdir. Dövlət başçısı bölgənin bugünkü inkişaf səviyyəsinə çatmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini vurğulamış, bu siyasetin gələcəkdə də davam etdiriləcəyini bildirmişdi. Sonrakı günlərdə keçirilən sosial obyektlərin açılış mərasimlərində Azərbaycan prezidenti son illərdə Muxtar Respublikanın sosial-iqtisadi, mədəni tərəqqisində aldə olunmuş uğurları, Muxtar Respublika rəhbərliyinin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirmişdi: «Çox xoşbəxtəm, çox sevinirəm ki, Azərbaycanın qədim torpağı olan Naxçıvan yaşayır, inkişaf edir. Burada yeni mədəniyyət ocaqları, səhiyyə ocaqları, insanlara xidmət edəcək müəssisələr yaradılır... Mən bu fürsətdən istifadə edib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsif Talibovun fəaliyyətini xüsusiliyə ilə qeyd etmək istəyirəm. Onun yorulmaz fəaliyyəti nəticəsində burada böyük işlər görülübür.

Bələliklə, Naxçıvan Muxtar Respublikasının təqrİbən onillik içtimai-siyasi tarixinin qısa təhlili aşağıdakı nəticəyə gəlməyə imkan verir.

Bu müddət ərzində Muxtar Respublika rəhbərliyinin həyatı keçirdiyi ardıcıl siyaset nəticəsində bölgədə içtimai-siyasi sahədə tam sabitlik oldu edilmiş, bu da regionun sosial-iqtisadi və mədəni inkişafı üçün əsaslı zəmin və münbit şərait yaratmışdır.

Muxtar Respublikada həyata keçirilən mütərəqqi içtimai-siyasi döyişikliklər əsaslı ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda ölkə prezidenti İlham Əliyev tərəfindən inkişaf etdirilən Azərbaycanın inkişaf strategiyasının tərkib hissəsidir.

### **3.2. Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatların həyata keçirilməsi. Sosial-iqtisadi inkişafın əsas xüsusiyyətləri**

Müstəqil dövlətçilik tariximizin son on ili (1995-2005) sosial-iqtisadi inkişaf baxımından Naxçıvan Muxtar Respublikasının tarixində mühüm mərhələ təşkil edir. Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikasının ağır iqtisadi blokadada saxlanması, 1991-ci ildən bütün yerüstü nəqliyyat və kommunikasiya əlaqələrinin kəsilməsinə, istehsalat sahələrinin enerji çatışmazlığı şəraitində fəaliyyət göstərməsinə baxmayaraq Muxtar Respublikanın daxili imkanlarından və ehtiyat mənbələrindən səmərəli istifadə olunmuş, 1996-ci ildən başlanan sabitləşdirmə, dönüş və inkişaf konsepsiyası iqtisadi və sosial müstəviyət yüksələn xətlə davam etdirilmiş, iqtisadiyyatda müsbət meyillər daha da möhkəmləndirilmişdir. Bütün bunlar Heydər Əliyevin 1990-1993-cü illərdə siyasi fəaliyyətinin Naxçıvan dövründə işləyib hazırladığı, Muxtar Respublikanın uzun müddətə hesablanmış inkişaf programına dənmədən əməl olunmasının nəticəsidir. Sosial-iqtisadi inkişaf sahəsində 1996-ci ildən başlayaraq həyata keçirilən işlər, iqtisadiyyatın artım tempi Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında gedən quruculuğun, iqtisadi dirçəlişin əyani ifadəsidir (137).

Cənab Heydər Əliyev hakimiyyətə gəldiyi gündən zəruri islahatların həyata keçirilməsinə və ölkə iqtisadiyyatının inkişafına təsir göstərən radikal qanunların qəbul edilməsinə rəhbərlik etdi. Aqrar, torpaq, maliyyə-kredit, idarəetmə islahatları ilə bağlı qanun və qərarların, digər normativ hüquqi sənədlərin qəbul edilməsi yaranmış sosial, iqtisadi böhranın aradan qaldırılmasında mühüm rol oynadı.

Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da iqtisadiyyatın sabitləşdirilməsi istiqamətində xeyli işlər görüldü. Muxtar Respublikada aqrar islahatın həyata keçirilməsi, dövlət bütçəsinin sabitləşməsi, vergi-bank sisteminin təkmilləşdirilməsi, idarəetmə struktur-

larının islahatı və bir-birini təkrarlayan və işə mane olan tikinti, təmir və yol tikintisi təşkilatlarının birləşdirilməsi kimi iqtisadiyyatın idarə olunması sahəsində islahatların həyata keçirilməsi dövlət vəsaitinə xeyli qənaət olunmasına və dövlət bütçəsinin mədaxil hissəsinin yerinə yetirilməsinə müsbət təsir göstərdi. 1996-1998-ci illərdə Muxtar Respublikə bütçəsinin mədaxil hissəsi plandan artıq, məxaric hissəsi isə qənaətə yerinə yetirildi (23, 82).

Iqtisadi artımın ilk işaretləri hələ Muxtar Respublikanın yeni rəhbərliyinin ilk ilində – 1996-ci ildə görünməyə başlamış, son dörd ildə ilk dəfə olaraq taxil tədarükü planı yerinə yetirilmiş, dövlətə 5893 ton taxil satılmış, 14 min ton əvəzinə 23 min ton üzüm, 1558 ton əvəzinə 1652 ton tərəvəz, 525 ton əvəzinə 585 ton bostan məhsulları, 20 ton əvəzinə 21 ton barama istehsal edilmişdi. Muxtar Respublikada ilk dəfə olaraq 15 min ton şəkər çuğunduru yetişdirilmişdi ki, bu da yerli əhalinin bu məhsula olan tələbatının 56-60 %-i demək idi (120, 54).

Muxtar Respublikada aparılan ardıcıl və məqsəd-yönlü fəaliyyət nəticəsində artıq 1997-ci ildə iqtisadiyyatda əvvəller mövcud olmuş geriləmə prosesi dayandırılmış, iqtisadi inkişafda yeni mərhələyə qədəm qoyulmuşdu. Həmin ildə 63 milyard manatlıq sənaye məhsulu istehsal olundu. Naxçıvan tikiş fabrikinin, alt trikotaj paltaları fabrikinin, xalçaçılıq kombinatının, elektrotexnika zavodunun işi bərpa olundu. Muxtar Respublikanın bütün sifarişçi təşkilatlarının xətti ilə 17 mlrd. 860 mln. manatlıq əsas fondlar istifadəyə verildi. 1997-ci ildə ümumi daxili məhsulun əsas hissəsinə təşkil edən aqrar sektorunda da ilk uğurlar əldə edildi. Həmin ildə bu sahədə əldə edilən nöticələr 1995-ci il səviyyəsindən 80 mlrd. manat, 1996-ci il səviyyəsindən isə 40 mlrd. manat artıq oldu. Həmin ildə istehsal olunan məhsulun 88%-i qeyri-dövlət sektorunun payına düşürdü.

Növbəti, 1998-ci ildə yeni iqtisadi islahatların həyata keçirilməsinə, dövlət bütçəsinin mədaxil və məxaric hissəsinin yerinə yetirilməsinə təsir edən çox vacib tədbirlər görüldü. Nəqliyyatda, aqrar sənayedə lisenziyalasmanın ya-

radılması, konsulluq və viza xidmətinin təşkili, icarə haqqından olan vəsaitlərin bütçəyə daxil olması, bütün vergi ödəmələrinin Muxtar Respublikanın yerli bütçələrinə daxil olması kimi vacib addımların atılması nəticəsində həmin ildə Muxtar Respublika bütçəsinə bütün mənbələrdən 18,3 mlrd manat vəsait daxil oldu ki, bu da proqnozlardan 1,4 mlrd. manat, 1997-ci ildəkindən isə 3 mlrd. manat çox oldu. Ümumi məhsul istehsalının həcmi 1998-ci ildə 285 mlrd. manat təşkil etmişdir ki, bu da 1997-ci ildəkindən 4 mlrd. manat artıqdır. Milli Bankın strukturunun tək mülküdürülməsi, maliyyə və iqtisadiyyat nazirliklərinin ştatlarının 27 vahid azaldılmaqla birləşdirilməsi, tikinti şirkətinin, yol şirkətinin dövlət strukturunun xeyli azaldılması, yeni nazirliklərin və komitələrin yaradılması kimi tədbirlərin həyata keçirilməsi iqtisadi islahatların sürətlənməsinə və iqtisadi inkişafın yeni mərhələyə qədəm qoymasına səbəb oldu.

Muxtar Respublikada ticarət, ictimai işa, məişət xidməti obyektlərinin xüsusi mülkiyyətə verilməsi prosesi 1992-ci ildən başlasa da, «1995-1998-ci illərdə mülkiyyətin özəlləşdirilməsinin Dövlət Programı»nın qəbulu və «Azerbaiyan Respublikası aqrar islahatlar komissiyasının» yaradılması ilə iqtisadi islahatların həyata keçirilməsi daha ardıcıllıq və sistemli xarakter almışdır. Paralel olaraq Muxtar Respublikada mülkiyyətin özəlləşdirilməsinin dövlət programı və aqrar islahatlar komissiyası yaradılmış, hər bir rayonda müvafiq komissiyalar təşkil edilmişdi. Nəticədə iki il ərzində, 1996-1998-ci illərdə iqtisadi islahatlar, xüsusən aqrar islahatlar sahəsində əsas işlər görülmüş və islahatların birinci mərhəlesi əsasən başa çatdırılmışdır. Aparılan islahatlar nəticəsində özəlləşdirmə prosesinin dərinləşdirilməsi, torpağın onu əkib-becərənin ixtiyarına verilməsi, istehsal və xidmət sahələrində yaranan müsbət meyilləri xeyli möhkəmləndirmiş, sahibkarlığın inkişafına etibarlı zəmin yaratmışdır. 54 min 520 ha torpağın özəlləşdirilməsi ilə aqrar sahədə əmlakın özəlləşdirilməsi 2000-ci ilə qədər başa çatdırılmışdır (105, 10).

«Rentabelli işləyən kolxoz və sovxoziların məqarasının özəlləşdirilməsi haqqında» Naxçıvan Muxtar Res-

publikası Ali Məclisinin 6 aprel 1992-ci il tarixli qərarı ilə heyvandarlıq sahəsində başlanan özəlləşdirmə də başa çatdırılıb. Nəticədə, 1991-ci ildə Muxtar Respublikada şahələ və ictimai təsərrüfatda olan qaramalın sayı 60 min 600 baş olduğu halda, 1999-cu ildə 62 min baş (68, 102), 2001-ci ilin əvvəllərində isə 72 min xirdabuynuzlu heyvanların sayı 250 min 400 baş olduğu halda, 1999-cu ildə 406 min baş, 2001-ci ilin əvvəllərində isə 489 min baş təşkil etmişdir (68, 112; 92, 11).

Özəlləşdirmə nəticəsində taxılçılıqda mühüm uğurlar əldə edilmişdir. Bu sahə üzrə Muxtar Respublikada ən yüksək göstərici 1987-ci ildə 28 min ton olmuşdur. 1995-ci ildən bu sahədə dönüş yaranmış, 2001-ci ildə isə taxıl istehsalı 59 mina çatmışdır ki, bu da 1992-ci ildəki nəticədən 2,2 dəfə çoxdur (105, 10). Orta məhsuldarlıq 37 sentner təşkil etmişdir. 1999-cu ildə bu rəqəm 27,2 sentner, 2000-ci ildə isə 35,6 sentner təşkil edirdi. (54, 27).

Aqrar sahədə şəkər çuqundur istehsalı özünü ən perspektivli sahə kimi göstərmis, 1992-ci ildə əkininə başlanmış bu məhsulun istehsalı 1994-cü ildə isə 4 min ton, 1995-ci ildə 7 min 951 ton, 2000-ci ildə isə 45 min 400 ton olmuş, məhsul istehsalı 5 ilde 5,7 dəfə artmışdır (105, 10).

1995-ci illə müqayisədə 2001-ci ildə meyvə istehsalı 143 dəfə, bostan məhsulları istehsalı 97 dəfə, tərəvəz istehsalı 34,5 dəfə, taxıl istehsalı 2,5 dəfə artmışdı (105, 10, 57). Əgor 1991-ci ildə kənd təsərrüfatında istehsal olunan ümumi məhsulun hamısı ictimai sektorun payına düşürdü, 2001-ci ildə kənd təsərrüfatı məhsullarının hamısı əksinə, özəl sektorda istehsal edilmişdir (55, 10).

İslahatların dərinləşdirilməsində özəlləşdirmə prosesi həlliçici əhəmiyyətə malikdir. Muxtar Respublikada kiçik özəlləşdirmə artıq 2001-ci ilədək başa çatmış, ticarət, işa, xidmət obyektləri sahibkarların mülkiyyətinə verilmişdir. 1996-2001-ci ilin 8 ayı ərzində 2349 müəssisə və obyekt özəlləşdirilmiş, onun 28 sənaye, 1156 nəqliyyat vəsiti, 242 ticarət və işa, 602 məişət xidməti, 10 tikinti, 10 tikintisi başa çatmamış obyektlər, 300 sair obyektlər olmuşdur (105, 73).

Özolloşdirmə prosesi başlayandan 31 səhmdar cəmiyyəti yaradılmış, ümumi məhsulda özəl bölmənin payı 85,2%, sənaye 74%, tikintidə 17%, kənd təsərrüfatında 99,9%, yüksək və səninin daşımadada 66% olmuşdur (105, 11).

Muxtar Respublika iqtisadiyyatın sənaye, tikinti, nəqliyyat və energetika bazasının inkişafı və müasirləşdiriləsi 1996-2001-ci illərdə əhaliyinin üstün istiqamətlərində birinə çevrilmişdir. 1995-ci ilə nisbatən sənaye istehsal 2000-ci ildə 1,7 dəfə, tikintidə əsas kapital qoyuluşu 2,5 dəfə, rabitə xidmətlərinin həcmi 3,8 dəfə artmışdır (105, 6-7).

1995-2001-ci illərdə Muxtar Respublika rabitəsinin inkişafı yüksələn xətə getmişdir. Koreya Respublikasının «DEU telekom» şirkəti ilə 1998-ci ildə bağlanmış müqaviləyə əsasən Muxtar Respublikanın yaşayış məntəqələri telefonlaşdırılaraq abonentlər birbaşa beynəlxalq telefon rabitə sistemini çıxış imkanı əldə etmişlər. 35 mindən yuxarı elektron üpli xətt və nömrə, eyni zamanda Muxtar Respublikanın bütün arazisini əhatə edən mobil telefon şəbəkəsi istifadəyə verilmiş, Azərbaycan televiziya və radio kanallarının peyk rabitəsi ilə MR-də yayılmışdır. Internet qoşulmaq imkanı verən Kompyuter Təlim - Tədris Mərkəzinin istifadəyə verilməsi ilə Muxtar Respublikanın informasiya şəbəkəsi xeyli genişlənmişdir (105, 8).

1996-ci ildən sonra Muxtar Respublikanın inkişafının əsas göstəricilərindən biri də tikinti-abadlıq, quruculuq və digər infrastruktur işlərinin ön plana keçirilməsidir. Aparılan tikinti işlərinin əksəriyyətini sosial təyinatlı obyektlər təşkil etmişdir. 5 il ərzində, 1996-2000-ci illərdə MR-də 45 orta ümumtəhsil məktəbi tikilmiş, 18-i əsaslı təmir edilmiş və yenidən qurulmuş 4 uşaq bağçası, 2 musiqi məktəbi, 3 kompyuter mərkəzi, 3 nəşriyyat və mətbəə istifadəyə verilmiş, 37 səhiyyə obyekti tikilmiş və əsaslı təmir edilmişdir. Tikilmiş və təmir olunmuş mədəniyyət obyektlərinin sayı bu dövrdə 37-ə çatmış, 20 park və xiyanət təmir olunmuş və ya yeni salınmış, 15 sosial xidmət obyekti, 10 məscid tikilmiş və ya əsaslı bərpa və təmir edilmişdir (105, 76-83). 1991-2001-ci illərdə tikilmiş və bərpa edilmiş sosial obyektlər sırasına

Naxçıvan şəhərində Olimpiya kompleksi və digər idman kompleksləri də daxildir (105,94). On il ərzində (1991-2001) Muxtar Respublika ərazisində 965 paqonometrik 32 yeni körpü tikilmiş, 956 paqonometrik 17 körpü əsaslı təmir olunmuş, 196,3 km uzunluğunda avtomobil yolları tikilmiş, bərpa edilmiş və yenidən qurulmuşdur (105, 84-85).

1996-2001-ci illərdə dövlət kapital qoyuluşu və əhalinin şəxsi vəsaiti hesabına Muxtar Respublika üzrə 71,4 min. kvadratmetr yaşayış evi tikilmişdir ki, bunun 9463 mini əhalinin öz şəxsi vəsaiti hesabına olmuşdur (105,7).

Muxtar Respublikada quruculuq işlərinin mühüm istiqaməti əsərhəd rayonları və kəndlərin sosial inkişafı ilə bağlı olmuşdur. Ermənilər tərəfindən dağıdılan Heydərabad qəsəbəsi bərpa edilmiş və rayon mərkəziniən çevrilmiş, Şərurun Həvəş, Babək rayonunun Yuxarı Buzqov, Gərməçataq, Ordubad rayonunun Pəzməri əsərhəd kəndlərində yeni məktəb binaları tikilmiş, Şahbuz rayonunun sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq kreditləşdirmə programının həyata keçirilməsinə başlanılmışdır (105, 7).

Göstərilən dövrə Muxtar Respublikanın əsas inkişaf göstəricilərindən biri də su təsərrüfatı sahəsinin inkişafı olmuşdur. Belə ki, həmin illər ərzində 75 su təsərrüfat obyekti tikilmiş və ya bərpa olunmuş, 18 subartezian quyusu qazılmışdır (105, 86-89).

Əhalinin sosial problemlərinin həlli, işlə təminatı sahəsində də əməli addımlar atılmağa başlanılmışdır. 5 sənaye müəssisəsinin bərpası sayəsində 2 mindən çox yeni iş yeri açılmışdır. Əhalinin pul galırları, o cümlədən orta aylıq əməkhaqqı və müavinətlər durmadan artmışdır. Əhalinin real galırlarının artmasını belə bir göstərici də sübut edir ki, 1995-ci ildə əhalinin istifadəsində 11 min 760 adəd avtomobil var idi, 2001-ci ildə şəxsi avtomobillərin sayı 17 mindən çox olmuşdur.

1996-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasında müşahidə olunan iqtisadi artım, quruculuq prosesi sonrakı beşillikdə daha geniş vüsət alaraq, yüksələn xətə davam etmişdir.

İqtisadi və sosial inkişafı xarakterizə edən göstəricilər 2000-ci illə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Əgər 2000-ci ildə 430 milyard manatlıq ümumi məhsul istehsalı edilmişsə, 2004-cü ildə bu rəqəm 1 trilyon 203 mlrd manata çatmışdır. Ümumi məhsulun 72,4%-i iqtisadiyyatın məhsul istehsalı sahələrində, 27,6%-i xidmət sahələrində yaranmışdır. 2003-cü illə müqayisədə məhsul istehsalı sahələrində 12,5%, xidmət sahələrində isə 27,3% artım əldə edilmişdir (58, 5).

Əhalinin pul gəlirləri 2000-ci ildə 187 mlrd. manatdan 2003-cü ildə 855 mlrd. manata, 2004-cü ildə isə 7 trilyon 80 mlrd. 473 mln. manata çatıb (58, 53).

2000-ci illə müqayisədə 2003-cü ildə sənaye istehsalı 1,4 dəfə, tikintidə əsaslı kapital qeyoluşu 5,4 dəfə, nəqliyyat xidmətinin həcmi 2,5 dəfə artmışdır (121).

Muxtar Respublikada iqtisadiyyatın böyük bir hissəsini kənd təsərrüfatı təşkil edir. İl ərzində istehsal olunan ümumi məhsulun 1/3 hissəsi bu sahənin payına düşür. Əmək qabiliyyətli əhalinin əksər hissəsi kənd təsərrüfatında çalışır. Buna görə də aqrar sahənin inkişafı Muxtar Respublikada rəhbərliyinin daim diqqət mərkəzində saxlanılır.

2000-ci ildə kənd təsərrüfatı məhsulu istehsalı 207 mlrd. manat təşkil etmişdir, 2003-cü ildə bu göstərici 359 mlrd. manat olmuş və ya 1,7 dəfə artmışdır (121).

Muxtar Respublikada bütün təsərrüfat kateqoriyaları üzrə iribuyuzlu mal-qaranın sayı 2004-cü ildə 84089 başa, davarın sayı isə 504583 başa çatmışdır ki, bu da 2003-cü ilin müvafiq göstəricilərindən 3,6% və 6,5 % çoxdur (58, 37). Heyvanların sayında olan artım heyvandarlıq məhsulları istehsalına da əhəmiyyətli təsir göstərmışdır. Belə ki, 2003-cü illə müqayisədə 2004-cü ildə at istehsalı 7,8%, süd istehsalı 5,4%, yumurta istehsalı 5,8%, yun istehsalı 1,9% artmışdır.

2004-cü ildə 21184 hektar əkin sahəsindən 92864 ton taxıl və qarğıdalı məhsulu yiğilmişdir ki, bu, 2003-cü illə müqayisədə 14% çoxdur. Muxtar Respublikada 55184 ton tərəvəz məhsulları yiğilmişdir (58, 36). Aqrar bölmədə özünə-məxsus yeri olan şəkər çuqunduru istehsalı 129 min ton

(2003-cü il) təşkil etmişdir ki, bu, 1995-ci ildəkindən 18,4 dəfə artıqdır. Artıq bu gün Muxtar Respublikada tələbatdan çox meyvə, tərəvəz, bostan, ariçilik və heyvandarlıq məhsulları istehsal olunur. Lakin blokada ilə əlaqədar onların kənarə aparılmasında və satışında problemlər mövcuddur (3, 2004, 14 may).

Muxtar Respublikanın flora və faunasının qorunması və inkişafı məqsədi Şahbzə Dövlət Təbiət Qoruğu və Ordubad Milli Parkı yaradılmış, Naxçıvan Muxtar Respublikası Ali Məchlisinin Sədri tərəfindən isə «Yay-qış olaqlarından səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı» təsdiq edilmişdir (132, 2004, 29 may).

Muxtar Respublikada həyata keçirilən iqtisadi işləhatların başlıca istiqamətlərindən biri dövlət əmlakının özəlləşdirilməsi və yeni mülkiyyət münasibətlərinin yaradılmasıdır. Özəlləşdirmə prosesi başlayandan 2005-ci il yanvarın 1-dək 3457 kiçik müəssisə və obyekt, o cümlədən 36 sənaye müəssisəsi, 9 tikinti təşkilatı, 12 başa çatdırılmamış tikinti, 61 ticarət, 64 iaşə, 5 kommunal təsərrüfat müəssisəsi, 509 məşət xidməti, 13 yanacaqdoldurma məntəqəsi, 3 nəqliyyat müəssisəsi, 2118 nəqliyyat vasitələri və 627 digər obyekt özəlləşdirilmiş, 46 dövlət müəssisəsi (onlardan 26-sı sənaye müəssisəsidir) səhmdar cəmiyyətə qeyrilişmişdir (58, 54).

Bu gün Muxtar Respublikada əhalinin 80,1%-i özəl sektorda çalışır, ümumi məhsul istehsalının 86%-i, sənaye istehsalının 54%-i, nəqliyyatda 76%, kənd təsərrüfatında 99,8% bu bölməyə aiddir.

2004-cü ildə 222 kiçik müəssisə və obyekt özəlləşdirilmişdir ki, bunun 6-sı sənaye, 1 içimai iaşə müəssisəsi, 184 nəqliyyat vasitələridir. Ümumilikdə 01 yanvar 2005-ci ildək özəlləşdirmədən 8 mlrd. 208 mln. manat dövlət bütçəsinə daxil olmuşdur.

2000-2004-cü illərdə Azərbaycan MEA Naxçıvan bölgəsinin sahiliyyətə başlaması, Beynəlxalq hava limanının istifadəyə verilməsi, Vayxir dəryaçasının tikintisinin aparılması, Muxtar Respublikada 57 yeni icra nümayəndəliyinin

yaradılması, Ordubad Milli Parkının və Şahbuz Dövlət Təbiət Qoruğunun təşkili, yeni Kəngərli rayonunun yaradılması hesabına 2285 nəfərə yeni iş yerləri açılmışdır. Özəl bölmənin inkişafı nəticəsində təkcə 2003-cü ildə 500-ə yaxın iş yeri açılmışdır (121).

24 noyabr 2003-cü il tarixdə ölkə prezidenti İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» fərman və dövlət başçısı tərəfindən təsdiq olunan «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı» digər bölgələrlə yanaşı Naxçıvan Muxtar Respublikasında sosial, iqtisadi tərəqqinin, həyat səviyyəsinin daha da yüksəldilməsi və məşğulluluğun təmin edilməsi sahəsində döñüş yaranmasına səbəb olmuşdur.

01 oktyabr 2003-cü il tarixdən 01 yanvar 2005-ci ilədək olan dövrdə Muxtar Respublika üzrə 8349 nəfər işlə təmin olunmuşdur. Yeni açılmış daimi iş yerlərinin 3945-i yeni yaradılmış müəssisə və təşkilatların, 614-ü isə fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatların payına düşür.

Programlarda nəzərdə tutulmuş tədbirlərin icrası ilə tanış olmaq üçün ölkə Prezidenti 2004-cü ilin may və sentyabr aylarında Naxçıvan Muxtar Respublikasına səfərlər etmişdir. Səfərlər zamanı Naxçıvan Beynəlxalq Hava Limanının, Kompyuter tomoqrafisi kabinetinin, «N» sayılı hərbi hissənin, NDU-nun Elektron kitabxana binasının, Azərbaycan MEA Naxçıvan Bölümünün Təbii Sərvətlər İstututu üçün binanın, Əllişərin Bərpa Mərkəzinin, Yeyinti Sənaye Kompleksinin, Heydər Əliyev adına orta məktəbin, Uzgüçülük Mərkəzinin, Mülki Müdafiə Regional Şöbosinin açılışı olmuşdur. Prezident Muxtar Respublikada aparılan quruculuq işlərini yüksək qiymətləndirərək demişdir ki, sosial-iqtisadi inkişaf Programı Naxçıvanda çoxdan həyata keçirilir. Son dövrlərdə Muxtar Respublikada yaradılmış ümumi məhsulun strukturunda tikinti sektorunun xüsusi çökisi dinamik şəkildə artmaqdadır. İdarəetmə və sosial sahələrdə, o cümlədən elm, təhsil, səhiyyə, mədəniyyət, kommunal sahələrdə, digər kommunal və xidmət sektorlarında

zəruri infrastrukturun, müasir tələblərə cavab verən iş şəraitinin yaradılması istiqamətində işlər görülür.

Təkcə 2004-cü ildə bütün mənbələr hesabına 400 mlrd. 989 milyon manat həcmində investisiyadan istifadə edilmişdir. 2003-cü illə müqayisədə bu rəqəm 31,4% çoxdur. Bu investisiyaların 353 mlrd. 538 milyon manatı tikinti-quraşdırma işlərində istifadə edilmişdir ki, onların 48%-i istehsal təyinatlı, 52%-i qeyri-istehsal təyinatlı obyektlərin tikintisində yönəldilmişdir. 2000-2005-ci ildə yeni tikilmiş və ya təmir edilmiş obyektlərin sayı artıq 500-ü ötmüşdür. İstifadəyə verilmiş obyektlərin 85%-i sosial xarakterli olmuşdur (57, 8-25, 42-43; 58, 17-34).

Blokada şəraitində fəaliyyət göstərməsinə baxmayaq Muxtar Respublikanın nəqliyyat kommunikasiya sistemi də öz dinamik inkişafı ilə fərqlənir. Naxçıvan Beynəlxalq Hava Limanının açılması, yol nəqliyyatına diqqətin artırılması daşımaların həcmində ciddi təsir göstərmişdir.

2000-2004-cü illərdə rabitə xidmətinin səviyyəsi yüksəldilmiş, teleyayımların gücləndirilməsi istiqamətində də bir sıra nəzərəçarpacaq işlər görülmüş, yeni telefon xətləri çəkilmişdir (58, 48-49).

Beləliklə, həyata keçirilən islahatların sürətlə davam etdirilməsi, iqtisadiyyatın inkişafında əldə olunmuş müsbət nəticələr sosial sahədə əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə səbəb olmuşdur.

Sosial sahədə həyata keçirilən tədbirlər, əhalinin rizif halının yaxşılaşması təbii artıma da öz təsirini göstərmişdir. Müqayisa üçün deyək ki, 2003-cü ildə hər 1000 nəfər doğulanların sayı 15 idisə, 2004-cü ildə bu rəqəm 15,5 nəfər təşkil etmişdir. Ölüm göstəricisi isə hər min nəfər hesablı ilə 6 nəfərdən 5 nəfərə enmişdir. Büttövlükdə əhalinin sayı 3275 və yaxud 0,9% artmışdır. Müqayisa edilən dövrdə hər min nəfərə keçən ildəki 8 nikaha qarşı 9 nikah bağlanmışdır (58, 72).

Naxçıvan Muxtar Respublikada əsası 1992-ci ildə möhtərəm Heydər Əliyev tərəfindən qoyulan Milli Ordunun

formalaşması prosesi sonraki dövrlərdə də diqqət mərkəzində saxlanılmış, hərbi hissələrə göstərilən qayğı ilbəl artmışdır. Hərbi-inzibati, təsərrüfat-yardımcı binaları inşa edilmiş, şəxsi heyətin təchizatı məsəlləri ilə bağlı problemlər müntəzəm araşdırılır və vaxtında həllini tapır (47, 43-44). C.Naxçıvanski adına hərbi liseyə, daxili qoşunların Naxçıvan alayına, 705 və 2001 №-li hərbi hissələrə müxtəlisf məqsədlər üçün 2003-cü ildə 3 mlrd. manatdan artıq vəsait köçürülmüş, ərzaq və müxtəlisf təyinatlı mədəni-məisət əşyaları hərbi hissələrə yardım edilmişdir (57, 23-24). Muxtar Respublikada sürətlə aparılmaqdə olan quruculuq və abadlıq işləri orduda da özünü qabarıq bürüzə verir. Naxçıvanda yerləşən hərbi hissələrin hazırlıq vəziyyəti, əsgər və zabitlərə göstərilən qayığının səviyyəsi daim yüksəlməkdədir. C.Naxçıvanski adına hərbi liseyin yaradılması naxçıvanlıların işqli sabaha olan ümidişlərini artırır. Həm ümummilli liderimiz Heydər Əliyev, həm də onun siyasi varisi, Prezident İlham Əliyev hər dəfə Naxçıvana gələrkən hərbi hissələrə baş çəkir, ordu quruculuğunun gedisi, Muxtar Respublikanın müdafiəsinin təşkililə ilə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını vermişlər. Prezident İlham Əliyev Naxçıvanda əsgər və zabitlər qarşısında çıxış edərkən də görülən işlərin mahiyyətini açaraq demisidir: heç kəs üçün də sərr deyil ki, Ermənistən qəsəbkar siyasetinin bir istiqaməti də ondan ibarətdir ki, Naxçıvanı işgal etsinlər.

Ölkə Prezidenti İlham Əliyev 2004-cü ilin mayında Naxçıvanda olarkən, «N» sayılı hərbi hissədə yeni korpusun açılışında iştirak etmiş, şəxsi heyətin qarşısında nitq söyləmişdi. O, Naxçıvanda bu istiqamətdə çox böyük işlər görüldüğünü, hərbi hissələrin Muxtar Respublikanı çox möhkəm qoruduğunu qeyd edərək, Ali Baş Komandan kimi burada aparılan işlərdən razi qaldığını bildirmişdi (10).

Bələliklə, 1995-2005-ci illər Naxçıvan Muxtar Respublikasının həyatına iqtisadi inkişafın daha da sürətləndirilməsi, sosial-mədəni yüksəliş dövrü kimi daxil olub. Bu yüksəliş, tərəqqi ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasının Muxtar Respublika rəhbərliyi tərəfindən

uğurla hayatı keçirilməsinin sayısında baş vermişdir. Muxtar Respublika Ali Məclisinin Sədri Vəsif Talibov isə bu amili, ümummilli liderimizin dövlətçilik siyasetinin ana xəttini təşkil edən quruculuq missiyasının ölkəmizin bütün regionlarında olduğu kimi Muxtar Respublikanın hayatında da başlıca hərəkətverici qüvvəyə çevriləmlə, iqtisadiyyatın sabitləşdirilməsi istiqamətində aparılan səmərəli tədbirlərlə əlaqələndirmişdir (86).

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən genişməq yası tədbirlər nəticəsində bütün ölkəmizin, o cümlədən onur ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar Respublikasının daha qüdrətli inkişafını və vətəndaşlarının layiqli yaşayış səviyyəsini təmin edəcək.

### **3.3. Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dirçəlis və mədəni inkişaf**

Müstəqillik əldə edildikdən sonra Azərbaycan mədəniyyətinin doğma qaynaqlara söykənməklə ümumbaşarı dəyərlərə qovuşması üçün əsl mənada münbət şərait yarandı. Son illərdə mədəniyyət sahəsində qazanılmış uğurlar, bütövlükdə mənəvi-mədəni həyatımız belə deməyə əsas verir ki bu dövr milli tariximizə mədəniyyətimizin təntənəsi kimi da-xil olacaqdır.

Azərbaycan mədəniyyəti bu gün özünün böyük həmisi Heydər Əliyevin milli strategiyasının tərkib hissəsi kimi möhtəşəm dövrünü yaşayır. Müstəqillik dövründə tarixi şəxsiyyətlərimizin, milli mədəniyyətimizin görkəmlı nümayəndələrinin, habelə ayrı-ayrı milli bayramların və tarixi günlərin qeyd edilməsi ilə bağlı tədbirlər ümummilli liderimizin və onun siyasi kursunun davamçısı İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla keçirilmiş və keçirilir. Bu sənədlərə əsasən görkəmlı şəxsiyyətlərimizin adı ilə, tarixi hadisələrlə bağlı yeni küçələr, meydanlar salınır, muzeylər açılır, müxtəlif nəşrlər işq üzü görür, mədəniyyət xadimlərimiz ölkənin ən ali mükafatları ilə təltif edilirlər. Azərbaycan

artıq təkcə təbii sərvətləri ilə deyil, həm də öz mədəniyyəti, ədəbiyyatı, incəsənəti, şəxsiyyətləri ilə dünya meridianlarına çıxır.

Milli-mənəvi dəyərlərimizin öyrənilməsinə və təbliğinə böyük əhəmiyyət verilir, dövlət dilimizin qorunması, gənclikin milli ruhda böyüüməsinə xüsusi diqqət yetirilir.

Azərbaycanda aydın müşahidə olunan milli-mənəvi intibah və dirçəliş meyilləri Naxçıvan Muxtar Respublikasının müasir inkişaf dövründə özünü daha qabarlıq göstərir.

Bütün tarix boyu Naxçıvan diyarı Azərbaycanın əsas elm, maarif, mədəniyyət mərkəzlərindən biri olmuş, milli mədəniyyətimizin inkişafına layiqli təhsilər vermişdir.

Ölkə rəhbərliyinin gündəlik qayğısı nəticəsində Muxtar Respublikada mənəvi-mədəni dəyərlərimizin qorunması və daha da zənginləşdirilməsinə, əhalinin bu dəyərlərə qovuşmasına çox gözlə imkan yaranmışdır.

Son on ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsif Talibovun məqsədyönlü rəhbərliyi sayəsində qədim diyar yeni inkişaf mərhələsinə çatdırılmış, mədəniyyətin inkişafı diqqət mərkəzində saxlanmış, milli-mənəvi dəyərlərin qorunmasına və təbliğinə diqqət artırılmışdır.

Naxçıvanda bu gün mədəniyyətin inkişafına göstərilən qayğı və diqqət Heydər Əliyevin Naxçıvanda yaşayıb-ışlıdagı dövründə Respublikada elmin, təhsilin, mədəniyyətin çəçəklənməsinə göstərdiyi qayğı və diqqətin, sonrakı illərdə onun Muxtar Respublikanın maarif və mədəniyyətinin inkişafına xüsusi himayəsinin məntiqi davamı və tərkib hissəsidir.

Son on ildə bütün Azərbaycan Respublikasında olduğu kimi, Naxçıvan MR-də dövlət üçün strateji əhəmiyyətə malik olan təhsil sistemi Muxtar Respublika rəhbərliyi, xüsusən Ali Məclisin Sədri Vəsif Talibovun əsas diqqət mərkəzində olmuşdur. Onun Naxçıvan Muxtar Respublikasında rəhbərlik etdiyi ilk dörd ildə, Muxtar Respublikada 25 məktəb binası, şahmat məktəbi, Naxçıvan Dövlət Universitetinin yeni korpusu tikilib istifadəyə verildi

(68, 255). Sonrakı illərdə də sosial təyinatlı tikintilər arasında məktəb və təhsil ocaqlarının tikintisi əsas yer tutur. 1999-cu ildən sonrakı dövründə Muxtar Respublikada 10680 yerlik 34 məktəb binası tikilmiş, 11 min yerlik 16 məktəb binası, NDU-nun 2200 yerlik iki tədris korpusu, Müəllimlər İnstitutu, Tibb məktəbi üçün binalar tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Həmin ildə 5 uşaq musiqi məktəbi də istifadəyə verilmişdir (3, 2003, 16 may). Təkcə 2004-cü ildə 4632 yerlik məktəb binası tikilmiş, 3632 yerlik 13 orta məktəb binası isə əsaslı və ya cari təmir edilmiş, yənidən qurulmuşdur (58, 69).

Naxçıvan Dövlət Universitetinin sosial idarəetmə və hüquq fakültəsi üçün 600 yerlik yeni tədris korpusunun tikintisi başa çatdırılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü ilin sentyabr ayında Muxtar Respublikada səfərdə olarkən yeni tikilmiş müasir məktəbin - Naxçıvan şəhərinin Babək məhəlləsində Heydər Əliyev adına 1200 yerlik orta məktəbin açılışında iştirak etmişdir.

Orta məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, xüsusən müasir kompyuter texnikası və digər avadanlıqlarla təchiz edilməsinə xüsusi önəm verilir. Muxtar Respublikanın sərhəd kəndlərində müasir tələblərə cavab verən məktəb binalarının tikilməsi diqqətləyişdir. Dövlət əhəmiyyətli bu strateji iş indi də davam etdirilir.

Bütün bunlar təhsilin inkişafına öz müsbət təsirini göstərir, Muxtar Respublikada yüksək balla ali təhsil ocaqlarına qəbul olunanların sayı ilə bəllər artmaqdadır. Əgər 2002-ci ildə qəbul imtahanlarında iştirak etmək üçün ərizə vermiş 1609 nəfərdən 567-si qəbul olunmuşsa, 2003-cü ildə orta məktəbi qurtaran 5872 nəfərdən 2478-i ali məktəbə daxil olmaq üçün imtahan vermiş, 786-sı daxil olmuşdur (57, 54), 2004-cü ildə Muxtar Respublikanın orta məktəblərini bitirmiş 5860 məzundan 2888-i qəbul imtahanlarında iştirak etmiş və onlardan 891 nəfər tələbə adına layiq görülmüşdür (58, 69). Bununla belə 2001-ci ilin göstəricilərinə görə Muxtar Respublikanın ümumtəhsil müəssisələrini bitirmiş 5982 nə-

fərin 1063-ü ali məktəbə daxil olmuşdur. Lakin Muxtar Respublikada orta məktəbləri bitirən şagirdlərin bilik səviyyəsi digər bölgələrlə müqayisədə bir qədər aşağıdır və bu Muxtar Respublikanın rəhbərliyini daim narahat edir.

Ötən dövr ərzində Muxtar Respublikada ali təhsilin, elmin inkişafı üçün çox əhəmiyyətli işlər görülmüşdür. Bu sahənin inkişaf etdirilməsi üçün Muxtar Respublika rəhbərliyi ilk növbədə o zaman bölgədə yeganə ali məktəb olan Naxçıvan Dövlət Universitetinin fəaliyyətinin genişləndirilməsinə və inkişaf etdirilməsinə diqqəti artırmışdır.

1996-ci ildə Universitetə onun keçmiş məzunu siyologiya elmləri doktoru, professor İ.Həbibbəylinin rektor təyin edilməsi ilə bu təhsil ocağının həyatında yeni inkişaf mərhələsi başlandı. Qısa müddət ərzində professor-müslüm heyəti arasında səmimi münasibətlər yaradıldı. Azərbaycan rəhbərliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsif Talibovun gündəlik qayğı və diqqəti sayısında Universitetin tələbə kontingentinin sayının artırılması, elmi-tədqiqat işlərinin genişləndirilməsi və keyfiyyətin yüksəldilməsi, beynəlxalq əlaqələrin inkişafı, maddi-texniki bazanın möhkəmləndirilməsi sahəsində uğurlu addımlar atıldı.

1996-ci ildən başlayaraq Universitetdə yeni kafedralar və ixtisaslar təşkil edilmişdir, Universitetin nəzdində «Heydər Əliyev Universiteti»nın yaradılması elmi-ictimai mühitdə yeni hadisə kimi qiymətləndirilmişdir. Universitetdə «Beynəlxalq əlaqələr» şöbəsi yaradılmış, İran və Türkiyədən tələbələr təhsil almağa başlamışdı (61, 20-21). 1996-ci ildə yaradılmış İxtisaslaşdırılmış Müdafiə Şurası bölgədə yeni elmi nəşrin formalasdırılmasına kömək edir. İlk dəfə olaraq 1999-cu ildə keçirilmiş Müdafiə Şurasında universitetin müəllimlərindən-tarix elmləri namizədi İsmayılov Hacıyev və fizika-riyaziyyat elmləri namizədi Zöhrab Vəliyev doktorluq dissertasiyaları müdafiə etmişlər. 1997-ci ildə Universitetin 30 illik yubileyi böyük töntənə ilə qeyd edildi. Bu məqsədlə Ali Məclisin Sədri Vəsif Talibov 26 may 1997-ci ildə xüsusi sərəncam vermişdi (132).

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev NDU-nun 30 illiyi münasibəti ilə onun kollektivinə göndərdiyi məktubda Universitetin Azərbaycanda elmin, mədəniyyətin, təhsilin inkişafındakı böyük xidmətlərini qeyd etmiş, kollektivə yeni uğurlar arzulamışdır.

Naxçıvan rəhbərliyinin bilavasıtə söyləri nəticəsində NDU-nun 1600 yerlik yeni tədris korpusu tikilib istifadəyə verilmiş, 1999-cu il oktyabrın 11-də Heydər Əliyev Naxçıvana səfəri zamanı həmin korpusun açılış mərasimində iştirak etmişdi. O, öz çıxışında qeyd etmişdi ki, Naxçıvan həmişə Azərbaycanın yüksək ziyah yetişdirən bir diyarı olmuşdur. Naxçıvan Dövlət Universitetinin bu gün mövəud olması Naxçıvanda min illər öncə elmin, mədəniyyətin varlığının mənətiqi nəticəsidir (131). Heydər Əliyevin Naxçıvana səfəri ərəfəsində NDU-nun Elmi Şurasının 9 oktyabr 1999-cu il tarixli qərarı ilə Azərbaycanda milli təhsilin, elm və mədəniyyətin inkişafı sahəsində görkəmli xidmətlərinə görə cənab Heydər Əlirza oğlu Əliyeva Universitetin Fəxri doktoru alımlı dərəcəsi verilmişdi. Universitetin yeni korpusunun açılışı zamanı rektor İ.Həbibbəyli Fəxri doktor diplomunu və onun akademik geyimini prezidentə təqdim etmişdi. Bu yüksək qiymətə görə Universitetin Elmi Şurasına təşəkkür edən Prezident qeyd etmişdi ki, mən fəxr edirəm ki, bir çox böyük dövlətlərin zəngin tarixə malik olan universitetlərinin fəxri doktoruyam. Ancaq daha çox fəxr edirəm ki, mən Naxçıvan Muxtar Respublikası Y.Məmmədəliyev adına Universitetin doktoruyam (131).

Həmin ildə NDU-nun nəzdində tibb fakültəsi də açılmış və onun üçün yeni bina inşa edilmişdir. Fakültənin nəzdində 40 çarpayılıq xəstəxana da fəaliyyət göstərir. 2003-cü ildə NDU-nun iki professoru (İ.Həbibbəyli və İ.Hacıyev) Azərbaycan MEA-nın həqiqi üzvü, 2 professoru (S.Babayev və Z.Vəliyev) müxbir üzvü seçilmişdir. Universitetdə 6 nəşr elmlər doktoru alımlı dərəcəsi almaq üçün müdafiə etmişdir. Həmin ildə Universitetdə 2 yeni fakültə, 2 kafedra, 3 yeni ixtisas açılmışdır (131). Hazırda NDU-da 9 fakültə fəaliyyət göstərir və 38 ixtisas üzrə kadrlar hazırlığı aparılır.

Universitetin beynəlxalq əlaqələri də getdikcə genişlənir. NDU Türkiyənin Ankara, Ərzurum, Van, Qars, Amerikanın Perdu, Almaniyanın Braunşvayq, İngiltərənin Braytn, Fransanın Paris-8 və Strasburq, İranın Təbriz Universitetləri ilə əlaqə saxlayır. Burada təhsil almaq istəyən qonşu dövlətlərin tələbələrinin də sayı artmaqdadır. Əgər 1995-ci ildə burada 60 nəfər tələbə təhsil alırdısa, 2001-ci ildə onların sayı 400-ə çatmış və ayrıca dekanlıq yaradılmışdır (130, 20-22).

Övvəllər filial kimi fəaliyyət göstərən Naxçıvan Özəl Universiteti 1999-cu ildən müstəqil fəaliyyətə başlamışdır. Bundan əlavə Azərbaycan Prezidentinin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Müəllimlər İnstitutu yaradıldıqdan sonra ölkənin 12 regionunda, o cümlədən Naxçıvanda da institutun filial fəaliyyət göstərməyə başlamışdır. 2003-cü ildə AMİN-nun Naxçıvan bölməsi müstəqil instituta çevrilmiş, institutun maddi-texniki bazası möhkəmləndirilmişdir (57, 53). İnstitutda beş ixtisas üzrə: ibtidai təhsilin pedaqogikası və metodikası, məktəbəqədər təriyənin pedaqogikası və metodikası, pedaqogika və psixologiya, defektologiya, riyaziyyat və informatika üzrə kadrlar hazırlanır.

2002-ci ilin yekunlarına görə Muxtar Respublikada 3 ali, 4 orta ixtisas 253 ümumtəhsil məktəbi, 26 məktəbdən kənar, 100 məktəbəqədər uşaq tərbiyə müəssisəsi, 14 uşaq idman və şahmat məktəbi, 6 peşə liseyi və peşə məktəbi fəaliyyət göstərmişdir. Ümumtəhsil məktəblərində 73 min 900 nəfər şagird, ali və orta ixtisas məktəblərində isə 5 min 585 nəfər təhsil alır. 8 min 636 müəllim ümumtəhsil və tərbiyə müəssisələrində, 654 nəfər professor-müəllim isə ali və orta ixtisas məktəblərində çalışır (56, 46-47).

Naxçıvan Muxtar Respublikasında ali təhsilə olan dövlət qayğısı burada aparılan elmi tədqiqatların kəmiyyətinə və keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. 1992-ci ildən başlayaraq Naxçıvanda Beynəlxalq səviyyəli konfrans və simpoziyuların keçirilməsi artıq ənənə halını almışdır. Bu dövr ərzində «Bazar iqtisadiyyatına keçid şəraitində iqtisadi əlaqələrin və sərbəst ticarətin təşkil»

(1992), «Uluslararası qaynaqlarda Naxçıvan» (1996), «Naxçıvanda ilk məktəbin yaranması və maarifçilik hərəkatının inkişafı» (1997), «Uluslararası Dədə Qorqud simpoziumu» (1998), «Yaxın tariximizdə Naxçıvan və Qars» (1999), «Naxçıvanda kiçik biznes və sahibkarlığın inkişafı» (2000), «Naxçıvan MR-in təbii ehtiyatları və onlardan istifadənin səmərəli yolları» (2001), «Qars müqaviləsi və Naxçıvan məsələsi» (2001) və b. elmi məclislər təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikasında elmin və mədəniyyətin inkişafında Azərbaycan MEA Naxçıvan Bölmosinin yaradılmasının xüsusi əhəmiyyəti olmuşdur. Prezident Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli xüsusi sərəncamı ilə yaradılmış bu elm ocağı altı elmi-tədqiqat institutundan (Tarix, Etnoqrafiya və Arxeologiya; İncəsənot, Dil və Ədəbiyyat; Təbii Ehtiyatlar; Bioresurslar institutları; Astrofizika Rəsədxanası və Əlyazmalar fondundan) ibarətdir. 2003-cü ilin yanvarından fəaliyyətə başlayan bölmənin əsas məqsədi həm Naxçıvanda elmi mühitin canlandırılması, buradakı elmi kadrlardan istifadə edilməsi, həm də Naxçıvanın tarixini, arxeologiyasını, ədəbi mühitini, coğrafiyasını, təbii sərvətlərini və bioresuslarını öyrənməkdən ibarətdir. Dövlətin qayğısı sayasında bölmənin maddi-texniki bazası möhkəmləndirilmiş, elmi-tədqiqat institutlarının strukturları formalşdırılmışdır. 30 nəfər tədqiqatçı ilə işə başlayan bölmədə hərəkət 80-dən çox alım elmi tədqiqatlarla məşğul olur (24). Qısa müddət ərzində Bölmənin Rəyasət Heyəti və ETİ-i üçün 3 bina əsash şəkildə yenidən qurularaq istifadəyə verilmiş, 2004-cü il mayın 12-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bölmənin yeni korpusunun açılışında iştirak etmişdir. Prezidentə məlumat verilmişdir ki, yeni korpusda Təbii Ehtiyatlar İnstitutu, Batabat Astrofizika Rəsədxanasının Mərkəzi aparıcı və Əlyazmalar Fondu yerləşir. Burada elmi kitabxana, nəşriyyat, arxiv, seismoloji mərkəz vardır, 8 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Yeni korpusda 200 nəfərə yaxın əməkdaş çalışacaqdır (86).

Hərəkət 80-dən çox alım elmi tədqiqatlarla məşğul olur (24). Qısa müddət ərzində Bölmənin Rəyasət Heyəti və ETİ-i üçün 3 bina əsash şəkildə yenidən qurularaq istifadəyə verilmiş, 2004-cü il mayın 12-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bölmənin yeni korpusunun açılışında iştirak etmişdir. Prezidentə məlumat verilmişdir ki, yeni korpusda Təbii Ehtiyatlar İnstitutu, Batabat Astrofizika Rəsədxanasının Mərkəzi aparıcı və Əlyazmalar Fondu yerləşir. Burada elmi kitabxana, nəşriyyat, arxiv, seismoloji mərkəz vardır, 8 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Yeni korpusda 200 nəfərə yaxın əməkdaş çalışacaqdır (86).

imkan verir ki, yaxın gələcəkdə Naxçıvan Azərbaycanın ikinci elm və təhsil mərkəzinə çevriləcekdir. Bunu belə bir fakt da sübut edir ki, son on ildə burada 50-yə yaxın elmi əməkdaş doktorluq və namizədlilik dissertasiyası müdafiə etmişdir, onlarla gənc elmi-tədqiqat işləri ilə məşğul olur.

1996-ci ildən başlayaraq Muxtar Respublikada iri-miqayashlı quruculuq və bərpa işləri həyata keçirilir.

Təkər 1996-2001-ci illərdə Muxtar Respublikada 14 mədəniyyət obyekti, o cümlədən, Naxçıvan şəhərində Xatırə muzeyi, H.Cavidin məqbərəsi (1996), Xalça muzeyi (1997), C.Məmmədquluzadənin ev-muzeyi, Heydər Əliyev muzeyi (1999), «Açıq muzey», B.Kəngərlinin ev-muzeyi (2002), Naxçıvan Dövlət Tarix muzeyi, Dövlət Rəsm Qalereyası (2000), Dədə Qorqud abidəsi və meydanı (1999), NDU-da Soyqırım abidəsi (2001), Babək Rayon Tarix-Diyarşünaslıq muzeyi (1999), Sədərək Rayon Tarix-Diyarşünaslıq muzeyi (2001), Yuxarı Əylis Mədəniyyət evi (1997) yaradılmış, 23 mədəniyyət obyekti isə əsaslı təmir olunmuşdur. Təmir olunan obyektlər sırasına görkəmli şəxslərin ev-muzeyləri, tarixi abidələr, muzeylər, mədəniyyət sarayıları daxildir. Həmin dövrdə salınmış və əsaslı təmir edilmiş park və xiyabanlar içərisində bu gün naxçıvanlıların sevimli istirahət yerlərinə çevrilmiş Naxçıvan şəhər Heydər Əliyev adına Uşaq və Gənclər İstirahət Parkı, «Böyük bağ» meydani, Naxçıvanda və rayon mərkəzlərində Şəhidlər xiyabani daxildir (105, 80-81).

Adı çəkilən mədəniyyət obyektlərinin bir çoxunun açılışında prezident Heydər Əliyev və İlham Əliyev şəxson iştirak etmişdilər. Xüsusən 1996-ci ilin oktyabrında Heydər Əliyevin iştirakı ilə təntənəli surətdə açılmış H.Cavid məqbərəsi Naxçıvanın mədəni və memarlıq mərkəzi tarixində böyük tarixi hadisə olmuşdur. 1999-cu ildə Naxçıvanda olarkən ümummilli liderimiz 1998-ci il 19 iyun tarixli sərəncamı ilə yaradılmış və əsaslı bərpa olunmuş C.Məmmədquluzadənin ev-muzeyinin açılışında iştirak etmişdir (68, 229-249).

Naxçıvan Muxtar Respublikasında mədəni quruculuq işləri XXI əsrin ilk beş ilində də uğurla davam etdirilmişdir. 2002-ci ildə Naxçıvan şəhərində Bəhruz Kəngərli muzeyi, «Bazarsu» ətrafındaki yeraltı abidə, Şərurun Cəlilkənd kəndində C.Məmmədquluzadənin Xatırə muzeyi, Şahbuz Rayon Tarix-Diyarşünaslıq muzeyi bərpa olunmuşdur (56, 57). Sonrakı illərdə Dünya Bankının ayırdığı vəsait hesabına Muxtar Respublikanın 5 tarixi abidəsi, o cümlədən, Naxçıvan şəhərindəki Mömünə xatun türbəsi, Qarabağlar kəndindəki Qudi xatun türbəsi və Qoşa minarə bərpa olunmuşdur.

2003-2004-cü illərdə Türkiye Respublikasının Qars şəhərində ümummilli liderimiz Heydər Əliyevin abidəsi ucaldılmış və onun adına park salınmışdır. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Müsiqili Dram Teatrının binası təmir edilmiş, Naxçıvandakı Xalça muzeyində, «Xan evi» tarixi kompleksində, «Şəhidlər xiyabanı»nda, Şərur şəhər mədəniyyət evində, Xanəgah kompleksində, Naxçıvan şəhərindəki «Şərq hamamı»nda, Mömünə xatun türbəsinin ətrafında yenidənqurma işləri aparılmış, Naxçıvan şəhərində «Ana dili» abidəsi ucaldılmışdır. Şərur rayonunda «Bahar» kinoteatrı, Şahbuz rayonunda Şəhidlər abidə kompleksi tikilmiş, Ordubad rayonundakı Y.Məmmədquluzadənin ev-muzeyi, Muxtar Respublika M.T.Sidqi adına Kukla Teatri, Muxtar Respublika Uşaq Kitabxanası və Estetik Tərbiya Mərkəzinin binaları təmir edilmiş və ya yenidən qurulmuşdur (57, 42-43; 58, 22-33).

Naxçıvan MR-in 80 illik yubileyinin qeyd edilməsi milli-mənəvi dəyərlərimizin, tarixi yaddaşımızın bərpa edilməsinin, elmi və mədəniyyətin himaya olunmasının möhtəşəm Heydər Əliyev tərəfindən əsası qoyulmuş ənənənin bu gün də davamını təsdiqləyir.

2004-cü ilin mayında Naxçıvan Muxtar Respublikasının 80 illiyi ilə bağlı tədbirlərə qatılan İlham Əliyev Naxçıvanda Heydər Əliyev muzeyi ilə tanış olmuş, NDU-nun Elektron kitabxanasının açılışında iştirak etmişdi (3, 2004, 16 may).

Hazırda Naxçıvan mədəniyyəti özünün coşgun dövrünü yaşayır. Naxçıvanda fəaliyyət göstərən Muxtar Respublika yaradıcı təşkilatlarının (Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı, Jurnalistlər birliyi və s.), müstəqillik qazanması, yeni sahnə və musiqi əsərlərinin yazılması və tamaşaşa qoyulması, NDU-nun nəzdində Konservatoriyanın açılması və s. bunu əyani sübut edir.

Hazırda Naxçıvan MR-də ədəbiyyat və ədəbiyyatşünaslığının inkişafı üçün normal şərait mövcuddur. «Əcəmi», «Qızıldağ», «Qeyrət», «Tusi», «Məktəb» nəşriyyatlarının yaradılması, «Naxçıvan» ictimai-siyasi, elmi-publisistik jurnalının nəşri, «Şərq qapısı» qəzeti, Naxçıvan dövlət televizyonunun imkanlarının genişləndirilməsi, müstəqil «Kanal-35» telekanalının açılması, Naxçıvan teatrında yerli müəlliflərin əsərlərinin sahnəyə qoyulmasına diqqətin artırılması, AMEA Naxçıvan Bölümünün İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkili sayəsində Naxçıvan Muxtar Respublikasında müstəqillik dövrünün yeni tipli elmi-ədəbi mühiti formalaslaşmışqdadır (44, 9).

1996-ci ildən başlayaraq Naxçıvandakı nəşriyyatlar da yerli müəlliflərin 100-dən çox elmi, bədii, publisistik kitabları, məcmuələr çapdan çıxmışdır (105, 90-91).

Muxtar Respublikada milli tariximiz, əlamətdar günlərimizlə bağlı olaraq müntəzəm tədbirlər keçirilir, bu tədbirlərdə şahlinin geniş təbəqələri ilə yanaşı Muxtar Respublika rəhbərliyi də yaxından iştirak edir. Son illərdə Azərbaycan Xalq Cümhuriyyətinin 75, Naxçıvan Muxtar Respublikasının 75 və 80 illik yubileyi, azərbaycanlıların soyqırımı və Ermənistandan deportasiyası ilə bağlı tədbir və mərasimlərin keçirilməsi buna sübutdur.

Bölgənin tarixinə, keçdiyi inkişaf yoluna, sosial-iqtisadi və mədəni inkişafına həsr olunmuş konfranslar keçirilmiş, müxtəlif kitablar və məcmuələr çap edilmişdir.

Naxçıvan Muxtar Respublikasının təhsil, elm, mədəniyyət sahəsində çalışan ziyalılarının xidmətləri Azərbaycan hökuməti tərəfindən yüksək qiymətləndirilmişdir. 1999-cu il oktyabrın 10-da prezident Heydər Əliyevin fərmanı ilə

bir qrup Naxçıvan ziyalısına Muxtar Respublikanın 75 illiyi ilə əlaqədar yüksək fəxri adlar verilmişdir (104).

Sonrakı illərdə də mədəniyyət, incəsənət xadimləri Xalq rəssamı, Əməkdar rəssam, Xalq artisti, Əməkdar mədəniyyət işçisi fəxri adlarına, Azərbaycan Prezidenti təqaüd və mükafatlarına layiq görülmüş, 2002-ci ildə görkəmli pedaqoq və alim Lətif Hüseynzadə «İstiqləb» ordeni ilə təltif olunmuşdur (56, 57-58).

Ötən dövrlərdə bədən tərbiyəsi və idmanın inkişafına, müxtəlif idman yarışlarının keçirilməsinə xüsusi diqqət yetirilmişdir. İstifadəyə verilən yeni məktəb binalarının hamisində idman salonu və açıq idman meydançaları salınır. 2000-2001-ci illərdə Naxçıvan şəhərində «Dinamo» idman cəmiyyətinin bazası, İ.Axundlu adına Muxtar Respublika stadionu əsaslı təmir edilmiş, Şərur rayonunda idman kompleksi tikilmişdir (105, 86). İlham Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə Olimpiya idman kompleksi, Əl oyunları stadionu və Üzgüçülük mərkəzi Muxtar Respublikada idmanın inkişafına, gənc nəslin sağlam böyüməsinə on böyük qayğıdır (113).

2002-ci ildə voleybol üzrə Azərbaycan çempionatının zona birinciliyi Naxçıvanda keçirilmişdir. 2003-cü ildə Naxçıvanda dünyanın 30 ölkəsindən gəlmiş 77 gənc şahmatçının iştirakı ilə 20 yaşadək gənclər arasında dünya çempionatının keçirilməsi müstəqil Azərbaycanın idman tarihində on mühüm hadisələrdən biri olmuşdur (49). Hazırda idmanın bir çox növü üzrə naxçıvanlı idmançılar Azərbaycanın adını şərəflə qoruyurlar.

Bütün bunlar onu göstərir ki, çatın vəziyyətdə blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası uğurla inkişaf edir. Bu inkişaf bütün sahələri şata edir. Hazırda ölkə prezidenti İlham Əliyev rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı tədbirlər göləcəkdə ölkəmizin, o cümlədən Naxçıvan Muxtar Respublikasının daha sürətli inkişafını və vətəndaşlarının layiqli yaşayış səviyyəsini təmin edəcək.

### **3.4. Naxçıvan Muxtar Respublikasının beynəlxalq əlaqələrinin inkişafı və genişlənməsi**

Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizin xarici ölkələrlə münasibətində yeni sahifə açıldığı kimi, Naxçıvan Muxtar Respublikasının xarici əlaqələrinin inkişafında da yeni mərhələ başlandı. Xüsusən, 1995-ci ilin sonlarında, Vəsif Talibovun Muxtar Respublikası Ali Məclisinin Sədrini seçilməsindən sonra qonşu ölkələrlə qarşılıqlı əlaqələr genişlənməyə başlandı.

Əgər 90-ci illərin I yarısında Naxçıvan Muxtar Respublikasının xarici əlaqələri daha çox qonşu dövlətlərin Muxtar Respublikaya humanitar və digər yardımçıları formasında inkişaf edirdi, 1995-ci ildən başlayaraq bu əlaqələr praktik xarakter almış, Naxçıvana xarici investisiyalar daxil olmağa, birgə layihələr həyata keçirilməyə başlanılmışdı. Muxtar Respublikada iqtisadi islahatların həyata keçirilməsi xarici əlaqələrin inkişafına da müsbət təsir göstərirdi.

Ən yaxın tərəfdəş olan Türkiyə ilə qarşılıqlı ticarət, istehsal, bank işi, birgə müəssisələrin yaradılması, idxl-ixrac münasibətləri genişləndirdi. Türkiyənin iş adamlarının Naxçıvan iqtisadiyyatına sərmaya qoymuluşu artırdı.

1995-ci ilin payızında o vaxt Muxtar Respublika Baş nazirinin xarici-iqtisadi əlaqələr üzrə I müavini işləyən Vəsif Talibovun rəhbərliyi ilə Türkiyənin müvafiq şirkətləri ilə işguzar əlaqələr öz natiçələrini vermiş, Türkiyənin «Tekel» firması ilə Muxtar Respublikanın Nazirlər Kabinetini arasında bağlanmış protokola əsasən emal müəssisələrində mövcud olan 400 min dekalitr susuz spirt hesablı ilə xam və konyak məhsullarının kənara satılması haqqında razılığə gəlinmişdi.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə Sədr seçildikdən sonra Vəsif Talibovun ilk rəsmi səfəri Türkiyəyə oldu. 1996-ci il martın 12-17-də gerçəkləşən bu səfər Muxtar Respublikanın mövcud problemlərin həlli iştiqamətində mühüm addım oldu.

Vəsif Talibovun səfər müddətində Türkiyənin bütün ali rəhbərliyi – prezident, baş nazir, parlamentin sədrini təra-

fındıq yüksək səviyyədə qəbul edilməsi dəst ölkənin Muxtar Respublikaya olan diqqət və qayğısının sübutu idi.

Səfər müddətində qarşılıqlı əlaqələrin konkret istiqamətləri müəyyənləşdirilmiş, Naxçıvana humanitar yardımın gücləndirilməsi, enerji probleminin həlli, şəkər zavodunun tikilməsi barədə razılıq alda edilmişdi (132, «Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrini Vəsif Talibovun Türkiyəyə səfəri», 1996, 25 mart).

Ali Məclis Sədrinin Türkiyənin «Qızıl Ay» cəmiyyətində, XİN-in Qaqqaz idarəesində görüşlərdə humanitar yardım imkanları, siyasi və iqtisadi əməkdaşlıq məsələləri geniş müzakirə edilmiş, türk iş adamları ilə səhəbətlərdə onları Naxçıvan iqtisadiyyatının müxtəlis sahələrinə sərmaya qoymağa dəvət etmişdi. Türkiyə İş Birliyi İnkışaf Agentliyinin müdürü Umid Arıq, Türk İşçi Bankının müdürü İnal Korukçu ilə görüşlərdə Muxtar Respublikada bank-maliyyə, telekomunikasiya sisteminin inkişafı, sənaye müəssisələrinin tikintisi və b. sahələr üçün maliyyə, texniki yardım göstəriləməsi barədə razılıq alda edilmişdi.

Bu səfərdən sonra türk iş adamlarının Naxçıvana diqqəti artmış, sərmaya qoymaqla onların bir çoxu bura gəlmişdi (139, 1996, 4 may).

Türkiyə ilə iqtisadi əməkdaşlığın ən uğurlu natiçələrindən biri Muxtar Respublikada şəkər çuqunduru istehsalının inkişafı olmuşdur. 1992-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə bu qiymətli bitkinin istehsalına başlanmış, həmin il 290 ton məhsul, 1995-ci ildə 7,951 kq, 2000-ci ildə isə 45 min. ton çuqundur tədarük edilmişdir (105). 2003-cü ildə isə rekord məqdar - 129 min ton məhsul götürülmüşdür (49). Xammal əsasən Türkiyənin Ağrı və İranın Xoy şəkər zavodlarına göndərilir, əvəzində Muxtar Respublikaya şəkər tozu gətirilmişdi.

Vəsif Talibovun Türkiyəyə səfəri zamanı Türkiyə Şəkər Fabrikaları Anonim Şirkətinin baş direktoru Salahəddin Hunla görüşdə şirkətin Naxçıvanda nümayəndəliyinin açılması barədə razılığa gəlinmişdi (132, 1996, 20 iyul). Hazırda

Muxtar Respublika Azərbaycanda bu golirlı bitkinin əsas istehsalçısına çevrilmişdir.

Türkiyə ilə genişlənən iqtisadi əlaqələr kənd təsərrüfatının digər sahələrinə də müsbət təsir göstərmişdir. Muxtar Respublika qonşu dövlətdən toxum, mineral gübrə, səpin aqreqatları, sudartan nasoslar, traktor və kombaynlar almışdır.

Muxtar Respublikanın enerji problemlərinin həlliində Türkiye mühüm rol oynayır və ildə 40 meqavat enerji (70 meqavat isə İran) Türkiyə tərəfindən verilir.

1998-ci ildə Türkiyənin müvafiq dövlət orqanları ilə bağlanmış 35 mlrd. manatlıq müqavilə əsasında Alt Trikotaj Paltaşları Fabrikinin işi bərpa edilmiş və 500 adam burada işlə təmin edilmişdir.

Qonşu dövlətin «Peç İnterneşin» şirkəti və Bakıdakı «Gəmiçay» kiçik müəssisəsi Naxçıvanda uzun illərdən bəri tikintisi yarımqiqli qalmış «Tabriz» ticarət mərkəzinin inşasını başa çatdırmış və burada 200 nəfərə yaxın əsl işlə təmin olunmuşdur (16).

Muxtar Respublikanın Türkiyə ilə iqtisadi əlaqələrində əsas yeri hələlik ticarət əlaqələri tutur ki, onun da dövriyyəsi getdikcə artmaqdadır. Muxtar Respublikanın iqtisadiyyatına və əhalinin tələbatına uyğun olaraq ərzaq, sənaye malları, müxtəlif texnika, materiallar idxlə edilir, qonşu dövlətə isə əsasən xammal, emal müəssisələrinin məhsulları, neft məhsulları ixrac olunur. Sənaye müəssisələrinin mövcud vəziyyəti, məhsul istehsalının həcmi, onun çeşidi və keyfiyyətli ixracımı artırmağa imkan vermirdi. İki tərəf arasında ticarət dövriyyəsində Muxtar Respublikanın mənfi saldoya malik olması məhz bununla izah olunurdu.

Türkiyə-Naxçıvan münasibətlərində ortaya çıxan problemlərin (gömrük, viza, idxlə-ixrac və s.) həlli istiqarətində 1999-cu ilin iyununda Türkiyə XİN viza şöbosinin rəisi Erol Eticioğlu, DİN sərhəd məsələləri idarəsinin rəisi İsmat Taşikan, Xarici Əlaqələr Komitəsinin şöbə müdürü Dəriş Öztürk, İqdir vilayatının valisi Şəmsəddin Uzun, Türkiyə Sənayesi İş adamları Cəmiyyətinin sədri Camal Yan-

dicin daxil olduğu nümayəndə heyatının səfəri mühüm rol oynadı. Səfər nəticəsində gömrük rejiminin daha da sadələşdirilməsi barədə razılıq əldə olunmuşdur (132, 1999, 13 iyul).

Otən dövr ərzində qarşılıqlı əlaqələrdə mövcud olan digər problemlər, o cümlədən viza müddətinin artırılması, işçi qüvvəsindən istifadə, Naxçıvanda yetişdirilən kənd təsərrüfatı məhsullarının Türkiyədə satış bazarına çıxarılması, bank əmanətlərinin geri qaytarılması, eləcə də Muxtar Respublikaya xarici sərmayənin cəlb edilməsi ilə bağlı güzəştlər, sənaye ineqrasiyası, enerji haqqının ödənilməsi və s. problemlər müntəzəm müzakirə edilmiş və onların bir çoxu öz həllini tapmışdır.

Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə əlaqələri Azərbaycan-Türkiyə əlaqələri kontekstində sonrakı illərdə də yüksələn xələ inkişaf edirdi. Muxtar Respublikanın dövlət və özəl sektorları ilə Türkiyə Cumhuriyyətinin rəsmi dairələri və iş adamları arasında işgüzar münasibətlər formalaşmışdır. Bu münasibətlər Azərbaycanla Türkiyə arasında möhkəm iqtisadi, siyasi, tarixi, etnik amillərlə şərtlənən və getdikcə dərinlaşan ineqrasiya prosesinin tərkib hissəsidir. Azərbaycan-Türkiyə, habelə Türkiyə-Naxçıvan arasında əldə olunmuş razılışmalar və sazişlər tərəflər arasında iqtisadi və ticarət əlaqələrinin böyük perspektivlərini müəyyən etmişdir.

Heydər Əliyevin 1993-cü ilin yayında yenidən Azərbaycan rəhbərliyinə qayıdışından sonra İran-Azərbaycan əlaqələrində dönüş baş verdi. Heydər Əliyevin İran İslam Respublikasının ali rəhbərləri ilə müntəzəm tövəsləri, qarşılıqlı səfərlər bu əlaqələrin bərabərhüquqlu əməkdaşlıq səviyyəsinə qalxmasına səbəb oldu. Bunun nəticəsində İran İslam Respublikası Azərbaycan-Ermanistan münəaqişində daha obyektiv mövqə tutmağa başladı. İkitərəfli əlaqələrin inkişafında 1993-cü ilin avqustunda İran İslam Respublikası xarici işlər naziri Ə.Ə.Vilayati ilə Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyev arasında Bakıda danışıqlar, daha sonra İİR prezidenti Ə.Ə.Haşimi-Rəfsəncanının 1993-cü ilin 6 oktyabrında Azərbaycana rəsmi səfəri, bu səfər müddətində

iki ölkə arasında əməkdaşlıq haqqında 14 saziş, protokol və memorandumun imzalanması (3, 1993, 19 oktyabr) mühüm rol oynadı.

Azərbaycan-İran münasibətlərinin yaxşılaşması Naxçıvan-İran əlaqələrinin də inkişafına təkan verdi. Bu istiqamətdə mühüm addım 1994-cü ilin fevralında Naxçıvanda İran İslam Respublikası Baş Konsullüğünün açılması oldu. Açılış mərasimində İran İslam Respublikası xarici işlər nazirinin müavini M. Vaizi, İranın Azərbaycandakı səfiri Nahavəndiyən, Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbərləri iştirak etmişdilər. Konsullüğün açılışı İran-Naxçıvan iqtisadi, mədəni əlaqələrinin inkişafına, gedış-goliş, viza məsələlərinin operativ həllinə şərait yaratdı.

Azərbaycan-İran, Naxçıvan-İran əlaqələrinin inkişafına Azərbaycan prezidenti Heydər Əliyevin 1994-cü il 28 iyun-2 iyul tarixində qonşu ölkəyə səfəri də mühüm təsir göstərdi. Səfərdə Heydər Əliyevi Naxçıvan Muxtar Respublikası rəhbərliyinin müşayiət etməsi, İranın ali rəhbərliyi ilə Muxtar Respublikanın elektrik, qaz, nəqliyyat, ərzaq problemlərinin müzakirəsi göstərdi ki, Naxçıvanla bağlı məsələlər İran-Azərbaycan münasibətlərinin prioritet istiqamətlərindən biridir.

Ümumiyyətə, yüksək səviyyədə keçirilən bütün görüşlərdə Muxtar Respublikanın enerji problemi on çox müzakirə olunan məsələlərdən idi.

1994-cü ildə İranın neft naziri Q. Ağazadə, parlamentin sədri İ. Nuri, sənaye naziri Ə. Nemətzadə Azərbaycanda səfərdə olarkən Naxçıvanın neft, qaz, elektrik təchizatı, o cümlədən Muxtar Respublikaya qaz kəmərinin çəkilməsi, sement zavodunun tikilməsi ilə bağlı bir sıra razılaşmalar alda edilmişdi (52, 1994, 12 noyabr).

Heydər Əliyevin 1996-ci ilin mayında Məşhəd-Səfərs-Təcən dəmiryol xəttinin açılış mərasimində, eləcə də 1997-ci ilin dekabrında Tehranda İKT-nin zirvə görüşündə iştirakı zamanı İran nümayəndləri ilə görüşlərində bu məsələlərin həllinin tezlaşdırılması zoruriliyi diqqətə çatdırıldı.

mışdı. Bu görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsif Təlibov da iştirak etmişdi.

1996-ci ilin iyununda İran İslam Respublikası Xarici İşlər Nazirliyinin dəvəti ilə Vəsif Təlibov İranda səfərdə olmuş, İran İslam Respublikasının vitse-prezidenti Həbib, xarici işlət naziri Ə. Vilayati, onun müavini M. Vaizi və digər rəsmi şəxslərlə görüşmüş, İran İslam Respublikası və Naxçıvan Muxtar Respublikası arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair niyyət protokolu imzalanmışdı. Səfər zamanı Xoy-Naxçıvan qaz kəmərinin çəkilməsi, Naxçıvana verilən elektrik enerjisinin həcminin artırılması, İran orazisindən yüklerin daşınması məqsədi ilə tranzit keçidin sadələşdirilməsi və s. məsələlər müzakirə edilmişdi (132, 1996, 15 iyul).

Naxçıvan tərəfinin təkidi ilə protokola Naxçıvan-Mərənd-Təbriz və əks istiqamətdə qatarların fəaliyyətə başlaması barədə maddə də sahnəmişdi. Qatarın işə düşməsi üçün bütün təşkilatı, texniki işlər görülmüşdü (132, 1996, 17 avqust).

Azərbaycan prezidenti Heydər Əliyev 1996-ci ilin oktyabrında Naxçıvanda səfərdə olarkən İranın baş naziri ilə Naxçıvanın iqtisadi vəzivətini yaxşılaşdırmaq üçün konkret tədbirlər planı müəyyənləşdirmişdi.

1997-ci il fevralın 9-da Naxçıvan-Təbriz qatarı fəaliyyətə başladı. Qatarın ilk sərnişinləri Muxtar Respublikanın rəhbərləri oldular (132, 1997, 11 fevral).

Qatarın işə düşməsi ikitərəfli iqtisadi və humanitar əlaqələrin daha da genişləndirilməsi üçün şərait yaratmış, adamların gedış-goliş asanlaşmışdı.

1996-ci il iyul protokolunun bir sıra maddələri qısa müddətdə yerinə yetirilmiş, tərəflər arasında keçid rejimi sadələşdirilmiş. Muxtar Respublikanın əhalisinə pasport veriləməsi İranın baş konsulluğu tərəfindən təmin edilmiş, sərhəd yani müştərək bazarların fəaliyyəti genişləndirilmiş, Muxtar Respublikaya elektrik eneji 10 meqavat artırılmışdı.

Lakin Naxçıvan-İran iqtisadi münasibətlərində bir sıra həll olunmamış məsələlər qalırdı. Bu məsələlər Vəsif

Talibovun 1997-ci ilin fevralında İİR-ə işgizar səfərində İran rəsmiləri - prezident Ə.Ə.Həsimi-Rəfsəncani, parlamentin sədri İ.Nuri, xarici işlər naziri Ə.Ə.Vilayəti, neft naziri Ağazadə, xarici işlər nazirinin müavini Mürsəli, koordinasiya naziri Şəfi ilə müzakirə edilmiş, bir sıra razılaşmalar əldə edilmişdi.

Səfərin sonunda Ali Məclisin Sədri Vəsif Talibov və İran İslam Respublikası xarici işlər nazirinin müavini M.Vai zi arasında əməkdaşlıq haqqında protokol imzalanmışdı (132, 1997, 22 fevral).

Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İran İslam Respublikasının parlamenti, Vilayət Ali Şuraları arasında əlaqələr da formalşmış və inkişaf etmişdi. Qarşıqliq səfərlər, dövlətlərərə müstərək komissiyalarda deputatların iştirakı müntəzəm xarakter daşıyırı.

Muxtar Respublikanın İran İslam Respublikası şimal əyalətləri ilə əlaqələrinə xüsusi diqqət yetirilirdi. Bu əyalətlər arasında Şərqi Azərbaycanın Muxtar Respublikası ilə əlaqələrinin xüsusi rolü var idi (52, 1999, 30 iyul). İki tərəf arasında əməkdaşlıq haqqında bir neçə müqavilə bağlanmış, onların bir çox müddəələri yerinə yetirilmişdi.

1997-1999-cu illərdə Ali Məclisin Sədri iki dəfə Təbərizə səfər etmiş, Şərqi Azərbaycan ostandarı isə Naxçıvanda olmuşdu. Ötən dövr ərzində Culfa gömrükxanasının iş rejimi 24 saat qədər uzadılmış, sərhəd bazarının fəaliyyəti genişlənmiş və digər işlər görülmüşdü (52, 1999, 24 iyun, 13 avqust).

2000-ci ilin mayında iki tərəf arasında Naxçıvanda yeni müqavila imzalanmış, Culfa-Naxçıvan şose yolunun bərpası İİR «Şəhəndəb Azərbaycan» konsorsiumuna həvalə edilmişdi (132, 2000, 28 may).

İİR Naxçıvanın elektrik enerjisi ilə təmin olunmasında əsas rol oynamaqdə davam edirdi.

Maliyyə imkanı olmadığından İranın Naxçıvana verdiyi elektrik enerjisinin haqqı ödənilmədiyindən 1990-ci illərin sonlarında enerjinin verilməsinin dayandırılması təhlükəsi yaranmışdı. İki dövlətin hökumətləri arasında aparılan

müzakirələr zamanı bu problem öz həllini tapmış, Azərbaycan Prezidenti Heydər Əliyev 15 yanvar 2001-ci il tarixdə «Naxçıvan Muxtar Respublikası üçün İİR-dən alınmış elektrik enerjisini görə yaranmış borcun ödənilməsi» haqqında xüsusi sərəncam imzaladı. «Azərenerji» Səhmdar Cəmiyyəti ilə İran İslam Respublikasının «Təavanır Şirkəti» arasında müqavilə imzalanmış, enerji borcunun 4 ilə ödənilməsi razılaşdırılmışdı. Müqavilədə gələcəkdə elektrik enerjisinin Azərbaycandan İmişli-Parsabad yolu ilə İrana verilməsi, həmin miqdarda enerjinin İrandan Naxçıvana ötürülməsi məsəlesi həll edilmişdi (3, 2001, 17 yanvar).

Naxçıvanın İranla iqtisadi əlaqələrində Azərbaycan-İran dövlətlərərə müstərək komissiyası xüsusi rol oynayırı. Komissiyanın gündəliyinə tez-tez Naxçıvanla bağlı məsələlər müzakirəyə çıxarılrı. 1997-ci il noyabrın 21-də Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası ilə İİR arasında əməkdaşlığın genişləndirilməsi haqqında memorandum imzalanmışdı (132, 1997, 27 noyabr).

1999-cu ilin iyulunda da ikinci belə memorandum imzalanmış, onun bir sira müddəələri öz həllini tapmışdı.

Hazırda Azərbaycan-İran münasibətlərinin səviyyəsi Naxçıvan-İran əlaqələrində mövcud olan bir sira problemlərin (Qaz kəmərinin tikiləsi, sement zavodunun inşası, Araz çayı üzərində SES-lərin tikiləsi, Ordubad, Şahtaxtı, Nehrəm körpülərinin tikintisi, ikiqat vergidən azad olma, müntəzəm hava əlaqəsinin yaradılması, yol, gömrük yükleri-nin tranzit, viza və s.) həllinə ümidi yaradır.

Ösəsi hələ Heydər Əliyev tərəfindən qoyulmuş Muxtar Respublikanın dönyanın aparıcı dövlətləri, beynəlxalq iqtisadi qurumları ilə əlaqələri 1993-cü ildən sonra çoxşaxəli istiqamət almışdı. Azərbaycanın beynəlxalq münasibətləri çərçivəsində Naxçıvan Muxtar Respublikası da intensiv şəkildə dünya bazarına çıxmaga başlamışdı.

1996-ci ildə BMT-nin İP Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi problemlərinin həlli məqsədi ilə regional inkişaf planı hazırlanmışdı. Bu məqsədə Ekspert qrupu 1997-ci ilin martında Naxçıvana gəlmiş, Muxtar Res-

publikanın rəhbərliyi ilə görüşmüdü (3, 1997, 6 mart). Programda kənd yerlərində kiçik və orta müəssisələrin yaradılmasına yardım göstərilməsi, özəl fermərlərə mikrokreditlərin verilməsi nəzərdə tutulmuşdu, Muxtar Respublikaya 1 mln. 200 min dollar kredit ayrılmışdı (3, 1997, 17 may).

Naxçıvanda əllillərin pəşə bərpası mərkəzinin yaradılmasına Beynəlxalq Əmək Təşkilatının yardımı xüsusi əhəmiyyət kəsb edirdi (119, 1997, 2 avqust).

Muxtar Respublikada aqrar işlahatların uğurla başa çatdırılmasında beynəlxalq maliyyə təşkilatları yaxından iştirak edirdilər. Beynəlxalq İnkışaf Assosiasiyyası (BIA) və Beynəlxalq Kənd Təsərrüfatının İnkışafı Fondu (BKTİF), Dünya Bankı, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti bu işə şəhər yardım göstərirdi.

Dünya Bankı Muxtar Respublikada kəndli təsərrüfatlarının yaradılmasına 3 mln. dollar ayırmış (132, 1997, 27 mart), Regional Məsləhət Mərkəzinin açılmasında iştirak etmişdi (52, 2000, 3 noyabr).

Naxçıvanın xarici əlaqələrində ABŞ, Avropa ölkələri ilə siyasi, iqtisadi əlaqələr getdikcə önəmlü yer tutmağa başlayırdı. Həmin ölkələrin Azərbaycandakı səfirlərinin Muxtar Respublikaya səfərləri, Muxtar Respublikanın rəhbərləri ilə görüşləri artıq ənənə halını almışdır.

1997-ci ilin yayında Vəsif Talibovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyatının Demokratiya Mərkəzi İnstitutunun dövəti ilə ABŞ-a səfəri bu ölkədə Naxçıvan haqqında obyektiv məlumat yayılmasında mühüm rol oynadı. Səfər müddətində Kongresin, Senatın üzvləri ilə görüşlər keçirilmiş, Azərbaycan-Ermanistan, Dağlıq Qarabağ münaqişəsi, Naxçıvan Muxtar Respublikasının düşdürüyü vəziyyət barədə əsl həqiqət onların diqqətinə çatdırılmışdı. Xüsusilə Ermanistanın guya Azərbaycan tərəfindən blokadaya alınlığı haqqında erməni lobbisinin təbliğatının əksinə olaraq Azərbaycanın Naxçıvan bölgəsinin Ermanistan tərəfdən iqtisadi blokadaya alındığı, ərazinin bir hissəsinin zəbt edildiyi barədə ətraflı məlumat verilmişdi (87, 54-57).

Ötən dövrlərdə ABŞ-in Azərbaycandakı səfirləri R.Fin, R.Mays, O.Kozlariç, S.Eskudero, D.Xarnış Naxçıvanda olmuş, Muxtar Respublikaya humanitar yardımların göstərilməsi, investisiya qoyuluşu imkanlarını nəzərdən keçirmiş, Muxtar Respublikanın rəhbərləri, ictimai təşkilatlarla bölgənin digər problemləri müzakirə edilmişdir.

1998-ci ilin sentyabrında Muxtar Respublikada keçirilmiş «Naxçıvan. Açıq qapı» tədbirinin təşkili Muxtar Respublikanın xarici ölkələrlə, beynəlxalq iqtisadi qurumlarla əlaqələrinin inkişafında xüsusi rolu oldu.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Murad Ercanın başçılıq etdiyi 120 nəfərlik heyətə ölkəmizdə akredita olmuş səfirliliklərin, beynəlxalq təşkilatların nümayəndələri daxil idilər. Tədbirin əsas məqsədi onları Muxtar Respublikə ilə ətraflı tanış etmək, bölgə iqtisadiyyatına investisiya cəlb etməkdən ibarət idi. Muxtar Respublikanın Ali Məclisində qonaqlara diyarın iqtisadi və mədəni hayatı barədə məlumat verilmiş, biznes qurumlarının nümayəndələrinə Muxtar Respublikada hansı sahələrə sərməyə qoyulmasına ehtiyac olduğu ətraflı izah edilmişdi (3, 1998, 26 sentyabr).

BMT İP çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatı ilə Naxçıvan Muxtar Respublikası hökuməti arasında 956 min dollarlıq layihə sənədi imzalanmışdı. Əsas məqsəd Muxtar Respublikada infrastrukturun yaradılması, yeni iş yerlərinin açılması və kənddə yaşayan imkansız ailələrə köməklik göstərilməsindən ibarət idi.

Erməni təcavüzündən zərər çəkmiş yaşayış məntəqələrinin bərpası ilə bağlı beynəlxalq maliyyə qurumları ilə sıx əməkdaşlıq qurulmuşdu. Dövlət Bankının vəsaiti hesabına Sədərək rayonunda erməni təcavüzündən ziyan çəkmiş 75 ev bərpa edilmiş, digər sosial obyektlər istifadəyə verilmişdi (91, 64).

1999-cu ilin sonlarında Naxçıvanda Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəliyi yaradılmışdı. Əsas məqsədi Muxtar Respublikada miqrasiyanın qarşısını almaq olan bu təşkilat Muxtar Respublikada fermərlərə və iş adamlarına

kreditlərin verilməsi ilə məşğul olur. ABŞ-in ADRA təşkilatı da Muxtar Respublikada öz nümayəndəliyi vasitəsilə əhaliyə mikrokreditlər verir.

Naxçıvanın beynəlxalq əlaqələrinin mühüm sahəsini regionun elektrik enerjisi ilə təmin edilməsi üçün işlərin aparılması təşkil edirdi. Enerji problemini daxili imkanlar hesabına həll etmək üçün Muxtar Respublikası və Azərbaycan hökumətləri beynəlxalq investorları bu layihələrin həyata keçirilməsinə davət etmişdir. Kiçik höcmli SES-lərin tikiləməsi üçün Fransanın «Entropose LTD», İsrailin «Betmen», Yaponianın «Tohoko», «Hippon Koel» şirkətlərinin nümayənləri Naxçıvanda olmuş və araşdırmaqlar aparmışlar (124, 22).

Muxtar Respublikanın beynəlxalq şirkətlərlə işbirliyinin ən səmərəli nəticəsi Muxtar Respublikanın telekommunikasiya sisteminin modernləşdirilməsidir. Bu işlərə 1996-cı ildən başlanmış, həmin ildə yerüstü peyk stansiyası quraşdırıllaraq Naxçıvan-Bakı birbaşa peyk rəbitəsi təşkil olundu.

1997-ci ildə Muxtar Respublikada rəbitənin modernləşdirilməsi ilə bağlı tender elan edilmiş, tenderin qalibi Cənubi Koreyanın «DEW Telekom LTD» şirkəti olmuşdu. 1998-ci ilin fevralın 18-də Muxtar Respublikanın Ali Məclisində telekomunikasiya sisteminin modernləşdirilməsi barədə üçtərəfli – «DEU Telekom», Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası hökumətləri arasında müqavilə imzalandı. Dəyəri 16 mln. 500 min ABŞ dolları höcmində olan müqavilə vaxtında yerinə yetirilmiş və 34.136 nömrəli yeni stansiya Muxtar Respublikası əhalisinin telefon rəbitəsinə olan ehtiyacını tam ödəmişdir (52, 1997, 10 oktyabr).

Eyni zamanda şəmvari telefon şəbəkəsi də Naxçıvanda yeni tətbiq edilmiş, on minlərlə naxçıvanlı mobil telefondan istifadə etməyə başlamışdı. 2000-ci ilin mayında isə Naxçıvanda abunə tutumu 20 min olan CSM stansiyası istismara verilmişdi.

Muxtar Respublikanın xarici əlaqələrin inkişafında mühüm mərhələ Azərbaycan Xarici İşlər Nazirliyinin Nax-

çıvanda konsulluq idarəsinin yaradılması oldu. Xarici ölkələrlə əlaqələrin genişləndiyi bir vaxtda ölkə vətəndaşlarına müxtəlif kateqoriyalı vizaların verilməsində, Muxtar Respublikası sakinlərinin və hüquqi şəxslərin xarici dövlətlərlə konsul hüquqi münasibətlərinin tənzimlənməsində o mühüm rol oynayır. Konsulluq idarəsi xidməti və diplomatik pasportlar, müxtəlif vizalar vermək, notariat əməliyyatları və diplomatik xidmətlər göstərmək hüququna malidir.

Araşdırılan dövrədə sosial-iqtisadi inkişafın mühüm amili olan xarici ticarət əlaqələri də inkişaf etməyə başlamışdır.

Əgər 1998-ci ildə Muxtar Respublikanın xarici ticarət dövriyyəsi 9,3 mln. dollar təşkil edirdi (o cümlədən ixrac 2,4, idxal 6,9 mln.), 2001-ci ildə xarici ticarət dövriyyəsinin cəmi 25 mln.-dan artıq idi ki, bunun 23,5 mln. idxal malları təşkil edirdi (115, 36; 107, 131).

2004-cü ildə isə Muxtar Respublikanın xarici ticarət dövriyyəsi 35 mln. 73 min dollar təşkil etmişdir ki, bunun 5 mln. 239 min (13,4%) ixrac, 33 mln. 834 min. (86,6%) idxal təşkil etmişdir. 2003-cü illə müqayisədə xarici ticarət dövriyyəsinin ümumi höcmi 5,7% (ixrac 25,7%, idxal 3,5%) artmışdır (58, 73).

Büdcə vəsaitlərinin 34,3%-ni (32 milyard 597 milyon manatını) gömrük rüsumları və vergiləri təşkil edir.

Bu gün xarici ticarətin coğrafiyası daha da genişlənməkdədir. Muxtar Respublikası dünyadan 16-dan çox ölkəsi ilə ticarət əlaqələri qurmusdur.

1993-cü ildən sonrakı dövrlərdə də Naxçıvan Muxtar Respublikasının xarici əlaqələrinin mühüm istiqamətlərindən birini yenə əvvəlki kimi elmi, mədəni sahələrdə əməkdaşlıq təşkil edirdi.

1994-cü ildən başlayaraq Muxtar Respublikanın ən iri inceşənət kollektivlərinin Türkiyə və İİR-də mədəni tədbirlərdə iştirakı intensiv karakter almağa başlayırdı. Naxçıvan Dövlət Musiqili Dram Teatrı Türkiyənin Qars, Ankara, Bursa, İstanbul, Van və digər şəhərlərində dəfələrlə qastrolarda olmuş, Türkiyə Cumhuriyyətinin 75 illiyi münasibəti ilə

keçirilən bayram tədbirlərində iştirak etmişdi. Teatrin repertuarında Türk dramaturqlarının əsərləri daha çox yer tutmağa başlayırdı. Dost ölkənin teatr kollektivləri də öz növbəsində Naxçıvan teatrsevərləri qarşısında çıxış etmişdilər.

1995-ci ildə naxçıvanlı rəssamlar Fəxrəddin Qəhrəmanov və Telman Abdinovun İzmir və Qars şəhərlərində sərgiləri nümayiş etdirilmişdi.

Türkiyə ilə elm və təhsil sahəsində əlaqələrin inkişafında Naxçıvan Dövlət Universiteti müstəsnə rol oynayır. Hazırda 300-dən çox xarici tələbə bu ali təhsil ocağında təhsil alır. Onların təhsili üçün ayrıca dekanlıq fəaliyyət göstərir. Araşdırılan dövrə Naxçıvan Dövlət Universiteti Türkiyənin İstanbul, Ankara, Qars, Van, Ərzurum Universitetləri ilə sıx əlaqələr qurub. Naxçıvan Dövlət Universitetinin müəllimləri tez-tez Türkiyədə elmi, pedaqoji ezamiyətdə olur, konfrans və simpoziumlarda elmi maruzələrlə çıxış edirlər. 1996-ci ildə Universitetdə təsis edilmiş Atatürk Araşdırma Mərkəzi elmi-mədəni əlaqələrin inkişafına uğurla xidmət edir (122, 2000, 26 oktyabr).

Naxçıvanın tarixinə, mədəniyyətinə həm ölkə daxilində, həm də xarici ölkələrdə marağın getdikcə artması, eləcə də ermənilərin uzun əsrlər boyu bu torpağa iddiaların əsassızlığını sübut etmək zəruriliyi, Muxtar Respublikanın tarixinə həsr edilmiş mötəbər elmi məclislərin keçirilməsini aktual edir. Bu istiqamətdə son illərdə həyata keçirilən tədbirlərdən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrı Vəsif Talibovun 24 mart 1996-ci il tarixli sərəncamı ilə (132, 1996, 3 iyul) həmin ilin iyulun 11-13-də keçirilmiş «Uluslararası qaynaqlarda Naxçıvan» beynəlxalq simpozium olmuşdur. Bu genişməqyaslı tədbir Naxçıvanın qədim tarixini obyektiv, hərtərəfli araşdırmaq baxımından geniş imkanlar açmışdı. Simpoziumda Azərbaycanın, Naxçıvanın tanınmış alımları ilə yanaşı, qardaş Türkiyənin tarixçiləri də ciddi elmi məruzələrlə çıxış etmişdilər (117, 71).

Naxçıvan Dövlət Universitetinin bir çox universitetlərlə, o cümlədən Ankara, Van Universitetləri ilə işbirliyi protokolları imzalanmışdı. Müştərək elmi tədqiqatlar, müəll-

lim və tələbə mübadiləsi, idman və mədəni tədbirlərin keçirilməsi haqqında razılışma əldə edilmişdi. 2000-ci ildə naxçıvanlı alımlar İ.Hacıev və Ə.Amanoğunun «Tarixdə və günümüzdə Naxçıvan» əsəri Ankara Universitetində nəşr edilmişdi (3, 2000, 4 iyul).

Azərbaycan prezidenti Heydər Əliyevin imzaladığı 20 aprel 1997-ci il tarixli «Dədə Qorqud dastanlarının 1300 illiyi haqqında» və 4 fevral 1999-cu il tarixli «Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi haqqında» fərmanlarda nəzərdə tutulmuş tədbirlərdə də Naxçıvan və Türkiyə elmi mərkəzləri yaxından iştirak etmişlər.

1998-ci ilin dekabrında İqdır şəhərində Naxçıvan Muxtar Respublikası və İqdır vilayəti rəhbərlərinin də qatıldığı Türkiyə-Naxçıvan əlaqələrinin tarixi, müasir vəziyyəti, gələcək perspektivləri təhlil edilmiş, əlaqələrin daha da yaxşılaşdırılması üçün tövsiyələr irali sürülmüşdü.

Qars, İqdır, Van şəhərlərinin erməni işğalından azad edilməsi ilə bağlı yubiley şənliklərində Naxçıvan Muxtar Respublikası mədəniyyət kollektivi də iştirak etmişdir.

1998-ci ilin oktyabrında İqdır şəhərində təşkil edilmiş «XXI əsrin ərəfəsində tarixa nəzar: türk-erməni münasibətləri» mövzusunda beynəlxalq simpoziumda Naxçıvan alımları, xüsusilə Naxçıvan Dövlət Universitetinin alımları yaxından iştirak etmiş, Naxçıvan Dövlət Universitetinin rektoru professor İ.Həbibbəyli «Azərbaycan mənbələrinə istinadən ermənilərin törətdikləri cinayətlər» adlı məruzə ilə çıxış etmişdi (52, 1999, 6 oktyabr).

Yeri gəlməşkən, İ.Həbibbəyli Türkiyə-Azərbaycan elmi, mədəni, ədəbi əlaqələri sahəsindəki fəaliyyətinə görə Atatürk Araşdırma Mərkəzi üzrə Türkiyə Cumhuriyyəti Atatürk Kütür, Dil, Tarix Yüksək Qurumunun üzvü seçilmişdir. Onun Türkiyədə 5 kitabı və çoxlu sayıda elmi məqələləri çap olunmuşdur (3, 1999, 24 sentyabr).

Türkiyə və Naxçıvanın folklor kollektivlərinin qarşılıqlı səfərləri ənənəvi xarakter daşıyır. Naxçıvan Dövlət Universitetinin «Araz», «Firuzə», Şərurun, Şərur yallısı,

Naxçıvan Dövlət Kukla Teatrı qonşu ölkədə Naxçıvan mədəniyyətini layiqinəcə təmsil edirlər (123, 16).

2001-ci ilin iyun ayında Naxçıvan-Türkiyə tarixi dostluğunun ayani sübutu olan bir hadisə baş verdi. Həmin vaxt Naxçıvan şəhərində bu bölgəni erməni işğalından qoruyaraq şəhid olmuş türk əsgərlərinin şərafına qoyulmuş abidənin açılışı oldu (132, 2001, 2 iyul). Naxçıvanda böyük Atatürkə anma mərasimləri təşkil olunur, müsabiqələr, festivallar və digər kütləvi tədbirlər keçirilir. Naxçıvan şəhərindəki an böyük küçələrdən birində M.K. Atatürkün adı verilmişdir.

Qonşu ölkə ilə mədəni əlaqələrin mühüm göstəricisindən biri də Türkiyə Dəyanət Vəqfi tərəfindən Naxçıvanda tikilmiş Kazım Qarabəkir Camesi olmuşdur. Məscid Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi günlərində istifadəyə verilmiş, onun açılışında ümummilli liderimiz Heydər Əliyev iştirak etmişdi.

Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasının 75 illiyi qardaş Türkiyədə də geniş qeyd edilmiş, bu ölkənin iri mətbuat orqanları, telekanalları bu tədbiri ətraflı işıqlandırmışdır (3, 1999, 14 oktyabr). Bu yubiley Türkiyənin bölgələrində də bayram edilmişdi. 1999-cu il dekabrın 2-3-də Qars şəhərində yubileyə həsr edilmiş «Yaxın tariximizdə Naxçıvan və Qars» mövzusunda simpozium keçirilmişdi. Simpoziuma Türkiyənin ali rəhbərləri təbrik məktubu göndərmişdilər. Simpoziumda Ali Məclisin Sədri Vasif Talibov «Naxçıvan Muxtar Respublikası inkişaf yolunda», İ.Həbibbəyli «Naxçıvanda elm, təhsil, mədəniyyətin inkişafı», İ.Hacıyev «Naxçıvanın tarixi taleyində Qars möqaviləsinin rolu» mövzusunda məruzələr etmişlər (3, 1999, 7-8 dekabr).

Qardaş Türkiyə ilə mədəni əlaqələrdə mətbuat getdikə məhkəm yer tutmaqdı idi. Bu sətirlərin müəllifi 2002-ci ildə Tunceli şəhərində keçirilmiş Türkiye jurnalistlərinin IX qurultayında iştirak etmiş və «Azərbaycan mətbuatı, dünən və bu gün» mövzusunda məruzə ilə çıxış etmişdi (77, 105-131).

1995-ci ildən başlayaraq Naxçıvan MR-in İİR ilə mədəni, elmi əlaqələrində yeni mərhələ açılmışdı. Bu sahədə Ali Məclisin Sədri Vasif Talibovun qonşu ölkələrə səfərləri mühüm rol oynayır. Ötən müddət ərzində Naxçıvan MR və Iran İR-in mədəniyyət kollektivlərinin qarşılıqlı qastrolları təşkil edilmiş, Naxçıvan Dövlət Universitetinin İran Universitetləri ilə elmi əməkdaşlığı genişlənmişdi.

İki tərəf arasında bağlanmış müqavilələrdə mədəni sahələrdə əməkdaşlıq məsələlərinə isə xüsusi önəm verilirdi.

Naxçıvan Dövlət Universitetinin 30 illik yubileyi ilə əlaqədar 1997-ci ildə İrandan böyük nümayəndə heyəti, o cümlədən Cavad Heyət, Təbriz Universitetinin rektoru Səməd Sübhani və b. yubiley tədbirlərində iştirak etmişdilər.

2001-ci ilin yanvarında Naxçıvan Dövlət Universitetində keçirilmiş «Nəşrəddin Tusi və müasirlik» mövzusunda elmi konfransda Naxçıvan Dövlət Universitetinin alımları ilə yanaşı, İran alımları də çıxış etmişlər (52, 2001, 31 yanvar).

Araşdırılan dövrə Naxçıvanın mətbuat orqanları ilə İranın mətbuat orqanları, küləvə informasiya vasitələri arasında geniş əlaqələr təşəkkül tapmışdı. Naxçıvan alımları, jurnalistlərinin İİR-in müxtəlis mətbu orqanlarında çıxışları olmuşdur (3, 2000, 26 dekabr, 69, 139-148).

İİR-in «Sivilizasiyalararası dialoq» Mərkəzinin 2000-ci ildə keçirdiyi musiqi festivalında, rəsm və kitab sərgilərində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin nümayəndələri də iştirak etmişdilər.

İİR bir çox xeyriyyə cəmiyyətləri, xüsusən «İmam Xomeyni adına İmdad Komitəsi» Muxtar Respublikanın imkansız təbəqələrinə, əllillərə, uşaq evlərinə humanitar yardım göstərilməsində fəal iştirak edirdilər. Öz növbəsində naxçıvanlılar da İranın Ərdəbilda və Xorasanda tabii fəlakət zamanı öz din qardaşlarına mümkün köməyi əsirgəmədilər (132, 1997, 5 mart).

İranla mədəni-humanitar əlaqələrdə dini-mənəvi əlaqələrə mühüm önəm verilirdi. İranın müqəddəs yerlərini ziyarət etmək üçün hər il Naxçıvandan yüzlərlə zəvvar qonşu

ölkəyə gedirdi. Onların rahatlığı üçün bütün işlər görülürdü. Bu məsələlər qarşılıqlı müqavilə və protokollarda öz əksini tapmışdır.

Dini əlaqələrin mühüm göstəricisi qonşu dövlətin Naxçıvanda məscidlər tikdirməsi idi. Qeyd edildiyi kimi İranın «Bonyade Mostezfan və Canbazane Enqelabə Eslamı» fondu Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda məscid inşasına başlamış və bu məscid 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının 75 illiyinin qeyd edildiyi günlərdə Azərbaycan prezidentinin iştirakı ilə dindarların ixtiyarına verilmişdi (68, 136). Bundan əvvəl də Naxçıvanda İran İslam Respublikası bir məscid – İmam Hüseyn məscidi tikdirmişdi (35).

Naxçıvan-İran mədəni əlaqələrində idman, səhiyyə əlaqələri, qadın təşkilatları, gənclər təşkilatları arasında əlaqələr də yüksəkən xələ gedirdi (33, 16; 132, 1997, 12 mart).

Tərəflər arasında ədəbi-mədəni əlaqələrin bariz nümunəsi 1999-cu ildə Tehranda «Suruş» nəşriyyatı tərəfindən tütüdüğü qeyri-ardicil mövqedən, həm də İranın bazi dairələrinin, dini və elm xadimlərinin Azərbaycanın, onun tərkib hissəsi olan Naxçıvanın tarixini, mədəniyyətini saxtalaşdırmaq cəhdlərindən gedir.

Düzdür, araştırılan dövrə Azərbaycan, Naxçıvan-anlaşılmazlıqlar hələ də mövcud olaraq qalırdı. Burada səhəbət həm İİR-in Ermonistan-Azərbaycan münaqişəsində tutduğu qeyri-ardicil mövqedən, həm də İranın bazi dairələrinin, dini və elm xadimlərinin Azərbaycanın, onun tərkib hissəsi olan Naxçıvanın tarixini, mədəniyyətini saxtalaşdırmaq cəhdlərindən gedir.

İran matbuatında Naxçıvanın etnik-siyasi tarixinə aid qeyri-obyektiv yazınlara tez-tez rast gəlmək olar.

2001-ci ildə Tehranda fars dilində *Cəfər Cəmşidi* Rad tərəfindən nəşr edilmiş «Naxçıvanın siyasi tarixi» adlı kitab dediklərimizə ayani sübutdur (74).

Bütün bunlara baxmayaraq Naxçıvanın İran ilə mədəni, humanitar, elm, təhsil əlaqələri inkişaf edərək möhkəmləndirdi.

Muxtar Respublikanın beynəlxalq təşkilatlarla, xarici ölkələrlə mədəniyyət, elm, təhsil sahəsində əlaqələrinin inkişafı 90-cı illərin II yarısına təsadüf edir. Bu dövrdə dünyanın bir çox xeyriyyə təşkilatları Naxçıvanda öz bölmələrini açaraq, bir sıra sosial proqramlar həyata keçirməyə başlamışdır.

Bu təşkilatlar içərisində ABŞ-in «ADRA», «Amerikares» xeyriyyə təşkilatları, Fransanın «Ekilibr», İngiltərənin «Leonard Çeşar» xeyriyyə fondları, «Beynəlxalq memoria» fondu mühüm yer tuturdu. «ADRA» təşkilatı aztəminatlı ailələrə, əllillərə müxtəlif xeyriyyə yardımını göstərmiş (52, 2000, 24 dekabr), «Amerikares» isə Muxtar Respublikada immunlaşdırma kampaniyasında iştirak etmişdir (52, 1999, 6 may).

Naxçıvan Muxtar Respublikasının Regional İnkışaf Proqramına uyğun olaraq BMT İP və YUNESKO tərəfindən Naxçıvanda kompyuter mərkəzinin yaradılması üzrə layihə hazırlanmış və 1999-cu ilin sentyabrında Mərkəzin açılışı olmuşdu (132, 1999, 15 sentyabr).

Naxçıvan Dövlət Universitetinin elm və təhsil əlaqələrinin coğrafiyası genişlənmiş və çoxşaxəli olmuşdu.

İtaliyanın Turin şəhərində «TEMPUS» (Ali Təhsil sahəsində «Avropa» əməkdaşlıq proqramı) xətti ilə keçirilmiş müsabiqədə Azərbaycanı Naxçıvan Dövlət Universiteti təmsil etmiş, onun təqdim etdiyi «Ali məktəbdə idarəetmənin və beynəlxalq əlaqələrin təşkilii» adlı layihə qəbul olunmuşdu (122, 26 oktyabr).

Layihənin şərtlərinə uyğun olaraq Naxçıvan Dövlət Universitetinin nümayəndələri koordinator və tərəfdəş universitetlərdə (Almanıyanın Braunşvayq Texniki Universiteti və Fransanın Sorbonna Universitetinin tərkib hissələri olan Paris - 5 və Paris - 8 Universitetləri) təcrübə keçmiş, Avropa ali məktəblərinin nümayəndələri isə Naxçıvan Dövlət Universitetində olmuşlar.

Naxçıvan Dövlət Universiteti müəllimlərinin Avropa elmi və təhsilinin ən müasir nailiyyətləri ilə tanış olmalarına da diqqət yetirilirdi. Bu məqsədlə ingilis və fransız dillerini

tədris edən müəllimlər Bakıda İngiltərə və Fransa səfirliliklərinin təşkil etdikləri kurslarda, həmin ölkənin ali məktəblərində təcrübə keçmişlər.

Xarici ölkə mütəxəssislərinə ehtiyac olan sahələr üzrə universitetdə mühazirə oxumaq üçün müəllimlər dəvət olundular. Amerikanın Perdu Universitetinin müəllimləri Harri Lepinski, Camal Hüseyin, F.Tobias, Tobison, İngiltərənin Brayti Universitetinin müəllimi Ceyms Makloking müxtəlif vaxtlarda iqtisadiyyat, biznes, tibbdən mühazirə oxumuşlar. Fransa və Britaniya səfirləri fənn kabinetləri, siniflərin müasir texnika ilə təchiz olunmasına iştirak etmişlər (43, 7-8).

Naxçıvan Dövlət Universiteti Amerika Beynəlxalq Tədqiqatlar və Mübadilə Mərkəzi (İREX) ilə əlaqələr yaratmışdır.

Amerika Universitetləri ilə əlaqələrin genişlənməsini nəzərə alaraq Naxçıvan Dövlət Universitetində 2000-ci ildə Amerika ilə Əlaqə Mərkəzi yaradılmışdı (42, 24).

Naxçıvan Dövlət Universitetinin Fransa ilə əlaqələri də möhkəmlənməkdə idi. 1997-ci ildə burada «Fransız dili və ədəbiyyatı mərkəzi» açılmışdı, Strasburq Humanitar Universiteti ilə əməkdaşlıq protokolu bağlanmışdı.

Fransa ilə mədəni əlaqələrin inkişafında bu ölkənin Azərbaycandakı səfirlərinin Muxtar Respublikaya səfərləri mühüm rol oynayırdı. (132, 1999, 18 iyul). Naxçıvan Dövlətinin təşəbbüsü ilə Naxçıvan televiziyasında «Eyfel-Ölincə» adlı veriliş təşkil olunmuşdu (132, 1999, 19 aprel).

Müxtəlif vaxtlarda Universitetin dörd nümayəndəsi – rektor İ.Həbibbəyli, prof. İ.Hacıyev, prof. Z.Vəliyev, dozent V.Hüseynov da Nyu-York EA-nın həqiqi üzvü seçilmişlər (132, 2001, 11 oktyabr, 25 dekabr).

Göründüyü kimi mədəniyyət sahəsinə nisbətən elm və təhsil sahəsində xarici ölkələrlə qarşılıqlı əlaqələr daha çox inkişaf etmişdi. Bunun əsas səbəbi isə Muxtar Respublikanın yaşadığı ağır iqtisadi, coğrafi şərait idi. Maliyyə imkanlarının olmaması ölkələrə səfərlərə çıxmaga, xarici ölkələrdən mədəniyyət kollektivləri dəvət etməyə imkan vermirdi. Lakin

bütün çatınlıklarə baxmayaraq Muxtar Respublikanın beynəlxalq mədəni əlaqələri durmadan inkişaf edirdi. Muxtar Respublika rəhbərliyinin dəstəyi sayısında mədəniyyət kollektivləri – Filarmoniya, Dram teatrı, musiqi və özsəfaliyyət kollektivləri bir çox ölkələrdə – ABŞ-da, Rusiyada, İraqda, Fransada öz ustalıqlarını nümayiş etdirmişlər.

Naxçıvanın mədəniyyət xadimləri Azərbaycan nümayəndə heyətinin tərkibində bir sıra dövlətlərdə keçirilmiş Azərbaycan mədəniyyəti günlərində iştirak etmiş və eləcə də, onların nümayəndələri Naxçıvanda çıxış etmişdilər.

1997-ci ildə Azərbaycanda keçirilmiş Rusiya mədəniyyəti günlərinin bir qrup iştirakçısı Naxçıvanda konsern programı ilə çıxış etmişdir. 2001-ci ildə isə Moskvada Naxçıvanın xalq sənət nümunələri nümayiş etdirilmişdir.

Mədəni irlərin qorunması layihəsi çərçivəsində Muxtar Respublikanın tarixi mədəniyyət abidələrinin bərpası üçün program hazırlanmış və bu işə Dövlət Bankı, BIA kredit ayırmışlar.

Muxtar Respublikanın gənclər təşkilatlarının, qadın cəmiyyətlərinin beynəlxalq əlaqələri də intensiv xarakter almışdır. 1998-ci ildə Lissabonda keçirilmiş dünya gənclər festivalında Muxtar Respublika gənclərinin nümayəndələri iştirak etmişlər.

Naxçıvan qadınları Qadınların Beynəlxalq Pekin Konfransında (1995-ci il) iştirak etmiş, bir sıra ölkələrin qadın təşkilatları ilə əlaqələr qurmuşdular.

Bütün bunlar Naxçıvan Muxtar Respublikasının beynəlxalq əlaqələrinin sürətli inkişafının, tərkib hissəsi olduğu Azərbaycan Respublikasının elminin, mədəniyyətinin, incəsənətinin bütün dünyada geniş yayılmasında mühüm rol oynadığını sübut edir.

## NƏTİCƏ

Bəziyiklə, Naxçıvan Muxtar Respublikasının XX əsrin 80-ci illərinin sonundan başlayaraq indiyə qədər keçdiyi tarixi yolu qısa təhlili aşağıdakı nəticələrə gəlməyə imkan verir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası milli dövlətçiliyimizin müstəqil inkişaf tarixində ən müxtəlisf çətinliklərlə üzləşərək mürəkkəb, eyni zamanda şorşlı yol keçmiş, xalqımızın istiqlal uğrunda mübarizəsində, dövlət müstəqilliyinin əldə edilməsində və qurunmasında, demokratik cəmiyyətin qurulmasında fəal və əhəmiyyətli rol oynamışdır.

80-ci illərin ortalarından başlayaraq keçmiş SSRİ-də və bütün dünyada gedən içtimai-siyasi proseslərin labüb nəticəsində Azərbaycan xalqı öz müstəqillik arzusunu reallaşdırıldı. Lakin bu, xalqımıza asan başa gəlmədi. Yaranmış şəraitlə özlərinin bədnam planlarının gerçəkləşməsi üçün əlverişli hesab edən ermənilər Azərbaycan torpaqlarını, o cümlədən Naxçıvanı da silah gücündə ilhaq etmək üçün mühabibəyə başladılar.

Dağlıq Qarabağda ermənilərin başladıqları separatçı hərəkat Naxçıvan Muxtar Respublikasının içtimai-siyasi həyatına ciddi təsir göstərmişdi.

Sərhədyanı kəndləri erməni yaraqlıları tərəfindən işgal və qarət olunan, dinciliyi alından alınan Naxçıvan torpağı Heydər Əliyevin təbirinə «taleyin ümidiñə buraxılmış tənha bir ada»nın xatırladırı.

Ermənilərin azığın hərəkətlərinin cavabsız qalması, imperiya dairələrinin bu hərəkətlərə rəvac vermeməsi, öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların Muxtar Respublikaya pənah götirmələri burada xalq hərəkatının başlanmasına səbəb oldu. Milli müstəqillik uğrunda Naxçıvanda vüsət alan bu hərəkat həm də Azərbaycan xalqının milli-azadlıq uğrunda hərəkatının tərkib hissəsi idi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin sözləri ilə desək, müstəqillik uğrunda mübarizə aparan adamlar Naxçıvan

əhalisinin demək olar ki, əksəriyyətini təşkil edirdi. Naxçıvanın müstəqillik, milli-azadlıq əhval-ruhiyyəsi bütün Azərbaycana təsir edirdi.

Muxtar Respublikanın nəqliyyat-kommunikasiya xətləri yaramaz qonşularımız tərəfindən kəsiləndən, bölgə tam iqtisadi blokadaya alınandan sonra burada iqtisadi və siyasi böhran daha da dərinleşmişdi.

Azərbaycanda milli-azadlıq hərəkatının mühüm mərhələsini təşkil edən sərhəd hərəkatı da məhz Naxçıvanda başlanmış, ona siyasi və tarixi qiyməti də burada, 1991-ci il dekabrın 16-da Heydər Əliyevin rəhbərlik etdiyi Muxtar Respublikanın Ali Məclisi tərəfindən verilmişdir.

Dağlıq Qarabağı əle keçirmək üçün mübarizə aparan ermənilər eyni zamanda azərbaycanlıları da Ermənistən SSR-dən zorla, silah gücündə qovub çıxardılar. Qovulan azərbaycanlıların bir hissəsi Naxçıvan torpağına pənah götirdi. Naxçıvanlılar öz qan qardaşlarının faciosunu öz faciası kimi qəbul edib onlara siğınacaq vermiş, bütün zoruri yaşayış vəsitələri ilə təmin etmişdilər.

Azərbaycan xalqının genişlənən azadlıq hərəkatını böyəmək üçün imperiya dairələri 1990-ci ilin yanvarında xalqımızı qanlı divan tuttdular.

Qanlı Bakı faciəsindən bir müddət əvvəl ermənilər Naxçıvanın Kərkı kəndini ələ keçirmiş və Muxtar Respublikaya birbaşa təcavüz etmişdilər. SSRİ rəhbərlərinin mövqə tutmasına etiraz olaraq Naxçıvan MSSR Ali Soveti Muxtar Respublikanın SSRİ-nin tərkibindən çıxmazı haqqında tarixi qərar qəbul etdi.

1990-1993-cü illər Naxçıvanın müasir tarixinin ən gərgin və maraqlı sohifələridir. Naxçıvan Muxtar Respublikasının əhalisi öz mövcudluğu, nüfusi, bugünkü yeni yaşayışı üçün həmin illərdə görkəmli dövlət adamı Heydər Əliyevin siyasi təqiblər ucbatından Moskvadan Naxçıvana köçməsinə, burada siyasi əaliyyət göstərməsinə boreləndür. Heydər Əliyevin 1990-ci il iyul ayının 22-də Naxçıvana qayıtməsi səbəbi əhəmiyyətli hissini itirən yerli əhalidə böyük ümidi yaratdı və

əslində bu, dahiyanın gəliş bölgəni erməni işğalı təhlükəsindən xilas etdi.

SSRİ-nin dağılmasından sonra Naxçıvan Muxtar Respublikasının Ermanistanın təcavüzündən müdafiə edilməsində, son dərəcə çətin vəziyyətdə bölgənin idarə olunmasında, müstəsnə əhəmiyyət kəsb edən və xalqımız üçün tələyüklü qərarların qəbul edilməsində Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü tariximizin ən parlaq səhifələrindəndir.

Heydər Əliyevin Naxçıvana və böyük siyasetə qayıdı imperiya qüvvələri ilə mübarizənin daha da kəskinleşməsinə səbəb oldu. Naxçıvandan başlanan milli dırçılış prosesi bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilmiş, milli dövlətçiliyin bərpası istiqamətində qatı addimların alınmasına başlandı.

17 noyabr 1990-ci ildə keçirilən Muxtar Respublika Ali Sovetinin birinci sessiyası bu oyanışın, siyasi intibahin bariz nümunəsi oldu. Bu sessiya milli dövlətçilik ənənələrimizin bərpasında mühüm rol oynadı. Sırvı xalq deputatı Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin sessiya Muxtar Respublikanın adından «Sovet», «Sosialist» sözlərini çıxardı, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul etdi.

Bununla yanaşı Muxtar Respublikanın orazisində Kommunist Partiyasının yerli orqanlarının fəaliyyətinin daşınılması, Naxçıvan Muxtar Respublikası əhalisinin SSRİ-nin saxlanması barədə referendumda iştirak etməkdən imtina etməsi, 1990-ci il 19-20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi, 31 dekabr gününün Dünya Azərbaycanlılarının Həmrəylik günü elan olunması kimi siyasi aksiyalar həyata keçirildi, mühüm qərarlar qəbul olundu.

Lakin bu təşəbbüsler mərkəzdə əks reaksiya ilə qarışınır. Azərbaycan rəhbərliyi tərəfindən Naxçıvan Muxtar Respublikasına ögey münasibət bəslənilirdi.

1991-ci il sentyabrın 3-də xalqın təkidli tələbindən sonra Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Onun Naxçıvan Muxtar Respubli-

kasının rəhbəri kimi fəaliyyəti dövründə Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün əməli addimlar atıldı. Azərbaycanın müstəqil dövlət olaraq sonrakı inkişafının bir sıra konseptual istiqamətləri məhz o zaman Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisine rəhbərlik etdiyi dövrədə işlənib hazırlanırdı.

Təbii ki, Muxtar Respublikada demokratikləşmə istiqamətində atılan addamlar Azərbaycanın demokratik ictimaiyyəti tərəfindən dəstəklənirdi və bunun təsiri nəticəsində Azərbaycan rəhbərliyi bəzi addimlar atmağa məcbur olmuşdu.

Naxçıvanda dövlət müstəqilliyinin bərpası istiqamətində tədbirlər təkcə siyasi müstəvidə getmir, yeni iqtisadi təsəkkürə söykənən bazar iqtisadiyyatının tələblərinə uyğunlaşan iqtisadi münasibətlər formalasdırıldı. Muxtar Respublikanı ağır iqtisadi böhrandan çıxarmaq, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün bir sira mütərəqqi tədbirlər həyata keçirildi. Məhz o dövrə Naxçıvanın qonşu Türkiyə və İranla iqtisadi, mədəni əlaqələrinin əsası qoyuldu. Araz çayı üzərində 180 metr uzunluğunda «Ümid» körpüsü tikilib istifadəyə verildi, Sədərək, Culfa, Şahtaxtı keçid məntəqələri fəaliyyətə başladı.

Əlamətdər haldır ki, ilk dəfə aqrar islahatlara və özəlləşdirmə tədbirlərinə də Naxçıvandan başlandı. Muxtar Respublikada sonrakı dövrlərdə aqrar sahədə qazanılmış uğurlar Heydər Əliyevin Naxçıvanda başladığı islahatların düzgünlüyünü və tarixi əhəmiyyətini bir daha sübut edir.

Həm Mütəllibov iqtidarı, həm də AXC-Müsavat hakimiyətinin Muxtar Respublikaya əməli kömək göstərmədiyi bir şəraitdə qonşu dövlətlərə əlaqələrin yaradılması, daxili imkanların səsərbər edilməsi sayasında Muxtar Respublikada iqtisadi fəlakətin qarşısı alındı.

Iqtisadi vəziyyətin ağır olmasına baxmayaraq 1991-1993-cü illərdə mədəniyyətin, elmin, təhsilin, milli-mənəvi dəyərlərin qorunub, inkişaf etdirilməsi üçün ciddi addimlar atıldı.

Heydər Əliyevin Naxçıvanda Ali Məclisin Sədri işlədiyi dövrda Muxtar Respublikanın müdafiəsi sahəsində göstərdiyi titanik şəfiyyət nticəsində Naxçıvan düşmən əlinə keçməkdən, işğal təhlükəsindən xilas oldu. Bölğənin erməni təcavüzündən müdafiəsi ilə gündəlik məşğul olan Heydər Əliyevin ardıcıl söyləri nticəsində rus qoşunları qısa müddətdə, qansız-qadasız bütün silah-sursatı Azərbaycan Milli Ordusunun yerli hissələrinə verməklə Naxçıvandan çıxarıldı, düşmənə layiqli cavab verəcək milli hərbi qüvvələr formalasdırıldı.

Heydər Əliyevin Muxtar Respublikada milli birliyin, həmrəyliyin təmin olunması istiqamətində həyata keçiridi tədbirlər xalqın mütləq əksəriyyəti tərəfindən dəstəklənir və müdafiə edilirdi. Muxtar Respublikada həyata keçirilən bu siyaset Azərbaycanın bəzi siyasi qüvvələri tərəfindən qışqanlıqla qarşılanır və separatçılıq kimi qiymətləndirilirdi. AXC həkimiyətinin bəzi nümayəndələri Naxçıvanın muxtarlıyyət statusunu ləğv etmək, Muxtar Respublikanın qanuni həkimiyətini devirmək məqsədi ilə 1992-ci ilin oktyabrında burada çevriliş cəhdinin ətsələr də, Heydər Əliyevin naxçıvanlıların mütləq əksəriyyəti tərəfindən müdafiə olunan prinsipial mövqeyi bu çevriliş cəhdinin qarşısını aldı.

Artıq 1993-cü ilin yayında Naxçıvan Muxtar Respublikası möhkəm dövlətçiliyin, siyasi sabitliyin hakim olduğu bir bölgə idi.

Əsası Heydər Əliyev tərəfindən qoyulmuş yeni həyat quruculuğu xətti sonrakı dövrlərdə də uğurla davam etdirildi.

1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi. Azərbaycan və Naxçıvan parlamentlərinə ilk demokratik seçimlər keçirildi.

Yeni Konstitusiya ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycan tərkibində Muxtar dövlət statusu verildi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1995-ci il dekabrın 12-də keçirilmiş ilk sessiyasında Heydər Əliyevin yaxın silahdaşı və Heydər Əliyev dövlətçilik məktəbinin layiqli müdavimini olan Vasif Talibov Ali Məclisin Sədri

seçildi. Onun rəhbərliyi ilə bölgənin üzləşdiyi problemlər müəyyənləşdirildi və onların həllinə başlandı.

Azərbaycan Konstitusiyası əsasında Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası hazırlanı və qəbul edildi.

Muxtar Respublikada ictimai-siyasi vəziyyətin sabitləşdirilməsi, idarəcilikdə mövcud olan boşluqların, həkimiyətin müxtəlis qolları arasında anlaşılmazlıqların aradan qaldırılması istiqamətində uğurlu addımlar atıldı.

Həyata keçirilən islahat tədbirləri qısa müddətdə öz uğurlu nticələrini göstərməyə başladı. İqtisadiyyatın dirçəldilməsinə, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verildi, yeni iş yerləri yaradıldı, sərhədlərin təhlükəsizliyinin etibarlı surətdə qorunması təmin edildi.

Muxtar Respublikada aqrar islahatlar tam başa çədirilmiş, əhali torpaq payları ilə təmin olunmuş, heyvandarlıqla və bitkiçilikdə mühüm uğurlar qazanılmışdır.

Muxtar Respublikası iqtisadiyyatının inkişafı 1995-2005-ci illərdə əsas şəfiyyət istiqamətlərinəndən birinə çevrilmişdir. Bu müddətdə ümumi məhsul istehsalı 179 mlrd. manatdan 1 trilyon 203 mlrd. manata çatmışdır. Makroiqtisadi göstəricilər yüksəkən xətlə davam etmiş, əhalinin həyat səviyyəsi yüksəlmişdir.

Muxtar Respublikada irimiqyaslı tikinti-quruculuq, abadlıq və bərpa işləri aparılırdı. Mədəniyyətin, incəsənətin, elmin, təhsilin inkişafına diqqət artırılmış, yülzlərə sosial obyektlər – məktəblər, xəstəxanalar tikilib istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikanın 75 və 80 illik yubileyləri Azərbaycan və Muxtar Respublikanın ictimai-siyasi həyatında mühüm hadisələrə çevrilmiş, dövlət səviyyəsində təntənəli şəkildə qeyd edilmişdir.

Naxçıvanda süratla aparılmaqdə olan abadlaşdırma işləri bütün şəhər və rayonları, ucqar dağ kəndlərini də əhatə etmişdir.

Quruculuq və abadlıq işləri orduda özünü qabarıq bürüzə verir. Burada yerləşən hərbi hissələrin hazırlıq vəziyyəti, zabit və əsgərlərə göstərilən qayğının səviyyəsi daim yüksəlməkdədir.

Müsəir dövrdə Muxtar Respublikanın xarici əlaqələri də xeyli güclənmiş, bu əlaqələrin coğrafiyası və miqyası genişlənmişdir. İndi Naxçıvan Muxtar Respublikası dünyasının 16 ölkəsi ilə ticarət əlaqələri saxlayır. Muxtar Respublikanın mədəni əlaqələri də günü-gündən inkişaf etməkdədir.

Bütün bu nailiyyatların əsas səbəbi Muxtar Respublikada Heydər Əliyevin quruculuq və inkişaf konsepsiyasına dönmədən əmlə edilməsindədir. Naxçıvan Muxtar Respublikasının çıxaklınməsi, onun iqtisadi və sosial inkişafı ümumiyyətli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti, gərgin əməyi ilə sıx bağlıdır.

Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra da Heydər Əliyev Naxçıvana olan diqqət və qayğını azaltmamış, bir neçə dəfə Muxtar Respublikada olmuş, burada aparılan abadlıq və quruculuq işlərini yüksək dəyərləndirmişdir.

Naxçıvanda ata Heydər Əliyevin quruculuq xəttini bu gün ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Son illər burada istifadəyə verilmiş yeni sosial-mədəni obyektlər də onun adı ilə bağlıdır.

Bu gün Naxçıvan Muxtar Respublikasında həyata keçirilən siyaset bölgənin Azərbaycan tərkibində orazi bütövlüyünün qorunub saxlanılmasına, Şərqi qapısı kimi dəha inkişaf etdirilməsinə geniş imkanlar açır.

Artıq indi Naxçıvan Muxtar Respublikası yüksək inkişaf sürətinə görə əvvəlki bütün illərdəkindən fərqlənir. Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkib hissəsi kimi ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatı ilə həm-ahəng şəkildə özünün tarixi inkişaf yolunu uğurla davam etdirir.

Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial-iqtisadi inkişafının ümumi mənzərəsi bundan ibarətdir.

## ƏDƏBİYYAT SİYAHISI

1. Abbasova S.Z. *Naxçıvan Muxtar Respublikasında qadın hərəkatının inkişaf tarixi. Tarix elmləri namizədi dissertasiyasının avtoreferati*. Bakı, 2004, 25 s.
2. Allahverdiyev Q. *Naxçıvanda xalq hərəkatının bəzi məsələləri haqqında (1988-1990-ci illər)*. // «Tarix və onun problemləri» jurnalı, 2000, №1, s.156-161.
3. «Azərbaycan» qəzeti, 1991-2005-ci illər.
4. *Azərbaycan beynəlxalq aləmdə. I-III cildlər*. Bakı: «Şuşa», 1996-1998.
5. *Azərbaycanda elmin inkişafı və regional problemlər (28 fevral-1 mart 2005-ci il tarixdə keçirilmiş elmi konfransın materialları)*. Bakı: «Nurlan», 2005, 632 s.
6. «Azərbaycan dünyası» beynəlxalq jurnalı, 2002, səh. 15-24.
7. *Azərbaycan İran əməkdaşlığı yeni mərhələdə*, «Azərbaycan», 1994, 7 dekabr.
8. *Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölümü (Tərtib edən İsmayıllı Hacıyev)*. Bakı: «Nurlan», 2005, 156 s.
9. *Azərbaycan milli dövlət quruculuğu yolunda*, Bakı: Azərnəşr, 1996, 365 s.
10. *Azərbaycanın qədim diyarı Naxçıvan sürətlə inkişaf edir, abadlaşır, gözallaşır*. Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri. «Azərbaycan» qəzeti, 2004-cü il, 14, 15, 16 may.
11. *Azərbaycan Respublikası 1991-2001-ci illər*. Bakı: XXI əsr Yeni Nəşrlər Evi, 2001, 280 s.
12. *Azərbaycan Respublikasında dövlət qadın siyasetinin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2000-ci il tarixli fərmanı «Azərbaycan» qəzeti*, 2000 7 dekabr.

13. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: 1996.
14. Azərbaycan respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının Prezidenti Ə.Ə. Rəsəndəli ilə görüşü (stenoqrafiq hesabat) Azərbaycan qəzeti, 1993, 28 oktyabr.
15. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri. «Azərbaycan» qəzeti, 2002-ci il, 19 iyun.
16. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri. «Azərbaycan» qəzeti, 2002-ci il 13, 14, 16, 18 avqust.
17. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının icası «Azərbaycan» qəzeti, 1998, 16 yanvar.
18. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri. «Azərbaycan» qəzeti, 2004-cü il, 3 sentyabr.
19. Azərbaycan rəqəmlərdə. 1999-2001-ci illərin buraxılışları.
20. Azərbaycan tarixi. 7 cild. Bakı: «Elm», 2004, 516 s.
21. Azərbaycan tarixində Naxçıvan. Tarixi ocerklər. Bakı: API-nin nəşriyyatı, 1996, 142 s.
22. Azərbaycan-Türkiyə. Dostluq, qardaşlıq əməkdaşlığı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri. Azərbaycan, 1997, 17-21 may.
23. Baxşaliyev Ə. Naxçıvan Muxtar Respublikası iqtisadi işlahatlar şəraitində. // «Dirçəliş - XXI əsr» jurnalı, 1999, №21-22, s. 81-88.
24. Başlangıçda hər şey çotin olur. Azərbaycan MEA Naxçıvan Bölüşünün sədri, akademik İsmayıllı Hacıyevlə müsahibə. / «Azərbaycan» qəzeti, 2005, 16 fevral.
25. Deportasiya. Toplu. Bakı: «Azərbaycan Ensiklopediyası» NPB, 1998, 440 s.
26. Didərginlər. Bakı: «Azərbaycan» nəşri 1990, 384 s.
27. Ermanistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı: «Gənclik», 1995, 464 s.
28. «Ədəbiyyat və incəsənat» qəzeti, 19 avqust 1994.
29. Əliyev A. Ə., Qasimov Ə. C. Naxçıvan Muxtar Respublikası. I hissə. Bakı: «Azərbaycan», 2001, 291 s.
30. Əliyev H.Ə. Azərbaycan XI əsrin və III minilliyin ayrıcında. Bakı: Yeni nəşrlər evi, 2001.
31. Əliyev H.Ə. Azərbaycanın ərazi bütövlüyü nəinki indiki dövrda, gələcək nəsillər üçün də qorunub saxlanulmalıdır. Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə Dövlət Komissiyasının iclasında yekun nitqi. «Azərbaycan» qəzeti, 1999-cu il, 11 fevral.
32. Əliyev H.Ə. Müstəqilliyimiz abadidir. 1-15-ci cildlər, Bakı: Azərnəşr, 1997-2005.
33. Əliyev M.Ə. Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idman hərəkatı. Naxçıvan: «Qeyrət», 1999, 110 s.
34. Əhmədov N.N. Naxçıvan iqtisadiyyatı inkişaf yollarında. Bakı: «Elm» nəşriyyatı, 2005, 308 s.
35. İran İslam Respublikası parlamentinin sədri Naxçıvanda. «Azərbaycan», 1994, 13 dekabr.
36. Hacıyev İ.M. Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası. Bakı: «Elm» nəşriyyatı, 2003, 164 s.
37. Hacıyev İ.M. Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində. Tarix elmləri doktoru alımlı dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı: 1999, 65 s.
38. Hacıyev İ.M. Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və mütəsirlilik, // NDU-nun Elmi əsərləri, №12, 2004, s.8-17.
39. Hacıyev İ.M., Amanoğlu Ə.Q. Tarixdə və günümüzdə Naxçıvan. Ankara: 1998, 92 s.

40. Hacıyev I.M. «Sərhəd hərəkatından dünya azərbaycanlılarının həmrəyliyi və birliyinə doğru. // NDU-nun xəbərləri, 2005, № 17, s. 3-5.
41. Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı. Bakı: Azərnəşr, 1999, 385 s.
42. Həbibbəyli İ.Ə. Naxçıvan Dövlət Universiteti. Naxçıvan: «Qeyrat» nəşriyyatı, 2000, 39 s.
43. Həbibbəyli İ.Ə. Naxçıvan Dövlət Universiteti XXI əsrin əraflısında. // NDU-nun elmi əsərləri, 1997, №1, s. 7-8.
44. Həbibbəyli İ.Ə. Naxçıvanda ədəbiyyat, ədəbiyyatda Naxçıvan // NDU-nun elmi əsərləri, 2005, №16, s.3-10.
45. Həbibov İ.Ə. Keçid yeri. «Didərginlər» məcməsinə. Bakı: 1990, s.306-316.
46. Həsənov Ə., Hacıyev I., Niftəliyev E. Naxçıvan Muxtar Respublikası. Naxçıvan: «Qeyrat» nəşriyyatı, 1998, 64 s.
47. «Həyat» qəzeti, 1991-1992-ci illər.
48. Hökumət komissiyası yaradılmışdır. «Azərbaycan» 1992, 23 oktyabr.
49. Hüseynov E.K. Azərbaycan Respublikasının Türkiyə ilə iqtisadi və mədəni əlaqələri (1991-1996-ci illər). Tarix elmləri naavtoreferati. Bakı: 2000, 25 s.
50. Hüseynova İ.M. Dövlətçilik namənə. Bakı: BDU-nun nəşri, 2001, 285 s.
51. Hüseynova İ.M. Müstəqilliyimizin təminatçısı. Bakı: BDU-nun nəşriyyatı, 2003, 328 s.
52. «Xalq qəzeti». 1999-2001-ci illər.
53. Xalqın gücü, iradəsi, əzmkarlığı, sədəqəti işin qələrüşə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi. «Azərbaycan», 1999, 17 oktyabr.
54. 2000-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının qısa xülasəsi. Naxçıvan: «Əcəmi», 2001, 47 s.
55. 2001-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının qısa xülasəsi, Naxçıvan: «Əcəmi», 2002, 67 s.
56. 2002-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının qısa xülasəsi, Naxçıvan: «Əcəmi», 2003, 64 s.
57. 2003-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının qısa xülasəsi, Naxçıvan: «Əcəmi», 2004, 61 s.
58. 2004-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları haqqında, Naxçıvan: «Əcəmi», 2005, 75 s.
59. «İki sahil» qəzeti, 28 may 1992-ci il.
60. İsmayılova Z.S. Naxçıvan Muxtar Respublikasında mədəniyyətin inkişafı. «Mədəni-maarif». 2004, №9, s.37-38.
61. Kərimov X., Quliyev N. Universitetimiz əlaqələr orbitində. // NDU-nun elmi əsərləri, 1997, №1, s.20-21.
62. «Kommunist» qəzeti, 1987-1990-ci illər.
63. Qasimov A. XXI əsrin astanasında Naxçıvan tarixinə bir baxış, // NDU-nun elmi əsərləri, №4, 1999, s.22-26.
64. Qaffarov T.B. Heydər Əliyevin Naxçıvandan Azərbaycan xalqının qurtuluş hərəkatına rəhbərliyi. «Naxçıvan Muxtar Respublikası». Məqalələr toplusu. Azərbaycan EA-nın Tarix İnstitutu. Bakı: «Elm», 1999, s.3-13.
65. Qaffarov T.B. Azərbaycan Respublikası. Əsra rəbabər on il, 1991-2001-ci illər. Bakı: «Tural-E», 2001, 325 s.
66. Qaffarov T.B. Azərbaycan tarixi. XX əsrin 80-90-ci illəri. Bakı: «Mütərcim», 1997, 140 s.
67. Qayıdış (1990-1993). Sənədlər toplusu. Bakı: «Azərbaycan», 1996, 791 s.
68. Qədim Naxçıvanda bayram. Naxçıvan Muxtar Respublikası -75. Tərtibçi A.Muradverdiyev, N.Ibrahimov. Bakı: «Azərbaycan», 1999, 287 s.

69. Qəribov A. Azərbaycanda Azad İqtisadi Zonaların yaradılması və inkişafının regional problemləri. İqtisad elmləri naməzdi adı almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı: 1999, 25 s.
70. Quliyev N.M. Şərur fəryadı. Bakı: «Səda», 1995, 285 s.
71. Mahmudov Y.M. Azərbaycan dövlətçiliyinin xilaskarı. Bakı: BDU-nun nəşriyyatı, 1998, 276 s.
72. Mahmudov Y.M. Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti. Bakı: «Təhsil», 2002, 328 s.
73. Mədəlli E.Y. Naxçıvan tarixi İran tədqiqatçılarının əsərlərində. // NDU-nun elmi əsərləri, №4, 1999, s.65-71.
74. Mədəlli E.Y. Naxçıvanın siyasi tarixi kitabı: yaxın tariximizin kobud saxtalaşdırılması. // «Tarix və onun problemləri» jurnalı, 2001, №3/4, s.161-168.
75. Məmmədov M.Y. Heydər Əliyev çörəyi. Məqalələr toplusu. Bakı: «Şirvan», 2004, 294 s.
76. Məmmədov M.Y. Naxçıvan kiçik Azərbaycandır. Bakı: «Səda», 1998, 168 s.
77. Məmmədov M.Y. Ömrümün 40-ci baharı. Naxçıvan: «Əcmi», 2002, 158 s.
78. Məmmədov M. Agrar işlahatların Naxçıvan təcrübəsi «Azərbaycan» qəz., 1998, 24-25 sentyabr.
79. Məmmədov M. Ali Məclis təşkilatlanır, ümidiłr çoxalır «Azərbaycan» qəz., 1995, 28 dekabr.
80. Məmmədov M. Azərbaycanın an yeni tarixində Naxçıvan // «Naxçıvan» beynəlxalq jurnalı, mart 2004, səh. 18-27.
81. Məmmədov M. Azərbaycan basınının dünü və bu günü / IX Yerel Medya, eğitim semineri, / Ankara, 2002, səh.45-50.
82. Məmmədov M. Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə Sədr seçilməsi milli miqyasda zəruri hadisə kimi // Naxçıvan Dövlət Universitetinin xəbərləri, 2005 №16, səh. 69-72.
83. Məmmədov M. Milli dövlətçiliyimizin Naxçıvandan başlanan dirçəlis prosesi // Naxçıvan Dövlət Universitetinin elmi əsərləri, 2004 №12, səh. 33-36.
84. Məmmədov M. Mühasirədə yaşasada, qamətinin ayımayan Naxçıvan «Azərbaycan» qəz. 2003, 15-16 noyabr.
85. Məmmədov M. Naxçıvanda agrar işlahat getdikcə dərinlaşır. Azərbaycan, 1998, 15 yanvar.
86. Məmmədov M. Naxçıvanın yüksəlmişinə təkan verəcək saflar. «Azərbaycan» qəz. 2004, 5 iyun, 11 iyun.
87. Məmmədov M. «Şərqiñ qapısı Naxçıvan», Naxçıvan: «Əcmi» 2001, 168.
88. Muxtar Respublikanın bayramı bütün Azərbaycan xalqının, müstaqil Azərbaycan dövlətinin bayramıdır. Naxçıvan MR-in olunmasının 75 illiyinə həsr edilmiş təntənali yubiley iclasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqı, «Azərbaycan», 1999, 14 oktyabr.
89. Məmmədov M. Naxçıvan: 1992-ci ilin payızı. Dövlət çəvrilişinə ilk cəhd. «Azərbaycan» qəz. 1997, 23 oktyabr.
90. Nağıyev F. Naxçıvan Muxtar Respublikasının Konsitutisiya statusu. // NDU-nun elmi əsərləri, 1999, №4, s.48-51.
91. Nadirov A. A., Nuriyev O. X. Muradov Ş. M. Naxçıvan iqtisadiyyatı XX əsrə. Bakı: «Elm», 2000, 104 s.
92. Naxçıvan Ensiklopediyası. Bakı: «Elm», 2002, 596 s.
93. Naxçıvan MR MDA f.1, siy. 14, iş 21, bağ. 123.
94. Naxçıvan MR Ali Məclisinin arxiv, iş №023; iş №0-17, iş № 0-03.
95. Nax.MR MDA f.3 (707), siy. 37, bağ. 307, iş 59; siy. 37, qutu 306, iş 33; siy.37, qutu 307, iş 56; siy. 37, qutu 317, iş 37, qutu 306, iş 33; siy.37, qutu 307, iş 56; siy. 37, qutu 317, iş 177; siy. 37, qutu 312, iş 138; siy. 37, bağ. 30, iş. 59; siy. 27, qutu 317; siy. 37, qutu 314, iş 225; siy. 37, qutu 317, iş 278; siy. 313, iş 171; siy. 37, qutu 314, iş 225; siy. 37, qutu 317, iş 278; siy. 37, qutu 317, iş 281; siy. 37, qutu 316, iş 264; siy. 37, qutu 317, iş 293; siy. 37, qutu 319, iş 343; siy.14, iş 21, bağ. 123.
96. Naxçıvan MR MDA, f. 3/707. siy. 12, qutu 149, iş 201

97. Naxçıvan MR MDA f.5/703, siy. 12, qutu 114, iş 20; siy. 12, qutu 115, iş 26; siy. 12, qutu 115, iş 22.

98. Naxçıvan MR MDA f. 7/702, siy. 37, qutu 317, iş 275; siy. 16, iş 37, bağ. 170.

99. Naxçıvan MR MDA f.6/700, siy. 12, qutu 128, bağ 192; siy. 12, iş 97, bağ. 9; siy. 13, iş 29, bağ 204; siy. 13, iş 8, bağ. 203; siy. 12, iş 127, bağ. 192; siy. 37, qutu 314, iş 233; siy. 37, qutu 314, iş 275.

100. Naxçıvan MR MDA f.63, siy. 8, iş 320.

101. Naxçıvan MR MDA f.260, siy. 7, qutu 2135-2140; siy. 7, qutu 2202.

102. Naxçıvan MR MDA f.619/699.

103. Naxçıvan MR MDA f.724, siy. 10, iş 21, bağ. 61-62; siy. 10, iş 53, bağ. 63; siy. 10, iş 37, bağ. 61; siy. 10, iş 78, bağ. 64.

104. Naxçıvan Muxtar Respublikasının elm, mədəniyyət və ədəbiyyat xadimlərinə fəxri adların verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin fərmanı / «Azərbaycan» qəzeti, 2004, 10 oktyabr.

105. Naxçıvan Muxtar Respublikası. 1991-2001-ci illər. Naxçıvan: «Əcəmi», 2001, 93 s.

106. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası. «Azərbaycan» qəzeti, 1999, 8 yanvar.

107. Naxçıvan Muxtar Respublikası. Akad. C.Quliyevin redaksiyası ilə. Bakı: «Elm», 2001, 220 s.

108. Naxçıvan Muxtar Respublikası 1969-1999. Naxçıvan MR Ali Məclisinin nəşri; Naxçıvan, 1999, 216 s.

109. Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçiriləsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 fevral 1999-cu il tarixli fərmanı. «Azərbaycan» qəzeti, 1999-cu il, 5 fevral.

110. Naxçıvan Muxtar Respublikasının 75 illiyi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı. «Şərq qapısı» qəzeti, 1998, 28 noyabr.

111. Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinə həsr edilmiş təntənəli yubiley iclasında Naxçıvan MR Ali Məclisinin Sadri V. Talibovun məruzəsi. «Azərbaycan», 1999, 14 oktyabr.

112. Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı. «Azərbaycan» qəzeti, 2004-cü il, 10 fevral.

113. Naxçıvan Muxtar Respublikasının 80 illiyi münasibəti ilə təntənəli marasimda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi. «Azərbaycan», 2004-cü il, 16 may.

114. Naxçıvan Muxtar Respublikasının 80 illiyinə həsr olunmuş təntənəli marasimda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sadri Vasif Talibovun çıxışı, «Azərbaycan», 2004-cü il, 16 may.

115. Naxçıvan statistika güzgüsündə. Tarixi-statistik məcmuə. Bakı: Səda, 1999, 127 s.

116. Naxçıvan Muxtar Respublikası-80. Tarixi statistik məcmuə (Məcmuənin ümumi rəhbəri V.Talibov, İ.Hacıyev, B.İsmayılov). Bakı: «Səda», 2004, 222 s.

117. Naxçıvan tarixinin səhifələri: «Ulusalarası qaynaqlarda Naxçıvan» beynəlxalq simpoziumunun materialları. Bakı: «Azərbaycan» nəşriyyatı, 1996, 222 s.

118. Naxçıvanın tarixi, maddi və mənvi mədəniyyəti, təbii sərvətlərinin öyrənilməsi (21-22 may 2004-cü il tarixdə keçirilmiş elmi konfransın materialları). Bakı: «Elm», 2004, 512 s.

119. Orucəliyev N.B. Naxçıvanda xalq maarifinin inkişaf yolu. // NDU-nun elmi əsrləri. №13, 2004, s.23-26.

120. Ömrün üç günü, Bakı: «Ergün», 1997, 94 s.

121. Prezident İlham Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində müşavirədə (13 may, 2004-cü il). Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sadri Vasif Talibovun çıxışı. «Azərbaycan» qəzeti, 2004, 15 may.

122. «Respublika» qəzeti. 2000, 26 oktyabr.

123. Rəhimov R.V. Naxçıvan Muxtar Respublikasının xarici əlaqələri (1991-2001-ci illər). Tarix elmləri namizədi dissertasiyasının avtoreferatı. Naxçıvan: «Qeyrət», 2002, 25 s.
124. Sadıqov M.Ə. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında xarici iqtisadi əlaqələrin rolü. // «İqtisadiyyat və həyat» jurnalı, 2000, №10-13, s.22-24.
125. Sadıqov S.B. Naxçıvan Muxtar Respublikasının tarixindən. Bakı: «Elm», 1995, 144 s.
126. Səhər nəğmələri. Tehran: «Şuhud», 1994, 530 s.
127. «Səs» qəzeti.
128. «Sovet Naxçıvanı» qəzeti. 1988-1989-cu illər.
129. Sultanov O.B. 80-ci illərin sonu, 90-ci illərin əvvələrində Azərbaycanda siyasi mübarizə. Bakı: «Maarif», 1995, 125 s.
130. Şahverdiyev Z.Ə. Zeynalov İ. M. Naxçıvan Muxtar Respublikası 1991-2001-ci illərdə. Bakı: «Qismət», 2002, 168 s.
131. Şanlı yubileyin mübarək Naxçıvan. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının 75 illiyi münasibəti ilə keçirilən tədbirlərdə iştirakı. «Azərbaycan», 1999, 13-17 oktyabr.
132. «Şərq qapısı» qəzeti. 1990-2005-ci illər.
133. Şirəliyev A. Muxtariyyət və iqtisadi inkişaf. // NDU-nun əsərləri. №4, 1999, s.75-77.
134. Şirəliyev A. Naxçıvan Muxtar Respublikasının dinamik inkişaf edən iqtisadiyyatı. // NDU-nun Elmi əsərləri. №12, 2004, s.26-28.
135. Talibov V.Y. Heydər Əliyev cənablarının siyasi fəaliyyətinin Naxçıvan dövrünün elm və maarifçilik məsələləri. // NDU-nun elmi əsərləri. 1997, №1, s.5-6.
136. Talibov V.Y. Naxçıvan Muxtar Respublikasında mədəni proseslər və müasir dövr. // NDU-nun elmi əsərləri. 1999, №4, s.14-19.
137. Talibov V.Y. Yüz illik inkişafın zirvəsi. 1969-1999. «Azərbaycan» qəzeti. 1999, 16 iyul.
138. Yeni Azərbaycan Partiyası 10 il. Bakı, 2002.
139. «Zaman» qəzeti, 1996, 4 may.
140. «Известия» qəzeti, 1990, 24 iyul.
141. «Комсомольская правда» qəzeti, 1992, 27 may.

## KİTABIN İÇİNDƏKİLƏR

GİRİŞ .....	3
<b>I FÖSİL. 80-Cİ İLLƏRİN SONLARINDA NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA MILLİ-DEMOKRATİK HƏRƏKƏT .....</b>	<b>5</b>
1.1. Naxçıvan Muxtar Respublikasında demokratikləşmə proseslərinin başlanması. Sərhəd hərəkəti .....	5
1.2. Ermənistan SSR-dən azərbaycanlıların deportasiyası. Naxçıvanda qacqınlarla bağlı problemin həlli .....	21
<b>II FÖSİL. NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA İCTİMAİ-SİYASI PROSESLƏR (1990-1993-cü illər) .....</b>	<b>33</b>
2.1. Ermanistanın Azərbaycana və Naxçıvana qarşı tacavüzkar hərəkətləri. Muxtar Respublikanın SSRİ tərkibindən çıxmazı .....	33
2.2. Görkəmlü dövlət xadimi Heydər Əliyevin Naxçıvana qayıdışı və bu hadisənin Muxtar Respublikanın ictimai-siyasi həyatına təsiri .....	41
2.3. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi. Muxtar Respublikada əsaslı dəyişikliklərin başlanması .....	51
2.4. Naxçıvan Muxtar Respublikasının müdafiəsinin təşkili .....	69
2.5. Naxçıvanda dövlət çəvrilişi cəhdləri və onun qarşısının alınması .....	91
2.6. Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaranması .....	105
2.7. Naxçıvan Muxtar Respublikasının beynəlxalq əlaqlorının təşəkkül tapması .....	110

<b>III FÖSİL. 90-Cİ İLLƏRİN SONU – 2000-Cİ İLLƏRİN ƏVVƏLLƏRİNĐƏ NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA İCTİMAİ-SİYASI PROSESLƏR .....</b>	<b>126</b>
3.1. Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi inkişafının əsas meyilləri .....	126
3.2. Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatların hayata keçirilməsi. Sosial-iqtisadi inkişafın əsas xüsusiyyətləri .....	146
3.3. Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dirçəliş və mədəni inkişaf .....	157
3.4. Naxçıvan Muxtar Respublikasının beynəlxalq əlaqlorının inkişafı və genişlənməsi .....	168
<b>NƏTİCƏ .....</b>	<b>188</b>
<b>ƏDƏBİYYAT SİYAHISI .....</b>	<b>195</b>

*Hazır yiğimdan çap olunub.*


*Məmməd Yarəli oğlu Məmmədov  
Naxçıvan Muxtar Respublikasında  
ictimai-siyasi proseslər  
(1988-2005-ci illər)  
Bakı - Şirvannəşr - 2005*

---

Kompüter icraçısı *Həyat Mahmudlu*  
Çapçı *Rüxsarə Hüseynli*  
Ofset üzrə çapçı *Vüsal Səmədli*

Çapa imzalanıb *10.07.2005.*  
Formatı *60x84 1/16.*  
Fiziki çap vərəqəsi *13,0*  
Sayı *150.*

363(2A)  
M 51



**Məmməd Məmmədov** 1962-ci ildə anadan olub. İxtisasca tarix müəllimi və hüquqşünasdır.

1990 - cı ildən mərkəzi mətbuatda çalışır. 2000-ci ilin aprelindən Naxçıvanda çıxan "Şərq qapısı" qəzetinin baş redaktorudur.

Naxçıvan MR Ali Məclisinin deputatı və Naxçıvan MR-in Əməkdar jurnalistidir. Azərbaycan Yazarlar Birliyinin üzvü kimi siyasi publisistika ilə məşğuldur. Dörd kitab müəllifi və H. Zərdabi mükafatı laureatıdır.